

# 10

# iNFORMATİKA

DƏRSLİK





## AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,  
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət,  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayraqını yüksəltməyə  
Cümlə gənclər müştaqdır!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!



**HEYDƏR ƏLİYEV**  
**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ**



RAMİN MAHMUDZADƏ  
İSMAYIL SADIQOV  
NAİDƏ İSAYEVA

10

# İNFORMATİKA

Ümumi təhsil müəssisələrinin  
10-cu sinifləri üçün informatika  
fənni üzrə  
DƏRSLİK

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0  
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə [www.trims.edu.az](http://www.trims.edu.az) saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R N E D R



# 10

## Başlıqlar

### 1

#### İNFORMASIYA

1.1. İnformasiya və informatika . . . . .	11
1.2. İnformasiya prosesləri . . . . .	15
1.3. İnformasiyanın miqdarı . . . . .	21
1.4. İnformasiyanın qorunması . . . . .	25
1.5. Kompüter virusları . . . . .	29
1.6. Antivirus proqramları . . . . .	33
1.7. Kompüter cinayətkarlığı . . . . .	37
1.8. Kriptoqrafiya . . . . .	41
Ümumiləşdirici sual və tapşırıqlar . . . . .	45

### 2

#### MODELƏŞDİRİMƏ

2.1. “Model” anlayışı . . . . .	49
2.2. Modellərin növləri . . . . .	54
2.3. İnformasiya modellərinin təqdimolunması . . . . .	58
2.4. İnformasiya modelinin hazırlanması . . . . .	62
2.5. Kompüter modeli . . . . .	66
2.6. İnteraktiv kompüter modelləri . . . . .	70
2.7. Kompüter qrafikası . . . . .	73
2.8. Üçölçülü kompüter modellərinin hazırlanması . . . . .	76
Ümumiləşdirici sual və tapşırıqlar . . . . .	81

### 3

#### VERİLƏNLƏR BAZASI

3.1. “Verilənlər bazası” anlayışı . . . . .	85
3.2. Verilənlər modeli . . . . .	89
3.3. Verilənlər bazasının idarəolunması sistemi . . . . .	94
3.4. Cədvəl strukturunun yaradılması . . . . .	98
3.5. Cədvəllərarası əlaqələr . . . . .	104

<b>3.6. Sorğular . . . . .</b>	<b>109</b>
<b>3.7. Formalar . . . . .</b>	<b>113</b>
<b>3.8. Verilənlərin axtarışı və çeşidlənməsi . . . . .</b>	<b>118</b>
<b>3.9. Hesabatlar . . . . .</b>	<b>122</b>
<b>Ümumiləşdirici sual və tapşırıqlar . . . . .</b>	<b>127</b>

## **4 ŞƏBƏKƏLƏR**

<b>4.1. Kompüter şəbəkələri və onların təsnifatı . . . . .</b>	<b>131</b>
<b>4.2. Şəbəkə avadanlıqları . . . . .</b>	<b>135</b>
<b>4.3. Kompüterin lokal şəbəkəyə qoşulması . . . . .</b>	<b>140</b>
<b>4.4. Şəbəkə qurğularından birgə istifadə . . . . .</b>	<b>144</b>
<b>4.5. Kompüterin fiziki olaraq Internetə bağlanması . . . . .</b>	<b>148</b>
<b>4.6. Əməliyyat sisteminin köməyi ilə Internetə qoşulma. Ümumiləşdirici sual və tapşırıqlar . . . . .</b>	<b>152</b>
	<b>155</b>

## **5 VEB-PROQRAMLAŞDIRMA**

<b>5.1. Veb-proqramlaşdırma nədir . . . . .</b>	<b>159</b>
<b>5.2. Hipermətni nişanlama dili – HTML . . . . .</b>	<b>163</b>
<b>5.3. Saytın tərtibatının özellikləri . . . . .</b>	<b>169</b>
<b>5.4. Cədvəllər və istinadlar . . . . .</b>	<b>174</b>
<b>Ümumiləşdirici sual və tapşırıqlar . . . . .</b>	<b>179</b>

## **6 İNFORMASIYA CƏMIYYƏTİ**

<b>6.1. İnformasiya cəmiyyətinin inkişaf mərhələləri . . . . .</b>	<b>183</b>
<b>6.2. İnformasiya mədəniyyəti . . . . .</b>	<b>186</b>
<b>6.3. Internetdə ünsiyyət. Şəbəkə etikası . . . . .</b>	<b>189</b>
<b>6.4. Telekonfrans . . . . .</b>	<b>192</b>
<b>6.5. Elektron hökumət . . . . .</b>	<b>196</b>
<b>6.6. Elektron təhsil . . . . .</b>	<b>200</b>
<b>6.7. E-kitabxana, e-seçki, e-ticarət . . . . .</b>	<b>204</b>
<b>Ümumiləşdirici sual və tapşırıqlar . . . . .</b>	<b>207</b>

• **İllkin yoxlama.** Mövzu ilə əlaqəli əvvəlki illerdə mənimsənilmiş anlayışların yada salınması.

• **Maraqoyatma.** Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır.

• **Fəaliyyət.** Maraq oyadılan hadisələrin araşdırılmasına, onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə yönəlmüş tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək və səhvleri araşdırmaq üçün suallar verilir.

• **İzahlar.** Fəaliyyət zamanı müəyyən etdiyiniz faktlərlə bağlı açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada əks olunur.

1

2

3

4

5

6

7

8

## DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?

**Açar sözlər.** Hər mövzu üzrə öyrənilən əsas anlayışlardır.

**Addım-addım.** Praktik vərdişləri formalaşdırır.

**Bu maraqlıdır.** Mövzu ilə bağlı bilikləri genişləndirmək üçün nümunələr və maraqlı məlumatlardır.

**Nümunə.** İzahı verilən yeni anlayışın daha yaxşı qavranılması üçün misallardır.

**Araşdırıq öyrənək.** Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.

9

10

**Özünüyü yoxlayın.** Hər mövzuda öyrəndiklərinizi qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur.






# 1

## İNFORMASIYA

- 1.1. İnformasiya və informatika
- 1.2. İnformasiya prosesləri
- 1.3. İnformasiyanın miqdarı
- 1.4. İnformasiyanın qorunması
- 1.5. Kompüter virusları
- 1.6. Antivirus proqramları
- 1.7. Kompüter cinayətkarlığı
- 1.8. Kriptoqrafiya



Oxuduğunuz yeni bədii əsər, yaxud baxdiğiniz film xoşunuza gələrsə, yəqin ki, həmin əsərin müəllifi və ya filmin rejissorunun kimliyi ilə maraqlanacaq, onun həyat və yaradıcılığı haqqında **informasiya toplamağa** çalışacaq, başqa əsərlərini oxuyacaqsınız (və ya filmlerinə baxacaqsınız). Bu məlumatların həcmi yetərinə böyük olarsa, əsas faktları və əsər (film) haqqında fikirlərinizi bir yerə qeyd edəcək, başqa sözlə, **informasiyani saxlayacaqsınız**. Əlbəttə, əsər barədə təəssüratlarınızı dostlarınızla da bölüşəcək, yəni aldiğiniz **informasiyani ötürəcəksiniz**.

Oxuduqlarınız (baxdıqlarınız), təəssüratlarınız və düşüncələriniz əsasında əsərin baş qəhrəmanlarının hərəkətləri haqqında öz nəticələrinizi çıxara, əsər haqqında inşa yaza və ya təqdimat hazırlaya, başqa sözlə, **informasiyani emal edə** bilərsiniz. Əgər etdiyiniz qeydləri başqalarının oxumasını istəmirsizsə, kənar adamların ona çıxışını məhdudlaşdıracaq, yəni **informasiyani qoruyacaqsınız**.

Bu nümunədə siz informasiyani topladınız, onu saxladınız, öturdünüz, emal etdiniz və qorudunuz. Bütün bu əməliyyatlara **informasiya prosesləri** deyilir.

1. Bədii əsəri təkrar oxuduqda, yaxud filmə təkrar baxdıqda informasiya alırsınız mı?
  - a) obyektivlik
  - b) aktuallıq
  - c) nəticəlik
  - d) tamlıq
2. Bunlardan hansı informasiyanın xassəsi deyil?
  - a) görmə informasiyası (vizual)
  - b) səs informasiyası (audial)
  - c) dad informasiyası
  - d) qoxu informasiyası
  - e) taktıl informasiya
3. Sağlam insan həyatı boyu daha çox hansı növ informasiya alır?
  - a) görmə informasiyası (vizual)
  - b) səs informasiyası (audial)
  - c) dad informasiyası
  - d) qoxu informasiyası
  - e) taktıl informasiya
4. Verilmiş obyektlər informasiyanı hansı formada təqdim edir?  
*diktör; yol nişanları; signalçı matros; müəllim*
5. Hansı rabitə kanalı ilə verilənlərin ötürülmə sürəti daha yüksək olur?
  - a) sarılmış cütlük kabeli
  - b) koaksial kabel
  - c) optik lif kabeli
  - d) simsiz kanal
6. Boşluqda hansı ədəd olmalıdır?
  - a) 5 bayt =  bit
  - b) 10 Kbayt =  bit
  - c) 100 bayt =  Kbayt
  - d) 32 bit =  bayt
7. Yeddi bitlə neçə müxtəlif informasiyanı kodlaşdırmaq olar?
  - a) 8
  - b) 128
  - c) 64
  - d) 256
8. 25 müxtəlif hadisəni kodlaşdırmaq üçün neçə bit kifayətdir?
  - a) 3
  - b) 4
  - c) 5
  - d) 6
9. Bir ölkədə avtomobil nömrələri 8 simvoldan ibarət olmaqla 20 hərf və 10 rəqəmin kombinasiyasından düzəlir. Hər bir simvolun kompüterdə 1 baytla kodlaşdırıldığını hesab etsək, 50 nömrənin kompüterdə nə qədər yer tutduğunu müəyyənləşdirin.
  - a) 30 bayt
  - b) 50 bayt
  - c) 150 bayt
  - d) 400 bayt
10. Şagird kitabların birində XIX əsrin sonunda Bakının əhalisi haqqında məlumatlarla rastlaşı, onların əsasında cədvəl düzəltdi, diaqram qurdu və konfransda məruzə ilə çıxış etdi. Burada informasiyanın toplanması, saxlanması, emali və ötürülməsi proseslərini ayırin.

## 1.1 İNFORMASIYA VƏ İNFORMATİKA

İnsanlar daim informasiyadan istifadə etmişlər. Bütün cəmiyyətlərdə informasiya toplanmış, emal edilmiş, saxlanılmış, lazım gəldikdə kənar müdaxilələrdən qorunmuş və başqalarına ötürülmüşdür.

- “Dediklərinizdən heç bir informasiya almadım” ifadəsinin səbəbi nə ola bilər?



### FƏALİYYƏT

"Bu gün sentyabr ayının on beşidir" məlumatını bilikləriniz əsasında emal edib yeni informasiya alın.

- Hansı yeni informasiya aldınız?
- Göstərilən tarix Azərbaycan və şəxson sizin üçün nə ilə əlamətdardır?

**İnformasiya** latın dilindəki "informatio" sözündən olub "məlumat, ifadə, izah" deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.

Praktikada, əsasən, "informasiya" əvəzində "verilənlər" və ya "bilik" sözlərindən istifadə olunur. Buna səbəb həmin terminlər arasında çox incə fərqli olmasıdır. İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdəsindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış) informasiyanı elmi ədəbiyyatda **verilənlər** adlandırırlar; nəzərdə tutulur ki, kompüter onlar üzərində hansısa əməliyyatlar apara bilir, ancaq onların mənasını anlamır. Verilənlərin **informasiya** olması üçün onları anlamaq və dərk etmək lazımdır, buna isə yalnız insan qadirdir. Əgər məlumatı alan insan onun yazılıdığı dili bilirsə, o həmin məlumatın mənşəini anlaya, yəni informasiya ala bilər. İnformasiyanı emal etməklə və nizamlamaqla insan qanuna uyğunluqları aşkarlayır, yəni **bilik** qazanır.

### n ü m u n e

**Verilənlər** hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur.

Məsələn, kompüterə daxil edilən, müəyyən üsulla emal olunan və çıxışa verilən '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir.

**İnformasiya** mənası olan verilənlərdir. Biz simvollar sətrinin nə ifadə etdiyini biliriksə, o, informasiya olur.

Məsələn, ‘19091985’ hər hansı malın kodu da ola bilər, kiminsə doğum günü də (19 sentyabr 1985) – onun nəyə aid olduğunu bildikdə o bizim üçün informasiyaya çevirilir.

İnformasiya o zaman **biliyə** çevirilir ki, biz onunla manipulyasiya apara bilmək üçün qayda, yaxud qaydalar toplusundan istifadə edirik.

Məsələn, 19091985 sətrinin kiminsə doğum günü (19 sentyabr 1985) olduğunu bilirsiniz-sə, siz nəticə çıxara bilərsiniz ki, həmin adamın yaşı 18-i ötüb və o, seçkilərdə iştirak edə bilər. Burada siz “18 yaşından yuxarı vətəndaşlar seçkilərdə iştirak edə bilər” qaydasından istifadə edərək informasiyadan bilik əldə etdiniz.

İnsan informasiyanı öz duygu orqanları – gözləri, qulaqları, ağızı, burnu və dərisi vasitəsilə alır. Ona görə də aldığımız informasiyanı aşağıdakı növlərə ayırmak olar:

- *görmə informasiyası* (vizual informasiya) gözlər vasitəsilə daxil olur. Müxtəlif qiymətləndirmələrə görə, bu növ informasiya aldığımız bütün informasiyanın 80–90%-ni təşkil edir;
- *səs informasiyası* (audial informasiya) qulaqlar vasitəsilə qəbul olunur;
- *dad informasiyası* dil vasitəsilə daxil olur;
- *qoxu informasiyası* burun vasitəsilə alınır;
- *taktıl informasiya* dəri vasitəsilə alınır.

Bəzən əzələlər vasitəsilə alınan informasiyanı ayrıca növ kimi qeyd edirlər. İnsanın bədən hissələri hərəkət etdiğində əzələlər və oynaqlardan beyinə impulslar daxil olur. Bəzi canlılar Yerin maqnit sahəsini hiss edir və bunun əsasında öz hərəkət istiqamətlərini müəyyənləşdirirlər.

İnformasiya obyektləri ikili təbiətə malikdir. Bir tərəfdən o, *maddidir*, çünkü informasiya maddi dünyanın obyektləri və hadisələri haqqında bilgi verir. Başqa tərəfdən isə onlar insan təfəkkürünün xüsusiyyətləri ilə bağlı olan *məntiqi* (*qeyri-maddi*) təbiətə malikdir, çünki eyni bir informasiya obyektini müxtəlif insanlar müxtəlif cür qəbul edə bilər. İnsanın aldığı informasiya onun əvvəlki həyat təcrübəsindən və ilkin biliklərdən, informasiya alarkən istifadə etdiyi alət və vasitələrdən asılı olur; məsələn:  $7 \times 9 = 63$  olması sizin biliklərinizi artırmayacaq, ancaq vurma cədvəlini öyrənən üçün yeni informasiya olacaq.

$$7 \times 9 = 63$$



İnformasiya alır



İnformasiya alır



İnformasiya alır

İnformasiya ilə baş verən dəyişikliklər **informasiya prosesləri** adlanır. Bu proseslər nəticəsində informasiyanın məzmunu və ya təqdimedilmə forması dəyişir.

İnformasiya prosesləri bir-biri ilə sıx bağlıdır; məsələn, informasiyanın toplanmasını informasiyanın ötürülməsindən ayrı düşünmək olmaz.

İnformasiyanın saxlanması, ötürülməsi və emalı ilə bağlı məsələləri insanlar bütün dövrlərdə həll etmişlər: qazanılmış bilikləri nəsildən-nəslə ötürmək, saxlanclardan zəruri kitabları axtarış tapmaq, məxfi yazışmaları şifrləmək lazımlı gəlmişdir. XIX əsrin sonlarında kitabxanalarda sənədlərin sayı o qədər çoxalmışdı ki, toplanmış informasiyanın saxlanması və axtarışı məsələsinin həlli üçün elmi yanaşmaların tətbiqi zəruri olmuşdu. Bu zaman *sənəddi* informasiyani, yəni sənədlər (kitablar, jurnallar, məqalələr və s.) şəklində olan informasiyani öyrənən yeni elmi istiqamət meydana çıxdı. Bu istiqaməti ingilis dilində "*information science*" (informasiya elmi, informasiya haqqında elm) adlandırdılar.

Kompüter texnikasının tətbiqi çox zəhmət tələb edən işləri avtomatlaşdırmaqla informasiya ilə işləmək sahəsində insanların imkanlarını əhəmiyyətli dərəcədə artırdı. XX əsrin ortalarında informasiya prosesləri elmi araşdırımların mövzusu oldu və informasiya proseslərini öyrənən elm – **informatika** meydana çıxdı. Hesab edilir ki, "**informatika**" sözü iki sözün – "informasiya" və "avtomatika" sözlərinin birləşdirilməsi nəticəsində yaranıb. Beləliklə, informatika "informasiya ilə avtomatik iş" anlamını verir. İngilisdilli ölkələrdə "informatika" əvəzinə "*computer science*" (kompüterlər haqqında elm) terminindən istifadə olunur.

XX əsrin 70-ci illərində müstəqil elm sahəsinə çevrilən çağdaş informatika kompüter sistemlərinin köməyi ilə informasiyanın emalının nəzəriyyə və praktikasını öyrənir.

Adətən, informatikaya aşağıdakı elmi istiqamətlər aid edilir:

- **nəzəri informatika** (informasiya nəzəriyyəsi, kodlaşdırma nəzəriyyəsi, riyazi məntiq, avtomatlar nəzəriyyəsi və s.);
- **hesablama texnikası** (fərdi kompüterlər, kompüterlərin və kompüter şəbəkələrinin quruluşu);
- **alqoritmlaşdırma və programlaşdırma** (alqoritmların və programların yaradılması);
- **tətbiqi informatika** (tətbiqi proqramlar, informasiya sistemləri və s.);
- **süni intellekt** (obrazların tanınması, nitqin anlaşılması, maşın tərcüməsi, məntiqi noticələr, özünüyürtmə alqoritmələri).

## Tarix

"İnformatika" terminini ilk dəfə 1957-ci ildə alman alimi Karl Şteynbux işlətmüşdür (almanca: "*informatik*"). 1962-ci ildə Philipp Dreyfus "*informatique*" sözünü fransız dilinə daxil etmiş, sonra isə bu söz "*informatics*" şəklində ingilis dilinə çevrilmişdir.

### ACAR sözlər

- Verilənlər
- İnformasiya
- Bilik
- İnformasiyanın xassələri

**Tarix** 1985-ci il 1 sentyabr tarixindən keçmiş SSRİ-nin, o cümlədən Azərbaycan SSR-in ümumtəhsil məktəblərinin 9-cu sinfində yeni fənnin – “**İnformatika və hesablama texnikasının əsasları**” fənninin tədrisinə başlanıldı.



Əvvəllər bu məsələlər qismən riyaziyyatda, dilçilikdə, elektronikada və başqa elmlərdə öyrənilirdi. Kompüterlər meydana çıxdıqdan sonra aydın oldu ki, bu istiqamətlərin hamısı bir-biri ilə sıx bağlıdır və getdikcə elmi fəaliyyətin yeni istiqaməti formalaşmağa başladı. İnformatikanın formalaşması prosesi bu gün də davam edir və onun əhatə etdiyi məsələlərin dairəsi gələcəkdə dəyişə bilər.

#### **ARAŞDIRAQ – Öyrənək**

Cədvəldə 2011–2016-cı illərdə respublikanın ali məktəblərinə bütün ixtisaslara tələbə qəbulu üzrə plan yerlərinin sayı, həmçinin informatika ilə bağlı ixtisaslar üzrə ümumi qəbul planı verilmişdir. Cədvələ əsasən tapşırıqları yerinə yetirin:

1. İKT ixtisaslarının ümumi qəbulda payını (%-lə) hesablayıb uyğun xanaya yazın.
2. İKT ixtisaslarının ümumi qəbul planındaki payının illər üzrə dəyişmə qrafikini qurun. Sizcə, dəyişmənin səbəbi nə ilə bağlıdır?

Göstərici	2011	2012	2013	2014	2015	2016
Ali məktəblərə tələbə qəbulu planı	31419	34098	36537	37841	38914	41736
Ali məktəblərin İKT ixtisasları üzrə qəbul planı	2719	2765	3589	3130	3375	3624
İKT ixtisaslarının ümumi qəbulda payı (%-lə)						

#### **Özünüyü yoxlayın**

1. İnformasiya nədir?
2. Verilənlər nə vaxt informasiyaya çevrilir?
3. İnformatika fənni nəyi öyrənir?
4. İnformatikaya hansı elmi istiqamətlər aid edilir?
5. İki sütündən və beş sətirdən ibarət cədvəl çəkin. Cədvəlin birinci sütununda informatikaya aid edilən elmi istiqamətlərin adlarını yazın. Hər elmi istiqamətin qarşısındakı xanada həmin istiqamətə aid bir neçə mövzü göstərin.

## 1.2 İNFORMASIYA PROSESLƏRİ

Bildiyiniz kimi, eyni bir informasiya müxtəlif formalarda təqdim edilə bilər; məsələn, həftə ərzində havanın hərarətinin necə dəyişildiyini mətn, ədədlər, cədvəl, diaqram və başqa formalarda vermək olar.

- Hava proqnozunu daha hansı formada təqdim etmək olar?
- Hansı təqdimetmə forması kompüterin yaddaşında daha çox yer tutar?

### İnformasiyanın təqdimedilmə formaları

Mətn informasiyası	Ədədi informasiya	Qrafik informasiya	Səs informasiyası	Video- informasiya
<i>Sabah Bakıda və Abşeron yarımadasında hava tutulub açılıcaq, bəzi yerlərdə yağış yağacaq.</i>				

#### FƏALİYYƏT 1

Hər hansı məlumatı müxtəlif formalarda təqdim edin. Hər bir təqdimetmə formasının hansı halda əlverişli olacağını nümunələrlə izah edin.

– Bu informasiyanı uzaq məsafəyə ötürmək üçün hansı təqdimetmə formasına üstünlük verirdiniz?

Proses dedikdə hər hansı bir hadisənin gedisi, inkişafi, yaxud bu hadisədə iştirak edən obyekt və obyektlərin vəziyyətinin ardıcıl dəyişilməsi başa düşülür.

İnformasiya prosesləri nəticəsində də informasiya özünün ilkin formasını dəyişə və müxtəlif formalara çevrilə bilər.

Əsas olaraq dörd informasiya prosesi seçilir:

- *İnformasiyanın qəbulu;*
- *İnformasiyanın saxlanması;*
- *İnformasiyanın ötüriülməsi;*
- *İnformasiyanın emalı.*

**Diqqət!** Bəzən informasiya ilə bağlı başqa əməliyyatlar da (məsələn: informasiyanın təqdimedilməsi, köçürülməsi, uzaqlaşdırılması və s.) informasiya proseslərinə aid edilir. Əslində isə belə əməliyyatlar yuxarıda sadalanan 4 əsas prosesin xüsusi hallarıdır.

**İnformasiyanın saxlanması.** İnsanlar topladıqları məlumatları, bilikləri saxlaya bilməsəyidilər, cəmiyyət inkişaf edə bilməzdi. Məhz saxlanmış biliklər nəticəsində biz ötən dövrləri öyrənirik.

İnsan beyni informasiyanı saxlamaq üçün ən mükəmməl vasitədir. Yaddaşda olan informasiya isə təkcə bir şəxsə məxsus olur. İformasiyadan başqa insanların da yararlana bilməsi üçün onları digər vasitələrdə saxlamaq imkanı olmalıdır.

Cəmiyyət inkişaf etdikcə informasiyanı saxlamaq üçün müxtəlif vasitələr tapılıb və onlar zaman-zaman təkmilləşdirilib: iplərə vurulmuş düyünlər, ağac və daş üzərində nişanlar, papiroz yazıları, kağız və s. İformasiyani saxlamaq üçün etibarlı vasitələrin axtarılması işi bu gün də davam edir.



İformasiyani saxlamaq üçün ən geniş istifadə olunan daşıyıcı kağızdır. Eramızın II əsrində Cində ixtira olunmuş kağız bu gün də insanlara xidmət edir.

Qədim dövrlərdə kitabların üzünü əl ilə köçürüdürlər və bu işlə xüsusi insanlar məşğul olurdular. Qalmın bir kitabın üzünü köçürməyə 4–5 il vaxt gedirdi. Hazırda kompüterlərlə idarə olunan yüksək texnologiyalı avadanlıqlarda çap edilən kitabların sayı ildən-ilə artır. Bu qədər kitabı kitabxanalarda yerləşdirmək günümüzün ən böyük problemlərindən birinə çevrilmişdir.

#### AÇAR sözlər

- İformasiya prosesləri
- İformasiyanın saxlanması
- İformasiyanın ötürülməsi
- İformasiyanın emalı
- Giriş informasiyası
- Çıxış informasiyası
- İformasiya daşıyıcıları

İformasiyanın saxlanması üçün XX əsrдə yeni vasitələr – perfokartlar, perfolentlər, maqnit lentləri və maqnit diskləri, lazer disklər, fleş-yaddaş meydana çıxdı. Bütün bunlar, yəni İformasiyani saxlamaq üçün vasitələr **İformasiya daşıyıcıları** adlanır. İformasiya daşıyıcıları İformasiyani saxlamaqla yanaşı, həm də onun ötürülməsinə xidmət edir.

#### FƏALİYYƏT 2

Son zamanlar dünyada “Bulud texnologiyası”ndan geniş istifadə olunur. “*Bulud saxlanıcı*” (*Cloud storage*) barədə məlumat toplayın və suallara cavab verin:

1. Nə üçün bu texnologiyani “Bulud” adlandırmışlar?
2. “Bulud saxlancı” nədir və orada hansı növ verilənlər saxlamaq olar?
3. Bu texnologiyanın müsbət və mənfi cəhətləri hansılardır?

Topladığınız materiallar (mətn, şəkil, video) əsasında təqdimat hazırlayın.

**İformasiyanın ötürülməsi** onun yayılmasını təmin edir. Müasir dünyada İformasiyanın ötürülməsi üçün radio, televiziya ötürücülərindən, telefon, rabitə

şəbəkələrindən istifadə olunur. Bunların hamısı *informasiyanın ötürülmə kanallarıdır*. İformasiyanı bir yerdən başqa yerə göndərmək üçün belə kanalın bir ucunda *verici*, o biri ucunda isə *qəbuləcisi* qurğu olmalıdır.


### Bu maraqlıdır

Səs və videosiqnallar hündür qüllələrdən şüalanan elektromaqnit dalğaları vasitəsilə ötürülür. Hündür qüllələr ona görə lazımdır ki, qısa uzunluqlu dalğalar daha uzaq məsafələrə gedib çata bilsin. Bu dalğalar Günəş şüaları kimi yalnız düz xətt boyunca yayılır. Bu dalğalar hər hansı bir maneə ilə rastlaşıldıqda onu aşib keçə bilmir; məsələn, dağın arxasında bu dalğaları qəbul etmək mümkün deyil.

Yer səthinin əyriliyi də belə dalğalar üçün maneə hesab oluna bilər. Çünkü düz xətt üzrə yayılan dalğalar küra formasında olan Yerin bütün səthi boyu yayılma bilmir.

Radiodalğalar Yer səthində yerləşən istənilən obyektdə peyklər vasitəsilə çatdırılır: dalğalar düz xətt boyunca əvvəlcə peykə ötürülür, sonra isə peyk onları yenə düz xətt üzrə Yerin səthində yerləşən başqa bir obyektdə ötürür.

#### *İformasiya peyki A*



Ötürmə kanallarının əsas xarakteristikası onların *ötürüçülük qabiliyyəti*dir və vahid zamanda ötürülen informasiyanın həcmi ilə ölçülür.

Ötürülen informasiyanın həcmi bu düsturla hesablanır:

$$Q = v \times t.$$

Burada  $v$  – kanalın ötürüçülük qabiliyyəti,  $t$  – ötürülmə müddətidir.

Kanalın ötürüçülük qabiliyyəti onun texniki parametrlərindən asılıdır; məsələn, telefon xətlərinin ötürüçülük qabiliyyəti on və yüzlərlə kbit/san ilə ölçülür. Optik lif və radiorabitə xətlərinin ötürüçülük qabiliyyəti isə yüzlərlə Mbit/san-yə çatır.

Rabitə kanallarının ötürmə sürətinə aid məsələlərlə tanış olaq.

### n ü m u n e

#### Məsələ 1.

ADSL-bağlantı vasitəsilə verilənlərin ötürülmə sürəti 128 000 bit/san-dir. Bu bağlantında 625 Kbayt həcmli fayl neçə saniyəyə ötürülər?

*Həlli:*

Hesablamaların rahatlığı üçün hər iki ədədi 2-nin qüvvəti şəklində bitlərlə ifadə edək:

$$v = 128000 \text{ bit/san} = 128 \times 1000 \text{ bit/san} = 2^7 \times 125 \times 8 \text{ bit/san} = 2^7 \times 5^3 \times 2^3 \text{ bit/san} = 2^{10} \times 5^3 \text{ bit/san.}$$

$Q = 625 \text{ Kbayt} = 5^4 \text{ Kbayt} = 5^4 \times 2^{10} \text{ bayt} = 5^4 \times 2^{13} \text{ bit.}$  İnformasiyanın ötürülməsinə sərf olunan zamanı hesablamaq üçün faylin həcmini ötürülmə sürətinə bölmək lazımdır:

$$t = \frac{Q}{v} = \frac{5^4 \times 2^{13} \text{ bit}}{5^3 \times 2^{10} \text{ bit/s}} = 40 \text{ san.}$$

#### Məsələ 2.

640×480 ölçülü rəngli rastr görüntüsündə hər pikselin rəngi 3 baytla kodlaşdırılmışdır. Sürəti 28 800 bit/san olan modem bu görüntünü nə qədər vaxta ötürə bilər?

*Həlli:*

1. Əvvəlcə ötürülən görüntündə neçə piksel olduğunu hesablayaq:

$$640 \times 480 = 64 \times 10 \times 16 \times 30 = 2^6 \times 2^4 \times 300 = 2^{10} \times 300 \text{ piksel.}$$

2. Görüntünün informasiya həcmini ( $Q$ ) hesablayaq:

$$2^{10} \times 300 \times 3 \times 2^3 \text{ bit} = 2^{13} \times 900 \text{ bit.}$$

3. Hesablamani sadələşdirmək üçün modemin sürətini də 2-nin qüvvəti şəklində ifadə edək:

$$28800 \text{ bit/san} = 2^5 \times 900 \text{ bit/san.}$$

4. Ötürülməyə sərf olunacaq zamanı hesablayaq ( $t = Q/v$ ):

$$2^{13} \times 900 \text{ bit} / (2^5 \times 900 \text{ bit/san}) = 2^{13}/2^5 = 2^8 = 256 \text{ san.}$$

### FƏALİYYƏT 3

#### Məsələləri həll edin.


1. Rabitə kanalının ötürüçülük qabiliyyəti 10 Mbit/san-dir. Kanala əlavə küy təsir etmir. Həcmi 100 Kbayt olan mətn nə qədər vaxt ərzində ötürülə bilər?
2. Modem rabitəsi vasitəsilə informasiyanın ötürülmə sürəti 51 200 bit/san-dir. Mətn faylı bu kanaldan 10 saniyə ərzində ötürülmüşdür. Mətnin 16-bitlik Unicode kodlaşdırmasında verildiyini bilərək ondakı simvolların sayını müəyyən edin.

Hazırda ən vacib problemlərdən biri informasiyanın ötürülməsi zamanı onun qorunmasıdır, çünki rabitə xəttində olan müxtəlif küylər (ugultular) informasiyanın təhrif olunmasına, hətta onunitməsinə səbəb ola bilər. Başqa bir problem informasiyanın oğurlanmaqdan qorunmasıdır. Bu problemlə bağlı növbəti dərslərdə ətraflı danışılacaq.

**İnformasiyanın emalı** onun hər hansı şəkildə – istər məzmununun, istərsə də təqdimedilmə formasının dəyişdirilməsidir. Emalın dörd mühüm növünü seçdirmək olar:

- *yeni informasiyanın yaradılması*; məsələn, məsələnin hesablamlar və ya məntiqi mühakimələr vasitəsilə həlli;
- *kodlaşdırma* – bu zaman informasiyanın məzmunu deyil, forması (xarici görünüşü) dəyişir; məsələn, mətnin başqa dilə tərcüməsi. Kodlaşdırmanın bir növü şifrləmədir ki, burada da məqsəd informasiyanın məzmununun kənar şəxslərdən gizlədilməsidir;
- *informasiyanın axtarışı*; məsələn: kitabda, kitabxana kataloqunda, sxemdə və ya İnternetdə;
- *çəsidləmə* – siyahının elementlərinin verilmiş ardıcılıqla yerləşdirilməsi; məsələn: ədədlərin artan və ya azalan sıra ilə düzülməsi, sözlərin əlifba üzrə düzülməsi. Çəsidləmənin başlıca məqsədlərindən biri informasiyanın axtarışını asanlaşdırmaqdır.

### Bu maraqlıdır



İnformasiyanı emal etmək üçün insan, ilk növbədə, öz beynindən istifadə edir. Baş beyin qabığının neyronlarının vəziyyəti 1 saniyədə təxminən 200 dəfə “dəyişir” ki, bu da kompüter yaddaşı elementləri ilə müqayisədə önəmli dərəcədə yavaşdır. Ancaq insan iti pişikdən, demək olar ki, səhv-siz ayırsa da, bu məsələ kompüterlər üçün hələ ki həll edilməyib. Görünür, insan belə məsələləri uzun hesablamlar yolu ilə deyil, hansısa “kəsə yolla” həll edir.

İnformasiyanın emalı müəyyən qaydalara uyğun olaraq hansısa **icraçı** – subyekt, yaxud obyekt (məsələn: insan və ya kompüter) tərəfindən aparılır. Emalın icraçısı ətraf mühitlə qarşılıqlı əlaqədə olaraq ondan *giriş informasiyası* alır və emal edir. Emalın nəticəsi ətraf mühitə verilən *çıxış informasiyasıdır*. Beləliklə, ətraf mühit giriş informasiyasının mənbəyi və çıxış informasiyasının qəbuledicisi olur.

**Giriş informasiyası** insanların, yaxud qurğunun qəbul etdiyi informasiyadır.

**Çıxış informasiyası** insanların, yaxud qurğu tərəfindən emal olunduqdan sonra alınan informasiyadır.

Giriş informasiyası



Emal



Çıxış informasiyası

Çox zaman insan topladığı informasiyanı texniki qurğuların köməyi ilə emal edir. Belə qurğular içərisində qısa zamanda böyük həcmdə informasiyanı emal edən kompüterlər xüsusi rol oynayır. İnformasiyanın emalı icraçıya məlum olan müəyyən qaydalarla aparılır.

Yuxarıdakı sxem informasiyanın emalının ümumi sxemidir. Bu sxem emalın icraçısının kim (yaxud nə) olmasından asılı deyil: o, canlı orqanizm də ola bilər, texniki sistem də. Kompüterdə texniki vasitələrlə məhz belə sxem reallaşdırılub. Ona görə də kompüterin “canlı” informasiya emalı sisteminin texniki modelini olmasına

söyləmək olar. Onun tərkibinə emal sisteminin bütün əsas hissələri daxildir: processor, yaddaş, giriş və çıxış qurğuları.

### n ü m u n e


1. Şagird məsələnin şərtini oxuyub aldığı məlumatı emal edir, məsələnin həllini tapır və nəticədə yeni informasiya – məsələnin cavabını alır.
2. Notları oxuyan pianoçu uyğun klavişləri basır və nəticədə biz musiqi eşidirik.
3. Hakimlər 100 metrlik məsafəyə ilkin qaçış nəticələrini artan sıra ilə düzür və final qaçışı üçün səkkiz iştirakçının siyahısını müəyyənləşdirirlər.
4. Metroda gediş kartından informasiya alan turniket keçidi bağlayan qurğuya onun açılması üçün məlumat göndərir.

### ARAŞDIRAQ – öyrənək

Mətni oxuyun və suallara cavab verin.

**Hava proqnozu necə verilir?** Gün ərzində havanın temperaturu, rütubətliliyi, təzyiqi, küləyin sürəti, istiqaməti və başqa göstəricilər haqqında müxtəlif məlumatlar meteostansiyalarda xüsusi cihazlar vasitəsilə toplanır və meteomərkəzə ötürülür. Bu verilənlər güclü kompüterlər vasitəsilə emal edilərək ümumiləşdirilir və xəritə üzərinə köçürürlər. Hava haqqında məlumatlar meteostansiya və meteopeyklərdən kəsilməz olaraq daxil olur. Onlayn rejimdə daxil olan verilənlər hər an dəyişə bilər.

Kifayət qədər böyük ərazinin hava şəraitini izləməyə imkan verən bu xəritələr əsasında mütəxəssislər 1 saat, 1 gün və ya daha uzun müddət öncədən hava proqnozları verirlər. Hava proqnozlari dərhal müxtəlif vasitələrlə əhaliyə və müvafiq təşkilatlara çatdırılır. Bu proqnozlar fəaliyyəti hava şəraitindən asılı olan insanlar üçün çox qiymətli məlumatlardır.



### Özünüyü yoxlayın

1. İformasiya prosesləri nədir?
2. İformasiya daşıyıcısı nədir? İformasiya daşıyıcılarına nümunələr göstərin.
3. İformasiyanı ötürmək üçün hansı rabitə kanallarından istifadə olunur?
4. İformasiyanın emalının hansı növləri var?
5. Çıxış informasiyası dedikdə nə nəzərdə tutulur?

### 1.3 İNFORMASIYANIN MİQDARI

- Bu mövzunun adı ASCII kodlaşdırmasında kompüterin yaddasında neçə bit yer tutacaq?
- Bəs Unicode kodlaşdırmasında?

#### FƏALİYYƏT

1. Mağazada 700 çeşiddə mal satılır. Hər mala bənzərsiz ikilik kod verilir. Bütün malları kodlaşdırmaq üçün 9 bit bəs edərmi? Cavabınızı əsaslandırın.
2. Rəssamin palitrasında 28 müxtəlif rəngli boyalar var. Palitranın bir rəngini kodlaşdırmaq üçün ən azı neçə bit lazım olacaq?
3. Sənəd mətn və qrafik informasiyadan ibarətdir. Mətndə 25 sətir və hər sətirdə 62 simvol (Unicode kodlaşdırmasında) var. Ağ-qara görüntünün ölçüsü  $480 \times 620$  pikseldir. Sənədin informasiya həcmini kilobaytlə hesablayın.

İnformasiyanın miqdarının ölçülülməsi üçün bir neçə yanaşma mövcuddur. **Məzmun yanaşmasında** informasiyaya insanın nöqtəyi-nəzərindən baxılır. Belə ki, ətraf aləmin dərkedilməsi prosesi informasiyanın biliklər (faktlar, elmi nəzəriyyələr və s.) formasında toplanmasına səbəb olur. İnsan yeni informasiya aldıqca onun bilik dairəsi genişlənir, başqa sözlə, biliklərindəki qeyri-müəyyənliliklər azalır. Əgər hansıa məlumat bizim biliklərimizdəki qeyri-müəyyənliliyin azalmasına səbəb olursa, onda belə məlumatın informasiya daşıdığını demək olar.

Göründüyü kimi, bu yanaşmada informasiyanın miqdarı onun məzmunundan (mənasından) asılı olur. Ancaq texniki qurğular informasiyanın məzmununu başa düşmür. Ona görə də hesablama texnikasında informasiyanın miqdarını müəyyənləşdirmək üçün başqa yanaşmadan – **əlifba yanaşması**, yaxud **texniki yanaşmadan** istifadə olunur.

ACAR  
süzərlər

- İnformasiya miqdarı
- Əlifbanın ölçüsü
- Məzmun yanaşması
- Hartli düsturu
- Shannon düsturu

<b>Məzmun yanaşması</b>		Biliklərdəki qeyri-müəyyənlilik azalır.
<b>Əlifba yanaşması</b>		Məlumatdakı informasiyanın miqdarı onun məzmunundan asılı olmur.

Aşağı sınıflardə tanış olduğunuz bu yanaşma müəyyən əlifbanın simvollarından təşkil edilmiş mətndəki informasiyanın miqdarını ölçməyə imkan verir. İndi həmin yanaşma ilə daha ətraflı tanış olaq. Texnikada informasiya dedikdə, adətən, müəyyən işarələr sisteminin simvollarının ixtiyari ardıcılılığı nəzərdə tutulur. Belə informasiyanın miqdarını müəyyənləşdirmək üçün məzmunu nəzərə almamaqla həmin ardıcılığın (məlumatın) uzunluğu hesablanır.

Bildiyiniz kimi, istənilən dilin əsasında xüsusi simvollar (işarələr) yiğini – əlifba dayanır. Hər hansı dildə informasiyanı təqdim etmək üçün istifadə olunan simvollar yiğinına **əlifba** deyilir. Adətən, əlifbaya yalnız hərflər aid edilir, ancaq mətndə hərf-lərlə yanaşı, rəqəmlər, durğu işarələri, mötərizələr də olduğundan İnformatikada onlar da əlifbanın elementləri hesab olunur. Əlifbaya boşluq simvolunu, yəni sözlər-arası boşluğu da aid etmək lazımdır.

Əlifbadə olan bütün simvolların sayına **əlifbanın gücü**, yaxud **əlifbanın ölçüsü** deyilir və  $N$  ilə işarə edilir.

### n ü m u n e

Azərbaycan əlifbası	Rus əlifbası	İkililik əlifba	ASCII
A B C Ç D E Ě	А Б В Г Д Е Ж	0 1	! @ # \$ % ^ &
$N = 32$	$N = 33$	$N = 2$	$N = 256$

### Bu maraqlıdır

Çox maraqlı əlifbaları olan dillər də mövcuddur. Onlardan biri Çin dilidir. Bu dildə bir heroqlif tam bir anlayışı, fikri ifadə edə bilir. Yeni söz, anlayış yeni heroqliflə göstərilir. Çin dilində başlıca olaraq təxminən 5000 heroqlifdən istifadə olunur.

人 insan 支 vurmaq

Əlifba yanaşmasında hesab edilir ki, mətnin hər bir simvolu *informasiya miqdарına* (*tutumuna* və ya *çəkisinə*) malikdir. Simvolun informasiya tutumu əlifbanın gücündən asılı olur. Bildiyiniz kimi, ən kiçik əlifba olan 2-lik say sistemi iki simvoldan ibarətdir: “0” və “1”. İkililik əlifbanın simvolunun informasiya tutumu informasiya vahidi kimi qəbul olunub və **1 bit** adlanır. Başqa əlifbaların simvollarının **informasiya miqdarı** həmin simvolları kodlaşdırmaq üçün istifadə olunan ikililik simvolların miqdarı ilə müəyyən olunur. Əlifbadakı bir simvolun informasiya tutumunu  $i$  ilə işarə etsək, aydınlaşdır ki:

$i$	1 bit	2 bit	3 bit	4 bit	5 bit	6 bit	7 bit	8 bit
$N$	2	4	8	16	32	64	128	256

Bələliklə, hər hansı əlifbanın gücü ( $N$ ) ilə onun bir simvolunun daşıdığı informasiya miqdarı ( $i$ ) arasında aşağıdakı asılılıq mövcuddur:

$$N = 2^i$$

Bu düstur **Hartli düsturu** adlanır.

Əlifbada nə qədər çox simvol olursa, bir simvolun daşıdığı informasiya miqdarı da o qədər çox olur. Örnək olaraq Azərbaycan əlifbasında bir hərfin daşıdığı informasiyanın miqdarını müəyyən edək. Bu əlifbada 32 hərf olduğundan

$$N = 32 \Rightarrow 32 = 2^i \Rightarrow 2^5 = 2^i \Rightarrow i = 5 \text{ bit.}$$

Bələliklə, informasiya miqdarının əlifba yanaşması ilə ölçülməsi zamanı Azərbaycan əlifbasının bir hərfi 5 bit informasiya daşıyır.

Mətn məlumatı simvollar ardıcılığından ibarətdir və bu simvolların hər biri müəyyən informasiya miqdarı daşıyır. Əgər simvollar eyni informasiya miqdarı daşıyırsa, onda məlumatdakı informasiyanın miqdarnı ( $I_m$ ) hesablamaq üçün bir simvolun daşıdığı informasiya miqdarnı ( $I_s$ ) kodun uzunluğuna ( $K$ ), yəni məlumatdakı simvolların sayına vurmaq olar:

$$I_m = I_s \times K$$

#### n ü m u n e

- 1.** Məlumat 16 simvoldan ibarət əlifbanın hərfləri ilə yazılib. Məlumatın uzunluğu 10 simvol olarsa, onun informasiya tutumu nə qədər olacaq?

$16 = 2^4$  olduğundan bir simvolun çəkisi 4 bitdir. Onda məlumatın özünün informasiya tutumu  $10 \times 4 = 40$  bit olacaq.

- 2.** İformasiya tutumu 300 bit olan məlumat 100 simvoldan ibarətdir. Əlifbada neçə simvol var?

Bir simvolun çəkisini müəyyənləşdirək:  $300 / 100 = 3$  bit. Deməli, düstura görə, əlifbadakı simvolların sayı  $2^3 = 8$  olacaq.



**Ralf Hartli**  
(1888–1970)  
Elektronika sahəsində  
amerikalı tədqiqatçı.

Hartli ossilyatorunu və Hartli çəviricisini ixtira edib. İformasiya nəzəriyyəsində 1928-ci ildə informasiya miqdarnının ölçülməsi üçün daxil etdiyi düsturla məşhurdur.

Baxığımız hal informasiyanın miqdarının hesablanmasıının xüsusi halıdır. Ayındır ki, əlifbanın bütün simvollarının daşıdığı informasiya miqdarı eyni ola bilməz, çünkü məndəki bütün hərflərin işlənmə tezliyi eyni olmur; məsələn, ayındır ki, Azərbaycan dilində “a” hərfi “j” hərfinə nisbətən daha çox işlənir. Başqa sözlə, informasiya nəzəriyyəsi baxımından Azərbaycan əlifbasının hərflərinin informasiya tutumu fərqlidir. Ona görə də ümumi halda informasiya miqdarnı hesablamaq üçün başqa düsturdan – **Şennon düsturundan** istifadə olunur.

## Tarix

XX əsrin başlanğıcında rabitənin texniki vasitələri (telefon, teleqraf, radio) sürətlə inkişaf edirdi. Bununla əlaqədar olaraq yeni elmi istiqamət – "Rabitə nəzəriyyəsi" meydana çıxdı. Amerikalı alim K.Şennon bu nəzəriyyəni inkişaf etdirərək kodlaşdırma nəzəriyyəsini və informasiya nəzəriyyəsini yaratdı. İformasiya nəzəriyyəsi rabbitə kanalı ilə ötürürlən informasiyanın ölçülüməsi problemini həll etdi.



### Klod Elvud Şennon

(1916–2001)

Amerikalı mühəndis və riyaziyyatçı, informasiya nəzəriyyəsinin banisi.

1948-ci ildə "Rabitənin riyazi nəzəriyyəsi" məqaləsində ən kiçik informasiya vahidini işarə etmək üçün "bit" sözündən istifadə etməni təklif edib.

### ARAŞDIRAQ – öyrənək

İnsanın DNT-sini (genetik kodunu) dördhərfli əlifbada yazılmış söz kimi təsəvvür etmək olar. Burada hər bir hərflə DNT zəncirinin halqası işaretlənir (nukleotid). Tərkibində təqribən  $1,5 \cdot 10^{23}$  nukleotid olan DNT zəncirinin neçə bit informasiya daşıdığını hesablayın.

### Özünüyü yoxlayın

1. Birinci dərsdə verilmiş " $7 \times 9 = 63$ " misalında informasiyanın miqdarnın ölçülüməsi üçün hansı yanaşmadan istifadə olunub?
2. Əlifbada 32 hərf varsa, onun bir hərfi hansı miqdarda informasiya daşıyır?
3. 20 simvoldan ibarət olan məlumatın informasiya tutumu 100 bitdir. Bu məlumatın yazılılığı əlifbanın ölçüsü nəyə bərabərdir?
4. 8 simvolu olan əlifba vasitəsilə yazılmış məlumatın informasiya tutumu 120 bitdir. Məlumatda neçə simvol var?
5. Kitab 100 səhifədən ibarətdir. Hər səhifədə 60 sətir, hər sətirdə 80 simvol olarsa, kitabın informasiya tutumu nə qədər olacaq?
6. A planetində 256, B planetində isə 128 hərfdən ibarət əlifbadan istifadə edilir. Hansı planetin əhalisi üçün 10 simvoldan ibarət olan məlumat daha çox informasiya daşıyır?

## 1.4 İNFORMASIYANIN QORUNMASI

İstənilən adamı onun üçün dəyərli bir şeyin itkisi məyus edir. Təsəvvür edin ki, mobil telefonunuzu, yaxud dostunuzun ad gününə hədiyyə almaq üçün evdən sizə verilmiş pulu itirmisiniz. Belə bir hadisədən məyus olsanız da, bu cür itkinin yerini tezliklə doldurmaq olar.

İndi, tutaq ki, illərlə sizin üçün vacib olan məlumatları qeyd etdiyiniz yazı kitabçasını itirmisiniz. Bərpa olunması müşkül olan bu itki, yəqin ki, sizi daha çox məyus edəcək.

Bəs şəxsiyyət vəsiqənizi, pasportunu, yaxud ali təhsil haqqında diplomunu itirsəniz, nə baş verə bilər? Bu sənədlərin hər birində yalnız sizin özünüzə məxsus olan mühüm informasiyalar vardır.

Sənədlərin itirilməsi, yaxud oğurlanması bəzən cinayət məsuliyyətinə də səbəb ola bilər.

- Hər hansı sənədinizi (məsələn: "Doğum haqqında şəhadətnamə"ni, yaxud "Şəxsiyyət vəsiqəsi"ni) itirmisinizmi? Belə hal baş vermişsə, nə etmişsiniz?



### FƏALİYYƏT

#### Məlumatla tanış olun və sualları cavablandırın.

2013-cü ildən Azərbaycanda biometrik pasportların verilməsinə başlanılmışdır. Bu pasportlarda bütün informasiya mikrosxemə saxlanılır. Mikrosxemin yaddaşında vətəndaş haqqında ümumi məlumatlar və pasport sahibinin biometrik özəllikləri – üz təsviri, barmaq izi, yaxud gözün qüzejhli qişasının təsviri yerləşdirilir. Bu məlumatların surəti mərkəzləşdirilmiş məlumat bazasında da saxlanılır. Mikrosxemin yaddaşında olan məlumat oxuyucu qurğuya məsafədən ötürürlə bilər.

- Pasporta baxmadan vətəndaş haqqında məlumatları necə əldə etmək olar?
- Pasportun doğrudan da onu təqdim edən şəxsə məxsus olduğunu necə müəyyənləşdirmək olar?



Yaşadığımız dövrdə informasiyanın böyük bir hissəsi rəqəmlə şəkildə elektron daşıyıcılarında saxlanılır. Bu isə informasiyanın qorunması problemini asanlaşdırır, əksinə, daha da çətinləşdirir. Özu də bu problem hazırda elə qlobal xarakter almışdır ki, müxtəlif ölkələrdə informasiyanın mühafizəsi haqqında xüsusi qanunlar qəbul edilir, əvvəllər fəaliyyət göstərməyən yeni özəl və dövlət qurumları yaradılır.

### Tarix

Azərbaycan Respublikasında "İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında" qanun 3 aprel 1998-ci il tarixdən qüvvədədir. Bu qanuna görə, hər bir sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.

- Biometrik informasiya
- Barmaq izlərinə görə tanıma
- Ovuca görə tanıma
- Gözün qüzehlı qışasına görə tanıma
- Nitqin özəlliklərinə görə tanıma
- Üzə görə tanıma

Şəxslər tərəfindən istifadədən və müxtəlif dəyişikliklərdən qorumaq lazımdır; elektron rabitə vasitələrindən istifadə etməkla yazışmalar zamanı sırların saxlanması da bu qəbildən olan məsələlərdəndir.

Vətəndaşların və onların əmlaklarının təhlükəsizliyinin keşiyində qanunlar və hüquq-mühafizə orqanları dayanır. Ancaq bəzi informasiya mübadiləsi sistemlərinin hüquqi cəhətdən qorunması hələlik texnologiyaların inkişafından geri qalır. Kompyuter sistemlərinin qorunması çox zaman özünü müdafiə üsulları ilə aparılır.

İnformasiyanın qorunmasının iki üsulu vardır: verilənlərə girişin məhdudlaşdırılması və verilənləri eks etdirmək üçün zəruri olan informasiya metodlarına girişin məhdudlaşdırılması.

Verilənləri icazəsiz istifadədən qorumaq üçün adətən, **paroldan** istifadə edilir. Parol yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar yığınıdır. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiqləmək üçün özünü tanıtmalı və parolunu təqdim etməlidir. Bəzən parol əvəzinə elektron açarlardan, smart-kartlardan və başqa texniki vasitələrdən istifadə olunur.

**Biometrik informasiyaya** əsaslanan mühafizə sistemləri də mövcuddur. Bu sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xüsusiyyətlərinə əsaslanır və buna görə də biometrik informasiya itirilə, yaxud səxalaşdırıla bilməz. İnformasiyanın biometrik mühafizə sistemlərinə aşağıdakı **tanıma** və ya **eyniləşdirmə** (kimliyin müəyyənləşdirilməsi) sistemləri aiddir:

- barmaq izlərinə görə tanıma;
- gözün qüzehlı qışasının şəklinə görə tanıma;
- nitqin özəlliklərinə görə tanıma;
- üzün təsvirinə görə tanıma;
- ovucun cizgilərinə görə tanıma.

## Tarix

1988-ci il 30 noyabr tarixi Beynəlxalq İnformasiyanın Mühafizəsi Günü (Computer Security Day) elan olundu. Burada məqsəd bütün istifadəçilərə kompyuterlərini və orada saxlanılan informasiyanı mühafizə etməyin vacibliyini xatırlatmaq, eləcə də təhlükəsizlik problemlərini avadanlıq və program təminatı istehsalçılarının diqqətinə çatdırmaq idi. Belə bir xüsusi günün məhz 1988-ci ildə təsis edilməsi heç də təsadüfi deyildi. Bu həmin il kütłəvi xarakter almış "Morris soxulcanı" epidemiyası ilə bağlı idi.

Hazırda şəxsiyyətin kimliyinin müəyyən olunmasının biometrik üsulları içərisində ən geniş tətbiq olunanı **barmaq izlərinə görə tanımadır** (daktiloskopiya). Hər bir insanın barmaq izləri bənzərsiz olduğundan bu üsuldan kriminalistikada geniş istifadə edilir. Barmaq izlərini oxuyan optik skanerlər noutbukda, smartfonda, kompyuterin siçanında, klaviaturada, fləş-diskdə quraşdırılır, eləcə də ayrıca xarici

Hesablama texnikasında təhlükəsizlik anlayışı bir-biri ilə sıx əlaqəli olan bir sıra məsələləri əhatə edir: kompyuterin etibarlı işləməsi təmin olunmalıdır, mühüm əhəmiyyət kəsb edən verilənlərin təsadüfən itirilməsi təhlükəsi haqqında xəbərdarlıq edilməlidir; verilənləri icazəsi olmayan

şəxslər tərəfindən istifadədən və müxtəlif dəyişikliklərdən qorumaq lazımdır; elektron rabitə vasitələrindən istifadə etməkla yazışmalar zamanı sırların saxlanması da bu qəbildən olan məsələlərdəndir.

Vətəndaşların və onların əmlaklarının təhlükəsizliyinin keşiyində qanunlar və hüquq-mühafizə orqanları dayanır. Ancaq bəzi informasiya mübadiləsi sistemlərinin hüquqi cəhətdən qorunması hələlik texnologiyaların inkişafından geri qalır. Kompyuter sistemlərinin qorunması çox zaman özünü müdafiə üsulları ilə aparılır.

İnformasiyanın qorunmasının iki üsulu vardır: verilənlərə girişin məhdudlaşdırılması və verilənləri eks etdirmək üçün zəruri olan informasiya metodlarına girişin məhdudlaşdırılması.


Verilənləri icazəsiz istifadədən qorumaq üçün adətən, **paroldan** istifadə edilir. Parol yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar yığınıdır. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiqləmək üçün özünü tanıtmalı və parolunu təqdim etməlidir. Bəzən parol əvəzinə elektron açarlardan, smart-kartlardan və başqa texniki vasitələrdən istifadə olunur.

**Biometrik informasiyaya** əsaslanan mühafizə sistemləri də mövcuddur. Bu sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xüsusiyyətlərinə əsaslanır və buna görə də biometrik informasiya itirilə, yaxud səxalaşdırıla bilməz. İnformasiyanın biometrik mühafizə sistemlərinə aşağıdakı **tanıma** və ya **eyniləşdirmə** (kimliyin müəyyənləşdirilməsi) sistemləri aiddir:

- barmaq izlərinə görə tanıma;
- gözün qüzehlı qışasının şəklinə görə tanıma;
- nitqin özəlliklərinə görə tanıma;
- üzün təsvirinə görə tanıma;
- ovucun cizgilərinə görə tanıma.


qurğular və terminallar şəklində tətbiq edilir (məsələn: hava limanlarında, banklarda və s.). Daranmış (skanerdən keçirilmiş) barmaq izinin naxışı informasiyadan istifadəyə icazəsi olan şəxslərin heç birinin barmaq izlərinin naxışı ilə üst-üstə düşmədikdə informasiya əlcətməz olur.

**Gözün qüzehliliqi qışası** hər bir insanın nadir biometrik xüsusiyyətlərindəndir. O, insanda körpəlikdən formalasır və bütün ömrü boyu dəyişilməz qalır. Gözün təsviri alındıqdan sonra onun üzərinə xüsusi ştrix-kod maskası qoyulur. Nəticədə hər bir insan üçün fərdi matris alınır. Gözün qüzehliliqi qışasına görə tanımaq üçün xüsusi skanerlərdən istifadə olunur.



İnsanın **nitqinin özəlliklərinə görə tanınması** ənənəvi tanıma usullarından biridir. Telefon dəkəti həmsöhbəti görmədən onu asanlıqla tanımaq olur. Hətta səsinin emosional tonuna görə insanın psixoloji durumunu müəyyənləşdirmək mümkündür. Səsə görə tanıma nitqin tezlik analizinə əsaslanır. Hər bir insan üçün hər bir səsin (fonemin) fərdi tezlik xarakteristikası vardır.

Şəxsiyyəti müəyyənləşdirmək üçün **üzə görə tanıma** texnologiyasından tez-tez istifadə olunur. Bu üsul insanı narahat etmir, cünki onun tanınması məsafədən aparılır (insan saxlanılmır, onun hərəkət sərbəstliyi məhdudlaşdırılmır). İnsanın üz çizgilərinə görə onun tarixçəsini, simpatiya və antipatiyasını, xəstəliklərini, emosional durumunu, ətrafdakılara bəslədiyi hisləri və onlara qarşı məqsədlərini bilmək olar. Bunların hamısı, məsələn, potensial cinayətkarı aşkarlamaq üçün xüsusi maraq kəsb edir. Tanıma əlamətləri üzün formasını, rəngini, həmçinin saçın rəngini nəzərə alır. Mühüm əlamətlər sırasına siftdə kontrastlığın dəyişildiyi yerlərin (qaşlar, gözlər, burun, qulaqlar, ağız və s.) koordinatlarını da aid etmək olar. Hazırda verilən xarici pasportlar və yeni nəsil şəxsiyyət vəsiqələrindəki mikrosxemlərdə sənəd sahibinin rəqəmli fotosəkli saxlanılır.



Biometrikada tanıma məqsədilə əlin ölçülərindən və formasından, elcə də əlin üstündə barmaq sümüklərinin qatlanma yerlərindən, qan damarlarının yerləşməsindən əmələ gələn naxışlardan və başqa əlamətlərdən istifadə olunur. **Ovuca görə tanıma** skanerləri bəzi hava limanlarında, banklarda, atom-elektrik stansiyalarında quraşdırılır.

### Bu maraqlıdır

Şəxsiyyətin kimliyini müəyyənləşdirmək üçün hətta çox kiçik və çox əski "genetik izlər" də yetərli olur. Bircə tük, azacıq dəri parçası, poçt markasının arxa üzündə tüpürçək izləri şəxsi tanımağa imkan verir. Axı genlərin kombinasiyası bənzərsiz olduğundan hər bir insanda DNT fragmentlərinin "naxışı" bənzərsizdir.



Bütün ciddi tədbirlər kimi informasiyanın mühafizəsi də kompleks şəkildə həyata keçirilməlidir, yəni yaxşı nəticələr əldə etmek üçün bütün mühafizə üsulları birləşdirilməlidir. **İnformasiyanın kompleks mühafizə sisteminə** aşağıdakılardır:

- təşkilati mühafizə, yəni müzakirələrdən tutmuş planların hazırlanmasına və informasiyanın qorunması üzrə qurumların yaradılmasına qədər xüsusi tədbirlər;
- program-aparat mühafizəsi, yəni kompüter sistemləri və xüsusi programların quraşdırılması;
- mühəndis-texniki mühafizə (videomüşahidə kameraları, kənar şəxslərin məxfi otaqlara girişini məhdudlaşdırın intellektual qıfillar və s.);
- qanunverici mühafizə.

### ARAŞDIRAQ – öyrənək

Biometrik pasportlar barədə mövzunun əvvəlində verilmiş informasiyadan əlavə, daha ətraflı məlumat toplayın və suallara cavab verin:

- Biometrik pasportlara keçid hansı zərurətdən yaranmışdır?
- Biometrik pasportların hansı müsbət və mənfi cəhətləri var?
- Bu pasportların saxtalaşdırılma imkanları barədə nə deyə bilərsiniz?
- Üz qabığında “PASPORT” sözündən aşağıdakı simvol nəyi bildirir?

### Özünüyü yoxlayın

1. İnformasiya nə üçün mühafizə olunmalıdır?
2. Rəqəmli informasiya üçün hansı təhlükələr mövcuddur?
3. İnformasiyanı qorumaq üçün hansı biometrik mühafizə üsulları vardır?
4. İnformasiyanın kompleks mühafizəsi nə deməkdir?
5. İnformasiyanın qanunvericiliklə mühafizəsində başlıca məqsədlər hansılardır?

## 1.5 KOMPÜTER VIRUSLARI

Adətən, özümüzü pis hiss etdikdə həkimə müraciət edirik.

Bəzən kompüterlərdə də qəribə hallar baş verir: programlar yavaş işləyir, bəzi fayllar açılmır, ekrana açmadığınız pəncərələr çıxır və s.

- Sizcə, kompüterin məhsuldarlığının azalması nə ilə bağlı ola bilər?
- Onları necə aradan qaldırmaq olar?



İnformasiyanın qorunması üçün əsas təhlükələrdən biri kompüterə “girmiş” ziyanverici programlardır. Belə ziyanverici programlar verilənlərin tamlığı üçün də təhlükə yarada bilər. Kompüterdə saxlanılan verilənlərə və programlara zərər vuran programlara **ziyanverici programlar** deyilir.

Ziyanverici programların ən geniş yayılmış növü **kompüter viruslarıdır**. Kompüter virusu programın, sənədin içərisinə, yaxud verilənlər daşıyıcısının müəyyən sahələrinə daxil olan parazit program kodudur. Bu kod daxil olduğu kompüterdə özü-özünü çıxalda, müxtəlif ziyanlı işlər görə bilər.


Özü-özünü çıxaltma qabiliyyəti virus programlarının başlıca xüsusiyyətidir. Bu programlar kompüter və digər daşıyıcıların sahiblərinin xəbəri olmadan öz nüsxələrini yaradır. Virus programlarının əksəriyyəti ziyan vurmaqla məşğuldur; verilənləri məhv edir və kompüterin normal işini pozur.

### FƏALİYYƏT

Biologiyadan viruslar haqqında öyrəndiklərinizi yadınıza salın. Kompüter virusları və bioloji virusların ümumi və fərqləndirici əlamətlərini Venn diaqramının müvafiq sahələrində qeyd edin:

Bioloji virus

Kompüter virusu



Kompüterdə virusun “həyat yolu” *yoluxdurma* və *aktivləşmə* ilə başlanır. Yoluxma təxminən bu cür baş verir; istifadəçi öz kompüterində virus daşıyıcısı olan programı başladır. Bu program Internetdən də “yüklənə” bilər, tanışlarınızdan köçürüb əldə

etdiyiniz program da ola bilər. Programın yüklenməsindən əvvəl, yaxud sonra virus aktivləşərək fəaliyyətə başlayır. Virusun fəaliyyət ssenarisi belə ola bilər:

1. Kompüterdə yoluxdurulması mümkün olan bütün faylları tapmaq.
2. Özünü faylin əvvəlinə, yaxud sonuna yazmaq.
3. Əgər "kritik" gün, başqa sözlə, virusun hücuma keçəcəyi gün yetişmişsə, dağıdıcı işlər görmək.
4. Əgər həmin tarix yetişməmişsə, hər hansı "xırda" zərər yetirmək; məsələn, kompüterin sərt diskində hər hansı kiçik sahəni "şifrləmək".

### Bu maraqlıdır

- "VİRUS" kəlməsi ilk dəfə 1970-ci ildə amerikalı astrofizik və fantast yazıçı Qreqori Benfordun "Çapıqlı adam" ("The Scarred Man") fantastik hekayəsində kompüter programlarına aid işlədilib.
- 1973-cü ildə çəkilmiş "Westworld" fantastik filmində "kompüter virusu" söz birləşməsi məhz bugünkü anlamda işlədilmişdir: "Kompüter sisteminə geniş yayılmış ziyanverici program".



Bəs kompüterin virusa yoluxmasını necə müəyyən etmək olar? Kompüterə ziyanverici programların girməsini bildirən bir sıra əlamətlər vardır:

- ekrana nəzərdə tutulmayan məlumatların və görüntülərin çıxmazı;
- nəzərdə tutulmayan səs siqnallarının verilməsi;
- CD/DVD disksürəninin öz-özünə açılması və bağlanması;
- kompüterdə hər hansı programın "özbaşına" başladılması;
- kompüterin tez-tez sıradan çıxmazı və "ilişməsi";
- programlar başladılarkən kompüterin yavaş işləməsi;
- fayl və qovluqların yoxa çıxmazı, yaxud dəyişdirilməsi;
- sərt diskə tez-tez müraciət;
- brauzerin asılıb qalması, yaxud özünü gözlənilməz aparması (məsələn: program pəncərəsini qapatmağın mümkün olmaması).

### Tarix

Özünü çoxaldan mexanizmlər nəzəriyyəsinin əsası Con fon Neyman tərəfindən qoyulub. O, 1951-ci ildə bu cür mexanizmlər yaratmaq üslulunu təklif edib və belə programlara nümunələr 1961-ci ildən mövcuddur. İlk tanınmış virus programları 1981-ci ildə Apple II kompüterləri üçün meydana çıxmış Virus 1, 2, 3 və Elk Cloner hesab olunur.



### Con fon Neyman

(1903–1957)

Macaristanda doğulmuş, 1930-cu illərdə ABŞ-a mühacirət etmiş yəhudi əsilli alim. Kvant fizikası, kvant məntiqi, funksional analiz, çoxluqlar nəzəriyyəsi, informatika, iqtisadiyyat və başqa elm sahələrinə mühüm töhfələr vermişdir. Daha çox müasir kompüterlərin arxitekturasının (fon Neyman arxitekturasının) müəllifi, oyunlar nəzəriyyəsinin yaradıcısı kimi tanınır.

İnternetin inkişafı virusların da yayılma sürətinə güclü təsir göstərdi. Bundan başqa, viruslar “keyfiyyətcə” də dəyişdi. Əgər təxminən 10–15 il bundan öncə virus müəlliflərinin əsas məqsədi kompüteri sıradan çıxarmaq idisə, XXI əsrin əvvəllərində virusların başlıca fəaliyyəti düşdürü kompüterdən hər hansı informasiyanı oğurlamağa və həmin kompüterə kənar şəxslərin daxil olmasını təmin etməyə yönəlmışdır. İnfomasiyanı oğurlayan virus hər hansı bir şirkətin gizli saxlanılan sənədlərini açıqlamaqla həmin şirkətin nüfuzuna ciddi zərbə vura bilər. Əgər həmin virus məxfi hərbi sənədlərin, yaxud dövlət sirlərinin olduğu kompüterə duşərsə, nə baş verəcəyini təsəvvürə gətirmək belə çətindir. Dünyanın inkişaf etmiş ölkələrində kompüter viruslarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür.

### Bu maraqlıdır

Ziyanverici proqramların yarandığı dövrlərdə, sadəcə, istifadəçilərin işinə mane olan *zarafat-viruslar* daha populyar idi; məsələn, bir virus proqramı ekrana belə məlumat çıxarırdı: “L + A + M + E + R + F1 + Alt klavişlər kombinasiyasını eyni zamanda basın”. İstifadəçi bu “məsləhətə” əməl edən kimi məlumat verilirdi ki, faylların yerləşmə cədvəli sərt diskdən silinərək operativ yaddaşa yazıldı və əgər istifadəçi barmaqlarını hər hansı bir klavişin üzərindən götürərsə, sərt diskdəki infomasiyalarla vidalaşmalı olacaq. Yox, əgər düz 1 saat bu vəziyyətdə gözləyə bilsə, hər şey əvvəlki halına qayıdacaq. Bir saat bu cür vəziyyətdə qaldıqdan sonra məlum olurdu ki, bunlar bir *zarafat* imiş.

Virus proqramlarının ən ziyanlı növlərindən biri **Troya** atıdır. Bu növ proqramlar istifadəçidən icazəsiz olaraq infomasiyaları toplayır və onları “cinayətkara” göndərir, eləcə də həmin infomasiyaları dağıdır, yaxud ziyanlı məqsədlər üçün dəyişdirir. Bundan başqa, Troya atları kompüterin işini poza, yaxud istifadəcidən xəbərsiz olaraq kompüterin resurslarından ziyanlı məqsədlər üçün istifadə edə bilər.

### Tarix

Troya virusları öz adını qədim tarixi hadisədən götürüb. Homerin “İliada” poemasında qədim yunanlar tərəfindən Troya şəhərinin mühasirəsi (e.ə. təxminən 1250-ci ildə) təsvir olunub. Taxtadan nəhəng at düzəldən yunanlar onun içərisinə öz döyüşülərini yerləşdirmiş və “hədiyyəni” şəhər darvazasının qabağında qoymuşlar. Heç nədən şübhələnməyən troyalılar atı çəkib darvazadan içəri salmış, gecəyarısı isə yunan döyüşüləri atın içərisindən çıxıb darvazanı açmış və şəhəri tutmuşlar.



“Troya” filmi (2004) üçün hazırlanmış Troya atı. Türkiye, Çanakkala.

Troya atları adətən, kompüterə **şəbəkə soxulcanı** kimi girir. Onlar bir-birindən öz “əməllərinə” görə fərqlənir:

- Uzaqdan idarəetmə utilitləri.** Bu qrupa aid proqramlar şəbəkədə olan kompüteri uzaqdan idarə edən utilitlərdir. Belə gizli idarəetmə utilitləri faylları qəbul edə, yaxud müxtəlif ünvamlara göndərə, onları başlada və məhv edə, kompüteri yenidən yüklədə bilər və s.

- Casuslar.** Bu qrupa aid “troyahılar” elektron casusluqla məşğul olur: yoluxmuş kompüterdə istifadəçinin klaviaturadan daxil etdiyi informasiya, ekranın şəkli, aktiv programların siyahısı və istifadəçinin həmin programla yerinə yetirdiyi əməllər müəyyən fayla yazılır və vaxtaşırı “cinayətkara” göndərilir. Bu tipli Troya programlarından çox zaman bank və onlayn ödəmə sistemlərinin istifadəçiləri haqqında məxfi informasiyalarn oğurlanması məqsədilə istifadə olunur.
- Reklam proqramları.** Reklam proqramları (ing. *adware*: **advertisement** – reklam + **software** – program təminatı) hər hansı bir programa reklam kimi yerləşdirilir və Troya casus programı funksiyasını yerinə yetirə bilir. Reklam proqramları gizləcə kompüterin istifadəçisi haqqında müxtəlif informasiyalar toplaya, sonra onu “cinayətkara” göndərə bilir.

- Ziyañverici programlar
- Kompüter virusları
- Troya atı
- Şəbəkə soxulcanı
- Uzaqdan idarəetmə utilitləri
- Casuslar
- Reklam proqramları

Virus hücumlarının təsirini heçə endirməyin ən uğurlu yolu mühüm əhəmiyyət kəsb edən verilənlərin ehtiyat üçün surətlərinin saxlanmasıdır. Viruslar aparat vasitələrini sıradan çıxara bilmir. Virus hücumlarının əlamətləri aşkarlandıqda kompüterin verilənlər daşıyıcılarını bütünlük təmizləmək lazımdır. Verilənlərin ehtiyat daşıyıcılarından köçürülməsi kompüter sisteminin normal vəziyyətini bərpa etməyə imkan verir.

Kompüterdə virus əlamətləri aşkarlandıqda nə etməli? İlk addım kimi yerinə yetirdiyiniz işlərin nəticələrini xarici daşıyıcıda (disketdə, CD və ya DVD-diskdə, fləş-kartda və s.) saxlayın. Sonra:

- kompüteri lokal şəbəkədən və Internetdən ayrıın (əgər qoşulmuşsa);
- əməliyyat sistemi kompüterə düşmüş virus nəticəsində sərt diskdən yüklənmirsə, onda onu CD-diskdən yükləməyə çalışın;
- antivirus programını başladın.

#### ARAŞDIRAQ – öyrənək

Əksər ölkələrdə ziyañverici programların yaradılması, istifadəsi və yayılması qadağandır. Bu məsələ ilə bağlı məlumat toplayın. Bu sahədə Azərbaycanda vəziyyət necədir?

#### Özünüyü yoxlayın

1. Virus programlarının başlıca xüsusiyyəti nədir?
2. Kompüterin virusa yoluxmasının hansı əlamətləri var?
3. Kompüter viruslarının hansı növləri var, onlar kompüterin “orqanizminə” düşdükdə özlərini necə aparır?
4. Kompüterin virusa yoluxmasının hansı nəticələri ola bilər?
5. Kompüter virusa yoluxduqda, ilk növbədə, nə etmək lazımdır?

## 1.6 ANTİVİRUS PROGRAMLARI

- Vaksin nədir və hansı məqsədlə tətbiq olunur?
- "Antivirus" sözündə "anti" önsəkilçisini dilimizdəki hansı sözlə əvəz etmək olar?



Kompüter virusunun öz bioloji “qardaşı” ilə daha bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), əlbəttə, yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır.

Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər:

1-ci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır;

2-ci səviyyədə virus hücumlarının qarşısı alınır;

3-cü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir.

Təhlükəsizlik tədbirləri nəticəsində virusların kompüterə düşməsi təhlükəsi azaldılır. Şübhəli mənbələrdən əldə olunan program təminatlarından istifadədən qaçmaq lazımdır. Kompüterə kənardan, o cümlədən internetdən daxil olan program koduna çox ciddi nəzarət olunmalıdır.

Yoluxma faktını aşkarlamaq, virusların çoxalmasına mane olmaq və virus hücumlarının qarşısını almaq üçün **antivirus programlarından** istifadə olunur. Verilənlərin mübadiləsi zamanı viruslara xas olan baytların aşkar edilməsi və viruslar üçün xarakterik hərəkətlərin qeydə alınması onların axtarışının əsasını təşkil edir.

Müqayisə üçün zəruri olan verilənlər antivirus programının verilənlər bazasında saxlanılır. Antivirus verilənlər bazasını daim yeni viruslar haqqında məlumatlarla doldurmaq, başqa sözlə, virus bazasını yeniləmək lazımdır. Antivirus programlarının uğuru da məhz bundan asılı olur.

### Tarix

İlk antivirus programları 1984-cü ildə Andi Hopkins tərəfindən yazılmış CHK4BOMB və BOMBSQAD utilitləri hesab olunur. CHK4BOMB yüklenən modulları təhlil etməyə imkan verirdi və bütün mətn məlumatlarını və koddakı “şübhəli” yerləri (məsələn: diskə birbaşa yazma komandalarını) aşkarlayırdı. Sadə və səmərəli olmasına görə CHK4BOMB önməli populyarlıq qazandı. BOMBSQAD.COM programı isə BIOS vasitəsilə yerinə yetirilən yazma və formatlama əməliyyatlarını tuturdu.

Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrıılır:

- **Detektorlar** hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir.
- **Doktorlar (faqlar)** təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin duruma qaytarmağa çalışır.
- **Müfəttişlər** kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir; bu məqsədlə proqramların və disklerin sistem sahələrinin ilkin, yoluxmamış hesab olunan durumları haqqında məlumat yadda saxlanılır, sonra istifadəçinin müəyyənləşdirdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir.
- **Doktor-müfəttişlər** yuxarıda göstərilən iki növ proqramın imkanlarını özündə birləşdirir.
- **Süzgəclər** virusların çoxalma və zərərvurma məqsədilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur.
- **Vaksinlər**, yaxud **immunizatolar** iş qabiliyyətlərini saxlamaqla proqramları elə dəyişdirir ki, onlar viruslara yoluxmuş kimi görünən. Belə olduqda viruslar həmin fayllara “ilişmir”.

Kompüterdə virusların axtarışı verilənlər daşıyıcılarının, yaxud axınının **daraması** (*ingiliscə: scan*) yolu ilə yerinə yetirilir. Darama prosesində operativ yaddaşda, daşıyıcılarda virusa yoluxmanın əlamətlərinin olub-olmadığı yoxlanılır. Aşkarlanmış viruslar deaktivləşdirilir və məhv edilir. Mümkün olduqda dəyişdirilmiş (yoluxmuş) faylların ilkin vəziyyəti bərpa edilir.

Bu gün **Symantec Norton Antivirus**, **Kaspersky Anti-Virus**, **Dr. Web**, **McAfee VirusScan**, **Panda Titanium Antivirus** kimi antivirus proqramları daha çox tanınır.

#### AÇAR sözlər

- Antivirus
- Detektor
- Doktor
- Müfəttiş
- Suzgəc
- Vaksin



Göstərilən proqramlar, əsasən, kommersiya məhsuludur, lakin fərdi kompüterdə istifadəsi ödənişsiz olan antivirus proqramları da mövcuddur. Onların içərisində **Avast!** daha populyardır. Bu proqramı [www.avast.com](http://www.avast.com) saytından əldə etmək olar.

#### Bu maraqıldır

"Avast" adı "anti-virus advanced set" ("qabaqcıl antivirus toplusu") sözlərinin qisaltmasından yaranıb. Eyni zamanda "avast" sözü ingilis dilində "dur", "dayan" deməkdir.

**ADDIM – ADDIM 1****Avast! antivirus programının İnternetdən endirilməsi və quraşdırılması**

1. [www.avast.com](http://www.avast.com) saytına daxil olun və **DOWNLOAD FREE ANTIVIRUS** düyməsini çıxın. **avast\_free\_antivirus\_setup.exe** quraşdırma faylı kompüterinizin Downloads qovluğuna köçürülləcək.
2. Həmin faylı qoşa çıxıqıldıdaraq quraşdırma programını başladın. Aşağıdakı dialog pəncərəsi açılacaq.
3. Run (Çalışdır) düyməsini çıxıqıldıdan kimi quraşdırma ekranı açılacaq.
4. Install (Quraşdır) düyməsini çıxıqıldıdan.
5. Müəyyən proses gedəcək və sonda quraşdırmanın uğurla bitməsi bildiriləcək.
6. Kompüteri yenidən yükləyin. Yenidən yüklenmədən sonra ekranın sağ aşağı küçündə (tapşırıqlar zolağında) Avast! programının simgəsi görünəcək.

**ADDIM – ADDIM 2****Avast! antivirus programının çalışdırılması**

1. İş masasında, yaxud tapşırıqlar zolağında uyğun simgəni çıxıqıdatmaqla programı başladın. Programın baş pəncərəsi açılacaq.



2. Run Smart Scan (Cəld daramanı çalışdır) düyməsini çıxıqıldıdan. Bir neçə səviyyəli darama prosesi başlanacaq.



3. Prosesin sonunda aşkarlanan problemlər  simgəsi ilə qeyd olunacaq.



4. Aşkarlanmış problemlərin həll ediləsi üçün **Resolve all** (Hamısını həll et) düyməsini çıqqıldadın.
5.  simgəsi ilə qeyd olunmuş problemlər addım-addım ekrana çıxacaq. Hər addımın sonunda **Next** (Növbəti) düyməsini çıqqıldatmaqla növbəti addıma keçin.
6. Sonda program pəncərəsini qapadın.

#### ARAŞDIRAQ – öyrənək

Programın baş pəncərəsinin yuxarısındakı  Scan düyməsini çıqqıldadın və açılan siyahıda başqa darama variantları ilə tanış olun.

- Hər hansı disk və ya qovluğu necə daramaq olar?
- İşlədiyiniz kompüteri antivirus programı vasitəsilə yoxlayın. Bunun üçün Scan düyməsini çıqqıldadın və Full Scan bəndini seçin.

#### Özünüyü yoxlayın

1. Kompüteriniz lokal və ya qlobal şəbəkəyə qoşulmayıbsa, ona virus necə düşə bilər?
2. Kompüterinizdə hansı antivirus programı quraşdırılıb?
3. Nə üçün antivirus programının virus bazası daim yenilənməlidir?
4. Virus proqramlarını kimlər və hansı məqsədlə yazırlar?
5. Antivirus proqramlarının hansı növləri var?

## 1.7 KOMPÜTER CİNAYƏTKARLIĞI

Bu gün biz qlobal qarşılıqlı əlaqələr dünyasında yaşayırıq. Bir an içində dünyanın o biri başındaki insanlarla söhbət edə, ya-xud böyük məbləğdə pul əməliyyatları həyata keçirə bilirik. Fərdi kompüterlərin sayının görünməmiş sürətlə artması, İnterneta sərbəst çıxış və yeni kommunikasiya qurğularının sürətli inkişafı həm asudə vaxtın keçirilməsi, həm də biznesin aparılması üsullarını dəyişdirib.

Eyni zamanda qaraniyyətli insanlar üçün də yeni imkanlar açılıb, yeni cinayət üsulları meydana çıxıb.

Bəşriyyət yeni cinayət növü ilə – kibercinayətkarlıqla qarşılaşış (təəssüf ki, həm texnologiya, həm də peşəkar kadrların çatışmazlığı səbəbindən əksər hallarda hüquq-mühafizə orqanları bu cinayətkarlarla “bacara bilmir”).

- Sizcə, kompüterin köməyi ilə edilən hansı əməlləri cinayət hesab etmək olar?
- Kompüterlər vasitəsilə törədilmiş hansı qanunazidd hərəkətlər haqqında eşitmisiniz?



### FƏALİYYƏT

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı olmuş və 2013-cü ildə ölkəsindən qaçaraq Rusiyaya sıqınmış informatika üzrə mütxəssis Edward Snowden haqqında məlumat toplayın.

- Pentaqon onun nə qədər məxfi fayl oğurladığını iddia edir?
- Onun əməllərini cinayət hesab etmək olarmı?

**Kibercinayətkarlıq** dedikdə Internet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur. Kibercinayətkarların hücum obyektləri, əsasən, banklar, birjalar, Internet-mağazalar olur. Cinayətin həyata keçirilməsində kompüterlər, yaxud şəbəkələrdən aşağıdakı kimi istifadə oluna bilər:

- Kompüter, yaxud şəbəkə cinayət aləti ola bilər, başqa sözlə, cinayətin həyata keçirilməsində onlardan istifadə oluna bilər.
- Kompüter, yaxud şəbəkə cinayətin hədəfi (“qurbani”) ola bilər.
- Kompüter, yaxud şəbəkə cinayət məqsədlərinə çatmaq üçün yardımçı vasitə ola bilər.

## Tarix

2001-ci il noyabrın 23-də Budapeşt şəhərində Avropa Şurasının “Kibercinayət haqqında” konvensiyası qəbul olunmuşdur. Bu sənəddə kibercinayətlər bir neçə hissəyə bölünür:

- kompüter verilənlərinin və sistemlərinin məxfiliyinin, tamlığının və təhlükəsizliyinin əleyhinə olan cinayətlər;
- kompüterlərlə bağlı cinayətlər;
- məzmunla bağlı hüquq pozuntuları;
- müəllif hüququ və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər.

**Hakerlər – çapqıncılar.** "Haker" termini ötən əsrin 50-ci illərində Massachusetts Texnologiya İnstitutunda (ABŞ) meydana çıxmışdır. Həmin dövrün gəncləri arasında hətta müəyyən **haker mədəniyyəti** də yaranmışdı. Bu mədəniyyət dostlar arasında proqramların açıq mübadiləsi prinsipinə əsaslanırdı. O zamanlar bu söz hörmətlə çəkilirdi. Əməliyyat sisteminin daha yaxşı işləməsi üçün onun nüvəsinin bir hissəsini yenidən yanan, yaxud hamının unutduğu inzibatçı parolunu “ləğv edən” kompüter dahlərini belə adlandırdılar. Qeyri-standart düşünmə qabiliyyətlərinə və ən mürəkkəb problemlərin ağıllı həllini tapdıqlarına görə bu onlara hörmət əlaməti idi.

### AÇAR sözlər

- Kibercinayətkarlıq
- Haker – çapqıncı
- “Ssenari uşağı”
- Kreker
- Proqram təminatı piratçılığı
- Müəlliflik hüququ

1980-ci illərdə fərdi kompüterlərin yaranması və kompüter şəbəkələrinin genişlənməsi ilə bu termin mənfi çalar qazandı; özgəsinin kompüterinə və şəbəkəsinə gizli girərək orada saxlanılan proqramlara və verilənlərə baxan, hətta onların “içinə girən” şəxsler haker adlandırıldı (yeri gəlmışkən, belə insanları “ev yaran oğru” adlandırmaq daha doğru olardı). Təkcə proqramlaşdırma ilə kifayətlənməyən, həm də əməliyyat sistemlərinin və proqramların necə işlədiyini öyrənmək üçün onları “hissə-hissə sökən” həvəskarlara da haker deyilir.

“Haker” termininin öz mənasını itirdiyini görən kompüter ictimaiyyəti əlavə terminlər (məsələn: “script kiddie” və “cracker”) daxil etdilər. **“Ssenari uşağı”** (ingiliscə: script kiddie) termini ilə hakerlik sahəsində o qədər də biliyi olmayan və “sındırmaq” üçün digər hakerlərin utilitlərindən istifadə edən adamları adlandırırlar. **Kreker** (ingiliscə: cracker) isə bilik səviyyəsinə görə “script kiddie” ilə haker arasında olan şəxsə deyilir. O, proqramların üzünün çıxarılmaması üçün qoyulmuş müdafiəni “sındırı” bilir, ancaq proqramda yeni zəif yerlər tapmaq, yaxud haker utilitləri yazmaq üçün onun biliyi kifayət etmir.

Proqram məhsulunun alıcısı, əslində, yalnız həmin proqramın istifadə hüququnu əldə edir. Proqramın özi isə onun mülkiyyətinə keçmir. Ona görə də proqram məhsulunun üzünün çıxarılıb yayılması qanun pozuntusu hesab olunur. Belə hərəkətlərə **kompüter piratçılığı**, yaxud **proqram təminatı piratçılığı** deyilir.

Kompüter piratçılığı proqram təminatı bazarı üçün çox böyük problemdir. İstifadədə olan hər bir lisenziyalı (qanuni yolla əldə olunmuş) proqrama ən azı bir lisenziyasız, yaxud “pirat” nüsxə düşür. Bəzi ölkələrdə isə bu göstərici 1:9 nisbətinə çatır. Piratçılıq proqram təminatı istehsalına çox mənfi təsir göstərir, yeniliyin

qarşısını alır, program məhsulunu hazırlayanları və istehsalçıları planlaşdırıqları gəlirdən məhrum edir.

Programların üzünün icazəsiz köçürülməsinin qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə oluna bilər. Lisenziyalı programın distributiv dəstini daxil olan bəzi verilənlər programın özünü daxil olmur. Belə programın üzü çıxarılarkən həmin verilənlər itə bilər ki, bu da mühafizə üsullarından biridir.

### Bu maraqlıdır

ABŞ-in hökumət və hərbi obyektləri artıq çoxdan bütün dünyadan olan hakerlərin öz “peşəkarlıqlarını” nümayiş etdirmək üçün “sevimli fəaliyyət meydanına” çevrilib. ABŞ-in Müdafiə Nazirliyinin kompüter sisteminə ən təhlükəli müdaxilələrdən biri 1987-ci ildə baş verib. On yeddi yaşlı haker raketləri idarəetmə sisteminin fayllarınadək gedib çıxa bilməşdi. Onu yalnız dəyəri 1,2 milyon dollar olan program təminatının üzünü köçürərkən aşkarlamaq mümkün olmuşdu.



**Müəlliflik hüququ.** İnformasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafi və kompüterlərin çox sürətlə insanların həyatına daxil olması ilk çağlar qanunvericilərin buna hazır olmadığını göstərdi. Bir müddət kompüter programlarının hüquqi müdafiəsi məsələsi açıq qaldı, ancaq getdikcə bu boşluqlar doldurulmağa başlandı. Belə ki, hazırda kompüter programları (kompilyatorlar, redaktorlar, verilənlər bazası və s.) əmtəə məhsulu statusu almışdır və onlar da intellektual mülkiyyət kimi qorunur.

Kompüter programlarının müəlliflik hüququnun tanınması üçün onların hər hansı qurumda qeydiyyatdan keçirilməsi vacib deyil. Programa müəlliflik hüququ avtomatik olaraq onun yaradılması zamanı meydana çıxır. Programın yaradıcısı öz hüquqlarını elan etmək üçün programın ilk buraxılışında üç elementdən ibarət olan müəlliflik hüququnun qorunması işarəsindən istifadə edə bilər:

- çevrənin içərisində, yaxud mötərizədə “C” hərfi – ©, (C);
- hüquq sahibinin adı;
- programın ilk buraxılış ili.

Məsələn, Word mətn redaktoruna müəlliflik hüququnun qorunması işarəsi belə göstərilir:

© 1983–2017 Microsoft Corporation

Programın müəllifi öz programını istənilən yolla çoxaltmaq və yaymaq, eləcə də dəyişdirmək üçün müstəsna hüquqa malikdir. Programın nüsxəsinə qanuni yolla sahib olmuş qurum, yaxud istifadəçi programın işləməsi üçün istənilən hərəkəti edə, o cümlədən onu kompüterin yaddaşına yaza və saxlaya bilər. Bununla belə, lisenziyalı program təminatının gizli olaraq üzünün çıxarılması və istifadəsini qadağan edən qanunları bilmək və onlara əməl etmək lazımdır. Programın sahibi onun müəlliflik hüququnu pozan qurumlara, yaxud istifadəçilərə qarşı məhkəmə iddiası qaldırı və ona dəymış ziyanın ödənilməsini tələb edə bilər.

Müəlliflik hüququ baxımından program təminatını bir neçə kateqoriyaya ayıırlar:

- 1. İctimaiyyətə məxsus program təminatı (ingiliscə: public-domain software)** – müəlliflik hüququ ilə qorunmayan və sərbəst olaraq üzü köçürülsə bilən program təminatı. Bu termin bəzən yanlış olaraq üzü sərbəst köçürülsə bilən başqa növ program təminatına da (məsələn: ödənişsiz program təminatı) aid edilir.
- 2. Şərti ödənişsiz program təminatı (ingiliscə: shareware)** – müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq adətən, qeydiyyatdan keçmək və sənədləri, programı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən program təminatı.
- 3. Ödənişsiz program təminatı (ingiliscə: freeware)** – ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan program təminatı; çox zaman onlar informasiya sistemləri və ya istifadəçi qrupları tərəfindən yayılır. Azad program gəlışdiricisi öz məhsulunu ya mənəvi məmənunluq üçün, ya da maraqlı müştərilər arasında məhsulun hansı uğurla istifadə olunduğunu aydınlaşdırmaq üçün ödənişsiz təklif edə bilər. Belə programların istifadəsinə, dəyişdirilməsinə və yayılmasına heç bir məhdudiyyət qoyulmur, yeganə tələb ondan ibarətdir ki, bütün dəyişikliklər aydın qeyd olunsun, müəllifin adı və müəlliflik hüququ haqqında bildiriş isə heç bir halda silinməsin və ya dəyişdirilməsin.
- 4. Özəl program təminatı (ingiliscə: proprietary software)** – müəlliflərin, yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan və sərbəst program təminatı meyarlarına uyğun gəlməyən (program kodunun açıq olması yeterli deyil) program təminatı. Özəl program təminatının hüquqi sahibi onu istifadə edə, üzünü köçürdə və tam, yaxud qismən dəyişdirə bilər. Adətən, sərbəst olmayan istonilən program təminatını, o cümlədən yarım sərbəst program təminatını özəl adlandırırlar. Özəl program təminatı ticari program təminatı ilə bağlı deyil.
- 5. Ticari program təminatı (ingiliscə: commercial software)** – gəlir əldə etmək məqsədilə yaradılmış program təminatı. İnsanların çoxu ticari və ödənişsiz program təminatını bir-birinin əksi hesab edir. Ancaq ödənişsiz program təminatı müəyyən şəraitdə həm də ticari məhsula çevrilə bilər. Belə ki, ödənişsiz program təminatının sahibi başqalarına onun məhsulunu dəyişdirməyə, yaymağa və gəlir əldə etməyə icazə verir. Ödənişsiz program təminatının əksi özəl program təminatıdır. Bu program təminatı da həm ticari, həm də ödənişsiz program təminatı ola bilər. Programların yazılıması üçün işlərin dəyəri sifarişçi tərəfindən ödənilən ticari programlar da vardır. Ticari məhsullara xas olan bütün üstünlükler çox zaman belə programlarda olmur, cünki onların məhdud büdcəsi olur, ancaq sifarişçinin tələbləri daha yaxşı ödənilir.

#### ARAŞDIRAQ – öyrənək

Azərbaycanda müəlliflik hüququ Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 8 oktyabr 1996-cı il tarixli qanunu ilə tənzimlənir. Həmin qanuna görə program təminatına müəlliflik hüququnun alınması üçün nələr tələb olunduğunu aşdırırın.

#### Özünüyü yoxlayın

1. Kibercinayətkarlıqda kompüter, yaxud şəbəkə hansı “rol” oynayır?
2. Haker hücumu nədir və o kimin üçün təhlükəlidir?
3. Program təminatı piratlığının qarşısını necə almaq olar?
4. Müəlliflik hüququnun qorunması işarəsi hansı elementlərdən ibarətdir?
5. © işarəsindəki çevrənin məcəzi mənası nə ola bilər?

## 1.8 KRIPTOQRAFIYA

Təxminən miladdan öncə 400-cü illərdə spartalılar informasiyanı şifrləmək üçün istifadə edilən üsula əsasən, perqament zolağı silindr formalı ağac parçasına sarınırdı və məlumat sətirbəsətir həmin zolağa yazılırdı. Sarğı açıldıqdan sonra onun üzərindəki yazı, sadəcə, təsadüfi simvollar yığını kimi görünürdü.

- Sizcə, məlumatı qarşı tərəf necə bərpa edə bilərdi?
- Kodlaşdırma ilə şifrləmə arasında fərqi nədə görürsünüz?



### FƏALİYYƏT

"Kriptoqrafiya" sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib.

- |                  |                  |
|------------------|------------------|
| a) qsjruölscgjzb | b) lşksüpmşcğkaə |
| c) oümuzşöüeimçe | d) nultysouçxlcd |


- Verilmiş simvollar yığınından hansı "kriptoqrafiya" sözünün şifridir?
- Öz adınız bu qayda ilə şifrlənsə, necə olacaq?

Ötən dərsdə qeyd olunduğu kimi, haker hücumlarının əsas məqsədi təkcə kompüterdə olan informasiyanın məhv edilməsi deyil, həm də onların icazəsiz “ələ keçirilməsidir”. Əgər bunun qarşısını texniki vasitələrin köməyi ilə almaq mümkün olmursa, onda şifrləmə sistemindən istifadə edilir. Şifrləmə üsulları ilə **kriptoqrafiya** məşğul olur. “Kriptoqrafiya” iki yunan sözündən (*κρυπτός* – gizli + *γράφω* – yazıram) ibarət olub “gizli yazı” mənasını verir.

Kriptoqrafiyadan istifadə haqqında ilk məlumatlar Qədim Misir (m.ö. 1900-cü il), Qədim Mesopotamiya (m.ö. 1500-cü il) dövrünə aiddir. IX əsrin ortalarındanadək dünyada məlumatların şifrlənməsi üçün ən geniş yayılmış üsul *təkəlifba şifri* idi. Bu üsulda kodlaşdırılan mətnin hər bir hərfinə qarşı birqiyəmtli olaraq hansısa şifrlənmiş hərf qoyulur.

IX əsrд ərəb alimi əl-Kindi "Şifrlənmiş məlumatların şifrinin açılması haqqında əlyazma" əsərində məlumatların daha effektli şifrləmə üsulundan – *çoxəlifba şifrindən* istifadə etdi. Yeri gəlmışkən, Avropa ölkələrində çoxəlifba şifrinin tətbiqinə yalnız XV əsrд başlanılıb. XX əsrin başlangıcında şifrləmə işlərində elektronexaniki qurğulardan istifadə edildi.

## Tarix



**Əbu Yusif Ya'qub ibn İshaq ibn Səbbah əl-Kindi** (təxminən 801–873) – ərəb filosofu, riyaziyyatçısı, musiqi nəzəriyyəcisi, astronomu. Əl-Kindi metafizika, məntiq, etika, riyaziyyat, kriptoqrafiya, münəccimlik, tibb, meteorologiya, optika və musiqiyə aid çoxlu sayıda elmi əsərin müəllifidir. Qərbi Avropada latinlaşdırılmış Alkindus adıyla tanınır. Onun təxminən 850-ci illərdə yazdığı "Şifrlənmiş məlumatların şifrinin açılması haqqında əlyazma" əsəri tezlik kriptoanalizinə həsr olunmuş ilk əsər kimi tanınır.

Bu dövrдek müxtəlif şifrləmə üsullarından istifadə olunsa da, kriptoqrafiyada onların hamısı bir qrupa aid edilir: **gizli (qapalı) açarla şifrləmə**. Aydındır ki, şifrin açılması (deşifrləmə) alqoritmini açar müəyyənlenədir. **Gizli açar** elə açara deyilir ki, gizli olaraq yazışan iki abonent əvvəlcədən onu bir-birinə verirlər (bildirirlər).

Həm şifrləmə, həm də deşifrləmə bu vahid açar vasitəsilə aparılır. Gizli yazışmada əsas məsələ bu açarı üçüncü şəxslərdən gizli saxlamaqdır. Bu üsulla şifrləməyə **sürüşmə üsulu ilə şifrləməni**, yaxud **Sezar şifrini** göstərmək olar: 1 və 32 ədədləri arasında hər hansı bir *k* ədədi götürülür. Əlifbanın hərfəri çevrə boyunca saat əqrəbi istiqamətində yazılır (belə ki, "a" hərfi "b" və "z" ilə qonşu olur). Sonra şifrlənəcək mətndə hər bir hərf "hərfər çevrəsində" ondan saat əqrəbi istiqamətində *k* sayda hərfdən sonra yerləşən hərfle əvəz olunur. Boşluq və durğu işarələri dəyişdirilmir.

## n ü m u n e

$k = 2$  olduqda Azərbaycan əlifbasında "a" hərfi "c" ilə, "b" hərfi "d" ilə və s. əvəz olunar. Bu cür şifrləmədən istifadə etsək, "KRİPTOQRAFIYA" sözü "MTQ\$VRNTCHQBC" şəklində düşəcək.

### AÇAR sözləri

- Kriptoqrafiya
- Gizli açarla şifrləmə
- Sürüşmə üsulu ilə şifrləmə
- Sezar şifri
- Açıq açarlı alqoritmlər

Aydındır ki, internet-forumlarda geniş istifadə olunan ROT13 şifri Sezar şifrinin xüsusi halıdır ( $k = 13$ ) və belə şifrləri açmaq o qədər də çətin deyil. Müasir kriptoqrafiyada qat-qat mürəkkəb açarlardan istifadə olunur.

XX əsrд kriptoqrafiyaya yeni anlayış – asimetrik şifrləmə alqoritmləri daxil edildi. **Asimetrik alqoritmlər**, yaxud **açıq açarlı alqoritmlər** iki ayrı-ayrı açardan – *şifrləmə (açıq)* və *deşifrləmə (gizli)* açarından istifadəyə əsaslanır. Açıq açarlı alqoritmlərdə əsas tələb odur ki, açıq açara görə gizli açarı hesablayıb tapmaq mümkün olmasın. Belə olduqda şifrləmə açarı hər kəsə bildirilə bilər, onsuz da şifri açmaq üçün başqa açar gərəkdir.

Kriptoqrafiya üsulları təkcə məlumatları məxfiləşdirməyə imkan vermir. Həmçinin məlumatın tamlığını qorumaq üçün onun deyişdirilməsi, yaxud mətnin başqası ilə əvəz edilməsi faktını, o cümlədən məlumatın mənbəyinin həqiqiliyini aşkarlamağa imkan verən üsullar da mövcuddur.

Son zamanlar rəqəmli imza texnologiyası meydana çıxmışdır. **Rəqəmli imza**, yaxud **elektron imza** şəxsi gizli şifirdir və onun açarı yalnız sahibinə məlumdur. Rəqəmli imza üzüllərindən çox zaman asimetrik şifrləmə alqoritmlərindən – şifrləmə üçün gizli açardan, deşifrləmə üçünsə açıq açardan istifadə olunur.

Rəqəmli imza məlumatın həqiqiliyinin imza sahibi tərəfindən təsdiq olunduğunu bildirir. Əgər rəqəmli imza ilə təsdiq olunmuş sənəd almışınızsa, onda sizə şifri açmaq üçün imza sahibinin verdiyi açıq açar da lazımdır. Bəs aldığınız açıq açarın sənədi imzalaması tələb edilən şəxsə məsusluğuna necə əmin olmalı? Burada rəqəmli sertifikat köməyə gelir.


**Rəqəmli sertifikat** səlahiyyətli orqan tərəfindən imzalanmış elə məlumatdır ki, orada açıq açarın həqiqətən də imza sahibinə aid olması və deşifrləmə məqsədilə istifadə edilə bilməsi təsdiqlənir. Sertifikatlaşmaya səlahiyyəti olan orqandan sertifikat almaq üçün həmin orqana ərizəcəinin kimliyi ilə bağlı müxtəlif sənədlər təqdim edilməlidir.

**Diqqət!** Araşdırmlarla sübut olunmuşdur ki, mutləq etibarlı şifrlər olmur. Sadəcə, istənilən şifrin açılması zaman və məsələnin həllinə yönəldilən resurslarla bağlıdır.

### Tarix

İkinci dünya müharibəsi zamanı Polşa və Britaniya mütəxəssisləri alman şifrləmə maşını olan “Enigma”nın sırrını açmışdır.

Nəticədə almanların çoxlu sultı qayığı məhv edildi, “Bismark” linkoru batırıldı və Almanıyanın silahlı qüvvələri bir sıra əməliyyatlarda ağır itkilərə məruz qaldı.



### Tarix

Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” qanunu 9 mart 2004-cü il tarixdən qüvvədədir.

## Bu maraqlıdır

Amerikalı rəssam Cim Sanbor yaratdığı sırlı heykəltəraşlıq əsərini Kriptos adlandırmışdır. Bu əsər 1990-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mənzil-qərargahının qarşısına qoyulmuşdur.

Bu heykəltəraşlıq əsəri o qədər sırlıdır ki, 25 ildən artıq bir müddət ərzində onu hətta MKİ əməkdaşları belə oxuya bilməmişdir.



### ARAŞDIRAQ – öyrənək

Rəqəmli imza haqqında məlumat toplayın və aşağıdakı sualları cavablandırın.

- Rəqəmli (elektron) imza adı imzadan nə ilə fərqlənir?
- Rəqəmli imza əldə etmək üçün nə tələb olunur?
- Rəqəmli imza texnologiyası nədən ibarətdir? Kriptoqrafiya ilə onun hansı əlaqəsi var?



### Özünüüzü yoxlayın


1. Kriptoqrafiya elmi nəyi öyrənir?
2. Gizli və açıq acharla şifrləmə bir-birindən nə ilə fərqlənir?
3. Rəqəmli imza nədən qoruyur?
4. Rəqəmli imzanın həqiqiliyi necə müəyyənləşdirilir?
5. Sezar şifri ilə kodlaşdırılmış (hər bir hərf özündən sonrakı üçüncü hərflə əvəzlənib) aşağıdakı atalar sözünü oxuyun.


BÇOÇPƏ KPKP BÇFFÇÜK ROÖCC

**ÜMÜMİLEŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR**

1. İnformatika nəyi öyrənir?
  - a) kompüterin iş prinsipini
  - b) informasiyanın xassələrini
  - c) informasiya proseslərini
  - d) alqoritmlaşdırma və programlaşdırmanı
2. Not yazısını kodlaşdırmaq üçün 7 işarədən – notdan istifadə olunur. Hər bir not eyni minimal sayıda bitlə kodlaşdırılır. 180 notdan ibarət məlumatın informasiya həcmi necə bit olacaq?
3. Ümumi orta təhsil pilləsinin sonunda verdiyiniz buraxılış imtahanında cavab kartlarının emalı prosesini ("cavab kartlarının doldurulması"⇒kartların oxunması⇒balların hesablanması") təhlil edin və baş verən informasiya proseslərini seçdirin.
4. ADSL-modemin ötürmə sürəti 1024000 bit/san-dir. Faylin ötürülməsinə 5 saniyə vaxt sərf olunmuşsa, onun həcmini kilobaytlə hesablayın.
5. Daktiloskopiya nədir?
6. Virus proqramlarını kimlər və hansı məqsədlə yazırlar?
7. "Detektor" və "doktor" antivirus proqramlarının nə fərqi var?
8. "Ssenari uşağı" kimə deyilir?
9. Kompüter proqramları intellektual mülkiyyət hesab olunurmu və onların müəlliflik hüququ necə qorunur?
10. Aşağıdakı mətnin şifrini açın ( $k$ -nın qiyməti qabaqcadan məlum deyil).

ESÜYDR TSÇZE IHYLULUGLN DVDİQ,  
 GSÖGZUZUGQO ĞBGH YDKYD-YDEDİQ,  
 YHRGLUÖHUGH ELVLUHUGLN ODEDİQ,  
 ŞÇAR CÇCLE, YSKZPÖDUQR FQUYGDUGQO,  
 FSK CĞPHNGHR ÖDT DŞ ODÖD FDYGDUGQO.






# 2

## MODELLƏŞDİRME

- 2.1.** “Model” anlayışı
- 2.2.** Modellərin növləri
- 2.3.** İnformasiya modellərinin təqdimolunması
- 2.4.** İnformasiya modelinin hazırlanması
- 2.5.** Kompüter modeli
- 2.6.** İnteraktiv kompüter modelləri
- 2.7.** Kompüter qrafikası
- 2.8.** Üçölçülü kompüter modellərinin hazırlanması



XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması nəticəsində ağacdən hazırlanmış yelkənlili gəmilərdən metal gəmilərə keçid başlandı. Yavaşsürətli yelkənlili gəmilər üçün korpusun forması o qədər də böyük önəm daşılmırıldı. Ancaq sürətli gəmilərdə yanacaq sərfi və üzmə uzaqlığı korpusun formasından çox asılı idi. Korpusun formasının seçilməsi məsələsini birbaşa təcrübə yolu ilə həll etmək, əlbəttə ki, mümkün deyildi. Müxtəlif formalı korpusları olan gəmilər düzəldib sınaqdan keçirmək çox böyük məsrəflər tələb edirdi. Bu vəziyyətdən yeganə çıxış yolu gəmilərin maketlərindən – **maddi modellərindən** istifadə etmək idi.

1869-cu ildə İngiltərədə hazırlanmış dünyanın ən güclü zirehli gəmisi "Captain" ilə bağlı hadisə çox ibrətamızdır. Bu gəminin fiziki modelini hazırlayan Britaniya donanmasının baş konstruktoru Edvard Rid onun son dərəcə dayanıqsız olduğunu aşkarlayır. **Modelləşdirmə** göstərir ki, açıq dənizdə hətta kiçik dalğa da zirehli gəmini aşırı bilər. Baş konstrukturun nəticələri haqqında Büyük Britaniyanın Dəniz Nazirliyinə məlumat verilir, ancaq admirallar "oyuncaq model" vasitəsilə alınmış nəticələri ciddi qəbul etmirler. 1870-ci ildə açıq dənizə buraxılan "Captain" gəmisinin çevriləməsi nəticəsində 523 dənizçi həlak olur.



- 1.** Model nədir?
  - a) obyekt haqqında təhrif olunmuş məlumat
  - b) hadisə və ya obyektin hər hansı əlaməti
  - c) obyektin sadələşdirilmiş bənzəri
  - d) hadisə və ya obyektin xarici görünüşü
  
- 2.** Modelləşdirmə nə deməkdir?
  
- 3.** Obyektin bir neçə modeli ola bilərmi? Nümunə göstərin.
  
- 4.** Müxtəlif obyektləri eyni modellə təsvir etmək olarmı? Nümunə göstərin.
  
- 5.** Bunlardan hansı maddi modeldir?
  - a) diaqram
  - b) cədvəl
  - c) xəritə
  - d) qlobus
  
- 6.** Hansı görüntüləri informasiya modeli saymaq olar?



- 7.** Əvvəlki tapşırıqdakı dördüncü şəkil informasiya modelinin hansı növünə aiddir?
  - a) diaqram
  - b) cədvəl
  - c) ağac
  - d) qraf
  
- 8.** Model daha çox informasiya verir, yoxsa modelləşdirilən obyekt?
  - a) model
  - b) hər ikisi eyni
  - c) modelləşdirilən obyekt
  
- 9.** Qraf informasiya modelində "til" və "qövs" arasında fərq nədədir?
  
- 10.** Fikrinizcə, aşağıda sadalanan obyekt və proseslərin informasiya modellərinin yaradılması üçün hansı verilənlər vacibdir?
  - a) məktəbin idman zalı
  - b) evin təmiri
  - c) təyyarə sərnişini
  - d) yaşadığınız ev

## 2.1 “MODEL” ANLAYIŞI

- Şəkildə göstərilmiş obyektlərlə hansı dərslərdə rastlaşmışsınız?
- Başqa fənlərdən daha hansı modelləri tanıyırsınız?



### FƏALİYYƏT

Göstərilmiş obyektlər üçün yaradılmış modelləri yada salın və cədvəli tamamlayın.

Nö	Obyektin adı	Hansı modellər yaradılıb	Model yaradılmasının səbəbi
1	Dinozavr		
2	Günəş sistemi		
3	İnsan		

– Hər bir model təcəssüm etdiyi obyektin hansı xüsusiyyətlərini əks etdirir?

Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən onun sadələşdirilmiş variantından – modelindən istifadə etmək lazımlıdır. “Model” termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını verir.

**Model** obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi **modeləşdirmə** adlanır. Modeli yaradılan obyektin özünə **orijinal**, yaxud **prototip** deyilir.

Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun bir neçə səbəbi var:

- Obyekt öyrənilən zamanda orijinal mövcud olmaya bilər: o ya keçmişin, ya da gələcəyin obyektidir. Dinozavrların nəslinin kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyələri belə yaranıb. Bu üsulun köməyi ilə gələcəyə də

baxmaq olar. Fiziklər nüvə müharibəsi olarsa, planetimizdə yarana biləcək “nüvə qışı” adlanan nəzəri model qurmuşlar.

2. Orijinal çoxlu xassələrə və qarşılıqlı əlaqələrə malik ola bilər. Obyektin sadələşdirilmiş təsviri olan modeldə isə yalnız tədqiqatçını maraqlandırıran xassələri saxlamaqla qalanları “atmaq” olar; məsələn, biologiya dərslərində çox mürəkkəb insan orqanizmini öyrənmək məqsədilə onun müxtəlif modellərindən istifadə olunur.
3. Model real mövcud olan obyektlərin mücərrəd ümumiləşməsi olur. Yeni geyim biçimi nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil, müəyyən ümumiləşdirilmiş ideal obrazı, standartı təmsil edir. Coğrafiya dərsində təbiət hadisələrindən danışarkən biz hər hansı konkret təbiət hadisəsini (məsələn: zəlzələni) deyil, həmin hadisənin ümumiləşdirilmiş formasını – modelini nəzərdə tuturuq.
4. Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlcətan olmaya bilər: molekullar müşahidə üçün çox kiçikdir; Yer səthində dağ silsiləsinin formalasması prosesi həddindən artıq yavaş gedir; sinaq atom bombasının partlayış mərkəzindəki şərait orada insanın iştirakını mümkünüsüz edir. Bütün bu hallarda obyektləri, hadisə və prosesləri onların modelləri ilə əvəz etmək zərurəti yaranır.



Modellərdən tədrisdə tez-tez istifadə olunur. Coğrafiyada Yer haqqında ilk təsvirləri onun modeli olan qlobusu öyrənməklə alırıq, fizikada daxiliyanma mü-

hərkinin işini onun modeli əsasında öyrənirik, kimyada maddələrin quruluşunu öyrənmək üçün molekulların və kristal qəfəslərin modellərindən istifadə edirik, biologiyada anatomiq mulyaj əsasında insanın quruluşunu öyrənirik və s.

- Model
- Modelləşdirmə
- Orijinal, prototip
- Nəzəri model
- Modelin adekvatlığı

Müxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik dövrələrinin və başqa obyektlərin layihələndirilməsi və yaradılmasında modellər çox müümkün rol oynayır. Qabaqcadan sxemi yaratmadan nəinki təyyarəni, hətta onun sadə bir detalını da hazırlamaq mümkün deyil. Bina və tikililərin layihələndirilməsi prosesində sxemlərdən əlavə, çox zaman onların maketini də hazırlayırlar. Uçuş aparatlarının hazırlanması prosesində onların modellərinin hava axınlarda hərəkəti aerodinamik boruda tədqiq olunur.

### Bu maraqlıdır

Dünyada ən böyük şəhər modeli 1964-cü ildə ümumdünya sərgisi üçün hazırlanmış Nyu-York şəhərinin 1:1200 miqyasında maketidir. Bu işə yüzlərlə usta 3 il vaxt sərf edib. 1990-cı illərin əvvəlində maketə yeni binalar əlavə edildikdən sonra onların ümumi sayı 895 minə, maketen ümumi sahəsi isə 870 kvadratmetrə çatıb. 2009-cu ildən arzu edən hər kəs maketdə mənzil və ya ev ala bilər; toplanan vəsait modelin müntəzəm şəkildə yenilənməsinə sərf olunur.



Real obyektlərin quruluşunu, xassələrini və hərəkətlərini eks etdirən **nəzəri modellər** (nəzəriyyələr, qanunlar, fərziyyələr və s.) yaradılmadan elmin inkişafı mümkün deyil. Yeni nəzəri modellərin yaradılması bəzən bəşəriyyətin ətraf aləm haqqında təsəvvürlərini kökündən dəyişir (Copernicusun dövriyinin heliosentrik sistemi, Rutherford və Borun atom modelləri, genişlənən kainat modeli və s.). Nəzəri modellərin doğruluğu, yəni onların gerçək dövriyinin qanunlarına uyğunluğu təcrübə və eksperimentlərlə yoxlanılır.

Modelin başlıca xassəsi onun **adekvatlığıdır**, yəni modelin orijinalın modelləşdirilən xüsusiyyətlərinə uyğunluq dərəcəsidir. Modelin orijinala tam uyğun olması

vacib deyil. Uyğunluq dərəcəsi modelləşdirmənin məqsədlərindən asılıdır. Modelin orijinala həddindən artıq uyğun olmasının da əhəmiyyəti yoxdur; məsələn, uşaq oyuncaqları real obyektlərin modelləridir və onların uyğunluq səviyyəsi uşağın yaşından asılı olur. Kiçikyaşlı uşaqlar üçün oyuncaqlar, adətən, yalnız obyektin formasını modelləşdirir: 3–4 yaşlı uşaqlar üçün avtomobilin modelində gövdənin, kabinənin, dörd fırlanan təkərin olması və real avtomobilə uyğun nisbətlərin saxlanılması yetərlidir. Daha mürəkkəb oyuncaqlarda orijinal obyektin elementləri arasında qarşılıqlı əlaqə də modelləşdirilir: qapılar və kapot açılır, sükanla idarəetmə elementləri işləyir.

Eyni bir obyekt üçün müxtəlif modellər yaratmaq olar. Bu, qoyulan məsələnin şərtlərində hansı xüsusiyyətlərin vacib hesab olunmasından asılıdır.

Hər bir obyektin çoxlu sayıda müxtəlif xassələri olur. Modelin qurulması prosesində (modelləşdirmənin məqsədi baxımından) tədqiqat üçün ən önemli xassələr seçilir; məsələn, aerodinamik boruda təyyarənin modelinin aerodinamik keyfiyyətlərini araşdırmaq üçün modelin orijinala həndəsi formaca oxşarlığı vacibdir, onun hansı rəngdə olması isə heç bir əhəmiyyət daşımir. Elektrik dövrələrinin modellərini – elektrik sxemlərini qurarkən dövrə elementlərinin bir-birinə qoşulma ardıcılılığı önemlidir, onların bir-birinə nəzərən həndəsi olaraq necə yerləşməsi isə əhəmiyyət daşımir.

Obyekt və prosesləri müxtəlif elmlər fərqli baxış bucaqlarından tədqiq edir və cürbəcür modellər qururlar. Fizikada obyektlərin qarşılıqlı təsiri və dəyişilməsi prosesi, kimyada onların kimyəvi tərkibi, biologiyada canlı organizmlərin quruluşu və davranışları öyrənilir. Nümunə olaraq insanı götürək; müxtəlif elmlər onu fərqli modellər çərçivəsində öyrənir. Mexanikada insana bir maddi nöqtə, kimyada müxtəlif kimyəvi maddələrdən ibarət obyekt, biologiyada özünü saxlamağa çalışan sistem kimi baxmaq olar.

Bədii yaradıcılığın özü də faktik olaraq modellərin yaradılması prosesidir; məsələn, təmsil kimi ədəbi janr insanlar arasındaki gerçek münasibətləri heyvanlar arasındaki münasibətlərə keçirir və əslində, insan münasibətlərinin modelini qurur. Bundan başqa, demək olar ki, istənilən ədəbi əsərə real insan həyatının modeli kimi baxmaq olar. Rəsm, heykəltəraşlıq əsərləri, teatr tamaşaları gerçəkliliyi əks etdirən bədii formalı modellərdir.

#### **ARAŞDIRAQ – ÖYRƏNƏK**

1. Internetdə axtarış apararaq "Orreri"nin nə demək olduğunu öyrənin. *Youtube.com* portalında həmin modelin necə işləməsi ilə bağlı videomateriallara tanış olun. Bu model öz adını haradan götürüb?
2. Nyu-York şəhərinin yuxarıda haqqında danışılan modelinin dünyadan hansı muzeyində saxlanıldığını, eləcə də satılan obyektlərin minimal və maksimal qiymətlərini öyrənin.

## Özünüyü yoxlayın

1. Obyektin modeli nə deməkdir?
2. Nə üçün insanlar bəzən orijinalin özü ilə deyil, modellə işləyirlər?
3. Modelin adekvatlığı nədir və o nədən asılıdır?
4. Model ilə müqayisədə obyektin özünə nə deyilir?
5. Göstərilmiş maket hansı orijinal obyektin modelidir? Orijinal obyektdən onu nə fərqləndirir?



6. Nəzəri modellərə nümunələr göstərin.
7. Bu modellər orijinal obyektlərin hansı xüsusiyyətlərini eks etdirir?




b

**Rəşid Məcid oğlu Behbudov** (14 dekabr 1915 – 9 iyun 1989) – Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureati, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-in Xalq artisti, Gürcüstan SSR-in Əməkdar incəsənət xadimi.

## 2.2

# MODELLƏRİN NÖVLƏRİ

- Şəkildə hansı proses təsvir olunub və bu modeli necə adlandırmaq olar?
- Düsturdakı hər bir hərf nəyi ifadə edir?



Modellər müxtəlif cür təsnif edilir və bu təsnifat hansı xassələrin daha vacib olmasından asılıdır; məsələn, modelləri istifadə sahələri üzrə təsnif etmək olar: qlobus Yerin *tədris modelidir*; aerodinamik boruda sınaq üçün hazırlanmış təyyarə modeli *təcrlüb modelidir*; proses və hadisələri tədqiq etmək üçün *elmi-texniki modellər*dən istifadə olunur; *oyun və imitasiya modelləri* də mövcuddur (xiüsusən də hərbidə).

AÇAR  
sözləri

- Maddi model
- İnformasiya modeli
- Formallaşdırma
- Dinamik model
- Statik model

Zaman amilini nəzərə almaqla modelləri *statik* və *dinamik modellərə* ayırmak olar. **Statik model** baxılan zaman anında dəyişmir. **Dinamik model** isə obyektin zamandan asılı olaraq dəyişməsini nəzərə alır.

## FƏALİYYƏT

- Qrafik redaktorda Yer kürəsinin Günəş ətrafında fırlanmasını təsvir edin.
- Microsoft PowerPoint programında Yer kürəsinin Günəş ətrafında fırlanmasının dinamik modelini hazırlayın. Bu zaman animasiya effektlərindən istifadə edin.
  - Hansı model prosesi daha aydın əks etdirir?
  - Hər bir modelin hansı üstün cəhətləri var?
  - Bu prosesi daha hansı modellər vasitəsilə təsvir etmək olar?


Bildiyiniz kimi, təqdimolunma formasından asılı olaraq modelləri iki böyük sinfə ayırmak olar: *maddi modellər* və *informasiya modelləri*. **Maddi modellər** obyektlərin həndəsi, fiziki və başqa xassələrini maddi formada əks etdirir (qlobus, anatomik mulyajlar, kristal qəfəs modelləri, binaların maketləri və s.).

**İnformasiya modelləri** obyekt və prosesləri yalnız informasiya əsasında təsvir edir. Başqa sözlə, informasiya modellərinə əl ilə toxunmaq və ya gözlə görmək

olmur. İnformasiya modellərinin özlərini də bir neçə növə ayırmak olar. Adətən, *təsviri informasiya modellərinin* yaradılmasında təbii dillərdən və şəkillərdən istifadə olunur. Elm tarixində çoxlu sayıda təsviri informasiya modelləri məlumudur; məsələn, vaxtilə Kopernikin irəli sürdüyü dünyanın heliosentrik modeli aşağıdakı kimi ifadə olunur:

- Yer öz oxu ətrafında firlanır;
- Yer və bütün digər planetlər Günəşin ətrafında firlanır.

İnsanlar öz fəaliyyətlərində təbii dillərlə yanaşı, formal dillərdən də istifadə edirlər. **Formal dillər** insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz ərifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Formal dillərə örnek olaraq musiqi dilini (notları), riyazi dili (rəqəmlər, riyazi işaretlər), programlaşdırma dillərini göstərmək olar.



$$\frac{A \rightarrow B, \quad B \rightarrow C}{A \rightarrow C}$$

```
a = int(input('Birinci ədədi daxil edin: '))
b = int(input('İkinci ədədi daxil edin: '))

while a!=0 and b!=0:
    if a > b:
        a = a % b
    else:
        b = b % a


print (a+b)
```

Formal dillərin köməyi ilə *formal informasiya modelləri* (riyazi, məntiqi və s.) qurulur. Geniş istifadə olunan formal dillərdən biri *riyazi dildir*. Riyazi işaretlər və düsturlar vasitəsilə qurulan modellər *riyazi modellər* adlanır. Riyazi dil formal dillərin toplusudur; onlardan bəziləri ilə (cəbr, həndəsə, trigonometriya) siz riyaziyyat dərslərində tanış olursunuz, başqları haqda isə (çoxluqlar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və s.) ali təhsil pilləsində məlumat verilir.


*Cəbri dil* kəmiyyətlər arasındaki asılılıqları formallaşdırmağa imkan verir. Belə ki, Nyuton mexanika qanunlarını, ümumdünya cazibə qanununu kəşf etməklə və onları cəbri asılılıq şəklində yazımaqla dünyanın heliosentrik sistemini formallaşdırı. Fizika kursunda cəbri dildə ifadə olunmuş müxtəlif funksional asılılıqlar verilir ki, onlar öyrənilən hadisə, yaxud proseslərin riyazi modelidir.

## n ü m u n e



Riyazi modellər



$$c^2 = a^2 + b^2$$



$$V = \frac{1}{3} abh$$



Məntiq cəbri *formal məntiqi modelləri* qurmağa imkan verir. Mühakimələr cəbrinin köməyi ilə təbii dildə verilmiş sadə və mürəkkəb mühakimələri formallaşdırmaq, yəni onları məntiqi ifadələr şəklində yazmaq olar. Məntiqi modellərin qurulması məntiqi məsələləri həll etməyə, kompüter qurgularının məntiqi modellərini qurmağa imkan verir.

Formal diller vasitəsilə informasiya modellərinin qurulması prosesinə **formallaşdırma** deyilir.

Ətraf aləmin dərk olunması prosesində insanlar daim modelləşdirmədən və formallaşdırmadan istifadə edirlər. Yeni obyekti öyrənərkən, adətən, əvvəlcə təbii dildə onun təsviri informasiya modeli qurulur, sonra isə o formallaşdırılır, yəni formal dillərlə (riyazi, məntiqi və s.) ifadə olunur.

Formal modelləri tədqiq edərkən çox zaman onları vizuallaşdırırlar; məsələn, obyektlərin fəzada bir-birinə nəzərən yerləşmələrini vizuallaşdırmaq üçün sxemlərdən, qurğuların məntiqi modellərini vizuallaşdırmaq üçün məntiqi sxemlərdən istifadə olunur. Formal fiziki modellər animasiya vasitəsilə vizuallaşdırıla bilər. Vizual modellər, adətən, **interaktiv** olur, yəni tədqiqatçı proseslərin ilkin şərtlərini və parametrlərini dəyişə və bundan asılı olaraq nəticənin də dəyişməsini müşahidə edə bilər.

**Bu maraqlıdır**

Kiyev şəhərində mikrominiatürlər muzeyi fəaliyyət göstərir. Orada nümayiş olunan hər bir eksponat bənzərsiz və təkrarsızdır; məsalən, tükün içərisində qızılğıl. İnsan tükünün içərisində uzununa deşik açılıb və tam şəffaflıq alınanadək pardalqlanıb. Sonra onun içərisinə qalınlığı 0,05 millimetr olan qızılğıl budağı yerləşdirilib.



**Alqoritmlər** müasir informasiya texnologiyalarının əsasını təşkil edir. Əslində, alqoritm məsələnin həllinin informasiya modelidir. Alqoritmin icraçısı qoyulan məsələnin mahiyyətinə varmadan alqoritmi formal olaraq yerinə yetirir.

Alqoritmlərin hazırlanması və icra olunması zamanı insan blok-sxemlərdən istifadə edir. Blok-sxem alqoritmi daha əyani təsvir etməyə və onda əsas alqoritmik strukturları (xətti, budaqlanma, dövr) müəyyənləşdirməyə imkan verir. İnsan blok-sxem əsasında alqoritmin yerinə yetirilməsini izləyə bilər, çünki blok-sxemin elementlərini birləşdirən oxlar əməllər ardıcılılığını göstərir.


### ARAŞDIRAQ – Öyrənək

Məktəbiniz və ona ən yaxın məsafədə yerləşən 5–6 məktəb əsasında qraf informasiya modeli qurun. Məktəblər arasında təxminini məsafələri bu qrafın tilləri üzərində qeyd edin. Qrafi çəki matrisi şəklində göstərin.

Bu qrafın ən yaxın iki təpəsi hansıdır? Çəki matrisinin Python dilində təsviri necə olacaq və həmin təsviri də informasiya modeli hesab etmək olarmı?

### Özünüyü yoxlayın

1. Maddi və informasiya modellərinə nümunələr göstərin.
2. Formallaşdırma nadir? Formal modellərə nümunələr göstərin.
3.  $S = vt$  düsturunu hansı növ modelə aid etmək olar?
4. Düzbucaqlı üçbucaqda katetlər ilə hipotenuz arasında münasibətləri formal model əsasında göstərin.
5. Göstərilmiş sxem hansı riyazi məsələnin modelidir? Bu modeli düstur vasitəsilə necə təqdim etmək olar?



## 2.3


# İNFORMASIYA MODELLƏRİNİN TƏQDİMOLUNMASI

- İnfomasiya modelini nə zaman cədvəl formasında təqdim edirlər?
- Kimyəvi elementlərin dövri cədvəlində elementlər hansı qayda ilə yerləşdirilib?
- Bu cədvəlin adı cədvəllərdən fərqli hansı xüsusiyyəti var?

### FƏALİYYƏT

Məlumdur ki, hər insanın qanı 4 qan qrupundan birinə aiddir. Verilmiş sxemdə qan qrupları dairəciklərin içərisində rum rəqəmləri ilə göstərilmişdir. Sxemə baxıb sualları cavablandırın:

1. Göstərilmiş verilənlər strukturu necə adlanır?
2. Sxemdə oxlar nəyi bildirir?
3. Eyni obyektdən çıxan və özünə qayidian ox nəyi göstərir?
4. I qan qrupu haqqında nə söyləyə bilərsiniz?
5. IV qan qrupu nə ilə fərqlənir?



– Verilmiş sxemi model hesab etmək olarmı?

– Əgər cavabınız müsbətdirsə, onda bu sxem hansı obyektin və ya prosesin modelidir?

Obyektin infomasiya modelində verilənlər müəyyən qayda ilə nizamlanır, başqa sözlə, müəyyən struktura salınır. Hər hansı gerçək obyekt araşdırırlarkən ilkin olaraq

onun nəzəri modeli qurulur və **verilənlərin strukturu** təsvir edilir. Siz ən çox istifadə olunan verilənlər strukturları ilə artıq tanışsınız. Bunlara *qrafalar*, *ağacalar* və *cədvəllər* aiddir.

Gerçək obyekt haqqında infomasiya müxtəlif cür təqdim oluna bilər. Danışan zaman biz infomasiyanı sözlərlə təqdim edirik. Əgər bir obyektin hissələri (elementləri) arasında əlaqəni göstərmək lazımdırsa, **qraf** strukturundan istifadə etmək daha məqsədə uyğundur.

Qrafın təpələri obyektin elementlərini, tilləri isə onlar arasındakı əlaqələri göstərir; məsələn, aşağıdakı qraf şagirdlər arasında dostluq münasibətlərini eks etdirir.

**AÇAR  
sözlər**


- Verilənlər strukturu
- Cədvəl
- Ağac
- Qraf

Ona görə də bu sxemi sinfin müəyyən modeli hesab etmək olar. Qrafa baxıb kimin kimlə dostluq etdiyini müəyyənləşdirmək olar. Sınıfdə dostluq edən şagirdlər haqqında məlumatların belə formada göstərilməsinin üstünlükleri aşkardır. Qraf əyani olduğuna görə asan mənimşənilir və informasiya daha yaxşı yadda qalır.

İnformasiya modellərini qurarkən bəzən tabelilik münasibətlərini göstərmək lazımlı gəlir, məsələn: nazir – nazir müavini – söbə müdürü. Bu halda obyektin informasiya modeli iyerarxik struktur olan **ağac** vasitəsilə təqdim olunur. Ağacın əsas xüsusiyyəti odur ki, onun ixtiyarı iki təpəsi arasında yalnız bir yol var. Elmdə müxtəlif təsnifat sistemləri də iyerarxikdir.

### n ü m u n e

Canlılar aləminin təsnifikasi, adətən, iyerarxik struktur vasitəsilə göstərilir:



İnformasiya modellərinin təqdimolunma formalarından biri də **cədvəldir**. Məktəbdə cədvəllərlə tez-tez rastlaşırınsınız: dərs cədvəli, sinif jurnalı, Mendeleyev cədvəli və s. Sadə cədvəl sətir və sütunlardan ibarətdir. Adətən birinci sətrin xanalarında sütunların başlıqları göstərilir; məsələn, "Ölkələr" cədvəlinin bir fragmentini belə göstərmək olar:

Ölkənin adı	Paytaxtı	Sahəsi, min kv. km	Əhalisi, min nəfər	İdarəetmə forması
Azərbaycan	Bakı	86 600	10 139	Prezident respublikası
İtaliya	Roma	301 340	60 462	Parlament respublikası
Rusiya	Moskva	17 075 400	145 934	Prezident-parlament respublikası
Türkiyə	Ankara	783 562	84 339	Parlament-prezident respublikası

Verilmiş cədvəl "obyekt-xassə" tipli cədvəldir. Belə cədvəlin hər sətri konkret obyektləri aiddir. Nümunədə obyekt müəyyən ölkədir. Ölkələrin adları birinci sütunda, xassələri (parametrləri) isə qalan sütunlarda göstərilir.

Cədvəlin başqa növü "obyekt-obyekt" cədvəlidir. Belə cədvəllər müxtəlif obyektlər arasında əlaqələri eks etdirir, məsələn:

Komandalar	"Qarabağ"	"Şahinlər"	"Tərəqqi"	"Kəpəz"
"Qarabağ"		1:2	1:1	3:2
"Şahinlər"	2:1		2:1	2:3
"Tərəqqi"	1:1	1:2		2:0
"Kəpəz"	2:3	3:2	0:2	

Bu, 10-cu siniflər arasında keçirilən futbol yarışının turnir cədvəlidir. Cədvəlin həm sütun, həm də sətirlərinin başlıqları obyektlərdir.

Verilənlərin təqdimolunmasının cədvəl forması universal sayılır, çünki ixtiyari verilənlər strukturunu cədvəl formasında göstərmək olar. Bildiyiniz kimi, qraf strukturu da cədvəl formasında – qonşuluq və çəki matrisləri kimi təqdim edilir. Yuxarıda göstərilən qraf strukturunu qonşuluq matrisi (cədvəli) formasında belə göstərmək olar:

Sağirdlər	Aygün	Lalə	Elxan	Tural	Sevil	Cavid	Qüdrət
Aygün	0	1	1	0	0	0	0
Lalə	1	0	0	0	0	1	0
Elxan	1	0	0	0	0	0	0
Tural	0	0	0	0	0	1	0
Sevil	0	0	0	0	0	1	1
Cavid	0	1	0	1	1	0	0
Qüdrət	0	0	0	0	1	0	0

Verilənlərin iyerarxik strukturunu da cədvəl formasına gətirmək olar. Bu zaman cədvəlin doldurulması ağacda aşağıdan yuxarıya keçməklə aparılır və adətən, ağacın kökü cədvəlin başlığı kimi göstərilir; məsələn, dərsdə nümunə kimi göstərilmiş ağacvari struktur əsasında belə cədvəl tərtib etmək olar:

### CANLILAR ALƏMİ

Onurğalılar	Onurğasızlar
Balıqlar	Bağırsaqboşluqlular
Quşlar	Qurdalar
Suda-quruda yaşayanlar	Buğumayaqlılar
Sürünənlər	Molyusklar
Məməlilər	

Qeyd etdiyimiz kimi, qraf və ağac strukturları informasiyanı daha əyani və anlaşılıq təqdim edir. Bəs nə üçün belə strukturları da cədvəl formasına keçirirlər? İnsanlar üçün sadalanan formalar anlaşılıqlı olsa da, kompüterdə emal etmək üçün



cədvəl forması daha əlverişlidir. Kompüter proqramlarının əksəriyyəti cədvəllərlə işləyir və universal proqramlaşdırma dillərində cədvəllerin emalını təsvir etmək rəhatdır. Ona görə də mürəkkəb obyektlər qraf formasında nəzəri modellərdə təqdim edilir, kompüter modelləşdirməsində isə daha çox cədvəl modellərindən istifadə olunur.

### ARAŞDIRAQ – öyrənək

"Fəaliyyət" bölümündə qan qrupları ilə bağlı verilmiş informasiya modelini cədvəl – qonşuluq matrisi şəklində göstərin. Qonşuluq matrisinin baş diaqonalındakı elementlərin qiyməti nə olacaq? Qonşuluq matrisini Python dilində təqdim edin.

### Özünüyü yoxlayın

- İnformasiya modellərini hansı formatlarda təqdim etmək olar?
- Aşağıda göstərilən qraflardan hansı şəhərlərarası əlaqəni xəritəyə uyğun olaraq düzgün əks etdirir?




- Ağac və qraf informasiya modellərinin hansı fərqi var?
- Kompüterin fayl sistemi hansı tip informasiya modelinə aiddir?
- Cədvəldə göstərilmiş informasiyanı ağac strukturu vasitəsilə təqdim edin.

Adı	Atasının adı	Soyadı
Fuad	Salman	Behbudov
Məmməd	Cahangir	Eyvazlı
Rövşən	Cahangir	Eyvazlı
Səməd	Salman	Behbudov
Vaqif	Səlim	Behbudov
Zakir	Fuad	Eyvazlı

## 2.4 İNFORMASIYA MODELİNİN HAZIRLANMASI

- Obyektin informasiya modelini yaratmaq üçün nə tələb olunur?
- "Məktəb" informasiya modelini qurmaq üçün, əsasən, hansı informasiyanı əldə etmək lazımdır? Müəllim, şagird, valideyn və Təhsil Nazirliyi üçün gərəklə olan məlumatlar eynimi olacaq? Cavabınızı əsaslandırın.



### FƏALİYYƏT

Excel programında məktəbinizlə bağlı iki cədvəl hazırlayın. Bu cədvəllərdə uyğun olaraq aşağıdakı sütunlar olsun.

1. Məktəb haqqında ümumi məlumat: məktəbin tam adı, ünvani, direktoru, məktəbin yaranma ili, təlim dilləri, tədris olunan xarici dillər, sinif otaqlarının sayı, informatika kabinetlərinin sayı, kompüterlərin sayı və s.
  2. Siniflərin sayı, müəllim heyətinin sayı, hər sinif üzrə şagirdlərin sayı, şagird-müəllim nisbəti (cəmi şagirdlərin sayı / müəllimlərin sayı), şagird sıxlığı (cəmi şagirdlərin sayı / siniflərin sayı) və s.
- Hansı göstəricilər əsasında diaqramlar qurmaq olar?
  - Bu cədvəller kimin üçün faydalı ola bilər?
  - Hansı hallarda məktəb haqqında məlumat mətn formasında, hansı halda isə cədvəl formasında təqdim oluna bilər?

Orijinal obyektin hər hansı bir xassəsini öyrənmək üçün, adətən, onun digər xassələrini eks etdirməyə ehtiyac qalmır. Ona görə də istənilən informasiya modeli real obyekti yalnız qismən əvəz edir. Bu isə o deməkdir ki, tədqiq olunan obyektin müəyyən cəhətlərinə diqqəti yönəltmək üçün onun bir neçə informasiya modeli qurula bilər. Misal olaraq mənzil tikintisi sahəsini seçək və hər hansı yaşayış evinin tikintisini nəzərdən keçirək. Bu evin informasiya modeli necə olmalıdır?

Əslində, belə informasiya modelləri məqsəddən asılı olaraq müxtəlif ola bilər. Aydındır ki, mənzilin alıcısı, memarı, tikintini maliyyələşdirən təşkilat (investor) və tikintini həyata keçirən təşkilatın hər biri informasiya modelini onları maraqlandıran cəhətlərə görə quracaqdır. Deməli, nəzərdən keçirilən ev üçün maraqlardan asılı olaraq müxtəlif informasiya modelləri yaratmaq olar. Onlardan bəzilərinə baxaq.

Təbii ki, **alıcıının** məqsədi daha rahat mənzil əldə etməkdir. Onun üçün informasiya modelini qurarkən bu cəhətə üstünlük vermək lazımdır. Rahatlığı müəyyən edən əsas göstəriciləri sadalayaq: ev yaşlıqlar içərisində sakit bir məkanda yerləşməli, müasir texniki qurğularla təchiz edilməli və yeraltı qarajı olmalıdır, giriş qapısında isə gözətci oturmalarıdır. İnfomasiya modelini qurmaq üçün bu sadalanın tələbləri əks etdirən infomasiyanı cədvəl və ya siyahı şəklində təqdim etmək lazımdır. Alıcıının vəzifəsi belə evlərin tikintisi ilə məşğul olan şirkətləri axtarış tapmaq, hər bir şirkət üçün uyğun infomasiya modelini qurmaq və təhlil nəticəsində ən yaxşı variantı seçməkdən ibarətdir.

### Alici nöqteyi-nəzərindən evin infomasiya modeli

Parametrlər	Şirkətlər üzrə parametrlərin qiymətləri			
	“A”	“B”	“C”	“D”
Mərkəzləşdirilmiş istilik sistemi	+	-	-	+
Video-müşahidəli mühafizə sistemi	+	-	-	+
Peyk televiziyası	+	+	+	+
İnternet üçün ayrılmış kanal	-	-	-	+
Daxili rabitə sistemi	+	+	+	+
Sutəmizləyici süzgəclər	+	-	+	+
Rayonun infrastrukturunu	+	+	-	-
Fitness-mərkəz	+	-	-	-
Yeraltı parkinq	-	-	-	-
Yaşıl zona	-	-	+	+
Gözətçi	+	+	+	+

Tikintidə maraqlı olan başqa şəxslər, məsələn, investor və memar üçün də analoji metodika ilə infomasiya modellərini qurmaq olar. Aydındır ki, hər iki halda məqsədlər alıcı ilə müqayisədə tamamilə fərqli olduğundan modellər də fərqlənəcək.

**Investorun** məqsədi mənzillərin keyfiyyətini göstərməklə daha çox gəlir əldə etməkdir. Deməli, onu maraqlandıran göstəricilər, əsasən, maliyyə xarakterli olacaqdır.

### Investor nöqteyi-nəzərindən evin infomasiya modeli

Parametrlər	Şirkətlər üzrə parametrlərin qiymətləri			
	“A”	“B”	“C”	“D”
Evin planlaşdırılan dəyəri, manat	5 mln.	10 mln.	3,5 mln.	13 mln.
Yatırılmış vəsaitin çıxarılma müddəti, il	3	1,5	2	3,5
Bütün mənzillərin satışından sonra xalis gəlir, manat	3 mln.	5 mln.	2 mln.	5 mln.
Tikintinin başlanma ili	2021	2022	2021	2022
Tikintinin bitmə (başaçatma) ili	2023	2024	2022	2024
1 otaqlı / 2 otaqlı / 3 otaqlı mənzillərin miqdarı, %	25/40/35	15/30/55	10/30/60	5/20/75

**Memarın** başlıca məqsədi ətraf mühit nəzərə alınmaqla, müasir memarlıq layihəsi işləyib hazırlamaqdır. Bu zaman ətrafdakı evlərin üslubu, mövcud infrastruktur, ekologiya və başqa amillər nəzərə alınmalıdır. Bu məqsədə uyğun informasiya modelinin bir neçə variantı cədvəldə göstərilib.

### Memar nöqtəyi-nəzərindən evin informasiya modeli

Parametrlər	Şirkətlər üzrə parametrlərin qiymətləri			
	“A”	“B”	“C”	“D”
Tikinti rayonu	Yeni Yasamal	Elmlər Akademiyası	Günəşli	Mərkəz
Ətraf evlərin üslubu (tikilmə ili)	müasir	müasir	1970–1990	klassik memarlıq
Ətraf evlərin mərtəbəliliyi	15–20	5–6	9–10	2–7
Yaşlılığın mövcudluğu	–	–	–	–
Ərazinin xarakteri	çökəklik	düzənlik	təpə	şəhər içi
Su hövzəsinin olması	–	–	+	–
Mövcud evlərə yaxınlıq	+	+	+	–
Tikinti rayonunun infrastrukturu	yaradılır	var	var	var



Tutaq ki, hər hansı alıcı özünə mənzil almaq istəyir. Aydındır ki, ilk növbədə, o, maksimal rahatlığa (komfortluğa) daha çox göstəricisi uyğun olan varianta üstünlük verəcək. Birinci cədvəldəki parametrlər dörd şirkət üzrə təhlil olunarsa, bu zaman “D” şirkətinin daha münasib olduğu görünür. Ancaq bu halda mənzilin satış qiyməti də ən yüksək olacaqdır. Alıcı üçün mənzilin qiyməti böyük əhəmiyyət daşıyırsa, onda başqa şirkətlər arasında seçim etmək lazımlı galəcək. Bu halda alıcının yeni tələblərinə uyğun olaraq mövcud informasiya modellərini təkmilləşdirmək, sonra isə qalan üç variantın adekvatlığını bir daha qiymətləndirmək lazımdır. İnvestor və memar üçün olan digər informasiya modelləri də eyni qayda ilə təhlil edilməlidir.

**ARAŞDIRAQ – öyrənək**

Tutaq ki, dostunuzgil evlərini (binada mənzillərini) satmaq istəyir. Evin satıcı və alıcı nöqteyi-nəzərindən cədvəl modelini qurun.

Cədvəldə evin (mənzilin) hansı göstəricilərini qeyd etdiniz?

Alicilar üçün evin hansı göstəriciləri əhəmiyyətlidir?

**Özünüyü yoxlayın**

- Ali məktəbə qəbul zamanı abituriyentlər üçün hansı məlumatlar önemlidir? Bəs ali məktəblər üçün?
- Təqdim olunmuş məlumatlar hansı obyektin modelidir? Obyekti təsvir etmək üçün hansı parametrlər göstərilib?

Windows edition

Windows 10 Home

© 2015 Microsoft Corporation. All rights reserved.

System

Processor: Intel(R) Core(TM) i7-3630QM CPU @ 2.40GHz 2.40 GHz

Installed memory (RAM): 8,00 GB (7,89 GB usable)

System type: 64-bit Operating System, x64-based processor

Pen and Touch: No Pen or Touch Input is available for this Display

- Hər hansı kitabın mündəricatını informasiya modeli saymaq olarmı? Cavabınızı əsaslandırın.
- Məktəbinizi və yaxınlığındakı 2–3 məktəbi əhatə edən və bir şagird kimi sizin (ailənizin) nöqteyi-nəzərini eks etdirən təxminən 10 parametrdən ibarət cədvəl informasiya modelini qurun. Bu parametrlərdən hansı sizin üçün daha önemlidir?
- Sizcə, bu modeldə hansı parametr təhsilin keyfiyyətinə daha çox təsir edir?

## 2.5 KOMPÜTER MODELİ

Hər il dünyanın məşhur avtomobil şirkətlərinin konstruktur bürolarında avtomobilərin yeni modelləri üzərində işlər aparılır. Bunun üçün onların xarici görünüşünü və tərkib hissələrini eks etdirən çoxlu sxemlər hazırlanır.



- Sizcə, bu sxemlər hansı üsullarla hazırlanır?
- Hansı üsulla hazırlanmış modellərin daha çox üstünlükleri var? Nəyə görə?



### FƏALİYYƏT

Karandaşa kağızda və kompüterdə "ev" obyektinin iki modelini hazırlayın.

- Hansı modeli daha tez çəkdiniz?
- Hansı halda hazırladığınız modeldə düzəlişləri etmək daha asandır?
- Modelləri hazırlamaq üçün öncə nə etdiniz?

Bildiyiniz kimi, müasir informatikanın əsas aləti kompüterdir. Ona görə də informatikada informasiya modelləşdirməsi dedikdə müxtəlif sahələrdə tətbiq olunan kompüter modelləşdirməsi nəzərdə tutulur.

**Kompüter modelləşdirməsi** kompüter texnikası vasitəsilə modellərin yaradılmasıdır.

Kompüter modelləşdirməsi üçün müəyyən program təminatının olması vacibdir. Belə program təminatı universal (məsələn: mətn və qrafik redaktorlar) və xüsusiilmiş ola bilər.

Bu gün elmin müxtəlif sahələrində kompüter modelləşdirməsi böyük əhəmiyyətə malikdir; mürəkkəb sistemlərin tədqiqində, nəslə kəsilmmiş canlıların və itmiş tiki-lilərin obrazlarının yaradılmasında kompüter modelləşdirməsi vasitəsilə daha dəqiq nəticələr alınır. Demək olar ki, bütün müasir kinofilmlərdə kompüter effektlərindən istifadə edilir.

Kompüter modelləşdirməsi və hesablama eksperimenti elmi tədqiqatın yeni metodu kimi nəhəng elmi-texniki və sosial-iqtisadi problemlərin həllində istifadə edilir; məsələn, atom-elektrik stansiyalarında reaktorların layihələndirilməsi, su-elektrik stansiyaları və böyük bəndlərin layihələrinin hazırlanması, hər hansı bir sahə, region və ölkənin balanslaşdırılmış iqtisadi inkişaf planının tərtib edilməsi və başqa məsələlərin həllində

ACAR  
sözlər

- Kompüter modelləşdirməsi
- Təsviri informasiya modeli
- Formallaşdırılmış model
- Kompüter modeli
- Kompüter eksperimenti

bu metodun əhəmiyyəti böyükdür. Həyat və sağlamlıq üçün təhlükəli proseslərdə isə hesablama eksperimenti yeganə mümkün həll variantı kimi istifadə edilir; məsələn, istilik nüvə sintezi, kosmik fəzanın öyrənilməsi, kimya sənayesinin müxtəlif sahələrində istehsal proseslərinin layihələndirilməsində kompüter modelləşdirilməsinin rolu əvəzədilməzdır.

Kompüterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması prosesini bir neçə mərhələyə bölmək olar:

1. Tədqiqatın birinci mərhələsində, adətən, obyektin, yaxud prosesin **təsviri informasiya modeli** qurulur. Belə model aparılan araşdırmanın (modelləşdirmənin) məqsədi baxımından obyektin önəmli olan xassələrini seçdirir, əhəmiyyətsiz xassələri isə nəzərə almır.
2. İkinci mərhələdə **formallaşdırılmış model** qurulur, yəni təsviri informasiya modeli hər hansı formal dildə yazılır. Formallaşdırılmış modeldə düsturların, tənliklərin, bərabərsizliklərin və başqa riyazi ifadələrin köməyi ilə obyektlərin parametrləri arasında formal münasibətlər təsvir olunur. Ancaq axtarılan kəmiyyətləri ilkin verilənlər vasitəsilə ifadə edən düsturları tapmaq həmişə mümkün olmur. Belə hallarda nəticələri verilmiş dəqiqliklə almağa imkan verən təqribi üsullardan istifadə olunur.
3. Üçüncü mərhələdə formallaşdırılmış informasiya modeli **kompüter modelinə** çevirilir. Kompüter modellərini, adətən, programçılar hazırlayırlar, istifadəçilər isə həmin modellərin köməyi ilə eksperimentlər aparırlar.
4. Dördüncü mərhələ **kompüter eksperimentinin** aparılmasından ibarətdir. Əgər kompüter modeli hər hansı programlaşdırma dilində hazırlanmış programdan ibarətdirsə, onu başlatmaq və müəyyən nəticələr almaq lazımdır. Əgər kompüter modeli elektron cədvəl kimi tətbiqi programlarda tədqiq olunursa, bu zaman verilənlərin çeşidlənməsini və ya axtarışını aparmaq, diaqram və ya qrafik qurmaq və digər əməliyyatlar da aparmaq olar.
5. Beşinci mərhələdə **alınmış nəticələr təhlil olunur və tədqiqat modeli təkmilləşdirilir**. Əgər informasiya modelinin təhlili zamanı alınmış nəticələr gerçək obyektin dəqiqliklərin uyğun parametrlərindən fərqlənirse, deməli, modelin qurulmasının əvvəlki mərhələlərində yanlışlıqla, yaxud qeyri-dəqiqliyə yol verilib. Bu halda həmin yanlışlıqlar və ya qeyri-dəqiqliklər axtarılıb təpilməli və düzəldilməlidir.

#### Kompüterdə modellərin hazırlanmasının əsas mərhələləri

1.	• Təsviri informasiya modelinin qurulması
2.	• Formallaşdırılmış modelin qurulması
3.	• Kompüter modelinin qurulması
4.	• Kompüter eksperimentinin aparılması
5.	• Alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi

**Kvadrat tənliyin köklərinin tapılması modelini hazırlayaq.**

- ### 1. Təsviri informasiya modeli:

Kvadrat tənliyin ümumi forması  $ax^2 + bx + c = 0$  şəklindədir. Onu həll etmək üçün  $a$  ( $a \neq 0$ ),  $b$ ,  $c$  əmsallarının qiymətləri verilməlidir.

2. Formallaşdırılmış modeli düsturlar toplusu kimi və ya alqoritm formasında göstərmək olar. Verilmiş məsələnin sözü alqoritmi bəzə olacaq:

- $1, a, b, c$  dəvisənlərinin qiymətləri daxil olunur.

2. Diskriminant  $D \equiv b^2 - 4ac$  düstürü ile hesaplanır

3. Wenn  $D > 0$ , dann ist die Gleichung  $x = \frac{-b \pm \sqrt{D}}{2a}$  lösbar.

3. Eğer  $D > 0$  olarsa, tənliyin iki kökü var:  $x_{1,2} = \frac{-b \pm \sqrt{D}}{2a}$ .

4. Öğər  $D = 0$  olarsa, tənliyin bir kökü var:  $x_1 = x_2 = -\frac{b}{2a}$

3. Bu məsələ üçün kompüter modeli Python programlaşdırma mühitində yazılmış program  
1. bil

[www.konduktor.com.tr](#) (www.konduktor.com.tr) adlı sitenin

```
print("Kvadrat tenilyin  
- float(input("=-")))
```


```
a = float(input("a = "))
b = float(input("b = "))
```

```
b = float(input("b = "))  
c = float(input("c = "))
```

```
discr = b**2 - 4 * a * c
print("Diskriminant D = ", discr)
if discr > 0:
    import math
    x1 = (-b + math.sqrt(discr)) / (2 * a)
    x2 = (-b - math.sqrt(discr)) / (2 * a)
    print("x1 = ", x1)
    print("x2 = ", x2)
elif discr == 0:
    x = -b / (2 * a)
    print("x = ", x)
else:
    print("Tənliyin kökü voxdu")
```

Burada  $\sqrt{\cdot}$  riyazi funksiyaları hesablamayaç üçün (bizim nümunədə  $\sqrt{\cdot}$  kökaltı funksiyası) moduldür. `elif` yazılışı `else if` yazılışının qısa formasıdır.

4. Komüptör eksperimenti yapmaq üçün yazılmış programı icra etmək lazımdır. İlkin verilənləri davşdırmaqla modelin adekvatlığını və düzgün işləməsini oxşalamaq olar



5. Bu mərhələdə programın icrasından sonra alınmış nəticələr təhlil olunur. Göründüyü kimi, diskriminant mənfi olduqda program "Tənliyin kökü yoxdur", diskriminant müsbət olduqda iki kökün qiymətini, diskriminant sıfır bərabər olduqda isə bir kökün qiymətini ekranə çıxarır.

Beləliklə, nəticə çıxarmaq olar ki, model düzgün qurulub və bu model vasitəsilə kompüterdə ixtiyarı ilkin verilənlər üçün kvadrat tənliyi həll etmək olar.


### Bu maraqlıdır

Müxtəlif ölkələrdən olan bir qrup tədqiqatçı kompüterdə kainatın təkamülünün ehtimal olunan vizual modelini hazırlamışlar. Bu kompüter modeli sırı substansiya – qara mətiyə ləxtalarının ətrafında ilk qalaktikaların necə yarandığını nümayiş etdirir. Komputer modeli kainatın nədən ibarət olduğu və necə qurulduğu haqqındaki nəzəriyyəni yoxlamağa imkan verir.

Model üzərində iş 20 ildən artıq davam etmişdir. Bu müddətdə Böyük partlayışdan dərhal sonra kainatın necə olması haqqında məlumatlar bazaya daxil edilmiş, əsas kosmoloji nəzəriyyələrə uyğun kompüter programı yaradılmış, sonra isə kompüterin gəldiyi nəticələr izlənilmişdir.

Kompüter modelləşdirməsinin nəticələri isə heyrətamız dərəcədə gerçəkliyə yaxındır.

Bu modelin yaradılmasına çox böyük hesablama gücləri sərf olunmuşdur. Programın başladılması və nəticələrin alınmasına adı kompüterə təxminən 2 min il tələb olunsa da, ən müasir superkompüterlərin və "Arepo" programının köməyi ilə bu işə 3 ay vaxt sərf olunur.



### ARAŞDIRAQ – Öyrənək

Kompüter vasitəsilə  $\cos x - x^2 = 0$  tənliyini qrafik üsulla həll etməyə çalışın. Bu məsələnin modelini necə qurdunuz? Bunun üçün kompüterdə hansı programdan istifadə etdiniz?

### Özünüyü yoxlayın

1. Kompüter modeli nədir?
2. Kompüterdə informasiya modellərinin hazırlanması mərhələlərini sadalayın.
3. Kompüter modellərinin hansı üstünlükleri var?
4. Hansı dörsələrdə siz formal modellərdə istifadə edirsınız?
5. Kompüter eksperimenti nədir və hansı məqsədlə aparılır?

## 2.6 INTERAKTİV KOMPÜTER MODELLƏRİ

Kommunal və mobil telefon xidmət haqlarını ödəmək üçün xüsusi terminallardan istifadə edilir.

- Kommunal xidmətlər dedikdə nə nəzərdə tutulur?
- Siz bu xidmətlər üzrə borcunu necə ödəyirsiniz: poçtda, ödəniş terminalından, yoxsa xüsusi saytlardan?



### FƏALİYYƏT

1. Kompüterdə Control Panel qovluğunda Mouse simgəsini tapın və qoşa çıqqıldadın. Açılan pəncərədə siçan qurğusunun köklənmə elementlərinə fikir verin. Siçanın bəzi parametrlərini dəyişdirin və sonra yenidən ilkin vəziyyətinə qaytarın.
2. İş masasının qışayol menyusuna daxil olun və Screen Resolution bəndini seçin. Açılan pəncərədə ekranın çözümlülüğünü dəyişdirməklə baş verən dəyişiklikləri izleyin.
  - Nəyə görə Mouse pəncərəsini siçan qurğusunun modeli hesab etmək olar?
  - Parametrlərin dəyişdirilməsi istifadəçiye hansı imkanları verir?
  - Screen resolution pəncərəsini hansı obyektin modeli hesab etmək olar?

Bildiyiniz kimi, kompüter **interaktiv qurğudur**, yəni iki istiqamətdə iş rejimi-nə malik qurğudur: istifadəçi kompüterə sual və ya komanda verdikdə sistem dərhal cavablandırır. Ona görə də kompüter modellərinin əksəriyyəti **interaktiv modellər** olur. Belə modellərdə tədqiqatçı (istifadəçi) prosesin ilkin şərtlərini və gedişimin parametrlərini dəyişə və modelin fəaliyyətindəki dəyişiklikləri müşahidə edə bilər.

İnteraktiv kompüter modellərinə kompüter oyunlarını, öyrədici proqramları, kompüterdə elmi tədqiqatlar aparmaq və nəticələri yoxlamaq üçün hazırlanmış modelləri aid etmək olar.

[www.edu.az](http://www.edu.az) təhsil portalında şagirdlər və müəllimər üçün fənlər üzrə çoxlu sayıda interaktiv modellər yerləşdirilmişdir. Bu tip modelləri yaratmaq üçün xüsusi proqramalaşdırma alətlərindən istifadə olunur.

- İnteraktiv qurğu
- İnteraktiv model
- Elektron resurslar

**ADDIM – ADDIM**

1. [www.edu.az](http://www.edu.az) portalına daxil olun.
2. "Elektron resurslar" bölümünüə keçin.



3. Səhifənin orta hissəsində istədiyiniz fənnin şəklini çıqqıldadın. Uyğun fənnə aid resursların siyahısı əks olunacaq.

**Fizika**

Adı	Sınıf	Baxış	Vükləmə
İdeal qaz qanunu <a href="#">YENİ</a>	9	Bax	Yüklə
Enerjinin çevriliməsi <a href="#">YENİ</a>	8	Bax	Yüklə
Om qanunu	9	Bax	Yüklə
Kondensatorlar	9	Bax	Yüklə
Atmosfer təzyiqi	7	Bax	Yüklə
Güvenlik ölçüləməsi	7	Bax	Yüklə
Harakatın grafikləri	7	Bax	Yüklə
Səsin intensivliyi	7	Bax	Yüklə
Səs	7	Bax	Yüklə
Səhiq	7	Bax	Yüklə
Küsusi əstilik tutumu	8	Bax	Yüklə
Sabit carayani elektrik dövrəsi	8	Bax	Yüklə
Galvanik elementlər və batareyalar	8	Bax	Yüklə
Kəgiricilər və izolyatorlar	8	Bax	Yüklə
Şrimma və barkıma	8	Bax	Yüklə
Çırşılın yüksəlməsi	8	Bax	Yüklə
Güç (zəqirdər üçün)	7	Bax	Yüklə
Qövva və tacil (mütəallimlər üçün)	7	Bax	Yüklə
Tarazlıq (zəqirdər üçün)	7	Bax	Yüklə
Tarazlıq (mütəallimlər üçün)	7	Bax	Yüklə

<Əvvəlki 1 2 3 4 Növbəti >

4. İxtiyari resursu seçin və Baxış sütunundan Bax düyməsini çıqqıldadın. Resursla tanış olun.

## FƏALİYYƏT

### Fizika, biologiya və coğrafiya fənləri üzrə modellərin tədqiq edilməsi

1. [www.edu.az](http://www.edu.az) portalına daxil olun.
  2. Fizika fənninə aid "İdeal qaz qanunu" resursu ilə tanış olun. İzobar, izoxor və izotermik proseslərin formal və kompüter modellərini araşdırın. Səhifənin aşağısında verilən tapşırıqları yerinə yetirin.
  3. Kimya fənninə aid "Zülallar" resursu ilə tanış olun. Aminturşunun ümumi quruluşu ilə tanış olun. Səhifənin aşağısında verilən tapşırıqları yerinə yetirin.
  4. Coğrafiya fənninə aid "Avropa. Fiziki-coğrafi təsvir" adlı resursla tanış olun. Çaylara, göllərə, təbii zonalara aid modellərlə tanış olun.
- Tapşırıqlarda interaktivlik necə təmin olunur?  
– Aminturşunun modelini qurmaq üçün hansı biliklərdən istifadə olunub?

## Tarix

Hər il kompüter proqramları arasında şahmat üzrə dünya çempionatı (World Computer Chess Championship, WCCC) keçirilir. Çempionatda bütün növ kompüterlər – mikroprosessorlar, superkompüterlər, klasterlər (kompüterlər qrupu) iştirak edir. 2009-cu ildə qaydalarda edilmiş dəyişikliklərə görə, yarışlara yalnız ən çoxu 8 nüvəsi olan kompüterlər qatılıb bilər. 1974-cü ildə keçirilmiş birinci çempionatın qalibi SSRİ-nin "Kaissa" proqramı, 2016-ci il çempionu isə "Komodo" (ABŞ) proqramı olmuşdur.



## ARAŞDIRAQ – öyrənək

Python proqramlaşdırma dilində kompüterlə dialoq aparan proqram yazmağa çalışın; məsələn, kompüter "Necə yaşın var?", "Adın nədir?" tipli suallar verir və yaşıni (15) və adını (məsələn: Fərid) daxil etdikdən sonra belə cümlələr ekrana çıxarı: "Fərid, salam", "20 ildən sonra sənin 35 yaşın olacaq" və s.  
Belə proqram nəyi modelləşdirir?

## Özünüüzü yoxlayın

1. İnteraktivliyi necə başa düşürsünüz?
2. İnteraktiv kompüter modellərinin hansı üstünlüyü var?
3. İnteraktiv lövhələr barədə nə bilirsiniz?
4. Nə üçün müasir kompüterlərdə eksər proqram məhsullarını interaktiv model hesab etmək olar?
5. Elektron cədvəl proqramlarının birində  $y=ax^2+bx+c$  funksiyasının qrafikini qurun.  $a$ ,  $b$ ,  $c$  verilənlərinin qiymətlərini dəyişməklə qrafikin necə dəyişdiyini izləyin.

## **2.7 KOMPÜTER QRAFIKASI**

- Verilmiş rəsmlərin hansı ümumi cəhətləri var?
  - "Qrafika" nədir və kompüter qrafikasının hansı növləri ilə tanışsınız?



İlk kompüterlərdə qrafik obyektlər yaratmaq üçün, demək olar ki, heç bir vasitə yox idi. O zamanlar ekranan yalnız simvollar – hərflər, rəqəmlər və xüsusi işarələrin çıxarmaq olurdu. Ancaq elə onda da programçıları kompüterdən “rəsm aləti” kimi istifadə etməyə cəhd göstərirdilər; məsələn, kompüter programının köməyi ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza” şəklini həmin dövrün insanları, yəqin ki, xatırlayırlar.

Sonrakı kompüterlər artıq sadə görüntüləri – nöqtəni, düz xətti, çevrəni çəkə bilirdi. Ozamankı monitorlar ağ-qara olduğundan kompüterdə yaradılan görüntülərin hamısı qrafik-rəssamların işlərini xatırladırıdı. Rəssamlığın başqa janrlarından fərqli olaraq qrafik-rəssamların əsərləri, hər şeydən öncə, cizgilərin aydın çəkilişi ilə səciyyələnir. Məhz buna görə də o dövrun kompüterlərinin təsvir imkanlarını **kompüter qrafikası** adlandırmaya başladılar. Ancaq indi kompüterin köməyi ilə rəssamlar müxtəlif janrlarda əsərlər yarada bilsələr də, “kompüter qrafikası” termini yenə də istifadə olunur.

FƏALİYYƏT

Öncə rastr (məsələn: Paint), sonra isə vektor (məsələn: SketchUp) qrafik redaktorunda kub modelini hazırlayıın.

- Hansı redaktorda bu işi daha mükemmel görmək olar? Cavabınızı izah edin.
  - Rastr və vektor qrafikasının ümumi və fərqləndirici cəhətlərini qeyd edin.


AÇAR

- Komputer qrafikası
  - Rastr qrafikası
  - Vektor qrafikası
  - Fraktal qrafika
  - İkiönlülü qrafika
  - Üçönlülü qrafika

Bildiyiniz kimi, kompüter qrafikası ilə işləmək üçün çoxlu sayıda cürbəcür proqramlar olsa da, yalnız üç növ kompüter qrafikasını fərqləndirirlər: **rastr qrafikası**, **vektor qrafikası** və **fraktal qrafika**. Onlar bir-birindən monitorun ekranında, yaxud kağızda əks olunan görüntülərin formalşma prinsiplərinə görə fərqlənir.

Kompüter qrafikasını başqa cür də təsnif etmək olar: **ikiölçülü qrafika** (2D-qrafika) və **üçölçülü qrafika** (3D-qrafika).

Bu gün kompüter qrafikasından bir çox sahələrdə istifadə olunur. Onlardan bəziləri ilə qısaca tanış olaq.



Elmi qrafika



Obrazların tanınması



Konstruktur qrafikası



İşgüzər qrafika

**Elmi qrafika.** Bu, kompüter qrafikasının tətbiq olunduğu ilk sahədir. Burada başlıca məqsəd elmi tədqiqat obyektlərini vizuallaşdırmaq (əyni göstərmək), hesablamaların nəticələrini əyni göstərməklə hesablama eksperimentləri aparmaq olmuşdur.

Müasir riyazi program paketlərinin əksəriyyəti (məsələn: Maple, MatLab, MathCAD) müəyyən hesablamalar əsasında qrafiklər, səthlər və üçölçülü cismələr qurmaq imkanına malikdir.

**İşgüzər qrafika.** Kompüter qrafikasının bu sahəsi müxtəlif müəssisələrin işində tez-tez istifadə olunan illüstrasiyaların yaradılması üçün nəzərdə tutulub. Plan göstəricilərinin, hesabat sənədləşmələrinin, statistik məlumatların hazırlanmasında işgüzər qrafikadan istifadə olunur. Cox zaman bunlar qrafiklər, dairəvi və zolaqlı (sütunlu) diaqramlar olur.

**Konstruktur qrafikası.** Kompüter qrafikasının bu növü avtomatlaşdırılmış layihələndirmə (computer-aided design, CAD) sistemlərinin başlıca elementidir və mühəndis-konstrukturlar tərəfindən istifadə edilir. CAD sistemlərində qrafikadan layihələndirilən qurğuların texniki sxemlərinin hazırlanmasında istifadə olunur. Hesablamalarla əlaqəli qrafika əyni formada optimal konstruksiyanın, detalların ən münasib tərtibatının axtarışını aparmağa, konstruksiyadakı dəyişikliklərin nəticələrini proqnozlaşdırmağa imkan verir. Konstruktur qrafikası vasitəsilə istər ikiölçülü (proyeksiyalar, kəsiklər), istərsə də üçölçülü fəza görüntüləri almaq mümkündür.

**Obrazların tanınması.** Qrafik informasiyanın tanınması və təsnif olunması məsələsinin həlli süni intellektin yaradılmasında əsas problemlərdən biridir. Bu gün kompüterlər vasitəsilə obrazların tanınmasına çox yerdə rast gəlmək olar: axtarışda olan cinayətkarın tanınması sistemləri; aero və kosmik fotosəkillərin analizi; əsərlərin skanerlərinə

keçirilməsi və onların “şəklinin” ayrı-ayrı simvollar yığınına çevrilməsi obrazların tanınmasına ən gözəl örnek ola bilər.

**Təsviri incəsənət.** Bu sahəyə qrafik reklamları, kompüter videofilmlərini, fotoqrafiyaların emalını, rəsmlərin, multiplikasiyanın yaradılmasını aid etmək olar. Kompüter qrafikasının bu sahəsində Adobe Photoshop (rastr görüntülərin emali), CorelDRAW (vektor qrafikasının yaradılması), 3ds max (üçölçülü modelləşdirmə) kimi programlar daha populyardır.

**Virtual reallıq.** Texniki vasitələrin köməyi ilə yaradılan və ətraf ələmi imitasiya edən sistemlər hələ ötən əsrə mövcud idi. Hazırda virtual reallıq sistemlərindən müxtəlif trenajorlarda (avtomobil, təyyarə və kosmik trenajorlarda, mürəkkəb qurğularla işləməyi öyrənmək üçün trenajorlarda, döyüş trenajorlarında), mürəkkəb situasiyalı kompüter oyunlarında, eləcə də mürəkkəb, tez dəyişilən şəraitdə qərar qəbuletmənin strategiya və taktikasını mənimsemək üçün nəzərdə tutulmuş öyrədici sistemlərdə istifadə olunur.



Təsviri incəsənət



Virtual reallıq

### ARAŞDIRAQ – Öyrənək

[www.youtube.com](https://www.youtube.com/watch?v=MZW7m_Oa_YY) portalından (məsələn: [https://www.youtube.com/watch?v=MZW7m\\_Oa\\_YY](https://www.youtube.com/watch?v=MZW7m_Oa_YY) ünvanından) 3D-printerlər haqqında məlumat əldə edin. Obyektlərin kompüterdə hazırlanmış modelləri ilə bu printerlərin hansı əlaqəsi var?

### Özünüüzü yoxlayın

1. Kompüter qrafikası nə deməkdir?
2. Kompüter qrafikasının hansı növləri var?
3. Kompüter qrafikasının əsas tətbiq sahələrini sadalayın.
4. Nəyə görə kosmosda çəkilmiş şəkillərin emalında kompüterdən istifadə olunur?
5. Dərsdə qeyd olunanandan başqa, daha hansı sahələrdə kompüter qrafikasından istifadə olunduğu dair misallar göstərin.

## 2.8

# ÜÇÖLÇÜLÜ KOMPÜTER MODELLƏRİNİN HAZIRLANMASI

Çox zaman binaları tikməzdən əvvəl onların modelləri qurulur. Həmin modelləri müxtəlif kompüter programlarında hazırlayırlar.

3D qrafik redaktorlarında verilmiş obyektin həm xarici, həm də daxili quruluşunu təsvir etmək mümkündür.

SketchUp sizə tanış olan programlardan biridir. Bu program vasitəsilə maraqlı modellər yaratmaq olar.

- Təqdim olunmuş modellər sizə tanışdırırmı?
- Təsvirlər hansı binaları xatırladır?




SketchUp programında ev, məktəb, yaxud hər hansı bir tikilinin modelini qurmaq üçün öncə bir neçə sadə həndəsi fiqurun necə qurulduğunu öyrənək.

## ADDIM - ADDIM 1


### SketchUp programında konusun çəkilməsi

1. SketchUp programını başladın.
2. Geniş alətlər panelini pəncərədə eks etdirmək üçün View menyusundan Toolbars bəndini seçin. Açılan pəncərədə Large Tool Set bəndini qeyd edin və Close düyməsini çıqqıldıdan.




3. Alətlər panelindən Circle (Dairə) alətini seçin və OZ oxuna perpendikulyar olan dairə çəkin.


4. Push/Pull alətindən istifadə edərək dairədən silindr alın.



5. Move alətini seçin və siçanı qırıq xətt görünənə kimi silindrin səthi ilə hərəkət etdirin.
6. Alınmış qırıq xətt boyunca silindrin oturacağına doğru hərəkət edin. Oturacağı çatdıqda biri silindrin səthi, digəri isə oxu üzərində olmaqla iki nöqtə görünəcək.



7. Yaşıl nöqtədən göy nöqtəyə doğru konus alınana kimi siçanı sürükləyin.




Bu üsulla kəsik konus da hazırlamaq olar.

## **ADDIM - ADDIM 2**

### **SketchUp programında sferanın çəkilməsi**


1. Alətlər panelində  Circle alətini seçin.
2. Mərkəzi koordinat başlanğıcında olmaqla XOY məstəvisi üzərində dairə çəkin.




3. Siçanı Z oxu istiqamətində yaşıl çevre görünənə kimi hərəkət etdirin. Bu o deməkdir ki, çəkiləcək çevre XOY məstəvisinə perpendikulyardır.



4. <Shift> klavişini basılı saxlayaraq siçanın göstəricisini birinci dairənin mərkəzinə doğru aparın və eyni mərkəzli radiusu birincidən kiçik olan ikinci dairə çəkin. Birinci dairəyə perpendikulyar dairə əmələ gələcək.



5.  Select aləti vasitəsilə kiçik dairənin çevrəsini seçdirin.
6.  Follow me alətini seçin və böyük dairənin daxilində çıqqıldadın. Sfera əmələ gələcək.




İstediğiniz figuru kopyalamaq üçün önce Select aləti ilə onu seçdirmək və Edit menyusundan önce Copy, sonra isə Paste komandasını seçmək lazımdır.


### ADDIM - ADDIM 3

#### Çəkilmiş obyektin ölçüsünün dəyişdirilməsi


1. Select aləti vasitəsilə obyekti çərçivəyə alın.
2. Göstəricini obyektin üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldadın.



3. Açılan kontekst menyusunda Make Group bəndini seçin və obyekti qruplaşdırın. Obyektin qruplaşdırıldığını onun ətrafındakı göy çərçivə göstərir.




4. Scale alətini seçin. Obyekt ətrafında sarı paralelepiped əmələ gələcək. Yaşıl tutacaqlardan istifadə edərək obyektin ölçülərini dəyişmək olar.



### FƏALİYYƏT


Sfera çəkilməsinin alqoritmindən istifadə edərək suyun – H<sub>2</sub>O molekulunun modelini hazırlayın.

Obyektin yerini dəyişmək üçün  Move alətindən istifadə edin. Yazları obyektin üzərinə yazmaq üçün  3D Text alətindən istifadə edin.



### ARAŞDIRAQ – öyrənək

[www.youtube.com](http://www.youtube.com) portalındaki video dərslərdən istifadə edərək SketchUp programında yarımsferanın çəkilməsini öyrənin. Bu bacarıqdan istifadə edib Bakı şəhərindəki sirk binasının modelini hazırlayın.



### Özünüyü yoxlayın


1. SketchUp programında hansı növ kompüter modellərini hazırlamaq olur?
2. Nəyə görə binaların, evlərin modellərini daha çox 3D qrafik redaktorlarında qururlar?
3. Həcmli həndəsi fiqurların SketchUp programında hazırlanmış modelləri Open Office.org Draw programında yaradılmış modellərdən nə ilə fərqlənir?
4. SketchUp programında çəkilmiş obyektlər nə üçün qruplaşdırılır?
5. Qrafik redaktorlarda hazırlanmış kompüter modellərinin məhiyyətini izah edin.

## ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. Nümunəyə uyğun olaraq qalan modelləri adlandırın.


$p = \frac{P}{2} = \frac{a+b+c}{2}$			<chem>CN1C=NC2=C1C(=O)N(C)C(=O)N2C</chem>
Riyazi model	...	...	...

2. Nəyə görə elmi biliklərin əksəriyyətini informasiya modellərinə aid etmək olar?
3. Qraf informasiya modelləri orijinal obyektlərin hansı xüsusiyyətlərini əks etdirir?
4. Verilmiş elektrik dövrəsinə hansı informasiya modeli uyğundur?



5.  $y - y_1 = k(x - x_1)$  tənliyi hansı obyektin riyazi modelidir?
6. Statik və dinamik informasiya modellərinin arasında hansı fərq var? Bu modellərə nümunələr göstərin.
7. İlk 100 natural ədədin cəmini və hasilini hesablaşmaq tələb olunur. Bu məsələnin həll alqoritmini hazırlayın.
8. Kompüter modellərinin nəzəri modellərə nisbətən hansı üstünlükləri var?
9. Nə üçün hər hansı sahədə təsnifat məqsədilə çox zaman ağac informasiya modelindən istifadə edilir?
10. Modellərin hazırlanmasında eksperiment mərhələsinin məqsədi nədir? Eksperimətin nəticəsi mənfi olduqda nə edilir?





# VERİLƏNLƏR BAZASI

- 3.1.** “Verilənlər bazası” anlayışı
  - 3.2.** Verilənlər modeli
  - 3.3.** Verilənlər bazasının idarəolunması sistemi
  - 3.4.** Cədvəl strukturunun yaradılması
  - 3.5.** Cədvəllərarası əlaqələr
  - 3.6.** Sorğular
  - 3.7.** Formalar
  - 3.8.** Verilənlərin axtarışı və çeşidlənməsi
  - 3.9.** Hesabatlar



Hazırda müəssisə və təşkilatların əksəriyyəti öz fəaliyyətlərində bu və ya digər dərəcədə müxtəlif informasiya sistemlərindən istifadə edir.


İnformasiya sistemləri müəssisənin fəaliyyətinin mühasibatlıq, insan resursları, anbar uçotu, istehsal prosesləri və başqa sahələri ilə bağlı ola bilər.

İstənilən halda informasiya sistemləri saxlanılması, yenilənməsi, düzəldilməsi, eləcə də müxtəlif hesablamalar aparılması tələb olunan çox böyük həcmdə informasiya ilə işləyir.

Bələ sistemlərdə informasiya yetərinçə mürəkkəb struktura malik olur və **verilənlər bazasında** saxlanılır. İnformasiya sisteminin, o cümlədən bu sistemdən istifadə edən müəssisənin işinin effektivliyi bilavasitə verilənlər bazasının idarəolunma effektivliyindən asılı olur.

Verilənlər bazasının effektivliyi isə onun nə dərəcədə savadlı qurulması ilə bağlıdır.

- "Verilənlər" nədir?
- Eynitipli məlumatları nizamlı saxlamaq üçün hansı informasiya modeli daha münasibdir?
  - sxem
  - cədvəl
  - şəkil
  - mətn
- Cədvəlin hansı hissələri seçdirilib?



- Elektron cədvəl nədir və adı cədvəllərdən nə ilə fərqlənir?
- Cədvalın xanasında hansı tip verilənlər saxlanıla bilər?
  - ədəd
  - mətn
  - şəkil
  - hamısı
- Bunlardan hansı verilənlərin tipinə aid deyil?
  - ədəd
  - mətn
  - sütun
  - tarix
- Eyni verilənləri saxlamaq üçün bu strukturlardan hansı daha münasibdir?  
Cavabınızı əsaslandırın.

a)

Məktəbin kodu	Məktəbin adı	Şagird
001	Şuşa şəhər 1 sayılı tam orta məktəb	Abbaslı Arif Aslan oğlu
001	Şuşa şəhər 1 sayılı tam orta məktəb	Bağırlı Bənövşə Bayram qızı
002	Şuşa şəhər 2 sayılı tam orta məktəb	Camalzadə Aysel Camal qızı
002	Şuşa şəhər 2 sayılı tam orta məktəb	Dəmirov Elşən Əli oğlu
003	Şuşa şəhər 3 sayılı tam orta məktəb	Eyyazlı Rövşən Həsən oğlu

b)

Məktəbin kodu	Məktəbin adı
001	Şuşa şəhər 1 sayılı tam orta məktəb
002	Şuşa şəhər 2 sayılı tam orta məktəb
003	Şuşa şəhər 3 sayılı tam orta məktəb

Məktəbin kodu	Şagird
001	Abbaslı Arif Aslan oğlu
001	Bağırlı Bənövşə Bayram qızı
002	Camalzadə Aysel Camal qızı
002	Dəmirov Elşən Əli oğlu
003	Eyyazlı Rövşən Həsən oğlu

- Övvəlki tapşırığın b) variantındaki cədvəllər arasında hansı əlaqə var?

### 3.1 “VERİLƏNLƏR BAZASI” ANLAYIŞI

Məlumdur ki, avtomobil müfəttişliyində avtomobilərin qeydiyyatı aparılır. Xüsusi kartotekada hər bir avtomobil haqqında informasiya – maşının nömrəsi (dövlət nömrə nişanı), markası, rəngi, sahibi haqqında məlumat saxlanılır.

Kartotekada bütün məlumatlar maşınların nömrəsinə görə nizamlanır, ona görə də maşının nömrəsi məlumdursa, istənilən maşın haqqında məlumatı asanca tapmaq olar. Təəssüf ki, bəzi hadisələr zamanı maşının nömrəsi həmişə məlum olmur.

- Qəza törətmüş sürücü hadisə yerdində qəçmişə və hadisə şahidləri maşının nömrəsini deyə bilmirlərsə, onu necə tapmalıdır?
- Yox, əgər kimsə maşının markasını və rəngini xatırlaya bilirsə (məsələn: ağ rəngli “Mercedes”), bu informasiya maşının tapılmasında nə dərəcədə əhəmiyyətli ola bilər?



#### FƏALİYYƏT

**1. Mətn redaktorunda və ya cədvəl prosessorunda aşağıdakı cədvəli qurun.**

	Nömrə nişanı	Markası	Rəngi	Buraxılış ili	Qeydiyyat ili	Sahibi
1	10BD123	“BMW”	Qara	2009	2010	Qarayev A.
2	90LX432	“Mercedes”	Ağ	2015	2017	Məmmədli Z.
3	10ON010	“TOYOTA”	Qırmızı	2017	2017	Bağırzadə E.
4	10UD324	“Mercedes”	Gümüşü	2010	2012	Bondarenko A.
5	90JU725	“TOFAŞ”	Qara	2013	2014	Hacımuradov Ş.

**2. Cədvələ bir neçə sətr əlavə edin və onları istədiyiniz kimi tamamlayın.**

- Cədvəlin hansı sütunu avtomobiləri birqiyəməli olaraq təyin edir?
- Neçə maşının buraxılış ili 2015-ci ilədəkdir? Əgər cədvəldə 1000 yazı olsaydı, bu sayı tez tapmaq üçün nə edərdiniz?


Əlbəttə, bir neçə ayrı-ayrı kartoteka düzəltmək olardı: məsələn, avtomobiləri birində nömrələrinə, başqasında rənglərinə, üçüncüsündə isə ayrı bir əlamətə görə nizamlamaq olardı. Ancaq eyni məlumatların bir neçə cədvəldə təkrarlanması işin həcmini əhəmiyyətli dərəcədə artırır, çünki hər bir avtomobil haqqında bir neçə kart doldurmaq lazımlı gəlir. Bundan başqa, real informasiya sistemlərində çoxsaylı müxtəlif verilənlər saxlanılır. Belə sistemlərdə axtarışın hansı əlamətə (yaxud əlamətlərə) görə aparılacağını qabaqcadan demək mümkün olmur. Bu cür məsələlərin həlli, yəni lazımlı informasiyanın məqbul zamanda tapılması yalnız kompüterlərin meydana çıxmışından sonra mümkün olmuşdur.

#### AÇAR sözlər

- Verilənlər bazası
- Cədvəl
- Yazı
- Sahə
- Sahənin adı

#### Tarix

Hesablama texnikasının inkişafının ilk çağlarında emal edilən verilənlər programın bir hissəsi idi: onlar bilavasitə program kodundan sonra, "verilənlər seqmenti" adlandırılan hissədə yerləşdirilirdi. Növbəti addım verilənlərin ayrıca fayllarda saxlanması oldu. Bu yanaşmaların hər ikisinin çox ciddi çatışmazlığı vardı: program verilənlərdən asılı idi. Belə ki, verilənlərin strukturu haqqında informasiya program koduna daxil idi və verilənlər strukturunda hər hansı dəyişiklik üçün programın özündə dəyişiklik etmək lazımdı. Bu təkamülün mənətiqi nəticəsi verilənlərin təsvirinin program kodundan kənara – verilənlər massivinə çıxarılması oldu. Bu da verilənlərin programdan "müstəqilliyini" təmin etməyə imkan verdi.



Kompüterlərdə informasiyanı nizamlı saxlamaq və axtarmaq üçün verilənlər bazası adlandırılan xüsusi program sistemlərində istifadə olunur. Məlumatların kompüterdə verilənlər bazası şəklində saxlanması həmin məlumatların çevik olaraq tapılmasını, çap olunmasını, istifadəsini asanlaşdırır.

**Verilənlər bazası** (ingiliscə: **database**) informasiyanın, yaxud verilənlərin nizamlı yiğinidir. Verilənlər bazasında verilənlər və onların təsviri bir yerdə saxlanılır.

## Bu məraqıldır



- İslandiyada ölkə üzrə genealoji verilənlər bazası yaradılıb. Bu ölkənin hər vətəndaşı [www.islendingabok.is](http://www.islendingabok.is) saytında yerləşən genealoji verilənlər bazasına daxil olub XVIII əsrden bu günədək öz qohumları və qohumluq əlaqələri barədə məlumat əldə edə bilər. Saytin ən məşhur tətbiqi tanınmış şəxsiyyətlərlə qohumluq əlaqələrinin olub-olmadığını yoxlamaqdır.

Verilənlər bazasının mərkəzi obyekti **cədveldir**. Hazırda cədvəl əsasında olan verilənlər bazaları daha çox yayılıb. Ən sadə verilənlər bazasında da ən azı bir cədvəl, gerçək verilənlər bazasında isə, adətən, onlarca cədvəl olur. Cədvəl sətir və sütunlardan ibarətdir. Baxdığımız misalda cədvəlin hər bir sətri bir avtomobil haqqında informasiyanı özündə saxlayır. Verilənlər bazası sistemlərində, adətən, sətir əvəzinə yazı termini işlədir. Beləliklə, verilənlər bazasının hər bir cədvəli yazılarından ibarətdir. Cədvəlin hər bir sütunu avtomobilin bir xarakteristikasını təsvir edir. Verilənlər bazasında belə sütunları **sahə** adlandırırlar. Beləliklə, hər bir yazı sahələrdən təşkil olunub.

	Sahə	Sahənin adı				
	Nömrə nişanı	Markası	Rəngi	Buraxılış ili	Qeydiyyat ili	Sahibi
1	10BD123	“BMW”	Qara	1999	2000	Qarayev A.

Nümunədə verilmiş cədveldə hər bir yazı 6 sahədən ibarətdir (əslində, avtomobil müfəttişliyinin gerçək verilənlər bazasında daha çox sahə olur). Hər bir sahə adıyla və verilənlərin tipi ilə xarakterizə olunur. Nümunədəki cədveldə Nömrə nişanı, Markası, Rəngi, Buraxılış ili, Qeydiyyat ili, Sahibi sahələdir. Verilənlər bazasında sahələrin müxtəlif tipləri ola bilər: mətn, ədəd, tarix, zaman, pul və s. Baxdığımız nümunədə sahələrin adları birinci sətirdə, hər bir sahənin qiymətləri isə uyğun sütunda göstərilib.

Beləliklə, verilənlər bazasının yaradılmasının əsas mərhələsi yazının strukturunun hazırlanmasıdır.

Fiziki yaddasaxlama qurğusunda həddən artıq yer tutan verilənlər bazasına **çox böyük verilənlər bazası** (ingiliscə: Very Large Database, VLDB) deyilir. Bu termin verilənlərin fiziki saxlanması texnologiyaları və verilənlərlə işləyən program texnologiyalarının son nailiyətləri ilə müəyyən olunan verilənlər bazasının maksimal həcmini nəzərdə tutur. "Çox böyük tutum" anlayışının miqdar göstəricisi zamana görə dəyişir. Belə ki, 2005-ci ildə dünyada ən nəhəng verilənlər bazalarının həcmi bir neçə yüz *terabaytla* ölçülürdü. 2006-ci ildə Google axtarış sisteminin verilənlər bazasının həcmi 850 terabayt idi. 2010-cu ildə həcmi *petabaytdan* az olmayan verilənlər bazası "çox böyük" hesab edilirdi. Google şirkətinin məlumatına görə, 2014-cü ildə onun serverlərində saxlanılan verilənlərin həcmi təxminən 10–15 *eksabayta* bərabər idi.

Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə genetiklər 100 milyondan 2 milyardadək insanın genomları haqqında məlumatə malik olacaqlar ki, onları da saxlamaq üçün 2-dən 40 eksabaytadək tutum tələb olunacaq.

#### ARAŞDIRAQ – Öyrənək

Müəyyən qrupa daxil olan obyektlər haqqında informasiya aşağıdakı şəkildə verilmişdir:  
 "001", "Babayev", "Aqsın", "Əli", "15.03.1962", "mühəndis"  
 "003", "Tahirzadə", "Nəzrin", "Osman", "24.05.1974", "rəssam"  
 "006", "Cəmilli", "Tural", "Məmməd", "03.12.1990", "programçı"

Məlumatların hansı qrupa aid ola biləcəyini müəyyənlaşdırın və qrupa ad verin. Dırnaqda verilmiş hər bir sahəni adlandırın və məlumatları cədvəl şəklində göstərin.

#### Özünüyü yoxlayın

- Verilənlər bazası nədir?
- Verilənlər bazalarına harada rast gəlmışsiniz? Onlar hansı məqsədlə istifadə olunurdu?
- Verilənlər bazası hansı obyektlərdən ibarətdir? Bu obyektlərin adlarını boş yerlərə əlavə edin:

*Verilənlər bazasının əsas obyekti \_\_-dir.*

*Verilənlər bazasında \_\_ -in sətri \_\_, sütunu isə \_\_ adlanır.*

*Verilənlər bazasında ən azı \_\_ cədvəl olur.*

- "Fəaliyyət" blokunda verilmiş cədvəl nümunəsində neçə sahə və neçə yazı var? Bu cədvələ daha hansı sahələrin artırılmasını vacib hesab edirsiniz?
- \* Verilənlər bazasında ilk avtomobil nömrəsinin 01 AA 001, sonuncunun isə 99 ZZ 999 olduğunu nəzərə alsaq, bazada ümumilikdə nə qədər yazı olacağını hesablayın. Nəzərə alın ki, seriyada yalnız ingilis əlifbasının hərflərindən istifadə olunur.

## 3.2 VERİLƏNLƏR MODELİ

Müəllim sinifdəki şagirdlərin bir-biri ilə dostluq münasibətlərini təsvir etmək üçün onun informasiya modelini qurmağı tapşırırdı. Alpay bu halda şəbəkə (qraf) informasiya modelinin daha uyğun olduğunu bildirdi. Aysel isə cədvəl informasiya modelinə üstünlük verdiyini dedi.


- Nə üçün şagirdlər ağac informasiya modelindən istifadə etmədilər?
- Bu məqsədlə siz hansı modeli seçərdiniz? Niyə?




### FƏALİYYƏT

Verilmiş sxemləri müqayisə edin və onların hansı obyektin informasiya modelləri ola biləcəkləri barədə fərziyyələrinizi söyləyin.

1



2



- 1-ci sxem 2-cidən nə ilə fərqlənir?
- Bu sxemlər hansı növ informasiya modellərini ifadə edir?

Verilənlər bazasını yaratmaq üçün obyekt haqqında informasiyanı bir yerə toplamaq kifayət deyil. Bunun üçün informasiyanı strukturlasdırmaq, yəni verilənlərin informasiya modelini yaratmaq tələb olunur. İformasiya modelinin strukturunu bilməklə lazım olan informasiyanı asanca əldə etmək mümkündür. Verilənlər baza-sına aid informasiya modelinə qısaca olaraq *verilənlər modeli* də deyilir.

**Verilənlər modeli** müəyyən qayda üzrə əlaqəsi olan verilənlər yığınıdır. Hazırda mövcud olan verilənlər bazalarında verilənlər modelinin dörd növündən istifadə olunur: *iyerarxik*, *şəbəkə*, *relyasiyalı* və *obyekt-yönlü*.

AÇAR  
səzələr

- Verilənlər modeli
- İyerarxik model
- Şəbəkə modeli
- Relyasiyalı model
- Obyekt-yönlü model
- Açıar sahə
- Başlıca açar



**Edqar Kodd**  
(1923–2003)


Britaniya alimi, relyasiyalı verilənlər modelinin yaradıcısı. İnformatikanın başqa sahələrinin inkişafında da ənəmlı xidmətləri olub. Verilənlər bazalarının idarəedilməsi sistemlərinin nəzəriyyə və praktikasının inkişafına verdiyi əsaslı töhfələrə görə 1981-ci ildə informasiya texnologiyaları sahəsində ən nüfuzlu beynəlxalq mükafat olan Türiq mükafatına layiq görüllüb.

## Tarix

İstehsalatda istifadə olunan ilk verilənlər bazalarında ağac şəklində göstərilə bilən iyerarxik verilənlər modelindən istifadə olunurdu. Bu növ modelin tətbiq olunduğu ən məşhur verilənlər bazası IBM şirkətinin hazırladığı və "Apollon" layihəsində istifadə edilmiş IMS (Information Management System) sistemi olmuşdur.

Şəbəkə verilənlər modelinin ilk praktik tətbiqlərindən biri General Electric şirkətində yaradılmış Integrated DataStore (IDS) idi. Bu növ verilənlər modelinin reallaşdırılması yetərinə mürkkəbdir və təkcə layihəçilər və programçılar üçün deyil, istifadəçilər üçün də kifayət qədər şəffaf deyil. Ona görə də IBM şirkətinin əməkdaşı, riyaziyyat doktoru E.F.Kodd tərəfindən 1970-ci ildə təklif olunan relyasiyalı model göstərilən hər iki modeli meydandan uzaqlaşdırıldı.


**Iyerarxik verilənlər modelinin** əsas anlayışları səviyyə, element və əlaqədir. Bu modeldə hər hansı obyekti təsvir edən verilənlər yığını ağacşəkilli strukturun bəndlərində (təpələrində) göstərilir. Aşağı səviyyədə yerləşən hər bir bənd daha yuxarı səviyyədəki yalnız bir bəndlə əlaqəli olur. Iyerarxik ağacın yalnız bir kök təpəsi olur və bu təpə ən yuxarı (birinci) səviyyədə yerləşir.




Bu modeldə verilənlər bazasının hər bir yazısına kök yazısından yalnız bir yol var; məsələn, C4 yazısına yol A və B3 yazılarından keçir.

## n ü m u n e 1

Ali məktəbdə hər bir tələbə müəyyən bir qrupda təhsil alır, hər qrup isə müəyyən bir fakültəyə aid olur.




**Şəbəkə verilənlər modelində** hər bir element istənilən başqa elementlə əlaqəli ola bilər.



### n ü m u n e 2

Ali məktəbdə elmi-tədqiqat işlərində iştirak edən tələbələrin verilənlər bazasına baxaq. Aydındır ki, bir tələbə bir neçə müxtəlif elmi-tədqiqat işində, bir neçə tələbə isə eyni bir tədqiqat işinin işlənib hazırlanmasında iştirak edə bilər.



**Relyasiyalı verilənlər modelində** (ingiliscə: relation – münasibət, əlaqə) verilənlər ikiölçülü cədvəllər şəklində göstərilir. Hər bir relyasiyalı cədvəl ikiölçülü massivdir və aşağıdakı xassələrə malikdir:

- cədvəlin hər bir elementi bir verilən elementidir;
- cədvəlin ixtiyari sütununun bütün elementləri həmcinsdir, yəni sütundakı bütün elementlərin tipləri (ədəd, simvol və s.) və uzunluqları eynidir;
- hər bir sütunun bənzərsiz (unikal) adı var;
- cədvəldə iki eyni sətir ola bilməz;
- sətir və sütunlar ixtiyari ardıcılıqla yerləşə bilər.

### n ü m u n e 3

Ali məktəbdə təhsil alan tələbələr haqqında informasiyanı relyasiyalı cədvəl şəklində təqdim etmək olar.

Tələbə biletinin nömrəsi	Soyadı	Adı	Atasının adı	Doğum tarixi	Qrupu
155125	Sadiq	Tural	Aslan	05.12.1997	720581
154652	Cəfərli	Nuray	Toğrul	23.04.1996	720591
178535	Ramazanov	İkram	Ruslan	11.07.1996	720682

Verilənlər modelinin nisbətən yeni – **obyekt-yönlü** növünün ilk standartı 1993-cü ildə qəbul olunub. Bu növ verilənlər modelinin relyasiyalı modeldən əsas fərqi yeni verilənlər tipinin yaradılması və istifadəsi imkanıdır.

Yenidən relyasiyalı verilənlər modelinə qayıdaq. Bu modelin əsas üstünlük-lərindən biri ondakı verilənlərin hamısının eyni cür cədvəllərdə saxlanılmasıdır. Hazırda praktik istifadə olunan müxtəlif miqyaslı verilənlər bazalarının hamısında relyasiyalı modeldən istifadə edilir. Ona görə də bundan sonra verilənlər bazası dedikdə səhbətin relyasiyalı modelə əsaslanan verilənlər bazasından getdiyi nəzərdə tutulacaq.

"Azərbaycan rəssamları" verilənlər bazası üçün relyasiyalı model tərtib edək. Bunun üçün bir-biri ilə əlaqəli iki cədvəl hazırlayaq: "Rəssamlar" və "Əsərlər". Aydındır ki, "Rəssamlar" cədvəlində "Əsərlər" cədvəlindən daha az yazı olacaq. Hər cədvəlin bir neçə yazısını göstərək.

Cədvəl: "Rəssamlar"

Rəssamin kodu	Rəssamın adı və soyadı	Doğum tarixi
1	Səttar Bəhlulzadə	1909
2	Toğrul Nərimanbəyov	1930
3	Tahir Salahov	1928
...	...	...

Cədvəl: "Əsərlər"

Əsərin kodu	Əsərin adı	Rəssamin kodu
1	"Babek üsyani"	1
2	"Fətəli xan"	1
3	"Azərbaycan nağılı"	1
4	"Şərq nağılı"	2
5	"Çinar"	2
6	"Göyçayda payız"	2
7	"Abşeronda səhər"	3
8	"Koroğlu"	3
9	"Qız qalası"	3

Relyasiyalı cədvəlin bir xanasında parametrin birdən artıq qiyməti göstərilə bilməz; məsələn, cədvəlin belə göstərilməsi yanlışdır:


Rəssam	Əsərin adı
Tahir Salahov	"Abşeronda səhər" "Koroğlu" "Qız qalası"

Sütunun bütün elementləri eyni tipə (ədədi, simvol və s.) və formata malik olmalıdır. Hər sütunun (sahənin) unikal adı olmalıdır, yəni cədvəldə eyniadlı iki sahə ola bilməz. Fərqli cədvəllərdə eyniadlı sahənin olması da məqsədə uyğun deyil. Cədvəldə eyni sətirlər (yazılıar) olmamalıdır.

İkinci cədvəldən bir rəssamın bir neçə əsər müəllifi olduğunu görmək olar, ancaq hər bir əsərin yalnız bir müəllifi var. Belə halda deyirlər ki, bu cədvəllər relyasiyalı (əlaqəli) verilənlər bazasını təşkil edir və "birin-çoxa" ( $1 - \infty$ ) münasibətilə bağlıdır. Göründüyü kimi, ikinci cədvəldə rəssamların adlarını qeyd etməyə ehtiyac qalmır. Sadəcə, onların "Rəssamlar" cədvəlində olan rəssamin kodunu göstərmək kifayətdir.

Praktik olaraq hər bir cədvəlin başlıca açarı olmalıdır. **Başlıca açar** (primary key) hər hansı cədvəldə xüsusi sahədir və cədvəldəki yazılar avtomatik olaraq başlıca açara görə sıralanır; məsələn, birinci cədvəldə açar kimi *Rəssamin kodu* sahəsi, ikinci cədvəldə isə *Əsərin kodu* sahəsi qəbul olunur. Açıq sahə # işarəsi ilə qeyd olunub.

Nümunədə göstərilmiş verilənlər bazasının relyasiyalı modelini sxematik bələ göstərmək olar:



### ARAŞDIRAQ – öyrənək

Ali məktəb məzunları haqqında aşağıdakı struktura uyğun “Məzunlar” cədvəli yaradılır. Göstərilən sahələrdən hansı açar kimi götürülə bilər? Cədvəldə zəruri olan hansı sahələr çatışır?

Diplomun seriya və nömrəsi	Soyadı	Adı	Atasının adı	Bitirdiyi ali məktəb
HC 015361	Məmmədli	Günay	Orxan	BDU
BM 345612	Səmədov	Vüsal	Zamiq	BDU
AC 190392	Quluzadə	Günay	Kamal	AzTU
...	...	...	...	...

### Özünüyü yoxlayın

- Verilənlər modeli nədir?
- Relyasiyalı model ağac və qraf modellərindən nə ilə fərqlənir?
- Hər bir mobil telefonun yaddaşında telefon sahibinin dost və tanışlarının telefon nömrələri vardır. Bu məlumatlar toplusunu relyasiyalı model hesab etmək olarmı? Cavabı izah edin.
- Cədvəldə açar sahə digər sahələrdən nə ilə fərqlənir?
- Aşağıdakı verilənlərdən hansı açar sahə ola bilər?

*Soyadı, adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, evin nömrəsi, avtomobilin qeydiyyat nömrəsi, yaşadığı şəhər, işin yerinə yetirilmə tarixi*

### 3.3

## VERİLƏNLƏR BAZASININ İDARƏOLUNMASI SİSTEMİ


Kitabxana və arxivlərdə bu gün də kartotekalardan istifadə olunur. Kartoteka müxtəlif informasiya və məlumatların yazıldığı kiçik vərəqlər – kartlar toplusudur. Adətən, kartları nizamlı şəkildə saxlamaq üçün xüsusi yesiklərdən istifadə olunur.

- Məlumatların kartotekada saxlanılmasının hansı üstün və mənfi cəhətləri var?
- Kitabxanalarda bu kartlardan necə istifadə olunur?



### FƏALİYYƏT

Kitabxanalardakı ənənəvi kartotekanın strukturu aşağıdakı şəkildə təsvir olunub. Bu struktur adı cədvəl formasına çevirin və onun xanalarına dərslikləriniz haqqında informasiyani daxil edin. "Sahənin adı", "sahənin qiyməti", "yazı" və "cədvəlin adı" anlayışlarını bəlirtmə cizgiləri ilə göstərin.



- Kartların yerləşdirildiyi yesik verilənlər bazasının hansı anlayışına uyğundur?
- Hansı sahə başlıca açar ola bilər?

### AÇAR sözlər

- VBİS
- Vizuallaşdırma

Verilənlər bazasında axtarışın operativliyini və keyfiyyətini təmin etmək üçün axtarış prosesini avtomatlaşdırmaq lazımdır. Müasir kompüter texnologiyaları cürbəcür məlumatların saxlanması və emalını elektron şəkildə təşkil etməyə imkan verir. Kompüterdə verilənlər bazasını bir neçə üsulla yaratmaq olar:

1. Basic, Pascal, C++ və başqa programlaşdırma dillərinin köməyi ilə. Bu üsuldan təcrübəli programçılar istifadə edirlər.
2. Verilənlər bazasının idarəolunması sistemi adlandırılaraq mühitində; belə sistemlərlə işləmək üçün kompüterlə iş bacarıqlarına malik olmaq və verilənlər bazasının işlənilib hazırlanmasının əsaslarını bilmək lazımdır.

**Verilənlər bazasının idarəolunması sistemi (VBİS)** informasiyanın saxlanılması, axtarışı və emali məqsədilə verilənlər bazasının yaradılması üçün program vasitələrinin toplusudur.

#### Verilənlər bazasının idarəolunması sistemi

- verilənlər bazasının strukturunun yaradılmasını,
- bazaın verilənlərlə doldurulmasını,
- bazada olan verilənlərin redaktəsini (dəyişdirilməsini),
- informasiyanın vizuallaşdırılmasını

təmin edir. *İnformasiyanın vizuallaşdırılması* dedikdə verilənlərin seçilməsi, onların nizamlanması, verilmiş şəkildə tərtibatı və çıxış qurğusuna göndərilməsi nəzərdə tutulur.

#### Tarix

"Verilənlər bazası" və "VBİS" anlayışları ötən əsrin 60-cı illərinin ortalarında, elektron hesablama maşınlarının idarəetmə sahələrində aktiv istifadə olunmağa başladığı zamanlarda meydana çıxmışdır.



Ueyn  
Retliff  
(1946)

1978-ci ildə Amerika Milli Kosmik Agentliyinin (NASA) mühəndisi **Ueyn Retliff** (1946) öz boş vaxtlarında futbol statistikasını aparmaq üçün sadə VBİS hazırlamaqla məşğul idi.

O dövrə gücü az olan fərdi kompüterlər üçün nəzərdə tutulmuş həmin sistem çox primitiv idi, yalnız bir neçə yüz yazılım emal edə bildi.

**Vulcan** (vulkan) adını verdiyi sistemin satışı ona elə bir uğur gətirmədi. Vulcan-in reklamı program biznesi ilə məşğul olan Corc Teytin gözüne dəyir və o, Retliffdən həmin sistemin satışının müstəsna hüququnu alır.

Həmin vaxt Vulcan markası başqa firmaya məxsus olduğundan yeni ad düşünmək lazımlı gəlir. Ticarət agentinin təklif etdiyi **dBase II** adı çox uğurlu olur. Bu ad həm sanballı səslənirdi, həm də guya programın əvvəlki versiyasının olmasına işarə vururdu. Tezliklə dBase II program məhsulları bazarını tutdu, onun dBase III, dBase III+, dBase IV versiyaları yarandı. Çoxlu sayıda bənzər sistemlər meydana çıxdı və cədvəllər üçün istifadə olunan "dbf" formatı standarta çevrildi.

Hazırda geniş istifadə edilən VBİS kimi aşağıdakıları göstərmək olar: Microsoft Access, MySQL, PostgreSQL, Oracle, Yukon, Open Office Database. Bu sistemlərin hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bunlardan geniş istifadəçi təbəqəsi



arasında daha çox populyar olanı Microsoft Office paketinə daxil olan **Microsoft Access** sistemidir. Adları göstərilən digər sistemlər isə çox böyük şəbəkə verilənlər bazalarını yaratmaq üçün nəzərdə tutulub.

Access verilənlər bazasında minlərlə cədvəl ola bilər, hər bir cədvəldə olan yazıların sayı isə, ilk növbədə, kompüterinizin sərt diskində olan boş yerdən asılıdır.


Kompüterdə quraşdırılmış başqa programlar kimi, Microsoft Access 2007 programını da başlatmağın ən asan yolu Windows sisteminin Start menyusundan istifadə etməkdir. MS Access mühitinin interfeysi MS Office paketinə daxil olan başqa program mühitlərinin interfeyslərindən fərqlənir.



## ADDIM - ADDIM

### Yeni verilənlər bazası faylinın yaradılması

1. Microsoft Access 2007 programını başladın.
2. Programın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini çıqqıldadın və açılan siyahıdan New bəndini seçin.
3. Pəncərənin sağındakı Blank Database (Verilənlər bazası blank) bölümündə File Name (Faylin adı) sahəsinə yeni yaradılan verilənlər bazasının adını daxil edin. Əgər yeni faylin saxlanacağı yeri özünüz müəyyən etmək istəyirsinizsə, faylin adı olan sahənin sağındakı qovluq simgəsindən istifadə edin. Başqa MS Office programlarından fərqli olaraq Access yeni yaradılan sənədə qabaqcadañ ad verib saxlamağı təklif edir.
4. Create (Yarat) düyməsini çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi açılacaq.
5. Pəncərənin yuxarısındaki düymələri növbə ilə çıqqıldadın və alətlər zolağının görünüşündəki dəyişiklikləri izləyin.



6. Pəncərəni qapadın.

Access nizamlanmış verilənləri saxlamaq üçün xüsusi program məhsuludur. Bildiyiniz kimi, bu məqsədlə elektron cədvəl programlarından (məsələn: Microsoft Excel) da istifadə etmək olar. Excel programında da verilənlər cədvəllərdə saxlanılır. Bundan başqa, Excel-də nizamlanmış verilənlərlə işləmək üçün xüsusi vasitələr mövcuddur və bu programda sadə verilənlər bazalarını yaratmaq mümkündür. Ancaq zahirən oxşar olsalar da, Excel və Access programları arasında bir neçə ciddi fərqli var:

- Excel cədvəllər arasında relyasiyalı əlaqələri yaratmağa imkan vermir. Access-də belə əlaqələr vasitəsilə verilənlərin lazımsız təkrarlanmasından qaćmaq olur. Bundan başqa, müxtəlif cədvəllərdə olan verilənlərdən birgə istifadə etmək olur.
- Access cədvəllərdə milyonlarla yazı saxlamağa və onları sürətlə emal etməyə imkan verir.
- Access onlarca istifadəçinin verilənlər bazası ilə eyni zamanda işləməsinə imkan verir. Bu zaman hər bir istifadəçi başqalarının bazaya etdiyi dəyişiklikləri dərhal görə bilir.
- Access programında cari yazının redaktəsi başa çatandan sonra verilənlər avtomatik saxlanılır (Excel programında bunun üçün **Save** komandasından istifadə etmək lazımdır).
- Access programında cədvəllər əvvəlcədən təyin olunmuş struktura malikdir və eyni sütunda fərqli tipli verilənlər saxlamaq olmur.
- Access programının cədvəllərində birbaşa hesablamalar aparmaq olmur, bunun üçün sorğulardan istifadə edilməlidir (sorğular barədə növbəti dərslərdə danışılacaq).

### **ARAŞDIRAQ – öyrənek**

Nəşriyyatlar nəşr etdikləri kitabların dünyada yayımını istəyirsə, hər bir kitaba 13 rəqəmli beynəlxalq nömrə (ISBN) almalıdır. Bu nömrə hər bir kitab üçün bənzərsizdir və bu nömrəyə görə kitabın hansı ölkədə nəşr edildiyini, hansı sahəyə aid olduğunu və başqa məlumatları bilmək olur. Internetdən ISBN qısaltmasının nə demək olduğunu və nömrənin strukturunu öyrənin.

1. ISBN-978-9952-430-06-8 nömrəli kitab hansı ölkədə nəşr olunub və hansı sahəyə aiddir?
2. Nə üçün kitabxanalar öz məlumat bazalarında ISBN nömrəsindən başlıca açar kimi istifadə etmir?

### **Özünüüzü yoxlayın**

1. VƏBİS-in vəzifəsi nədən ibarətdir?
2. Verilənlər bazasının idarəolunması sistemlərindən hansı sahələrdə istifadə edirlər?
3. Access programında yaradılan bazalar hansı verilənlər modelində olur?
4. Access və Excel programlarının hansı oxşar və fərqli cəhətləri var?
5. Müəlliminizdən məktəbinizdə çalışan müəllim və təhsil alan şagirdlər haqqında məlumatların hansı elektron bazada saxlanıldığıni öyrənin. Bazada hansı cədvəllər var?

### 3.4

## CƏDVƏL STRUKTURUNUN YARADILMASI

- Hər hansı cədvəlin yaradılmasına nədən başlamaq lazımdır?
- Növbəti səhifədə strukturları verilmiş cədvəllərə daha hansı sahələrin artırılmasını zəruri hesab edirsiniz?

Verilənlər bazasının hazırlanmasına dair konkret nümunəyə baxaq. Hər biriniz coğrafi atlasdan istifadə etmişiniz. Orada əsas coğrafi obyektlər – qitələr, ölkələr, şəhərlər, okeanlar, dənizlər, çaylar və başqa obyektlər haqqında informasiya xəritələr şəklində təqdim olunur. Xəritələrlə yanaşı, bəzən əlavə informasiya da (məsələn: hər bir ölkənin bayraqı, sahəsi, əhalisi, pul vahidi və s.) yerləşdirilir.

Atlasda axtarış yetərincə çox vaxt aparır. Hər hansı şəhərin hansı ölkədə, hansı qitədə yerləşdiyini bilmirsinizsə, həmin şəhəri xəritədə tapmaq müşkülə çevrilə bilər. Şəhərin yeri haqqında nə qədər çox informasiyanız olarsa, onu daha tez tapa bilərsiniz. Ən sürətli axtarış üsulu isə obyektin coğrafi enlik və uzunluğuna görə mümkündür.

Coğrafi obyektlər haqqında informasiyanı təqdim etməyin daha səmərəli üsulu isə verilənlər bazasından istifadə etməkdir. Belə bir verilənlər bazasını yaratmağa çalışaq.



Verilənlər bazasının tərkibinə daxil olan faylların əksəriyyəti **cədvəllərdir**. Cədvəllər verilənlər bazasının əsasıdır və bütün zəruri informasiya onlarda saxlanılır. Hər bir cədvəl müəyyən əlamətlərə görə birləşdirilmiş və eyni xassələrə malik

ACAR  
sözlər

- Cədvəl
- Sahə
- Yazı
- Konstruktur rejimi
- Cədvəl rejimi

verilənlər yiğinidir. Verilənlər bazasında hər bir cədvəlin bənzərsiz adı olur. Bildiyiniz kimi, cədvəllər **sahə və yazılardan** ibarətdir. Hər bir sahə obyektin müəyyən xassəsini ifadə edir. Cədvəl daxilində hər bir sahənin adı bənzərsiz olmalıdır, yəni bir cədvəldə iki eyniadlı sahə ola bilməz.

Verilənlər bazasını yaratmaq üçün önce onu layihələndirmək, yəni onun hansı cədvəllərdən təşkil ediləcəyini, hər cədvəldə hansı sahələrin olacağını, onların hansı ardıcılıqla yerləşəcəyini, hər bir *sahənin adını* və *tipini* müəyyənləşdirmək lazımdır. Sahələrin adlandırılması programlaşdırma dillərində dəyişənlərə ad verilməsi kimidir: onun anlaşılan olması, yəni ifadə etdiyi xassəyə uyğun gəlməsi, çox uzun olmasına məqsədə uyğundur. Sahənin tipi onun hansı qiymətləri ala biləcəyini və onunla hansı əməliyyatları aparmağın mümkünüyünü bildirir. Cədvəlin hər hansı sahəsində yalnız bir tip verilənlər saxlanılır. Access bazasında verilənlərin əsas tipləri bunlardır: Text (Mətn), Number (Ədəd), Date/Time (Tarix/Zaman), AutoNumber (Sayğac), Yes/No (Məntiqi), Hyperlink (Hiperistinad), Currency (Pul), MEMO (Yaddaş).

"Map" (Xəritə) adlandıracağımız bu verilənlər bazası üç cədvəldən ibarət olacaq: "Qitələr", "Ölkələr", "Yaşayış məntəqələri". Bu cədvəllərin hər birinin strukturunu təsvir edək.

#### "Qitələr" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>QitəninKodu</i> <i>QitəninAdı</i> <i>QitəninSahəsi</i>	Sayğac Mətn Ədəd

#### "Ölkələr" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>ÖlkəninKodu</i> <i>ÖlkəninAdı</i> <i>DövlətQuruluşu</i> <i>PulVahidi</i> <i>ÖlkəninSahəsi</i> <i>İnternetÜnvanı</i>	Sayğac Mətn Mətn Mətn Ədəd Hiperistinad

#### "Yaşayış məntəqələri" cədvəlinin strukturu

Açar sahə	Sahənin adı	Verilənin tipi
#	<i>MəntəqəninKodu</i> <i>MəntəqəninAdı</i> <i>CoğrafiEnlik</i> <i>CoğrafiUzunluq</i> <i>MəntəqəninTipi</i> (şəhər, kənd...) <i>Əhalisi</i>	Sayğac Mətn Ədəd Ədəd Mətn Ədəd

Hər bir sahənin mənası adından aydın olur. Hər cədvəldə Sayğac (AutoNumber) tipli sahə verilib və o, açar sahə kimi qeyd olunub. "Qitələr" və "Ölkələr" cədvəllerində belə sahəni daxil etməmək də olardı, sadəcə, uyğun olaraq qitənin adını və ölkənin adını açar sahə kimi elan etmək olardı. Ancaq program mühitində ədədi sahələrlə işləmək daha "asandır". "Yaşayış məntəqələri" cədvəlində isə açar kimi iki sahəni – *CoğrafiEnlik* və *CoğrafiUzunluq* sahələrini birlikdə götürmək olardı. Bu

halda da açar kimi Saygac tipli sahədən istifadə olunub, çünki sadə açarla işləmək, mürəkkəb açara nisbətən daha rahatdır.


Program mühitində verilənlər bazası yaradarkən qısalılmış adlardan istifadə etmək, məsələn, sahəni *MəntəqəninTipi* əvəzinə *TipMənt* adlandırmaq olar.

Cədvəlləri doldurmaq üçün verilənləri coğrafi atlaslardan, yaxud internetdən götürmək olar.


## ADDIM - ADDIM 1

### "Qitələr" cədvəlinin yaradılması

1. Microsoft Access 2007 programını başladın.
2. "Map" adlı boş verilənlər bazası faylini yaradın. Programın baş pəncərəsi **cədvəl rejimində** (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olunacaq.
3. Cədvəlin strukturunu yaratmaq üçün View (Görünüş) düyməsini çıqqıldadın və **konstruktur rejimini** (Design View) seçin.




4. Save as (... kimi saxla) diałog pəncərəsi açılacaq. Table Name (Cədvəlin adı) sahəsinə **Qitələr** adını yazın və OK düyməsini çıqqıldadın.



5. "Qitələr" cədvəli konstruktur rejimində açılacaq.
6. Blankın yuxarı hissəsində Field Name (Sahənin adı) sütununda sahənin adını (*QitəninKodu*) daxil edin. Qonşu Data Type (Verilənin tipi) sütununda susqunluqla təyin edilmiş AutoNumber (Saygac) verilən tipini dəyişməyin. Əgər bu sahə haqqında açıqlama vermək istəyirsinizsə, Description (Təsvir) sütununda uyğun qeydlərinizi yazın. <Enter> klavişini basın.
7. Access cədvəlin birinci sətrini (*QitəninKodu* sahəsini) susqunluqla başlıca açar kimi təyin edir. Başlıca açar üçün sahənin **Indexed** (İndekslənmiş) xassəsinin qiyməti belə təyin olunur: Yes (No Duplicates), yəni bu sahə indekslənib və onun qiyməti tek-rarlanıa bilməz. Sahənin başlıca açar olmasını Field Name (Sahənin adı) sütununun solundakı boz sütundakı açar simvoluna görə bilmək olar.

8. İkinci sahənin adını (*QitəninAdı*) daxil edin və onun tipini **Text** (Mətn) seçin.
9. Yeni sahə – *QitəninSahəsi* sahəsini daxil edin və onun tipini **Number** (Ədəd) verin.
10. Birinci sətri (*QitəninKodu* sahəsini) seçin və alətlər zolağında Primary Key (Başlıca açar) düyməsindən istifadə edərək açarı ləğv edin, sonra yenidən quraşdırın.



### ARASDIRAQ – öyrənək

Eyni qayda ilə "Ölkələr" və "Yaşayış məntəqələri" adlı cədvəlləri yaradın. Verilənlər bazasına yeni boş cədvəl əlavə etmək üçün **Create** (Yarat) menyusunun **Table** (Cədvəl) bəndindən istifadə edin. Konstruktur rejimində sahələrin adlarını və onların tiplərini göstərin. Sahələrin tiplərini elə seçin ki, verilənlər tam yerləşsin; məsələn, "Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri üçün sahələrin ölçüsünü belə tayin etmək olar:

#### "Ölkələr" cədvəli

Sahənin adı	Sahənin ölçüsü
<i>ÖlkəninAdı</i>	20
<i>DövlətQuruluşu</i>	20
<i>PulVahidi</i>	10
<i>ÖlkəninSahəsi</i>	Decimal


#### "Yaşayış məntəqələri" cədvəli

Sahənin adı	Sahənin ölçüsü
<i>MəntəqəninAdı</i>	20
<i>CoğrafiEnlik</i>	Decimal
<i>CoğrafiUzunluq</i>	Decimal
<i>MəntəqəninTipi</i>	10
<i>Əhalisi</i>	Decimal


## ADDIM - ADDIM 2

### Cədvəlin xassələrinin dəyişdirilməsi

1. "Qitələr" cədvəlini konstruktur rejimində açın.
2. *QitəninAdı* sahəsini çıqqıldıdatmaqla onu aktivləşdirin.



3. Sahənin xassələri (Field Properties) bölümündəki General (Ümumi) sahifəsində Field Size (Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal uzunluğu – 255 qiyməti qoyulub. Həmin qiyməti dəyişərək **15** edin. Bu qiymət ən uzun adı olan qita üçün (Şimali Amerika) yetərlidir.
4. *QitəninSahəsi* sahəsini çıqqıldıdadın.
5. General sahifəsinin Field Size sətrində bu sahə üçün susqunluqla müəyyən olunmuş ədəd tipi – Long Integer (Uzun tam) göstərilib. Soraq kitabçalarında sahə, adətən, yuvarlaq şəkildə, tam ədədlə (kvadrat kilometr, yaxud min kvadrat kilometrlə) verilir. Əslində isə sahə həqiqi ədəd olduğundan siyahıdan Decimal (Onluq) tipini seçin.
6. Alətlər zolağındaki View (Görünüş) düyməsini çıqqıldıdadın və açılan siyahıdan Datasheet View bəndini seçməklə cədvəl rejiminə keçin. Ekrana cədvəlin saxlanması haqqında xəbərdarlıq çıxacaq.



7. Cədvəl rejimində siz cədvəlin sütunlarının başlıqlarını və yeni yazı daxil etmək üçün nəzərdə tutulmuş boş sətr görəcəksiniz. Boş sətrin birinci sahəsində (New) yazılıb. Bu sahənin qiyməti tam ədəd olaraq artma sırasıyla avtomatik daxil olunur.
8. Qitənin adını və sahəsini daxil edin. Sətri doldurmağa başladıqda ondan aşağıda yeni boş sətr yaranır.
9. Yenidən konstruktur rejiminə qaydırın (View⇒Design View).
10. View menyusunun bəndlərini bir-bir seçməklə bir baxış rejimindən başqasına keçin. Cədvəli qapadın.

**Bu məqalidür**

Yer kürəsinin qitələrə bölgüsü məsələsində dünyada vahid mövqe yoxdur:

- Çində, Hindistanda, qismən Qərbi Avropa ölkələrində və ingilisdilli ölkələrdə 7 qitə modeli (Afrika, Avropa, Asiya, Şimali Amerika, Cənubi Amerika, Antarktida, Avstraliya) populyardır.
- 6 qitə modeli (Şimali Amerika ilə Cənubi Amerika birləşdirilir) ispandilli ölkələrdə və Şərqi Avropanın bəzi ölkələrində populyardır.
- 5 qitə modelində Antarktida qitə hesab edilmir (insan yaşamadığı üçün).
- 4 qitə modelində isə Avrasiya bir qitə kimi götürülür.

**ADDIM – ADDIM 3****Cədvəlin strukturunun dəyişdirilməsi**

1. "Ölkələr" cədvəlini konstruktor rejimində açın. Bunun üçün verilənlər bazasının baş pəncərəsində "Ölkələr" cədvəlini seçin, sonra isə alətlər zolağında View (Görünüş) düyməsini çıqqıldadın və açılan siyahıdan Design View bəndini çıqqıldadın.
2. Internet Ünvani sahəsini çıqqıldadın. Bu sahə aktiv olacaq.
3. Alətlər zolağında  (Sətirlər artır) düyməsini çıqqıldadın. Boş sətir yaranacaq.
4. Field Name sütununda yeni sahənin adını (*QitəninKodu*) daxil edin və onun tipini Number göstərin.
5. Cədvəli qapadın və saxlayın.

**FƏALİYYƏT**



Göstərilmiş qayda ilə "Yaşayış məntəqələri" cədvəlinə yeni sahə (*ÖlkəninKodu*) əlavə edin və onun da tipini Number göstərin.

**Özünüyü yoxlayın**

1. Cədvəlin strukturu hansı rejimdə yaradılır?
2. Açıq sahələr nə üçün lazımdır?
3. Sahələrin xassələri necə verilir?
4. Cədvəlin xassələri dedikdə nə nəzərdə tutulur və xassələr necə dəyişdirilir?
5. Cədvəl rejimində hansı işlər görülür?

### 3.5

## CƏDVƏLLƏRƏRASI ƏLAQƏLƏR



- Sxemlərlə verilmiş münasibətləri sözlə necə ifadə etmək olar?
- Hər bir sxema "Sözlük"dəki hansı ifadə uyğundur?
- Hər münasibətə həyatdan bir nümunə göstərin.

Ötən dərslərdə qeyd olunduğu kimi, gerçək verilənlər bazasında ən azı bir neçə cədvəl olur və bu cədvəllər bir-biri ilə adətən əlaqələndirilir; məsələn, belə bir əlaqə

ötən dərsdə baxdıgımız misalda "Qitələr"lə "Ölkələr", eləcə də "Ölkələr"lə "Yaşayış məntəqələri" cədvəlləri arasında mövcuddur. Belə ki, hər bir ölkə müəyyən qitədə, hər bir yaşayış məntəqəsi isə müəyyən ölkədə yerləşir.

Cədvəlləri arasında müəyyən əlaqlərin olduğu verilənlər bazasına **relyasiyalı verilənlər bazası**, yaxud **əlaqəli verilənlər bazası** deyilir.


İki cədvəl bir-biri ilə əlaqələndirildikdə aşağıdakı dörd mümkün əlaqədən biri əmələ gəlir.

- **"Birin birə"** (**One-To-One**) – (1:1). Belə əlaqə zamanı birinci cədvəlin bir yazısı o biri cədvəlin *yalnız bir* yazısı ilə əlaqələnir. Bu ən sadə əlaqədir və ondan az-az hallarda istifadə olunur.
- **"Birin çoxa"** (**One-To-Many**) – (1:C). Birinci cədvəlin bir yazısı ikinci cədvəlin *çoxlu* yazısı ilə əlaqələnir; məsələn, bir qitədə çoxlu sayıda dövlət yerləşə bilər.
- **"Çoxun birə"** (**Many-To-One**) – (C:1). Birinci cədvəlin *çoxlu* yazısı ikinci cədvəlin *bir* yazısı ilə əlaqələnir.
- **"Çoxun çoxa"** (**Many-To-Many**) – (C:C). Bu halda birinci cədvəlin *çoxlu* yazısı ikinci cədvəlin *çoxlu* yazısı ilə əlaqələnir. Belə əlaqə növü çox dəyişik olduğundan verilənlər bazasında onu yaratmağa icazə verilmir.


### ADDIM - ADDIM 1

#### Cədvəllər arasında əlaqələrin yaradılması


1. Microsoft Access 2007 programını başladın və "Map" verilənlər bazasını açın.
2. Database Tools⇒Relationships menyu komandasını seçin.



3. Relationships səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq.




- Ardıcıl olaraq hər bir cədvəli seçdirin və Add düyməsini çıqqıldadın. Sonda Show Table dialoq pəncərəsini qapadın. Relationships səhifəsində üç kiçik düzbucaqlı pəncərə yaranacaq. Hər pəncərənin başlığında uyğun cədvəlin adını görəcəksiniz.
- Cədvəller arasında əlaqə yaratmaq üçün göstəricini "Qitələr" cədvəlinin *Qitənin Kodu* açar sahəsinin üzərinə aparın, siçanın düyməsini basın və onu "Ölkələr" cədvəlinin *Qitənin Kodu* sahəsinə doğru hərəkət etdirin. Sahənin üzərinə çatdıqda siçanın düyməsini buraxın. Edit Relationships dialoq pəncərəsi açılacaq.



- Bu pəncərədə əlaqəli cədvəllerin və əlaqələrin təmin olunduğu sahələrin adları verilib. Solda **aparıcı cədvəl**, sağda isə **asılı cədvəl** göstərilir. Pəncərənin aşağı hissəsində cədvəllərarası əlaqənin (münasibətin) tipi verilib ("One-To-Many" – "Birin çoxa").
- Önce Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra isə Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və Cascade Delete Related Records (Əlaqəli sahələrin ard-arda uzaqlaşdırılması) yoxlama sahələrini qeyd edin.

- Eyni qayda ilə "Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri arasında əlaqə qurun.
- Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.



**Diqqət!** Aparıcı və asılı cədvəllərin əlaqəli sahələrinin adlarının eyni olması vacib deyil. Ancaq sahələri əlaqələndirən zaman çəşməməq üçün belə sahələrə eyni adlar vermək daha məqsədəuyğundur.

### ADDIM – ADDIM 2

#### Əlaqələrin ləğy edilməsi və bərpası

- Relationships pəncərəsini açın.
- Sığmanın göstəricisini əlaqə xəttinin üzərinə apın və sığmanın sağ düyməsini çıqqıldadın.
- Açılan kontekst menyusunda Delete komandasını seçin. Çıxan bildirişə təsdiq cavabından sonra iki cədvəl arasındaki seçdirilmiş əlaqə “qırılacaq”.
- Əvvəlki çalışmada təsvir olunmuş üsuldan istifadə edərək əlaqəni yenidən yaradın.

### ADDIM – ADDIM 3

#### Verilənlərin cədvələ daxil edilməsi

- "Qiylər" cədvəlini açın.
- Qiylər haqqında məlumatları daxil edin. Hər yazının solundakı "+" işarəsinə diqqət yetirin. Bu işarə onu göstərir ki, cədvəlin əlaqədə olduğu cədvəl(lər) vardır.

	QiyaninKodu	QiyaninAdı	QiyaninSahə	Add New Field
[+]	1	Afrika	30370000	
[+]	2	Avropa	10180000	
[+]	3	Asiya	44579000	
[+]	4	Amerika	42549000	
[+]	5	Antarktidə	14000000	
[+]	6	Australiya	8600000	
*	(New)		0	

3. Hər hansı "+" işarəsini çıqqıldadın. Əlaqəli "Ölkələr" cədvəlinin sahələri açılacaq. Bu cədvəl hələ doldurulmayıb, ona görə də siz yalnız boş yazı sətrini görəcəksiniz.

Qıtalar						
QıtınınKodu	QıtınınAdı	QıtınınŞahz.	Add New Field			
1	Afrika	30370000				
2	Avropa	10180000				
*	ÖlkəninKod.	ÖlkəninAdı	DövlətQurul.	PulVahidi	ÖlkəninŞahz.	InternetÜniv.
	(New)					
	3 Asiya	44579000				
	4 Amerika	42549000				
	5 Antarktidə	14000000				
	6 Avstraliya	8600000				
	(New)	0				

4. Hər qitəyə (təbii ki, Antarktidadan başqa) aid bir neçə ölkə haqqında məlumat daxil edin. Ölkələr daxil edildikcə hər bir yazının önündə "+" işarəsi yaranacaq ki, bu da "Ölkələr" cədvəli ilə də əlaqəli cədvəl(lər)in olduğunu bildirir.
5. Hər hansı ölkənin adının yanındakı "+" işarəsini çıqqıldadın. Əlaqəli "Yaşayış məntəqələri" cədvəlinin sahələri açılacaq.
6. Bir neçə yaşayış məntəqəsi haqqında məlumatı daxil edin.

Qıtalar						
QıtınınKodu	QıtınınAdı	QıtınınŞahz.	Add New Field			
1	Afrika	30370000				
2	Avropa	10180000				
*	ÖlkəninKod.	ÖlkəninAdı	DövlətQurul.	PulVahidi	ÖlkəninŞahz.	InternetÜniv.
	(New)					
	1 Albaniya	respublika	lek	28748	₮	
	2 Andorra	parlement	kny avro	468	₮	
	3 Avstriya	parlement	resj avro	83879	₮	
	Məntəqənin	Məntəqənin	CəgərəfiEnlik	CəgərəfiUzur.	MəntəqəninTi.	Əhalisi
	2 Vyana		48	16	şəhər	1730278
	(New)					
	3 Asiya	44579000				
	4 Amerika	42549000				
	5 Antarktidə	14000000				

7. "Qıtalar" cədvəlini qapadın.
8. "Ölkələr" cədvəlini açın. Ölkələr haqqında daxil etdiyiniz bütün verilənləri orada görəcəksiniz. Bundan başqa, bu cədvəlin *QıtınınKodu* sahəsində hər bir ölkə üçün avtomatik olaraq uyğun qıtənin kodu yazılmış olacaq. Buna səbəb cədvəllər arasında qurulmuş əlaqədir.
9. "Yaşayış məntəqələri" cədvəlini açın. Orada daxil etdiyiniz şəhərlər haqqında bütün verilənləri görəcəksiniz. Bundan başqa, bu cədvəlin *ÖlkəninKodu* sahəsində hər bir yaşayış məntəqəsi üçün avtomatik olaraq uyğun ölkənin kodu yazılmış olacaq.

Verilənləri hər bir cədvələ ayrı-ayrılıqda da daxil etmək olar. Bunun üçün aşağıdakı qaydaya əməl etmək lazımdır. Öncə verilənlər aparıcı cədvələ, bundan sonra asılı cədvələ daxil edilməlidir. Ancaq verilənləri ayrıca cədvələ daxil etdikdə əlaqəli

sahəyə (*ÖlkəninKodu*, yaxud *QıtəninKodu*) “əllə” yazmaq lazım gələcək. Bu isə o qədər də əlverişli deyil, çünki bu zaman səhv etmək ehtimalı var.

Hər hansı yazınızı cədvəldən uzaqlaşdırmaq üçün öncə həmin yazı seçdirilməlidir. Yazınızı seçdirməkdən ötrü hər bir sətrin sol küncündəki **yazı seçicisini** çıqqıldıdadın. Birdəfəyə bir neçə yazınızı seçdirməkdən ötrü **<Shift>** klavişindən istifadə edin, yəni seçdirmək istədiyiniz növbəti yazının yazı seçicisini çıqqıldatmadan öncə **<Shift>** klavişini basıb saxlayın.

Yazı(lar) seçdirildikdən sonra verilənləri silmək (uzaqlaşdırmaq) üçün **<Delete>** klavişini basın, yaxud sağ çıqqıltı vasitəsilə açılan menyudan **Delete Record** bəndini seçin. Access seçilmiş yazıların uzaqlaşdırılacağı haqqında xəbərdarlıq edəcək.

**Diqqət!** Yadda saxlayın ki, uzaqlaşdırığınız yazıları **Undo** komandası vasitəsilə geri qaytarı bilməzsınız!

### FƏALİYYƏT

"Yazıcılar" və "Bədii əsərlər" cədvəllerindən ibarət verilənlər bazası yaradın. Bu cədvəlləri bir-biri ilə əlaqələndirmək üçün *YazıcıınınKodu* sahəsindən istifadə edin. Birinci cədvələ yazıçılar, ikinciyə isə həmin yazıçıların bədii əsərləri haqqında məlumat daxil edin.

### Özünüüzü yoxlayın

- Verilənlər bazasında iki cədvəl arasında hansı növ əlaqələr ola bilər?
- Cədvəllərarası əlaqələr necə qurulur?
- Aparıcı və asılı cədvəllər olarsa, verilənləri necə daxil etmək olar?
- Yazınızı cədvəldən uzaqlaşdırmaq üçün hansı addımlar atılmalıdır?
- İki cədvəli bir-biri ilə əlaqələndirmək üçün hansı sahələrdən istifadə etmək olar? Bu əlaqənin tipi nə olacaq? Cavabınızı izah edin.

### 3.6 SORĞULAR

Məşhur “Əhməd haradadır?” filmində belə bir epizod var. Kənddən oğlanlarının dalınca gələn valideynləri onu tapmağa çalışırlar. Ancaq axtarışı aparan müdər küməkçisi onlara bu işdə heç cür kömək edə bilmir.

... Əhməd Əliyev nömrə  
iç. Hə-a... Bu Əhməd  
azi iki yüz faiz planı  
doldurur.  
– O, yəqin,  
bizim oğlu-  
muzdur.



- Sizcə, nə üçün Əhmədin ata-anası onu gec tapdı?
- Əhməd haqqında hansı məlumatları Zülümov qabaqcadan dəqiqləşdirseydi, sonda pis vəziyyətə düşməzdi?

#### FƏALİYYƏT

1. Verilənlər bazası programını başladın.
2. "Kadr heyəti" adlı yeni verilənlər bazası yaradın.
3. Əsas cədvəlin strukturuna bu sahələri daxil edin: soyadı, adı, atasının adı, cinsi, təvəllüdü, vəzifəsi.
4. Cədvələ Əhməd adlı (o cümlədən Əliyev soyadlı) bir neçə yazı daxil edin.
5. Dəyişiklikləri yadda saxlayın.

- Yaşı 30-dan az olan işçiləri müəyyənləşdirmək üçün cədvəlin hansı sahəsində istifadə etmək lazımdır?
- Qazaxda doğulmuş Əhmədləri bu bazadan tapmaq üçün cədvəlin strukturuna hansı sahəni əlavə edərdiniz?

Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, **sorğulardan** (ingiliscə: *query*) istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.

Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər bir sorğu cədvəldə saxlanılan informasiyanın bir hissəsini – yalnız ona lazım olan hissəsini seçib götürür. Sorğu nəticəsində ilkin verilənlər bazasının əsasında **yekunlaşdırıcı cədvəl** yaradılır. Bu cədvəldə yalnız sorğuya uyğun verilənlər toplanır.

Sorğular xüsusi qaydalara uyğun yazılırlar. Bu qaydaların toplusuna **sorğu dili** (ingiliscə: *query language*) deyilir. Ayrı-ayrı sistemlərin sorğu dili fərqli ola bilər, ancaq onların əsasında, adətən, eyni ümumi prinsiplər dayanır. Bir neçə misala baxaq.

ACAR  
sözlər

- Sorğu
- Sorğu dili
- Yekunlaşdırıcı cədvəl
- Sadə sorğu
- Mürəkkəb sorğu

## n ü m u n e 1

Əgər bizə bütün göy rəngli avtomobiləri tapmaq lazımdırsa, onda kompüterə belə bir sorğu verilməlidir:

rəngi = “göy”

Sahibinin soyadı Məmmədov olan avtomaşını axtarmaq üçün sorğu belə olacaq:

sahibi = “Məmmədov”

---

Sorğuda hesab əməllərindən də istifadə etmək olar.

## n ü m u n e 2

Aşağıdakı sorğu buraxılış ilindən 3 il və daha artıq müddət keçmiş avtomobiləri tapmağa imkan verir:

qeydiyyat\_ili – buraxılış\_ili > 3

---

Bu baxılan sorğularда axtarış aparılan sahələrin qiymətləri qabaqcadan bilinir. Ancaq çox zaman qiymətlər tam məlum olmur. Bu halda sorğunu örnəklər (şablonlar) vasitəsilə vermək əlverişli olur. Şablonlarda sahənin qiyməti dəqiq deyil, ulduz (\*) və sual işarəsinin (?) köməyi ilə verilir. Sual işarəsi sahənin qiymətinin uyğun yerində istənilən simvolun ola biləcəyini göstərir. Ulduz işarəsi də sahənin qiymətinin uyğun yerində istənilən simvolun ola biləcəyini göstərir, ancaq bu halda bir “\*” işarəsinin yerində istənilən sayıda simvol ola bilər.

## n ü m u n e 3

Tutaq ki, sahiblərinin soyadı “C” hərfi ilə başlayan avtomobiləri tapmaq tələb olunur. Bu halda sorğu

sahibi = “C\*”

şəklində olacaq. Əgər bizi sahibinin soyadı “Cəlilli”, yaxud “Cəmilli” olan avtomobilər maraqlandırırsa, sorğunu belə vermək olar:

sahibi = “Cə?illi”

Nömrəsində 3 rəqəmi olan maşınları tapan sorğu aşağıdakı şəkildə olacaq:

nömrə\_nişanı = “\*3”

---

İndiyədək qurdugumuz sorğuların hamisində yalnız bir sahə iştirak edirdi. Belə sorğulara **sadə sorğular** deyilir. Çox zaman axtarışı bir neçə sahə üzrə aparmaq lazımlı gəlir; məsələn, tutaq ki, bizə bütün qara “Mercedes”lərin siyahısı lazımdır. Doğrudur, **markası = “Mercedes”** sorğusu bütün “Mercedes”ləri tapmağa imkan verəcək, ancaq onların içərisində hər cür rəngliləri olacaq. Eynilə, **rəngi = “qara”** sorğusu bütün qara rəngli avtomobiləri seçib ayıracaq, yəni seçilmiş maşınların içərisində hər markadan avtomobil ola biləcək. Belə məsələləri həll etmək üçün **mürəkkəb sorğular**dan istifadə olunur. İki sadə sorğunun birləşməsindən ibarət olan

**markası = “Mercedes” and rəngi = “qara”**

sorğusu məhz bizə lazım olan siyahını verəcək.

Bəzən hər hansı şerti ödəməyən yazıları tapmaq lazımlı gəlir. Tutaq ki, rəngi qırmızı olmayan avtomobil ləri tapmaq gərəkdir. Bunu aşağıdakı sadə sorğu ilə etmək mümkündür:

rəngi  $\leftrightarrow$  "qırmızı"

Bu sorğunu başqa cür də vermək olar:

**not** (rəngi = "qırmızı")

Buradakı "**not**" sözü onu bildirir ki, ondan sonra gələn şerti ödəməyən yazılar seçilməlidir.

Sonda sorğunu bir qədər də "mürəkkəbləşdirək". Tutaq ki, axtarılan avtomobil haqqında məlumudur ki, o, qara və ya göy rəngli "Mercedes", yaxud "BMW"dir. On-da sorğu belə olacaq:

(markası = "Mercedes" **or** markası = "BMW") **and** (rəngi = "qara" **or** rəngi = "göy")


## ADDIM – ADDIM

### Sorğunun yaradılması

1. "Map" verilənlər bazası faylini qoşa çıqqıldıdan. Verilənlər bazasının baş pəncərəsi açılacaq.
2. Create (Yarat) menyusuna daxil olun və açılan alətlər zolağında Query Design (Sorğu konstruktur) düyməsini çıqqıldıdan.



3. Query1 səhifəsi, cyni zamanda Show Table dialoq pəncərəsi açılacaq.
4. "Qitələr" cədvəlini seçin və Add düyməsini çıqqıldıdan. Cədvəl Query1 səhifəsinə əlavə olunacaq. Eyni əməliyyatı "Ölkələr" cədvəli üçün də təkrar edin.
5. Show Table pəncərəsini qapadın.
6. Qoşa çıqqıdatmaqla "Qitələr" cədvəlində *QitəninAdı* sahəsini, "Ölkələr" cədvəlində *ÖlkəninAdı* və *DövlətQuruluşu* sahələrini seçin. Bu sahələr sorğu blankının aşağı hissəsindəki sütunlarda görünəcək.



7. *QıtəninAdı* və *ÖlkəninAdı* sahələri üçün çeşidləmə verin. Bunun üçün uyğun xananı çıqqıldıdın və açılan siyahıdan **Ascending** (Artma sırası ilə) bəndini seçin.
8. *DövlətQuruluşu* sahəsi üçün seçim şərtini göstərin: **respublika**. Bunun üçün həmin sözü **Criteria** (Meyar) sətrində uyğun xanaya daxil edin.
9. Alətlər zolağındaki  (Çalışdır) düyməsini çıqqıldıdın. Nəticəyə baxın.
10. **View⇒Design View** komandasını seçməklə konstruktur rejiminə keçin.
11. Sorğu pəncərəsini qapadın. Sorğunu yazıb saxlamaq təklif olunacaq.



12. Sorğunu **Respublika** adı ilə saxlayın. Sorğu faylinin adı baş pəncərənin sol hissəsindəki paneldə sorğunun aid olduğu cədvəllərin adlarından aşağıda görünəcək.

## Bu maraqlıdır

2015–2016 tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində **Əhməd Əliyev** adında **65** şagird təhsil alıb. Bu şagirdlərdən 6-sının 2017–2018 tədris ilində 10-cu sinifdə oxuyacağı gözlənilir.

### FƏALİYYƏT

1. "Ölkələr" cədvəlinə müxtəlif qitələrdə yerləşən 10–15 ölkə daxil edin. Bu ölkələri elə seçin ki, onların bəziləri sorğu şərtini ödəsin, yəni dövlət quruluşu "respublika" olsun.
2. Sorğunu yenidən çalışdırın və nəticəyə baxın.  
Sorğunu qapadın.

### ARAŞDIRAQ – **öyrənək**

"Şagirdlər" adlı yeni verilənlər bazası yaradın. Cədvəlin strukturuna vacib bildiyiniz sahələri əlavə edin. Məktəbinizin şagirdləri arasında hansı adın daha geniş yayıldığıni öyrənin. (Bunun üçün məktəbinizin məlumat bazasına cavabdeh olan şəxsə müraciət edə bilərsiniz.) Həmin adlı şagirdləri "Şagirdlər" bazasına daxil edin. Müxtəlif meyarlar (məsələn: 10-cu sinifdə oxuyan şagirdlər) üzrə sorğular yaradın və onları çalışdırmaqla alınan nəticələri yoxlayın.

## Özünüyü yoxlayın


1. Verilənlər bazasında sorğulardan nə üçün istifadə olunur?
2. Sadə sorğu nədir?
3. Mürəkkəb sorğularda hansı məntiqi bağlayıcılarından istifadə olunur?
4. Axtarılan sahənin qiyməti qabaqcadın dəqiq məlum deyilsə, sorğunu necə vermək olar?
5. Soğularda istifadə olunan "\*" və "?" simvollarının fərqi nədədir?

### 3.7 FORMALAR

İstənilən verilənlər bazasının durumu və dəyəri onda saxlanılan informasiyanın dəqiqliyindən və aktuallığından asılıdır. Ona görə də bazaya informasiyanın vaxtında və düzgün daxil edilməsi çox önemlidir.

Cədvəllərlə işi asanlaşdırmaq məqsədilə bazaya informasiyanın daxil edilməsi üçün, adətən, **formalarlardan** istifadə olunur. Yaradılmış formaların köməyi ilə cədvəllərdəki verilənlərə baxmaq, onları daxil və redaktə etmək, yaxud verilmiş meyar üzrə nizamlamaq olar.

Formalar cədvəllərdəki informasiyanı sistemləşdirilmiş şəkildə təqdim etməyə imkan verir. Ən sadə halda formada cədvəlin bir yazılışı verilir, ancaq sahələrin bir sətirdə yerləşməsi vacib deyil.



- Bu təqdimolunma formalarının hansı ilə işləmək daha rahatdır? Niyə?
- Hansı halda o biri formaya üstünlük verərdiniz?

Verilənlər bazası iki rejimdə təqdim oluna bilər: cədvəl və forma.

Elektron cədvəli xatırladan **cədvəl rejimində** verilənlər bazasında olan informasiya ekrana sətirlər və sütunlar şəklində çıxarılır. Bu halda bütün yazılar eyni anda gözünüzün qabağında olur ki, bu da onların redaktəsini asanlaşdırır. Yuxarıdakı soldakı şəkildə informasiya məhz bu rejimdə təqdim olunub.

Əgər yaratığınız verilənlər bazasından yalnız özünüz istifadə edəcəksinizsə, çox güman ki, cədvəllərlə birbaşa işləmək sizin üçün daha rahatdır. Yox, əgər sizin yaratığınız verilənlər bazası ilə başqa şəxslər işləyəcəksə, birbaşa cədvəller üzərində əməliyyat aparmaq onlar üçün çox çətin ola bilər. Bu problemi həll etmək üçün verilənlər bazasının idarəolunması sistemlərində formalar nəzərdə tutulub. Adətən, verilənlərin daxiledilməsi ilə xüsusi ayrılmış işçilər məşğul olduqda formalar tətbiq edilir.

Forma elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındaki yazıların elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq baza cədvəllərinə daxil edilir. Formalardan istifadə bir neçə səbəbdən əlverişlidir:

1. Verilənlərin daxiledilməsi ilə məşğul olan işçi heyətinin baza cədvəllərinə birbaşa müraciəti arzuedilən deyil.
2. Eyni bir cədvələ verilənlərin bir neçə formadan daxil olması səlahiyyətlərin işçilər arasında bölüşdürülməsinə və verilənlərin qorunmasına imkan verir.
3. Böyük həcmli informasiyanın daxil edilməsi həddindən artıq yorucu işdir. Yorulmuş insan isə səhv etməyə meyillidir. Formalardan istifadə olunması

ACAR  
sözər

- Ekran forması
- Cədvəl rejimi
- Forma rejimi
- Keçid düymələri


- verilənlərin daxil edilməsini asanlaşdırır, səhv ehtimalını azaldır və verilənlərin daxiledilmə prosesində yoxlanılmasını təmin edir.
- Bazaya daxil ediləcək verilənlər çox zaman kağız blanklarda yerləşir. Əgər elektron formanın xarici görünüşü orijinal formaya bənzəyərsə, daxiletmə zamanı xətaların sayı bir neçə dəfə azalır.

Beləliklə, verilənlər bazasının cədvəlləri yaradıldıqdan və onlar arasında əlaqələr qurulduqdan sonra verilənlərə baxmaq, onları daxil etmək və dəyişdirmək üçün ekran **formaları** hazırlanır.


### **ADDIM – ADDIM 1**

#### "Qitələr" cədvəli üçün formanın yaradılması

- "Map" verilənlər bazası faylını qoşa çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi açılacaq.
- Create (Yarat) menyusunu açın.




- Blank Form (Boş forma) düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq. Sağ tərəfdə bazada mövcud olan cədvəllərin adları eks olunacaq.
- "Qitələr" cədvəlinin önündəki "+" işarəsini çıqqıldadın. Cədvəlin sahələri eks olunacaq.
- Sığanın sol düyməsini basılı saxlamaqla bütün sahələri bir-bir formanın boş sahəsinə keçirin.




- Alətlər zolağındaki AutoFormat düyməsini çıqqıldadın. Formanın xarici görünüşünü dəyişmək üçün çeşidli üslublar təklif olunacaq.
- Bu üslubları bir-bir seçin və Form1 formasının tərtibatının necə dəyişdiyini izləyin. Xoşunuza gələn üslublardan birinə üstünlük verin və növbəti addıma keçin.

8. Form1 pəncərəsini qapadın. Öncə formaya edilmiş dəyişiklikləri yadda saxlamaq, Yes cavabından sonra isə formaya yeni ad vermək təklif olunacaq. *Qitələr* adını daxil edin və OK düyməsini çıxıqdadan.



Qitələr forması All Tables panelində uyğun bölməyə əlavə olunacaq.

9. Qitələr formasını qoşa çıxıqdadan. Forma yenidən açılacaq və orada "Qitələr" cədvəlindəki birinci yazı eks olunacaq. Pəncərənin aşağısındakı **keçid düymələrinə** diqqət edin. Onları çıxıqlıdatmaqla ekran formasında cədvəldəki mövcud yazıların necə dəyişdiyini izləyin.



10. Formada hansı sahələrin dəyişilməyən, hansı sahələrinsə verilənlərin daxiledilməsi üçün nəzərdə tutulduğunu müəyyənləşdirin.  
 11. Qitələr haqqında məlumatları formadan daxil edin.

## ADDIM - ADDIM 2


### Formanın redaktə edilməsi

1. Siçanın göstəricisini Qitələr forma faylinin üzərinə aparın və sağ düyməni çıqqıldadın.
2. Açılan siyahıdan konstruktur rejimini (Design View) seçin. Qitələr forması həmin rejimdə açılacaq. Eyni zamanda Access-in baş pəncərəsində formatlama alətləri zolağı yaranacaq.



3. Formanın ölçülərini dəyişdirin. Bunun üçün siçanın göstəricisini formanın sağ aşağı küçünün üzərinə aparın, sol düyməni basıb saxlayın və siçanı aşağıya doğru hərəkət etdirin. Siçanın düyməsini buraxın. Formanın ölçüsü böyüyəcək.
4. Formanın Form Header (Formanın yuxarı kolontitulu), Detail (Detal) və Form Footer (Formanın aşağı kolontitulu) bölmələrinin başlıqlarını tapın. Obyektlərin hamısı Detail bölümündə yerləşib. Başqa bölmələrin ölçüsü isə sıfır bərabərdir. Onları görmək üçün siçanın göstəricisini formanın üzərinə aparın, sağ düyməni basıb saxlayın və açılan menyudan Form Header/Footer bəndini seçin.

Formanın yuxarı və aşağı kolontitulları da görünən olacaq.



5. Formanın obyektlərini - *yarlıqları* və *mətn bokslarını* tapın. Cədvəlin hər sahəsi üçün blankda iki obyekt görcəksiniz. Bunlar “yarlıq” (Label) və “mətn boksu”dur (Text Box). “Mətn boksu” obyekti konstruktur pəncərəsində ağ düzbucaqlı kimi göstərilir. Formaya baxış zamanı mətn boksunda cədvəlin verilənləri eks olunur. “Yarlıq” obyekti isə şəffaf düzbucaqlı şəklində olur. Yazılara baxarkən yarıqlarda olan mətn dəyişmir. Konstruktur rejimində yarıqlı mətni dəyişmək olar. Bu rejimdə mətn boksundakı mətni isə dəyişmək olmaz, çünki orada sahənin adı göstərilib. Formada başqa obyektlər (məsələn: siyahılar, düymələr və s.) yerləşə bilər.
6. “Yarlıq” obyektiini çıqqıldadın. Bu zaman uyğun “mətn boksu” da qeyd olunacaq. “Mətn boksu”nu çıqqıldatdıqda isə uyğun “yarlıq” qeyd edilmiş olacaq.
7. *QitaninKodu* yarığında sözləri bir-birindən aralayın və şriftini qalın edin.
8. Oxşar əməliyyatı o biri yarıqlar üzərində də aparın.

### FƏALİYYƏT

“Ölkələr” və “Yaşayış məntəqələri” cədvəlləri üçün ayrıca formalar yaradın. Hər formaya 2-3 yazı əlavə edin. Açıq sahələrə diqqət yetirin. Sonra müvafiq cədvəl fayllarını açın və əlavə edilmiş yazıları tapın.

Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi onların birbaşa (Datasheet View rejimində) cədvələ daxil edilməsinə çox bənzəyir. Daxiletmə nöqtəsini sahələr arasında hərəkət etdirmək üçün eyni klavişlərdən istifadə olunur. Bundan başqa, formanın aşağısında naviqasiya düymələri də eynidir. Yeni yazı artırmaq üçün cədvəlin sonundakı boş yazıya keçmək, yaxud New (blank) record (Yeni (boş) yazı) düyməsini çıqqıldıdatmaq gərəkdir. Mövcud yazımı redaktə etmək üçün həmin yazımı ekrana çıxarmaq və dəyişiklikləri formanın sahələrində aparmaq lazımdır.

### ADDIM – ADDIM 3

#### Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi

- Ölkələr formasını açın.
- Formanın aşağıdakı New (blank) Record düyməsini çıqqıldıdatın. Yeni yazının daxil edilməsi üçün blank açılacaq.
- Daxiletmə nöqtəsini *ÖlkəninAdı* sahəsinə keçirmək üçün <Tab> klavişini basın. Siz verilənləri daxil etməyə başlayanda Access programı açar sahənin (*ÖlkəninKodu*) qiymətini təyin edəcək.
- Klavüaturada *Azərbaycan* yığın. Formanın yuxarısında solda görünən qələm simgəsi sizin verilənləri daxil etdiyinizi bildirir.
- <Tab> klavişini basıb növbəti sahəyə (*DövlətQuruluşu*) keçin və *respublika* yazın.
- <Tab> klavişini basıb növbəti sahəyə (*PulVahidi*) keçin və *manat* yazın.
- Qalan sahələrin qiymətlərini aşağıdakı kimi daxil edin:

<i>ÖlkəninSahəsi</i>	<b>86600</b>
<i>QitəninKodu</i>	<b>3</b>
<i>İnternetÜnvanı</i>	<b>.az</b>

- <Enter> (yaxud <Tab>) klavişini basın. Yeni yazımı daxil etmək üçün blank açılacaq.
- Eyni qayda ilə Asiya qitəsində yerləşən bir neçə ölkə haqqında məlumatı daxil edin.
- Formanın aşağısında cari yazının nömrəsini göstərən Current Record (Cari yazı) sahəsində **3** yazın və <Enter> klavişini basın. Üçüncü yazıda olan verilənlər görünəcək.
- Əgər hər hansı sahə doldurulmayıbsa, yaxud yanlışlıq varsa, həmin sahəni doldurun (redaktə edin).
- Formanı qapadın.
- "Ölkələr" cədvəlini açın. Formadan yeni daxil etdiyiniz yazıların cədvələ əlavə olunduğuñu görəcəksiniz.
- İşin sonunda cədvəli, sonra isə Access programını qapadın.

#### Özünüyü yoxlayın

- Hansı hallarda verilənlərin daxil edilməsi üçün formalardan istifadə olunur?
- Formalar nəyin əsasında hazırlanır?
- Hansı hallarda formanı konstruktur rejimində açırlar?
- Forma hansı bölmələrdən ibarətdir?
- Forma blankının aşağısında yerləşən düymələrin təyinatını izah edin.

### 3.8

## VERİLƏNLƏRİN AXTARIŞI VƏ ÇEŞİDLƏNMƏSİ

- Sinif jurnalında şagirdlərin adları hansı qayda ilə düzülür? Niyə?
- Məktəbin bütün şagirdlərinin siyahısı həmin qayda ilə tərtib edilsəydi, konkret sinifdə oxuyan hansısa şagirdi siyahıdan tapmaq nə qədər asan olardı? Çıxış yolu nədədir?



### FƏALİYYƏT

1. *informatika.edu.az* saytının İstifadəçilər səhifəsini açın. Cədvəlin hər sütununun başlığının sağ tərəfindəki üçbucaklıqlara fikir verin.
2. Onları bir-bir çıqqıldadın və sütunda verilənlərin necə dəyişildiyini izləyin.
3. Cədvəldən istifadə edib iştirakçıların arasında müəllimlərin, tələbələrin, şagirdlərin ayrılıqla sayılarını müəyyənləşdirin.

İstifadəçi	Tarix	Profil	Status	Həftə günləri	Yoxlanımlı	Dərişənliklər	Təqribən həftə
Nəticə: 1 - 50, cari 2,728							
1. demir	2009-01-01	hərəkətlər	Xəbər	112	88	38	42
2. x_mensajlı	2013-04-13	hərəkətlər	Bəsi	238	213	158	33
3. user	2013-04-13	yapırd		23	9	1	4
4. mirekib3	2013-05-17	yapırd	Yessirai	423	401	331	35
5. asosmehdi	2013-06-17	yapırd	Bəsi	138	105	100	5
6. pime	2013-07-14	müallim	Bəsi	138	123	101	22
7. mirekib	2013-08-03	müallim	Bəsi	226	206	131	75
8. mirekib_ataq	2013-09-06	müallim	Şəhəzadə	28	28	13	13

- "Tarix" sahəsində hansı dəyişikliklər baş verir? Yazının yanında olan üçbucaq hansı funksiyani yerinə yetirir?
- Lazım olan iştirakçını necə tapmaq olar? Bunun üçün nə nəzərdə tutulub?
- Müəllimlərin sayını necə tapdınız?

Verilənlər bazasının faydalı və gərəkli informasiyanın saxlanması üçün nəzərdə tutulduğunu bilirsınız. Soruşula bilər: axı adı kartoteka da bu məqsədə xidmət edir, əlavə zəhmət (xərc) çəkib verilənlər bazası yaratmağa nə lüzum var? Belə bir sual qarşısında çəkilən xərclərin, sərf edilən vaxtin əbəs yerə olmadığını əsaslandırmaq üçün verilənlər bazasının idarəolunması sistemi elə üstün özəlliyyə malik olmalıdır ki, adı kartotekada həmin imkanlar olmasın; məsələn, çox böyük miqdarda informasiyanı ani şəkildə “gözdən keçirsin” və lazımı məlumatı tapsın.

Doğrudan da, verilənlər bazasının əsas üstünlüyü çox böyük həcmdə informasiyanı saxlamaqda

- Arama
- Çeşidləmə
- Artma sırası ilə çeşidləmə
- Azalma sırası ilə çeşidləmə
- Süzgəc

deyil, məhz lazımi məlumatları ani olaraq tapmaqdır, onları emal etməkdədir. Bu məqsədə Access programında bir neçə komanda nəzərdə tutulub: arama (Find), çeşidləmə (Sort), süzmə (Filter). Find, Sort və Filter komandalarının köməyi ilə sadə suallara cavab almaq olur. Mürəkkəb suallara cavab almaq üçünsə sorğulardan istifadə edilir.

**Arama** aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə uyğun gələn məlumatları tapmağa imkan verir. Find komandası ister cədvəl, istərsə də forma rejimində işləyir.

### ADDIM - ADDIM 1

#### Verilmiş qiymətə görə yazının tapılması

1. "Ölkələr" cədvəlini açın.
2. Kursoru axtarış aparacağınız sahəyə (*PulVahidi*) yerləşdirin. Access programı axtarışı avtomatik olaraq cari sahə, yəni kursorun olduğu sahə üzrə aparır.
3. Alətlər zolağındaki Find düyməsini çıqqıldadın. Find and Replace (Arama və əvəzləmə) dialoq pəncərəsi açılacaq.



4. Tapmaq istədiyiniz informasiyanı (məsələn: **avro**) Find With (... görə tap) sahəsinə yazın.
5. Find Next (Növbətini tap) düyməsini çıqqıldadın. İformasiyanın axtarışına başlanılaq. Şərti ödəyən yazı tapılarsa, kursor həmin yazıya keçəcək və tapılmış mətn seçdirilmiş olacaq. Uyğun yazı tapılmazsa, bu haqda bildiriş ekranı çıxacaq.
6. Əgər tapılan yazı axtardığınız deyilsə, Find Next düyməsini yenidən çıqqıldadın və sizi maraqlandıran yazı tapılanadək bu prosesi davam etdirin.

Adətən, verilənlər bazasında on minlərlə, yüz minlərlə yazı olur. Çox zaman onları nizamlamağa, yəni müəyyən ardıcılıqla düzəmeye ehtiyac yaranır. Verilənlər bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanmasına **çəşidləmə** deyilir. Çəşidləmə verilənlərə tez və səmərəli baxmağa imkan verir. İki növ çəşidləmə mövcuddur: **artma sırası ilə çəşidləmə** və **azalma sırası ilə çəşidləmə**. Ədədi sahələr üçün artma, yaxud azalma qiymətə görə, mətn sahələri üçünsə əlifbaya görə sıralamadır. Cədvəldə verilənlərin çəşidlənməsi hər hansı sahəyə görə aparılır. MS Access sistemində çəşidləməni yalnız bir sahəyə görə aparmaq olar.

Əgər sahədə təkrarlanan qiymətlər varsa, çeşidləmə zamanı yazılar eyni qiymətlərin olduğu qruplara bölünür; məsələn, *Cins* sahəsinə görə çeşidləmə aparılsara, onda bütün yazılar iki böyük qrupa – kişişər və qadınlar qrupuna ayrılaq. Belə növ çeşidləməyə **yaziların qruplaşdırılması** deyilir.

Access programında verilənlərin çeşidlənməsi texnologiyası çox sadədir: çeşidləmək lazımlı olan sahə çıqqıldadır və **Sort** komandası seçilir.

## ADDIM - ADDIM 2

### Cədvəldə verilənlərin çeşidlənməsi

1. "Ölkələr" cədvəlini açın.
2. İstənilən sətirdə *ÖlkəninAdı* sahəsini çıqqıldadın. Alətlər zolağındaki Sort Ascending (Artma sırası ilə çeşidlə) düyməsini çıqqıldadın. Cədvəldə olan yazılar ölkələrin adına görə əlifba sırası ilə düzüləcək.
3. Clear All Sorts (Bütün çeşidləmələri sil) komandasını seçin. Yazılar ilkin olaraq yerləşdikləri ardıcılıqla düzüləcək.
4. İstənilən sətirdə *ÖlkəninSahəsi* sahəsini çıqqıldadın. Alətlər zolağındaki Sort Descending (Azalma sırası ilə çeşidlə) düyməsini çıqqıldadın. Cədvəldə olan yazılar ölkələrin sahələrinə görə azalma sırası ilə düzüləcək.
5. İstənilən sətirdə *PulVahidi* sahəsini çıqqıldadın. Alətlər zolağındaki Sort Ascending düyməsini çıqqıldadın. İndi cədvəldəki yazılar ölkələrin pul vahidlərinə görə əlifba sırası ilə düzüləcək.
6. Cədvəli qapadın.

Artma sırası ilə çeşidləmə zamanı verilənlər aşağıdakı qaydada düzülür:

- ədədlər – ən kiçik mənfi ədəddən ən böyük müsbət ədədə doğru;
- mətn – əlifba sırası ilə (ədədlər, işarələr, hərflər);
- tarix və zaman – xronoloji ardıcılıqla.

**Diqqət!** MS Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar. Hər bir yeni çeşidləmə əvvəlkinin nəticəsini ləğv edir.

Bəzən yazıları eyni zamanda bir neçə sahəyə görə çeşidləmək lazımdır. Buna o zaman ehtiyac yaranır ki, bəzi sahələrdə eyni qiymətlər olur; məsələn, respublika üzrə "Şagirdlər" cədvəlində hər hansı məktəbdən olan bir şagirdi tapmaq üçün onca şagirdləri məktəblər üzrə qruplaşdırmaq və sonra hər bir qrupu əlifba üzrə sıralamaq gərəkdir. Bu halda süzgəc, yaxud sorğu alətindən istifadə edilməlidir.

**Diqqət!** Çeşidləmə nəticəsində cədvəldəki informasiyalar məntiqi olaraq yenidən təşkil edilsə də, yenə bütün cədvəllə işlənilir. Ancaq bizə yalnız müəyyən şərti ödəyən yazılar lazımdırsa, küməyə süzgəc komandası çatır.

**Süzgəc** yazılarının axtarışı və seçilməsi üçün istifadə olunan şərtidir. Süzmə (süzgəcdən keçirmə) verilmiş halda maraq doğurmayan informasiyaları atmaqla obyektlərə müxtəlif yönlərdən baxmağa imkan verir. Adından da göründüyü kimi, süzgəc tələblərə cavab verən yazıları “buraxır”, qalan yazıları isə “tutub saxlayır” (gizlədir).

### ADDIM - ADDIM 3

#### Süzgəc vasitəsilə verilənlərin seçilməsi

1. "Ölkələr" cədvəlini açın.
2. Siçanın göstəricisini süzgəcin tətbiq ediləcəyi sahənin istənilən xanasına aparıb sağ düyməni basın. Açılan menyudan **Text Filters⇒Equals** menyu komandasını seçin.
3. Açılan pəncərənin müvafiq sahəsinə **avro** sözünü daxil edin və OK düyməsini çıxıqlıdanın.
4. Süzülmə nəticəsində cədvəldə yalnız pul vahidi "avro" olan ölkələr qalacaq.

	Ölkənin Kodu	Ölkənin Adı	Dövlət Quruluşu	PulVahidi	Ölkənin Sahi	Ölkənin Kodu	İnternet Ünib.	Add New
*	2	Andorra	parlament krm	avro	468	2	.ad	
*	3	Avstriya	parlament res	avro	83879	2	.at	
(New)								

5. Yenidən bütün yazıları əks etdirmək üçün Sort & Filter alətlər panelindəki Toggle Filter düyməsini çıxıqlıdanın.

### FƏALİYYƏT

1. "Ölkələr" cədvəlində dövlət quruluşu “respublika” olan ölkələri tapın.
2. "Ölkələr" cədvəlində yazıları ölkələrin sahələrinə görə azalma sırası ilə çeşidləyin.

### ARAŞDIRAQ – öyrənək

Access programında verilənlərin süzülməsi üçün başqa imkanlar da vardır. Sort & Filter alətlər panelində yerləşdirilmiş çəsidi süzmə alətləri ilə tanış olun. Həmin alətlər vasitəsilə "Map" verilənlər bazasının cədvəllərini müxtəlif süzgəclərdən keçirin.



#### Özünüyü yoxlayın

1. Verilənlər bazasının idarəolunması sistemlərində verilənlərin sürətli axtarışı üçün hansı vasitələrdən istifadə olunur?
2. Cədvəldəki yazıları bir neçə sahəyə görə çeşidləmək üçün nə etmək lazımdır?
3. Yaziların qruplaşdırılması dedikdə nə nəzərdə tutulur?
4. Süzgəc nədir və ondan nə üçün istifadə olunur?
5. Access-də hansı növ süzgəclər var?

## 3.9 HESABATLAR

Yəqin ki, hər ayın sonunda evinizə kommunal xidmətlərdən istifadə üzrə borcunuzu əks etdirən qəbzələr təqdim edilir.

- Kommunal xidmətlər nadir və onlar üzrə borc qəbzləri evinizə hansı formatda təqdim edilir?
  - Sizcə, hesabatları cədvəl formasında hazırlamaq asandır, yoxsa sərbəst formada?

BİLGİLER KABULÜZÜMÜ	
	<b>azarılıq</b> AKŞO GENEL İŞLETİM DİARYASI
Müşteri No : Alma Kodu : Ad-Soyad : Şube :	0000210001330003 Almanca sevgilisi Turgutcan 11
Sipariş numarası : Satın Alınan Tarihi : Açıklık Alınan Tarihi : Tutar : KDV tutarı : Güvenlik Tutarı : Toplam tutar : Satın Alınan tarihi : Odenilecek mablagı :	41100000000000000000 12/2016 05.10.2016 12/2016 12/2016 0.00 0.00 0.00 0.00 14.47070 14.47070 14.47070 14.47070 14.47070 14.47070
<b>Odenilecek mablagı:</b> 14.463	



**Hesabat** verilenlerin ekrana, printerə və ya fayla çıxarılan formatlanmış təqdimatıdır. Hesabat cədvəl şəklində və ya sərbəst formada ola bilər. **Cədvəl hesabatında** çap edilən hər bir sətir cədvəl faylinin bir yazısı, sətrin hər bir elementi isə ya ilkin cədvəlin bir sahəsi, ya da hesablanılan bir sahə olur. Cədvəldəki verilenlər nizamlanır. Verilənləri siyahı şəklində çap etmək üçün cədvəl hesabatlarından istifadə olunur. Ancaq məktubların və ya poçt etiketlərinin hazırlanması zamanı cədvəlin sahələri onlar üçün xüsusi ayrılmış yerlərdə çap edilməlidir. Bu halda cədvəl hesabatı yaramır və ona görə də sərbəst formalı hesabatlardan istifadə olunur. Verilənlər bazasının idarəedilməsi sistemləri hər bir cədvəl üçün avtomatik olaraq standart formatlı **sərbəst hesabat** hazırlayırlar. Belə sərbəst hesabatda ilkin cədvəlin sahələri şəquli yerləşir. Hesabat konstrukturunun köməyi ilə siz sərbəst hesabatlar yarada, ilkin cədvəlin sahələrini orada istədiyiniz yerə qoya bilərsiniz.

Hesabatlar verilənlər bazasının obyekti olub informasiyanın çıxışı üçün nəzərdə tutulur. Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ekranə deyil, çapa çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız sənəddir.


Hesabatın strukturunda formanın strukturuna oxşayır. Formada olduğu kimi, hesabatın səhifəsində də ayrıca bir yazının, yaxud bir neçə yazının verilənləri yerləşə bilər. Bundan başqa, hesabatda tərtibat üçün zəruri olan xüsusi elementlərdən (məsələn: kolontitullardan, təkrarlanan başlıqlardan və s.) istifadə edilə bilər.

Hesabatlar istər birbaşa cədvəller, istərsə də sorğular əsasında formalasdırıla bilər. Kompüter hesabatlarının rahatlığı ondadır ki, onlar informasiyani verilmiş

- Hesabat
  - Cədvəl hesabatı
  - Sərbəst hesabat

**ADDIM - ADDIM 1****Hesabatın yaradılması**


1. "Map" verilənlər bazasını açın.
2. Create menyusunu açın.
3. Alətlər zolağında Report Wizard düyməsini çıqqıldatmaqla hesabatın sehrbaz vasitəsilə yaradılması rejimini başladın.




4. Tables/Queries siyahısından "Qitələr" cədvəlini seçin. Available Fields siyahısında "Qitələr" cədvəlinin sahələri eks olunacaq. Bu siyahıdan *QitəninAdı* sahəsini seçin və > düyməsini çıqqıldadın. Seçilmiş sahə Selected Fields siyahısına əlavə olunacaq.



5. Eyni qayda ilə "Ölkələr" cədvəlindən *ÖlkəninAdı*, *DövlətQuruluşu* və *PulVahidi* sahələrini seçib Selected Fields siyahısına əlavə edin. Next düyməsini çıqqıldatmaqla növbəti addıma keçin.
6. Verilənlərin təqdimolunma şəklini seçin. İlkin olaraq (susqunluqla) sizə qitələr üzrə qruplaşdırma şəkli təklif ediləcək. O biri cür – ölkələr üzrə görünüş növünün necə görünəcəyinə baxın. Qoyulan tapşırıga uyğun olan növü seçin. Növbəti addıma keçin.



- Verilənlərin ölkələrin adlarına görə çeşidlənməsini göstərin. Növbəti addıma keçin.
- Hesabat maketinin növünü seçin. Növbəti addıma keçin.



- Burada təklif olunan tərtibat üslublarını bir-bir yoxlayın və zövqünüzü oxşayan istənilən üslubu seçin. Növbəti addıma keçin.
- Bu sonuncu addımda hesabata **Qitələr və ölkələr üzrə hesabat** adını verin və **Finish** düyməsini çıqqıldadın. Hesabat açılacaq və onun adı **All Tables** panelində uyğun bölməyə əlavə olunacaq.

### Qitələr və ölkələr üzrə hesabat

QitəninAdı	ÖlkəninAdı	PulVahidi	DövlətQuruluşu
Avropa	Albaniya	lek	respublika
	Andorra	avro	parlament knyazlığı
	Avstriya	avro	parlament respublikası
Asiya	Azərbaycan	manat	respublika

### FƏALİYYƏT


Ölkələr hesabatını yaradın və suallara cavab verin:

- Hesabatda neçə səhifə var?
- Hər səhifədə hansı məlumatlar təkrarlanır?
- Hansı məlumat yalnız birinci səhifədə verilib?
- Verilənlər necə qruplaşdırılıb?
- Səhifənin aşağı hissəsində hansı informasiya yerləşib?
- Hesabatın xarici görünüşündə hansı çatışmazlıqlar var?

Alınmış hesabatın xarici görünüşü siz qane etməyə bilər (məsələn, bütün sahələrin başlıqları tam görünməyə bilər, bütün verilənlər tam əks olunmaya bilər, sütunların başlıqları sahələrin adlarından ibarət olduğundan onlardakı sözlər bitişik yazılır və s.). Belə hallarda hesabat formasını redaktə etmək olar.

**ADDIM - ADDIM 2****Hesabatın redaktə olunması**

- Siçanın göstəricisini program pəncərəsinin sol hissəsindəki All Tables panelində redaktə edəcəyiniz hesabat faylinin üzərinə aparın və sağ düyməni çapqıldadın.
- Açılan siyahidən konstruktor rejimini (Design View) seçin. Hesabat forması həmin rejimdə açılacaq. Eyni zamanda Access-in baş pəncərəsində formatlama alətləri zolağı yaranacaq.



- Hesabat blankında hesabatın bölmələrini tapın: hesabatın başlığı (Report Header), səhifənin başlığı, yaxud yuxarı kolontitul (Page Header), qrupun başlığı (QıtəninKodu Header), verilənlər bölümü (Detail), səhifənin sonluğu, yaxud aşağı kolontitul (Page Footer), hesabatın sonluğu (Report Footer).
- Hesabatın obyektlərini – yarıqları (Label) və mətn bokslarını (Text Box) tapın. Onların xarici görünüşünü fərqləndirmək üçün müxtəlif şriftlərdən istifadə olunur. Alətlər zolağında hesabatın bütün obyektlərini açıb baxmaq olar.
- Hesabatda avtomatik olaraq hesablanan obyektləri – tarix və səhifənin nömrəsi sahələrini tapın. Onlar səhifə sonluğunda yerləşib.
- Blankda qrafik obyektləri – hesabatın bölmələrini bir-birindən ayıran xətləri tapın. Onları da redaktə etmək olar.

Hesabatın obyektlərinin redaktəsi formanın obyektlərinin redaktəsi kimi iddir.

## ARAŞDIRAQ – Öyrənək

Access programında hesabatı bir "çıqqılıt ilə" də yaratmaq mümkündür. Bunun üçün Report alətindən istifadə etmək olar. Bu halda hesabat mövcud cədvəlin və ya sorğunun əsasında yaradılır. Bu tür yaradılmış hesabatı konstruktur rejimində dəyişmək də olar. Bu alətin köməyi ilə "Map" bazasının cədvəlləri üçün hesabat hazırlayın. Həmin hesabatlarda hansı sahələrin eks olunduğuna diqqət yetirin. Vacib hesab etmədiyiniz sahələri hesabatdan uzaqlaşdırın.

### Özünüyü yoxlayın

1. Hesabatların yaradılması texnologiyasının mahiyyəti nədən ibarətdir?
2. Hesabat nöyin əsasında hazırlanır bilər?
3. Hesabat forması hansı bölmələrdən ibarətdir?
4. Tarix və səhifənin nömrəsi sahələri hesabatın hansı bölümündə yerləşib?
5. Təqdim edilən hesabat hansı cədvəllər əsasında hazırlanıb?

Hesabatda çeşidləmə aparılıbm? Hesabata nəyi əlavə edərdiniz?

Azərbaycan
4 Xalca muzeyi
3 Qobustan muzeyi
2 İncəsənat muzeyi
1 Tarix muzeyi
10 Azərbaycan musteqilliliyi muzeyi
9 Azərbaycan dövlət musiqi və medeniyyət muzeyi
8 Azərbaycan geologiya muzeyi
6 Arxeologiya və etnoqrafiya muzeyi
7 Azərbaycan tibb muzeyi
5 Olimpiya muzeyi
İngiltərə
35 British Museum, The
29 Birmingham Museums & Art Gallery
30 Petri Museum of Eəvotian Archaeology

## ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

- Verilənlər bazasında ən azı və ən çoxu neçə cədvəl ola bilər?
- Günay yaratdığı "Şagirdlər" cədvəlində başlıca açar olaraq şagirdlərin doğum tarixini götürdü. Orxan həmin sahənin başlıca açar kimi götürülməsinin düzgün olmadığını dedi. Nə üçün?
- Boş olmayan (müəyyən sayıda yazı olan) cədvəlin strukturunu dəyişmək olarmı?
- Cədvəllər arasında mümkün olan dörd əlaqə növündə hansılar riyaziyyatdan bildiyiniz "funksiya" anlayışına uyğundur?
- Relyasiyalı verilənlər bazasında iki cədvəl arasında hansı əlaqə növündə istifadə olunmur?
- Təqdim olunan formaya əsasən suallara cavab verin:
  - Forma hansı cədvəli doldurmaq üçün hazırlanıb?
  - Cədvəldə neçə yazı var?
  - Cari yazının nömrəsi neçədir?

	ÖğrenciKodu:	2
	ÖğrenciAdı:	Andorra
	DövlətQuruluşu:	parlement krallığı
	PulVahidi:	avro
	ÖğrenciSəhifə:	408
	QızılınKodu:	2
	Internetİñirəmi:	ad

- Böyük həcmli verilənlər bazasında hər hansı şərti ödəyən bütün yazıları seçmək üçün hansı alət əlverişlidir: arama, çeşidləmə, yoxsa süzmə?
- Çeşidləmə və süzmə əməllərinin nəticələrinin fərqi nədədir?
- adı = "\*əli" sorğusu nəticəsində hansı yazılar tapılacaq?
  - Adı Əli olanlar
  - Adı Əli və ya Vəli olanlar
  - Adının sonluğu "əli" olanlar
  - Adının ortasında "əli" sözü olanlar
- Hesabat blankı hansı bölmələrdən ibarətdir?





# 4

## ŞƏBƏKƏLƏR

- 4.1. Kompüter şəbəkələri və onların təsnifatı
- 4.2. Şəbəkə avadanlıqları
- 4.3. Kompüterin lokal şəbəkəyə qoşulması
- 4.4. Şəbəkə qurğularından birgə istifadə
- 4.5. Kompüterin fiziki olaraq Internetə bağlanması
- 4.6. Əməliyyat sisteminin köməyi ilə Internetə qoşulma



Elektron hesablama maşınlarının (EHM) yaranmasından, demək olar ki, dərhal sonra program və aparat resurslarından daha səmərəli istifadə etmək üçün onların arasında əlaqə qurmaq məsələsi gündəmə gəldi. Elə həmin çağlar yalnız nəhəng kompüter mərkəzlərindəki böyük EHM-ləri birləşdirən ilk şəbəkələr meydana çıxdı. Ancaq əsil "şəbəkə partlayışı" fərdi kompüterlərin geniş yayılmasından sonra başlandı. Kompüterlər lokal şəbəkələrdə birləşdirildi, lokal şəbəkələr isə bir-birinə, eyni zamanda regional və qlobal şəbəkələrə qoşuldu. Nəticədə 20–25 ildə dünyada yüz milyonlarca kompüter şəbəkədə birləşdi, milyarddan çox istifadəçi isə bir-biri ilə əlaqə qurmaq imkanı əldə etdi. İndi inamla söyləmək olar ki, **kompüter şəbəkələri** həyatımızın ayrılmaz hissəsinə çevrilib, onların tətbiq sahələri isə insan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir.

- 1. Şəbəkə nədir və kompüter şəbəkələri nə üçün yaradılır?**
- 2. Bu şəbəkələrdən hansı məhdud coğrafi ərazini əhatə edir?**
  - a) genişmiqyaslı şəbəkə
  - b) yerli şəbəkə
  - c) intranet şəbəkəsi
  - d) ekstranet şəbəkəsi
- 3. Öz resurslarını şəbəkədəki başqa kompüterlərin birləşdirilməsinə verən kompüter necə adlanır?**
  - a) kommutator
  - b) iş stansiyası
  - c) server
  - d) “müzənni-qulluqçu”
- 4. Bunlardan hansı şəbəkə topologiyası deyil?**
  - a) şin
  - b) ulduz
  - c) ağac
  - d) halqa
- 5. Bu fiziki rabitə vasitələrinin ən ucuz növü hansıdır?**
  - a) sarılmış cütlük kabeli
  - b) fiberoptik kabel
  - c) koaksial kabel
  - d) radio siqnalları
- 6. Bu qurğulardan hansı analoq siqnalı rəqəmliyə və əksinə çevirir?**
  - a) rabitə peyki
  - b) şəbəkə kartı
  - c) körpü
  - d) modem
- 7. İnternet nədir?**
  - a) lokal şəbəkə
  - b) regional şəbəkə
  - c) qlobal şəbəkə
  - d) kompüter
- 8. IP ünvanı yaddaşda nə qədər yer tutur?**
  - a) 4 bayt
  - b) 12 bit
  - c) 8 bayt
  - d) 256 bit
- 9. Domen nədir?**
  - a) istifadəçi kompüterinin şəbəkədəki yerini bildirən ünvanın hissəsi
  - b) kompüterlər arasında əlaqəni quran programın adı
  - c) kompüterlər arasında əlaqəni quran qurğunun adı
  - d) informasiyanın ötürülmə sürəti
- 10. Protokol nədir?**
  - a) informasiyanı emal edən qurğu
  - b) kompüteri şəbəkəyə birləşdirən rabitə xətti
  - c) istifadəciyə lazım olan informasiyanı şəbəkədə tapmaq üçün program
  - d) şəbəkədə işlemek üçün xüsusi texniki razılışma

## 4.1

## KOMPÜTER ŞƏBƏKƏLƏRİ VƏ ONLARIN TƏSNİFATI

**Kompüter şəbəkəsi** dedikdə, ilk növbədə *server* və *müştəri kompüterləri* göz öünüə gəlir. Bildiyiniz kimi, **server** xüsusi ayrılmış, uyğun program təminatı ilə təchiz edilmiş, şəbəkənin işini mərkəzləşdirilmiş qaydada idarə edən və öz resurslarını (faylları, disksürənləri, printeri və s.) başqa kompüterlərin ixtiyarına verən yüksəkməhsuldarlıqga malik kompüterdir.

**Müştəri kompüteri** və ya, sadəcə, **müştəri** isə şəbəkənin adı istifadəçisinin serverin resurslarına çıxışı olan kompüteridir.

Müştəri kompüterinə **iş stansiyası** da deyirlər.

- Şəbəkədə nə azı neçə kompüter olmalıdır?
- Məktəbinizdə kompüter şəbəkəsi varsa, ora neçə kompüter qoşulub?

### FƏALİYYƏT

Qurğuları lazım olan qaydada birləşdirməklə lokal şəbəkə qurun.

- Server və müştəri kompüterləri hansıdır?
- Hansı şəbəkə topologiyası alındı?



İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə hansısa yolla birləşdirilmiş kompüterlər və (və ya) başqa qurğular qrupuna **şəbəkə** deyilir. Təsəvvür edin ki, şəbəkədə birləşdirilməmiş bir neçə kompüteriniz var. Belə bir *muxtar* mühitdə eyni bir verilənlərlə işləmək üçün bir kompüterdən faylları hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir şəraitdə bir neçə istifadəçinin eyni bir sənəd üzərində eyni zamanda işləməsi isə, sadəcə, mümkün deyil. İndi bu kompüterləri bir şəbəkədə birləşdirək və onların ümumi resurslara çıxışını təmin edək. Bu halda daha sizə disk lazım olmayıacaq, printerlərin isə yalnız biri kifayət edəcək.

Şəbəkədəki programlar, fayllar, eləcə də printerlər və birgə istifadə olunan başqa periferiya qurğuları **resurs** adlanır.

### Sözlük

- Şəbəkə
- Resurs
- Lokal hesablama şəbəkəsi
- Regional şəbəkə
- Qlobal şəbəkə
- Virtual özəl şəbəkə



Bir neçə kompüterdən və bir ortaq printerdən ibarət sadə şəbəkə

Beləliklə, kompüter şəbəkələri bir çox cəhətdən faydalıdır:

- *İnformasiyanın bölüşdürülməsi*: İstifadəçi şəbəkədə olan başqa kompüterlərə qoşula və həmin kompüterlərdəki verilənlərdən (resurslardan) birgə istifadə edə bilər. Bu resurslar xüsusi layihələr, verilənlər bazaları və s. ola bilər.
- *Avadanlıqların bölüşdürülməsi*: Hər kompüter üçün ayrıca printer, skaner, yaxud tez-tez istifadə olunan periferiya qurğusu almağa gərək yoxdur. Əvəzində, şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu sayıda istifadəçi yararlanı bilər.
- *Programların bölüşdürülməsi*: Hər bir ayrıca kompüter üçün program təminatı alıb quraşdırmaq əvəzinə, həmin programı serverdə quraşdırmaq olar. Bundan sonra hər bir istifadəçi həmin programı bir mərkəzi yerdən girəcək. Bu üsul həm də təşkilatın pul vəsaitlərinə qənaət baxımından faydalıdır.
- *Əməkdaşlıq mühiti*: Bir layihə üzərində istifadəçilərin qrup şəklində birgə işləməsi həm onların qüvvələrini, həm də avadanlıqların imkanlarını birləşdirməyi mümkün edir.

## Tarix

1957-ci ildə ABŞ Müdafiə Nazirliyi müharibə şəraitində informasiyanın etibatlı ötürülməsi sisteminin qurulması və bu məqsədlə kompüter şəbəkəsinin yaradılmasını zəruri hesab etdi.



Bələ bir şəbəkənin işləniləb hazırlanması Los-Ancelesdəki Kaliforniya Universiteti, Stenford Tədqiqat Mərkəzi, Yata Universiteti və Santa-Barbaradakı Kaliforniya ştatı Universitetinə tapşırıldı. Göstərilən elmi müəssisələri birləşdirən və ARPANET adlandırılaraq şəbəkə 1969-cu ildə quruldu. Həmin ilin 29 oktyabr tarixində ARPANET şəbəkəsinin bir-birindən 640 km məsafədə yerləşən ilk iki bəndi – Los-Ancelesdəki Kaliforniya Universiteti və Stenford Tədqiqat Mərkəzi arasında ilk məlumat mübadiləsi həyata keçirildi.

Bu tarix (29 oktyabr 1969-cu il) dünyada ilk kompüter şəbəkəsinin, eləcə də Internetin yaranma günü hesab edilir.



**Leonard Kleinrock** (1934) – informasiya texnologiyaları və kompüter şəbəkələri sahəsində ABŞ alimi və mühəndisi. Kompüter şəbəkələrinin inkişafına önemli töhfə verib və Internetin sələfi olan ARPANET-in inkişafında mühüm rol oynayıb.


Kompüter şəbəkələrinin bir neçə növü mövcuddur ki, onları da müxtəlif cür təsnif etmək olar.

**1. Miqyasına, yəni bəndlər arasındaki məsafəyə görə: yerli (lokal), regional və genişmiqyaslı (global).**

**Lokal şəbəkə** bir-biriylə birləşdirilmiş və adətən, bir qurum və ya bir bina çərçivəsində yerləşmiş kompüterlər qrupudur.

**Regional şəbəkə** bir rayon, şəhər və ya bölgə çərçivəsindəki çoxlu sayıda lokal şəbəkələrin birləşdirilməsindən əmələ gələn şəbəkədir.


**Qlobal şəbəkə** müxtəlif şəhər, bölgə və ölkələrin kompüterlərini birləşdirən şəbəkədir.



Qlobal, regional və lokal şəbəkələrin birləşməsi çoxsəviyyəli iyerarxiya yaratmağa imkan verir. Lokal şəbəkələr hansısa regional şəbəkəyə daxil ola bilər; regional şəbəkələr qlobal şəbəkədə birləşə bilər; nəhayət, qlobal şəbəkələrin özləri daha böyük strukturlar təşkil edə bilər. Hazırkıda dünyada kompüter şəbəkələrinin ən nəhəng birləşməsi "şəbəkələr şəbəkəsi" olan **Internetdir**.

**Diqqət!** "Internet" termini IP protokolu ilə birləşmiş şəbəkələrdən ibarət konkret qlobal sistemə aid işlədildikdə xüsusi isim kimi qəbul edilir və böyük (baş) hərflə yazıılır. Ümumi istifadədə və kütləvi informasiya vasitələrində tez-tez kiçik hərflə yazılır (*the internet*). Bəzi soraq kitablarında göstərilir ki, bu söz isim kimi işlədildikdə böyük, sıfot kimi işlədildikdə isə kiçik hərflə yazılmalıdır. Interneti bəzən, sadəcə, *Şəbəkə* (*the Net*) də adlandırırlar.

Lokal və qlobal şəbəkələrin əlaqəsinə maraqlı örnəklərdən biri **virtual özəl şəbəkədir** (Virtual Private Network, VPN). Belə şəbəkə hər hansı təşkilatın müxtəlif ərazilərdə yerləşən iki və ya daha çox lokal şəbəkəsinin qlobal şəbəkələrin ümumi istifadəli kanalları vasitəsilə (məsələn, internet üzərindən) birləşdirilməsi nəticəsində alınır.



Azərbaycanda Internet 1993-cü ildən inkişaf etməyə başlamışdır. Həmin ildən yüksək səviyyəli milli AZ dömeninin inzibatçılığı həyata keçirilir. İlkəmizdə ilk sayt 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmışdır ([www.ab.az](http://www.ab.az)).

**2. Verilənlərin ötürülmə mühitinə görə:** *naqilli (simli)* və *naqilsiz (simsiz)*. Naqilli mühit olaraq mis koaksial kabeldən, sarılmış cütlük kabelindən, optik lif kabelindən, naqilsiz mühit olaraq isə radiosiqnallardan, mikrodalğalardan, peyk rabitəsi vasitələrindən istifadə olunur.

**3. Verilənlərin ötürülmə sürətinə görə:** *aşağısürətli* (10 Mbit/san -dək), *ortasısürətli* (100 Mbit/san -dək) və *yüksəksürətli* (100 Mbit/san -dən yuxarı).

**4. Şəbəkədəki kompüterlərin rollarına görə:** "*taytuşlar*" (eynisəviyyəli) və "*müştəri-qulluqçu*" (müştəri-server).

#### **ARAŞDIRAQ – Öyrənək**

Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) haqqında informasiya toplayın və onun əsasında sənəd hazırlayın. Sənəddə şəbəkənin hansı təhsil müəssisələrini əhatə etməsi, müəssisələrin ümumi sayı, məktəbinizin həmin şəbəkəyə qoşulub-qoşulmaması haqqında suallara cavab verin.


#### **Özünüyü yoxlayın**

1. Kompüter şəbəkələrinin hansı üstünlükləri var?
2. Lokal şəbəkə nədir?
3. "Şəbəkələr şəbəkəsi" nəyə deyilir?
4. VPN nə deməkdir və ondan hansı halda istifadə olunur?
5. Miqyasına görə kompüter şəbəkələri necə təsnif olunur?
6. Verilənlərin ötürülmə mühitinə görə kompüter şəbəkələrinin hansı növləri var?
7. Şəbəkədəki kompüterlərin rollarına görə şəbəkələri necə qruplaşdırırlar?

## 4.2 ŞƏBƏKƏ AVADANLIQLARI

Kompüter şəbəkələrində, adətən, şəbəkə serveri və müştəri kompüterləri olur. Ancaq şəbəkədə başqa avadanlıqlar da görmək olur.

- Kompüter şəbəkələrində hansı avadanlıqları görmüsünüz? Onlar şəbəkəyə necə qoşulub? Sizcə, onlar nə üçün lazımdır?



### FƏALİYYƏT

"Qovşaq hava limanı", yaxud "hab" (ingiliscə: airline hub) anlayışı haqqında Internetdən məlumat toplayın. İngiliscə "hub" sözünün daha hansı mənada işləndiyini öyrənin.

- Dünyanın ən böyük qovşaq hava limanları hansıdır?
- Bu anlayış ötən dərsin "Fəaliyyət" bölümündə verilmiş sxemdəki hansı qurğuya uyğundur?

Kompüterləri bir şəbəkədə birləşdirmək və şəbəkənin işini təmin etməkdən ötrü əlavə avadanlıqlar – yönləndirici, toparlayıcı, kommutator və s. lazımdır. Belə əlavə avadanlıqlara **şəbəkə avadanlıqları** deyilir və onların özlərini də iki qrupa ayıırlar: aktiv şəbəkə avadanlıqları və passiv şəbəkə avadanlıqları.

### ŞƏBƏKƏ AVADANLIQLARI

Aktiv şəbəkə avadanlıqları

Passiv şəbəkə avadanlıqları

### Sözlük

- Aktiv şəbəkə avadanlıqları
- Passiv şəbəkə avadanlıqları
- Şəbəkə interfeys kartı
- CAT5 kabeli
- RJ-45 bağlayıcısı
- Toparlayıcı
- Yönləndirici
- Simsiz erişim nöqtəsi
- Wi-Fi adapteri
- Körpü
- Şəbəkə keçidi, ślüz

**Aktiv avadanlıqlar** elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanan elektron sxemləri olan və siqnalları gücləndirən, çevirən və ya başqa funksiyaları yerinə yetirən avadanlıqlardır. Başqa sözlə, bu avadanlıqlar siqnalları xüsusi alqoritmələr üzrə emal etmək imkanına malikdir. Müasir lokal şəbəkələrdə **Ethernet** texnologiyası – verilənlərin **paketlə** ötürülməsi texnologiyası tətbiq edilir. Hər bir verilənlər paketində ötürülən verilənlərin özləri ilə yanaşı, texniki informasiya – verilənlərin mənbəyi və

təyinat yeri, eləcə də paketin təyinat yerinə çatması üçün zəruri olan başqa məlumatlar da olur. Aktiv şəbəkə avadanlıqları təkcə siqnalları qəbul edib göndərmir, eyni zamanda həmin texniki informasiyanı emal etməklə daxil olan paketləri öz daxili yaddaşındakı alqoritmələr əsasında yönləndirir.

**Diqqət!** “Ethernet” latin dilində “efir” mənasını verən “aether” sözündəndir və “ezernet” kimi tələffüz olunur.

**Passiv avadanlıqlar** dedikdə, elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanmayan və siqnalların paylanması və ya səviyyəsinin alçaldılması funksiyalarını yerinə yetirən avadanlıqlar nəzərdə tutulur; məsələn: kabellər, onların uclarına taxılan bağlayıcılar və s. Passiv avadanlıqlara kabellərin keçdiyi yolları – kabel novlarını, mantaj şkafları və dayaqlarını, telekommunikasiya şkaflarını da aid edirlər.

İndi bu avadanlıqlarla daha yaxından tanış olaq. Kompüteri kabel şəbəkəsinə qoşmaq üçün onun **şəbəkə interfeys kartı** (network interface card, NIC) olmalıdır. Ona bəzən, sadəcə, **şəbəkə kartı**, yaxud **Ethernet adapteri** də deyilir. O, ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə şəbəkə kartının olub-olmadığını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın böyüdülülmüşünə oxşayır, yalnız ora telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır.



Şəbəkə kartı

Şəbəkə kabeli (CAT5)

RJ-45 bağlayıcısı

Lokal şəbəkədə olan avadanlıqları bir-birinə birləşdirmək üçün **şəbəkə kabeli** istifadə olunur. Belə kabel kompüterlərlə mərkəzi qurğu arasında siqnalları ötürür. Şəbəkə kabeli rəsmi olaraq **CAT5 kabeli** və ya **5-ci kateqoriyalı kabel** adlandırılır. Sarılmış cütlük kabelinin bu kateqoriyası səkkiz naqıldən ibarətdir və bu naqillər cüt-cüt bir-birinə sarınıb. Bu kabeldən həm telefonların, həm də kompüterlərin qoşulmasına istifadə olunur. Şəbəkə kabelləri rənginə və uzunluğuna görə seçilir. Kabelin hər iki ucunda onu rahat qoşub-açmaq üçün **RJ-45 bağlayıcısı** (konnektor) olur. Hazırda belə kabellərlə qurulmuş və verilənlərin ötürülmə sürtəti 100 Mbit/san olan “ulduzşəkilli” şəbəkələr daha geniş yayılıb. Verilənləri uzaq

məsəfələrə ötürmək üçün *optik lif kabellərindən* istifadə olunur. Bu kabellərdə informasiya işiq şüası vasitəsilə ötürülür.

Mövcud standartla verilənlərin ötürülməsi sürəti 10 Mbit/san, 100 Mbit/san, 1 Gbit/san və 10 Gbit/san müəyyən olunur.

Ola bilər, siz hava limanlarında tətbiq olunan **toparlayıcı** (ingiliscə: *hub*) sözünü eşitmisiniz. Səyahətilər bir yerdən başqa yerə getmək üçün müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcı bənzər şəkildə işləyir. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür, yəni toparlayıcının portuna qosulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.

Kompüterləri “ulduz” sxemi üzrə vahid şəbəkədə birləşdirmək üçün çox zaman *kommutator* və ya *svitç* adlanan qurğular tətbiq olunur. Toparlayıcılardan (hablardan) fərqli olaraq, kommutatorlar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür. Kompüter kommutatorla hər iki ucunda RJ-45 bağlayıcısı olan və “patç-kord” (ingiliscə: *patching cord – birləşdirici ip*) adlandırılan kabel parçası ilə birləşdirilir.



*Kommutatorlar*

Adətən lokal şəbəkədə olan kompüterlər internetə bir rabitə kanalı vasitəsilə bağlanır. Lokal şəbəkəni Internetlə əlaqələndirmək üçün **yönləndirici** və ya **router** lazımdır. Yönləndirici yol polisinə bənzəyir; bu “ağlılı” qurğu şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, başqası başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəlisi (ən qısaşı) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ yollara istiqamətləndirə bilər.

Kompüterləri naqilli şəbəkədə birləşdirmək adətən divarlar və tavan boyu çoxlu kabellərin çəkilməsini tələb edir. Naqilli şəbəkələrdə həm də qurğuların yerləşməsinə müəyyən məhdudiyyətlər yaranır. Ancaq naqilsiz şəbəkələrin belə çatışmazlıqları yoxdur. Minimal fiziki əmək, zaman və material sərf etməklə belə şəbəkələrə kompüterlər və başqa naqilsiz qurğular artırmaq olar.

### Bu maraqlıdır

802.11a protokollarında olan simsiz bağlantı 2.4 GHs tezlikdə işləyir.

Həmin tezlikdə mikrodalğalı sobalar da çalışır. Ona görə də əgər noutbukla sobaya yaxınlaşsanız, bağlantı kəsiləcəkdir.

Tutaq ki, sizə bir serverdən və beş iş stansiyasından ibarət lokal şəbəkə qurmaq üçün qiymət təklifi vermək tapşırılıb. Şəbəkə avadanlıqlarının satışı ilə məşğul olan yerli şirkətlərin saytlarında araşdırma aparın və tələb olunan qiymət təklifini hazırlayın.

Mobil qurğuların (noutbukların, printerlərin və s.) stasionar lokal şəbəkəyə çıxışını təmin etmək üçün çox zaman **simsiz erişim nöqtələrindən** (wireless access point, WAP) istifadə olunur. Simsiz erişim nöqtəsi mövcud naqillsiz və ya naqilsiz şəbəkəyə naqilsiz girişi təmin etmək, yaxud tamamilə yeni naqilsiz şəbəkə yaratmaq üçün nəzərdə tutulmuş baza stansiyasıdır. Bu qurğulardan “qaynar nöqtələr” adlanırlınl sahələrdə – müştərilərə ödənişsiz Internet xidməti göstərilən yerlərdə istifadə olunur. Adətən belə nöqtələr kitabxanalarda, hava limanlarında, iri şəhərlərin küçə kafelərində yerləşir.



Wi-Fi adapteri



Simsiz erişim nöqtəsi



Simsiz yönləndirici


Son zamanlar ev şəbəkələrinin yaradılması zamanı da simsiz erişim nöqtələrinə maraq artıb. Bir mənzil daxilində belə bir şəbəkənin yaradılması üçün bir simsiz erişim nöqtəsi yetərlidir.

Simsiz şəbəkələrin yaradılması zamanı kompüterlərdə **Wi-Fi adapterlərinin** olması zəruridir. Müasir daşınabilir kompüterlər belə adapterlərlə təchiz olunur. Əgər kompüterdə belə bir adapter yoxdursa, onun USB portuna taxılan Wi-Fi adapterindən istifadə etmək olar.



Tipik kompüter şəbəkəsinin sxemi

Şəbəkələrdə müəyyən məqsədlər üçün nəzərdə tutulmuş başqa avadanlıqlara da rast gəlinir; məsələn, şəbəkəni altşəbəkələrə ayırmak və ya lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudan – **körpüdən** istifadə olunur. Bəzən körpü rolunu uyğun program təminatı ilə təchiz olunmuş kompüter də yerinə yetirə bilir. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu olaraq **şəbəkə keçidi**, yaxud **şlüzdən** tətbiq olunur; məsələn, PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün ślüzdən istifadə olunur. Eyni tipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq, ślüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənlərin formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır.



### ARAŞDIRAQ – öyrənək

Tutaq ki, məktəbinizdə simsiz lokal şəbəkə yaratmaq işini sizə tapşırıblar. Belə bir şəbəkəni qurmaq üçün hansı avadanlıqların lazım olduğunu müəyyənləşdirin və həmin şəbəkənin sxemini qurun. Masaüstü kompüterləri bu şəbəkəyə necə qoşacaqsınız?


### Özünüüzü yoxlayın

1. Aktiv şəbəkə avadanlıqları dedikdə nə nəzərdə tutulur?
2. Passiv şəbəkə avadanlıqlarına nə aid edilir?
3. Kabelli şəbəkələr üçün hansı avadanlıqlardan istifadə olunur?
4. Yönləndirici nədir?
5. Simsiz şəbəkə qurmaq üçün hansı avadanlıqlar lazımdır?
6. Simsiz şəbəkələrin hansı üstünlükleri və çatışmazlıqları var?
7. Erişim nöqtəsi nədir?
8. Şəbəkə keçidi ilə körpünün hansı oxşar və fərqli özəllikləri var?
9. Adı masaüstü kompüteri simsiz şəbəkəyə qoşmaq üçün nə lazımdır?

#### 4.3

## KOMPÜTERİN LOKAL ŞƏBƏKƏYƏ QOŞULMASI

- Aşağı sınıflardan sizə tanış olan bu şəkillərdə hansı proses təsvir olunub?
- Bənzər işi yerinə yetirərkən bu üsullardan hansından istifadə edirsınız? Niyə?




Windows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə yaradılması, eləcə də şəbəkə resurslarından (fayllardan, qovluqlardan, printerlərdən, disklərdən və s.) birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. Bu gün, demək olar ki, hər bir evdə Wi-Fi yönləndiricilər olduğundan əlavə avadanlıqlardan istifadə etmədən evdə lokal şəbəkə qurmaq olar.

Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi **işçi qrup** yaratmaq lazımdır.


### ADDIM - ADDIM

#### Windows-da işçi qrupun yaradılması

1. Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi işçi qrup yaratmaq lazımdır. Bunun üçün **<Win + R>** klavişlər kombinasiyasını basın. Run (Çalışdırma) dialog pəncərəsi açılacaq.



2. Open (Aç) sahəsinə **sysdm.cpl** komandasını daxil edin və OK düyməsini çıxıqladın. System Properties (Sistemin özəllikləri) pəncərəsi açılacaq.



3. Workgroup (İşçi qrup) sahəsində kompüterinizin daxil olduğu işçi qrupun adı – WORKGROUP göstərilib. Qrupun adını dəyişmək üçün Change (Dəyişdir) düyməsini çıxıqladın və yeni adı daxil edin (bu zaman yalnız ingilis əlifbasının hərflərindən istifadə edin). Unutmayın ki, işçi qrupun adı şəbəkəyə qoşulacaq bütün kompüterlərdə eyni olmalıdır.
4. Control Panel (İdarəetmə paneli) pəncərəsini açın.



5. Network and Internet (Şəbəkə və Internet) bölümündə View network status and tasks (Şəbəkə durumuna və tapşırıqlarına baxış) bəndini seçin. Açılan Network and Sharing Center (Şəbəkə və paylaşım mərkəzi) pəncərəsində Change advanced sharing settings (Əlavə paylaşım parametrlərini dəyişdir) bəndini seçin.




6. Sonuncu Password protected sharing (Parolla müdafiə paylaşımı) bölümündə Turn off password protected sharing (Parolla müdafiə paylaşımını söndür) variantını seçin və dəyişiklikləri yazıb saxlayın.

Başlangıçda qeyd olunduğu kimi, kompüter şəbəkələrinin yaradılmasında əsas məqsəd şəbəkənin bir bəndində olan resurslardan onun qalan iştirakçıları üçün istifadə imkanı verməkdir. Şəbəkədəki istifadəçilərin kompüterinizdə olan hər hansı qovluğa giri bilməsini istəyirsinizsə, onu birgə istifadəyə açıq etməlisiniz.

#### **ADDIM - ADDIM**

##### **Kompüterdəki qovluqlara və fayllara birgə istifadə hüququnun verilməsi**

1. Siçanın göstəriçisini birgə istifadəyə açacağınız qovluğun üzərində aparın və onun sağ düyməsini çıqqıldadın. Açılan kontekst menyusundan Properties (Özəlliklər) bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq. Sharing (Paylaşım) səhifəsinə keçin.



2. Advanced Sharing (Geniş paylaşım) düyməsini çıqqıldadın. Uyğun dialog pəncərəsi açılacaq.



3. Share this folder (Bu qovluğuga birgə istifadəyə aç) yoxlama sahəsini qeyd edin, sonra isə Permissions (İcazələr) düyməsini çıqqıldadın. Bu qovluq üçün lazımlı bildiyiniz icazələri qeyd edin. Əgər başqa istifadəçilər bu qovluğa yalnız oxumaq icazəsi vermək istəyirsinizsə, heç nəyi dəyişməyin və OK düyməsini çıqqıldadın. Əgər qovluğun adını ümumi istifadə üçün dəyişmək istəyirsinizsə, Share name (Ümumi istifadə adı) sahəsində istədiyiniz adı göstərin.
4. Advanced Sharing pəncərəsində önce Apply (Tətbiq et) düyməsini çıqqıldıdib dəyişiklikləri yadda saxlayın, sonra isə OK düyməsini çıqqıldıdib dialog pəncərəsini qapadın. İndi bu qovluq şəbəkənin bütün istifadəçilərinə açıq olacaq.

### FƏALİYYƏT

Hansısa qovluğa şəbəkədən girişə bağlayın. Bunun üçün yuxarıdakı addımları təkrar edin, ancaq 3-cü addımda Share this folder (Bu qovluğuga birgə istifadəyə aç) yoxlama sahəsinə qoyulan qeyd işarəsini ləğv edin.

### Diqqət!

- Sərt diskı bütövlükdə birgə istifadəyə açmayın. Bu, çox riskli addımdır və əməliyyat sistemi sizə bu haqda xəbərdar edəcək.
- Windows 7 əməliyyat sistemində birgə istifadə ediləsi fayllar üçün Public Documents qovluğu nəzərdə tutulub. Yaxşı olaraq ki, həmin qovluq birgə istifadəyə açasınız və həmin məqsəd üçün nəzərdə tutulan faylları orada saxlayasınız. Həmin qovluq Documents qovluğunun içərisində yerləşir.

### ARAŞDIRAQ – öyrənək

İşlədiyiniz kompüterin adını və onun hansı işçi qrupa daxil olduğunu müəyyənləşdirin. Bu işçi qrupda başqa kompüterlər də varmı? İşçi qrupa daxil olan kompüterlərdən biri sıradan çıxarsa, lokal şəbəkədəki digər kompüterlərə bunun hansı təsiri ola bilər?

### Özünüüzü yoxlayın

- İşçi qrup nədir?
- Qovluqları və ya faylları nə üçün birgə istifadəyə açırlar?
- Birgə istifadəyə açılmış qovluğun simgesi adı qovluğun simgəsindən nə ilə fərqlənir?
- Nə üçün sərt diskı bütövlükdə birgə istifadəyə açmaq təhlükəlidir?

#### 4.4

## ŞƏBƏKƏ QURĞULARINDAN BİRGƏ İSTİFADƏ

- Bu iş yerlərinin hansında kompüter şəbəkəsi daha düzgün qurulub? Niyə?



Şəbəkədə birləşmiş kompüterlər hər hansı kompüterə qoşulmuş müxtəlif qurğulardan – sərt disklərdən, CD və DVD disksürənlərdən, skanerlərdən, printerlərdən, modemlərdən və başqa qurğularдан birgə istifadə edə bilər. Çox zaman lokal şəbəkələrdə yalnız bir ümumi printer olur. Şəbəkəyə qoşulmuş istənilən istifadəçi (kompüter) sənədləri çap etmək üçün həmin printerə göndərə bilər.

Kompüterinizə qoşulmuş printerin şəbəkədə birgə istifadəyə açılması qovluqda olduğu kimi aparılır.

### ADDIM – ADDIM

#### Windows 7 əməliyyat sistemində fayl və printerlərin birgə istifadəyə açılması


- Start menyusunu açın və İdarəetmə paneli (Control Panel) bəndini seçin.



2. Network and Internet (Şəbəkə və İnternet) bölümünü daxil olun.



3. Network and Sharing Center (Şəbəkə və paylaşım mərkəzi) bəndini çıqqıldıdan.  
4. Change advanced sharing settings (Əlavə paylaşım parametrlərini dəyiş) bəndini çıqqıldıdan.




5. Turn on file and printer sharing (Fayl və printerləri ortaqlı istifadəyə aç) bəndini qeyd edin və sonra Save changes (Dəyişiklikləri saxla) düyməsini çıqqıldıdan.




## ADDIM - ADDIM

### Windows 7 əməliyyat sistemində şəbəkə printerinə qoşulma

1. Start menyusunu açın və Devices and Printers (Qurğular və printerlər) bəndini seçin.
2. Siçanın göstəricisini ümumi istifadəyə açmaq istədiyiniz printerin üzərinə aparın, sağ düyməni çiqqıldadın və açılan menyudan Printer properties (Printerin özəllikləri) bəndini seçin.



3. Açılan pəncərənin Sharing (Paylaşım) səhifəsinə keçin. Share this printer (Bu printeri ümumi istifadəyə aç) sahəsini qeyd edin, sonra Apply (Tətbiq et) və OK düymələrini çiqqıldadın.



4. İndi printer ümumi istifadəyə açıq olmanı bildirən kiçik simgə ilə işaretlənəcək.



### ARAŞDIRAQ – Öyrənək

Verilmiş şəbəkələri müqayisə edin. Onlar lokal şəbəkələrin hansı növünə aiddir? Hər şəbəkədə printerdən birgə istifadə necə həyata keçirilib? Sizcə, bu şəbəkələrdən hansı daha effektlidir?



### Özünüyü yoxlayın

1. İdarəetmə panelini açmaq üçün nə etmək lazımdır?
2. Şəbəkəyə qoşulmuş kompüterinizin hansı qurğularını başqa istifadəçilərlə paylaşmaq olar?
3. Printeri şəbəkədə birgə istifadəyə necə açmaq olar?
4. Əgər kompüterlər binanın müxtəlif mərtəbələrində yerləşirsə, onlar eyni bir printerdən istifadə edə bilərmi?
5. Daha hansı qurğulardan şəbəkədə birgə istifadə etmək olar?
6. Resurslardan birgə istifadənin hansı üstünlükləri var? Sizecə, bunun mənfi cəhətləri də varmı?

## 4.5

# KOMPÜTERİN FİZİKİ OLARAQ İNTERNETƏ BAĞLANMASI

- Fiziki bağlantı dedikdə nə nəzərdə tutulur?
- Evdə və ya məktəbdə Internetə bağlanmaq üçün şəkildə verilmiş üsulların hansından istifadə edirsınız?

## FƏALİYYƏT

Belə bir cədvəl hazırlayın və onu doldurun:

Nö	Suallar	Məktəbdə	Evdə
1.	Hansi provayderin xidmətindən istifadə edirsiniz?		
2.	Internetə hansı üsulla bağlanmışınız?		
3.	Bağlantı sürəti neçədir?		
4.	Aylıq nə qədər pul ödəyirsiniz?		

- Internetin sürəti sizi qane edirmi?
- Internetin hansı xidmətindən daha çox istifadə edirsiniz?

Internetdə işləmək üçün bir neçə şeyin olması vacibdir:

- kompüterin Ümumdünya şəbəkəsinin hər hansı bəndinə fiziki bağlanması;
- daimi və ya müvəqqəti IP ünvanın alınması;
- xüsusi program təminatının quraşdırılması və köklənməsi.

Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara **Internet xidmətləri təminatçısı** və ya, sadəcə, **provayder** deyilir.

**Diqqət!** "Provayder" termini ingiliscə "provider" – "təminatçı" sözündəndir; Internet xidmətləri təminatçısı – Internet Service Provider (ISP).

## Sözlük

- Internet xidmətləri təminatçısı
- Kommutasiyalı bağlantı
- Genişzolaqlı texnologiya
- ADSL
- Kabel televiziyası şəbəkəsi
- "Wi-Fi zonası"
- Pekr rabbitəsi

Kompüteri internetə fiziki bağlamağın çoxlu üsulları vardır ki, onlardan ən geniş yayılmış adı telefon xətti vasitəsilə qoşulmadır. Belə qoşulmaya **kommutasiyalı bağlantı** (ingiliscə **modem**) deyilir. Provayderlər abunəçilərin Internetə çıxışını təmin etmək üçün **modem** vasitəsilə istifadə edirlər. Modem ortaqlığı istifadəçilərin

bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupudur və onların sayı nə qədər çox olarsa, istifadəçilərin zəng edib Internetə çıkış alması da bir o qədər asanlaşır (bir modem məşğuldursa, zəng o biri modemə yönəldilir və s.). Kommutasiyalı bağlantıda istifadəçinin modemi olmalıdır və bu modem telefon aparatına paralel olaraq xəttə birləşdirilməlidir. Kompüterə quraşdırılmış xüsusi program vasitəsilə provayderin verdiyi və modem ortaqlığına qoşulmuş hər hansı telefon nömrəsi

yığılır. Adətən, provayderdən alınmış istifadəçi adının və parolunun da daxil edilməsi tələb olunur. Hər şey uğurlu alıñsara, yəni modem ortaqlığı ilə bağlı alıñsara, kompüteriniz Internet şəbəkəsinin bir bəndi olur.



Kommutasiyalı bağlantı nə qədər sadə və geniş yayılmış olsa da, müəyyən çatışmazlıqlara malikdir. Birinci, modemi provayderlə bağlayan telefon xətti Internetdə olduğunuz müddətdə məşğul olur. İkinci, belə bağlantında verilənlərin ötürülmə sürəti ən çox 56 Kbit/saniyə olur.

Son zamanlar Internet kommutasiyalı bağlantı vasitəsilə qoşulmanın bir növündən – mobil rabitə şəbəkəsi üzərindən qoşulmadan tez-tez istifadə olunur. Mobil telefonu modem kimi istifadə etməklə istifadəçi dünyadan istənilən yerindən internetə asanca qoşula bilər.

Adı telefon xəttindən istifadə etməklə internetə daha yüksək sürətlə də qoşulmaq mümkündür. **ADSL (Asymmetric Digital Subscriber Line – asimmetrik rəqəmli abunəçi xətti)** adlandırılan bu yeni texnologiya internet rabitə vasitələrinin xDSL ailəsinə, **genişzolaqlı** texnologiyalar sinfinə aiddir. Bu texnologiyada verilənlərin ötürülməsində səs (danışışq) üçün ayrılmış tezliklər zolağından yuxarıda yerləşən (4 KHz-dən yuxarı) diapazondan istifadə olunur, buna görə də adı telefon trafikini və verilənləri eyni bir rabitə xətti ilə ötürmək olur.

ADSL texnologiyası ilə qoşulma sxemi belədir: abonentin olduğu yerdə ADSL-modem quraşdırılır və o, telefon aparatına paralel qoşulur (bəzən xüsusi tezlik böülüdürcüsü – *splitter* gərəkli olur). ATS tərəfdə abonentin telefon xətti *DSLAM* (DSL Access Multiplexor) avadanlığına bağlanır. Verilənlərin alınmasında mümkün maksimal sürət (8 Mbit/san) konkret telefon xəttinin xarakteristikalarından asılı olur. Xətt nə qədər qısa, kabelin telinin kəsimi (diametri) nə qədər böyük olarsa, maksimal sürəti almaq ehtimalı da böyük olur.




Splitter yüksək tezlikli kanalları bir-birindən ayırmak və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulub. ADSL-splitter bir telefon xəttində ADSL-modem və danışışq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə mane olmur və nəticədə istifadəçi bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. ADSL-splitter səs siqnallarının tezliyini (0.3 – 3.4 kilohers) və ADSL-modemin tezliyini (26 kilohers – 1.4 meqahers) bir-

birindən ayırrı. Nəticədə iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Korpusu, adətən, ağ plastmasdan hazırlanır və üzərində kabelləri taxmaq üçün 3 yuva olur: onlar uyğun olaraq "Line" (xətt), "Phone" (telefon), "ADSL" (yaxud "Modem") kimi işarələnir. "Line" adlı yuvaya qoşulan kabelin o biri ucu telefon xəttinə qoşulur. "Phone" yuvasına taxılan kabel splitteri telefon aparatı ilə birləşdirir. "ADSL" (və ya "Modem") adlanan yuva isə kompüterə qoşulmuş modemlə birləşmə üçün nəzərdə tutulub. Qoşulmalar düzgün qaydada aparılıbsa, İnternetdə işləyərkən telefon danışqlarından da istifadə edə bilər.



Adı telefon xəttinin olmadığı yerlərdə İnterneta bağlanmasıın başqa bir növündən – **kabel televiziyası şəbəkəsi** vasitəsilə qoşulmadan istifadə etmək olar. Bu texnologiyada qoşulma sxemi belədir: kabel televiziyası mərkəzinin standart yayım qurğusu verilənlərin ötürülməsi üçün *baş modem* adlandırılan xüsusi qurğuya, sonra isə yönəldirici vasitəsilə yüksəksürətli Internet kanalına qoşulur. Bundan sonra istifadəçinin kompüterində istənilən şəbəkə kartı quraşdırılır və o xüsusi kabel modemi ilə əlaqələndirilir, modem isə öz növbəsində antena çıxışına birləşdirilir. Televizora əlavə qurğu qoşmaqla belə bağlıtı vasitəsilə adı televiziya kanallarına baxmaq da mümkündür.



Son zamanlar Internetə qoşulmaq üçün GPRS, Wi-Fi, WiMAX kimi simsiz texnologiyalar daha populyar olub. Onların başlıca üstünlüyü konkret iş yerinə



"bağlanıb qalmadan" müxtəlif mobil qurğular (noutbuklar, cib kompüterləri, "smartfonlar" və s.) vasitəsilə Internetdə işləmək imkanının olmasına təsdiq edilir. Bu gün Internetə belə çıxış imkanı "Wi-Fi zonası" adı altında hava limanlarında, restoranlarda, kafelərdə və başqa ictimai yerlərdə gerçəkləşdirilib; getdikcə daha çox təhsil müəsissəsi, iri təşkilatlar öz əməkdaşları üçün belə imkanlar yaradırlar.

Bəs telefon və ya kabel televiziyası şəbəkəsinin olmadığı uzaq yaşayış məntəqələrində Internetə necə bağlanmalı? Təbii ki, belə yerlərdə uyğun xidməti göstərəcək provayder haqqında heç danışmağına dəyməz. Belə hallarda, adətən, başqa bir rabitə növündən – **peyk rabbitəsindən** istifadə olunur. Burada işləmək üçün yalnız bunlar tələb olunur: antenəni quraşdırmaq üçün yer, peykə birbaşa görünüş və elektrik enerjisi ilə təchizat mənbəyi.

Verilənlərin peyk vasitəsilə mübadiləsinin iki üsulu vardır:

- *biryönlü*, yaxud *asimetrik* – verilənlərin qəbulu üçün peyk kanallından, verilişi üçünsə mümkün yerüstü kanalların hər hansı birindən istifadə olunur;
- *ikiyünlü*, yaxud *simmetrik* – verilənlərin həm qəbulu, həm də verilişi üçün peyk kanallarından istifadə olunur.



### ARAŞDIRAQ – öyrənək

3G, 4G və 5G texnologiyaları barədə məlumat toplayın. Onların fərqli cəhətlərini araşdırın. Ölkəmizdə bu texnologiyalar nə vaxtdan tətbiq olunur?

### Özünüyü yoxlayın

1. Provayder kimdir və hansı funksiyaları yerinə yetirir?
2. Kompüteri internetə fiziki bağlamağın bir neçə üsulunu sadalayın.
3. Kommutasiyalı bağlantı nə deməkdir və necə qurulur?
4. ADSL hansı texnologiyalar sinfinə aiddir və niyə?
5. Splitterdən hansı məqsəd üçün istifadə olunur?
6. Peyk rabbitəsində verilənlər hansı üsullarla ötürülür?
7. Wi-Fi, WiMAX texnologiyaları bir-birindən nə ilə fərqlənir?

## 4.6 ƏMƏLİYYAT SİSTEMİNİN KÖMƏYİ İLƏ İNTERNETƏ QOSULMA

Modemlər, şəbəkə kartları, telefon və ya televiziya kabelləri, eləcə də başqa avadanlıqlar internetə fiziki bağlanmanı təmin edir. Bundan başqa, program vasitəsilə bağlanma da zəruridir, çünki internete çıxış üçün telefon nömrəsi, istifadəçinin provayderdən aldığı ad, parol və başqa məlumatlar kompüter sisteminə program vasitəsilə verilir.

- Sizcə, nəyə görə ADSL modem vasitəsilə internetə birbaşa bağlantı yaratmaq olmur?
- Bağlantının sürəti telefon xəttinin fiziki göstəricilərindən asılıdır mı?

### ADDIM - ADDIM

#### İnternetə ADSL-modem vasitəsilə bağlanma

- Start menyusunu açın və Control Panel (İdarəetmə paneli) bəndinə daxil olun.



- Sonra Network and Internet (Şəbəkə və İnternet) bölümündə View network status and tasks (Şəbəkə durumuna və tapşırıqlarına baxış) bəndini seçin. Aşağıdakı pəncərə açılacaq.

The screenshot shows the 'View your basic network information and set up connections' window. At the top, there's a diagram showing a computer icon connected to a local network icon, which is then connected to a globe icon labeled 'Internet'. Below this, there are sections for 'View your active networks' and 'Change your networking settings'.

**View your active networks**

- HP-PC (This computer)**: Represented by a computer monitor icon.
- min.edu.local**: Represented by a park bench icon. It is listed as a 'Public network'.
- Internet**: Represented by a globe icon.

**Access type:** Internet  
**Connections:** Local Area Connection

**Change your networking settings**

- Set up a new connection or network**: Represented by a plus sign icon. Description: Set up a wireless, broadband, dial-up, ad hoc, or VPN connection; or set up a router or access point.
- Connect to a network**: Represented by a network icon. Description: Connect or reconnect to a wireless, wired, dial-up, or VPN network connection.

3. Set up a new connection or network (Yeni bağlantı və ya şəbəkə qurun) bəndini çıqqıldadın. Yeni pəncərə açılacaq.


Choose a connection option



**Next** **Cancel**

4. Connect to the Internet (İnternetə bağlan) və sonra Next düyməsini çıqqıldadın.

How do you want to connect?



5. Broadband (PPPoE) variantını seçin.

Type the information from your Internet service provider (ISP)

User name:

Password:

Show characters

Remember this password

Connection name:


Allow other people to use this connection

This option allows anyone with access to this computer to use this connection.

I don't have an ISP

**Connect** **Cancel**

6. Provayderdən aldığınız məlumatları (istifadəçi adını və parolu) uyğun sahələrə daxil edin. Daxil etdiyiniz informasiyanın düzgünlüyünə əmin olun və Connect (Bağlantı qur) düyməsini çıqqıldıdan. Əgər daxil etmiş olduğunuz bütün məlumatlar düzgün olarsa, aşağıdakı pəncərə açılacaq və siz indi internetdə "gəzişə" bilərsiniz.



İnternetə kommutasiyalı modem vasitəsilə bağlanmaq yuxarıdakı alqoritmdəki kimidir. Sadəcə, 5-ci addımda Broadband (PPPoE) variantının əvəzinə Dial-up variantını seçmək lazımdır.

#### **ARAŞDIRAQ – Öyrənək**

Ölkəmizdə İnternetdən istifadənin vəziyyəti ilə bağlı məlumat toplayın və qısa hesabat hazırlayıñ. Hesabatda aşağıdakı suallara və lazım bildiyiniz başqa suallara cavab verməyə çalışın:


Əhalinin neçə faizi İnternetdən istifadə edir? Daha çox istifadəçi faizi əhalinin hansı yaşı qrupuna aiddir? Məktəb yaşı uşaqların arasında istifadə səviyyəsi necədir? Genişzolaqlı bağlantı vasitəsilə Internetə qoşulanlar nə qədərdir? Hansı bölgelərdə hələ də kommutasiyalı bağlantından istifadə olunur?

#### **Özünüyü yoxlayın**

1. ADSL qisaltmasının açılışı nədir?
2. İstifadəçi adı və parolu kim müəyyən edir?
3. Kommutasiyalı bağlantından genişzolaqlı bağlantıya keçmək üçün yeni modem lazımdır mı?
4. Evinizdə Internet bağlantısı varsa, onun sürətini və aylıq ödənişin məbləğini öyrənin.

## ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. Kompüter şəbəkələrinin hansı faydaları var?
2. "İnternet" və "Dünya hörümçək toru" anlayışlarının hansı fərqi var?
3. Hansı qurğu iki müxtəlif növ şəbəkəni bir-birinə bağlayır?
  - a) qovşaq
  - b) körpü
  - c) şəbəkə keçidi
  - d) yönləndirici
4. Simsiz şəbəkələrin hansı üstünlükləri və çatışmazlıqları var?
5. VPN qısaltmasının açılışı nədir və belə şəbəkədən hansı halda istifadə olunur?
6. Bu mülahizələrdən hansı doğru deyil?
  - a) Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya lokal şəbəkələri birləşdirmək) üçün qurğudur.
  - b) Yönləndirici qəbul etdiyi paketləri mövcud marşrutların ən səmərəlisi üzrə göndərir.
  - c) PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şəbəkə kecidindən (şlüzdən) istifadə olunur.
  - d) Toparlayıcılar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür.
7. Şəbəkə resursları dedikdə nə nəzərdə tutulur və onların birgə istifadəyə açılması nə deməkdir?
8. Genişzolaqlı bağlantının kommutasiyalı bağlantından hansı üstünlükləri var?
9. Sizcə, tədqiqatçılar dünyanın ucqar nöqtələrində internetə bağlanmaq üçün hansı vasitədən istifadə edirlər?
10. Windows əməliyyat sistemində internet bağlantısının tənzimlənməsi İdarəetmə panelinin hansı bölümündə aparılır?



# 5



## WEB-PROQRAMLAŞDIRMA

- 5.1.** Veb-proqramlaşdırma nədir
- 5.2.** Hipermətni nişanlama dili – HTML
- 5.3.** Saytin tərtibatının özəllikləri
- 5.4.** Cədvəllər və istinadlar



Internetin ən populyar xidmətlərindən olan “Dünya hörümçək toru”nun (World Wide Web, WWW) əsası ötən əsrin 80-ci illərinin sonunda Cenevrədə Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) qoyulub. Bu xidmət alımların istənilən tipli informasiyanı sürətlə bir-birinə ötürməsi üçün bir universal mühit kimi düşünülüb. Elə bir mühit ki, orada **istinadlar** dünyanın istənilən yerində yerləşən **hipermətn obyektlərini** göstərə bilsin. Nəticədə WWW sisteminin özü, hipermətnin nişanlama dili **HTML** (HyperText Markup Language) və **birformalı resurs göstəricisinin** (Uniform Resource Locator, URL) köməyi ilə ünvanlama üsulu işlənib hazırlandı. Bundan başqa, **vəb-səhifələrə** baxmaq üçün ilk program – **brauzer**, ilk **vəb-server** yaradıldı və onların qarşılıqlı əlaqəsi üçün protokol – **HTTP** (HyperText Transfer Protocol) işlənib hazırlandı.

- 1.** WWW nədir?  
a) veb-brauzer  
c) protokol  
b) internet xidməti  
d) veb-sayt

**2.** Hipermətn necə mətnidir?  
a) mürəkkəb  
c) formatlanmış  
b) istinadlı  
d) formatlanmamış

**3.** HTML dilində hazırlanmış sənəd (fayl) necə adlanır?  
a) veb-səhifə  
c) veb-brauzer  
b) veb-sayt  
d) hiperistinad

**4.** Bunlardan hansı brauzer programı deyil?  
a) Internet Explorer  
c) Google Chrome  
b) Skype  
d) Opera

**5.** Bir-biri ilə əlaqəli veb-səhifələrin yığınına nə deyilir?  
a) protokol  
c) sayt  
b) hiperistinad  
d) brauzer

**6.** HTML-in yaradıcısı kimdir?  
a) Cork Bul  
c) Quido van Rossum  
b) Tim Berners-Li  
d) Bill Geyts

**7.** HTML dilində göstəriş necə adlanır?  
a) deyim  
c) operator  
b) komanda  
d) teq

**8.** Hansı qısaltma Internet resurslarının rəsmi ünvanını bildirir?  
a) URL  
c) HTTP  
b) HTML  
d) DNS

**9.** Proyayderlərin saytlara göstərdiyi xidmət necə adlanır?  
a) servis  
c) texniki dəstək  
b) marketinq  
d) hostinq

**10.** Domen adı nədir və Azərbaycana məxsus domen hansıdır?

## 5.1 WEB-PROQRAMLAŞDIRMA NƏDİR

- Veb nə deməkdir?
- Sizcə, veb-proqramlaşdırma dedikdə nə nəzərdə tutulur?



Bildiyiniz kimi, internetin çoxsaylı xidmətləri var və onlardan ən məşhuru **WWW** (World Wide Web – “Dünya hörmətənək toru”) xidmətidir. Bu xidməti *hipermətnə* əsaslanan *paylanmış informasiya sistemi* kimi təyin etmək olar; burada “paylanmış” sözü onu bildirir ki, veb-brauzerinizin əks etdirdiyi verilənlər qonşu kompüterdən də götürülə bilər, dünyanın o biri başındaki serverdə də yerləşə bilər; məsələn, bir serverdə yerləşdirilmiş *vəb-səhifədə* tamamilə başqa serverdə saxlanılan qrafik faylin dəqiq ünvanını göstərməklə ona istinad vermək olar və həmin qrafik görüntüsü verilmiş *vəb-səhifədə* əks etdirilə bilər.

### FƏALİYYƏT

1. Brauzerinizdə [www.icherisheher.gov.az](http://www.icherisheher.gov.az) ünvanına daxil olun və baş səhifədə

 United Nations Educational, Scientific and Cultural Organization düyməsini tapıb çıqqıldıadin. Brauzerin yeni səhifəsi və orada YUNESKO-nun saytı açılacaq. Bu saytin ünvanını brauzerin ünvan zolağından köçürün.

2. Brauzerin başqa səhifəsində [www.speedguide.net/ip/](http://www.speedguide.net/ip/) səhifəsini açın və **Search IP address or hostname** sahəsinə [www.icherisheher.gov.az](http://www.icherisheher.gov.az) daxil edərək uyğun saytin olduğu serverin harada yerləşdiyini öyrənin.
3. **Search IP address or hostname** sahəsinə YUNESKO-nun saytinin ünvanını ([en.unesco.org](http://en.unesco.org)) daxil edərək həmin saytin olduğu serverin harada yerləşdiyini öyrənin.

- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytı ilə ondan istinad edilən YUNESKO-nun saytı eyni serverdəmi yerləşir?
- Sizcə, nə üçün bəzi yerli şirkətlər öz saytlarını başqa ölkələrdəki serverlərdə yerləşdirir?


WWW-da informasiya veb-səhifələr şəklində təqdim edilir. **Veb-səhifədə** adı mətn və ya hipermətn, eləcə də istənilən başqa növ verilənlər, o cümlədən qrafika, musiqi və ya video ola bilər. Bundan başqa, veb-səhifədə onun yerləşdiyi serverdə və ya Internetdəki hər hansı serverdə saxlanılan başqa veb-səhifələrə istinadlar yerləşdirilə bilər.

#### AÇAR sözlər

- Veb-səhifə
- Hipermətn
- İstinad
- Veb-sayt
- Veb-server
- Brauzer
- Texniki tapşırıq
- Veb-proqramlaşdırma

#### Tarix

"Hipermətn" terminini ilk dəfə 1969-cu ildə amerikalı sosioloq, filosof və informasiya texnologiyaları sahəsində bir sıra "ilklərin" müəllifi **Ted Nelson** (1937) təklif edib. Hipermətn şəklində hazırlanmış informasiya ilə yalnız kompüterdə işləmək olar. Onun kağız üzərində dəqiq surətini almaq mümkün deyil. (Şəkildə Hypertext Editing System – HES programı nümayiş etdirilir. Broun Universiteti, ABŞ, 1969)



də layihənin uğurlu olması məhz bu işlərin nə dərəcədə bacarıqla görüləməsindən asılı olur. Bu mərhələnin nəticəsində texniki tapşırıq hazırlanır.

**Hipermətn** başqa sənədlərə istinadların olduğunu mətnidir. Bəs hipermətn adı məndən nə ilə fərqlənir? Ensiklopedik lügəti yada salın. Hər hansı anlayışı izah edən məndə bu lügətdə izahı olan hər hansı sözə rast gəlinirsə, onda həmin söz **seçdirilir**; siz həmin sözü tapa və uyğun mətni oxuya bilərsiniz. Belə seçdirilmiş sözə, adətən, **istinad** deyilir. İstinad seçdirilmiş söz və ya sözlər haqqında əlavə informasiya almağa imkan verir. Hipermətn də belə təşkil olunub.


Adı mətnin oxunma texnikasına görə, bir səhifə oxunduqdan sonra növbəti səhifəyə keçilir. Hipermətn texnologiyasında isə heç bir oxuma ardıcılılığı yoxdur: hiperistinaddan istifadə etməklə bir səhifədən başqasına asanlıqla keçmək mümkündür. Çox zaman istinad mətnin rəngini fərqləndirmək, yaxud altından xətt çəkməklə seçilir. Bu halda həmin istinada **hiperistinad**, yaxud **hiperəlaqə** deyilir. Ayrıca söz, cümlə, yaxud qrafik obyekt hiperistinad ola bilər. Siyanın göstəricisini hiperistinadın üzərinə apardıqda göstərici formasını dəyişir.

Veb-səhifələr WWW-da **veb-serverlərdə** bir-biri ilə əlaqəli şəkildə yerləşdirilir. Veb-səhifələrin belə əlaqəli yiğinənə **veb-sayt** deyilir. Veb-sayt ayrıca bir şəxsə və ya quruma aid ola bilər.

Sayıtin hazırlanmasında müxtəlif ixtisaslı insanlar – dizaynerlər, proqramçılar, menecerlər iştirak edirlər. İri şirkətlərdə hər kəs öz işi ilə məşğul olur. İstənilən halda veb-layihə bir neçə mərhələdən ibarətdir:

**1. Layihələndirmə.** Bu mərhələni layihənin meneceri həyata keçirir. Burada layihə haqqında ətraflı məlumat toplanılır, qarşıya müəyyən məqsədlər qoyulur və bündə planlaşdırılır. Bütövlük-

- 2. Dizaynın hazırlanması.** Dizayner texniki tapşırıqda irəli sürülmüş ideyaları səhifələrin eskitzləri şəklində gerçəkləşdirir. Sifarişçiye gələcək saytin bir neçə (adətən, üç) dizayn variantı təqdim olunur.
- 3. Səhifələrin maketlərinin qurulması.** Dizayn-maket əsasında HTML dilində şablon səhifələrin maketi yaradılır.
- 4. Servislərin programlaşdırılması.** Statik mətn və qrafik informasiya ilə yanaşı, saytda müxtəlif interaktiv servislər – istifadəçilərin qeydiyyatı üçün formalar, qonaq kitabları və başqa formalar ola bilər. Onların yaradılması ilə programçı məşğul olur.
- 5. Saytin nəşri və onun informasiya ilə doldurulması.** Bu mərhələdə yaradılmış karkas uzaq serverə köçürürlər və sayta mətnlər daxil edilməyə başlanılır. Bunun üçün professional saytlar *məzmunun idarəolunma sistemləri* ilə təchiz olunur. Bu sistemlərin köməyi ilə HTML dilində heç nə bilməyənlər də sayta informasiya əlavə edə bilir.
- 6. Layihənin müsayiət olunması.** Hər bir sayt təbliğ olunmalıdır, yəni onun populyarlığı yüksəldilməlidir. Bu, birdəfəlik deyil, planlı iş olmalıdır. Burada sayta daxil olanların sayı izlənilir, onların sayt haqqında fikirləri toplanılır, məzmunu dəyişikliklər edilir, yeni informasiyalar daxil olunur.



Sual oluna bilər: Ümumiyyətlə, sayt nəyə gərəkdir və o nə üçün yaradılır? Səbəblər müxtəlif ola bilər.

- Bəzi şirkətlər internetə qazanc mənbəyi kimi baxır. Bu gəlir malların, xidmətlərin satışından və reklamlardan əldə oluna bilər.
- Bir çox şirkətlər internet-layihələrə öz mal və xidmətlərinin reklam olunmasının bir elementi kimi baxır. Onlar gəliri dolayısı ilə əldə etməyi planlaşdırırlar. Belə ki, onlar hesab edirlər ki, insanlar sayta daxil olmaqla zəruri informasiyanı alacaq, bundan sonra birbaşa şirkətə müraciət edərək sifarişlərini verəcəklər.
- Bəzi Internet-layihələrin yaradılmasında, ümumiyyətlə, heç bir gəlir qazanmaq məqsədi güdülmür (məsələn: hər hansı futbol klubunun fanatlarının saytı).

Bəs layihə nə haqqında olacaq? Onun yaradılmasında məqsəd nədir? Layihə kimlər üçün nəzərdə tutulub? Bu mövzuda hansı saytlar fəaliyyət göstərir? Saytda

hansı materialların yerləşdirilməsi planlaşdırılır? Sayt hansı bölmələrdən, xidmətlərdən ibarət olacaq? Bu və digər suallara texniki tapşırıqda cavab verilir. **Texniki tapşırıq** layihənin ətraflı təsvir olunduğu sənəddir.

#### ARAŞDIRAQ – **öyrənək**

1. [www.icherisheher.gov.az](http://www.icherisheher.gov.az) saytını araşdırın və strukturunu çəkin. Hansı informasiya modelindən – cədvəl, ağac, yoxsa qraf modelindən istifadə etdiniz? Saytin təsvirini verin və orada texniki tapşırıqda qoyulan sualları əhatə etməyə çalışın.
2. Veb-səhifələr yaratmaq üçün çoxlu alətlər – redaktorlar mövcuddur. Bu redaktorları iki qrupa ayıırlar: vizual redaktorlar və mətn redaktorları. Onlardan hansını seçməyi özünüz müəyyənləşdirməlisiniz.  
Belə redaktorlardan olan **HTMLWriter**, **HTMLAssistant**, **WebEdit**, **HomeSite** haqqında məlumat toplayın və onlardan daha üstün hesab etdiyiniz birini seçin. Seçiminizi əsaslandırın.

Veb-səhifələrin, daha dəqiqi, veb-saytların işlənib hazırlanması ilə programlaşdırmanın **vəb-proqramlaşdırma** adlanan istiqaməti məşğul olur. Veb-tehnologiyalarla işləmək üçün xüsusi **vəb-proqramlaşdırma dilləri** vardır.

Əslində, HTML dili programlaşdırma dili deyil, ona görə də bu dildə işləyən şəxsi **programçı** (programmer) deyil, **dizayner** (designer), yaxud **gelişdirici** (developer) adlandırılmaq daha doğru olardı.

Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə eyni cür eks etdirmir. Onların görünüşü şriftlərə, rənglərə, ölçülərə və başqa parametrlərə görə fərqlənir. Buna görə də HTML-sənədə fiziki deyil, məntiqi sənəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin görünüşü ona baxılan programdan və kompüterin sinfindən asılı olaraq dəyişir.

#### Özünüyü yoxlayın

1. Veb-səhifə ilə veb-saytin fərqi nədədir?
2. Hipermətn nədir və onda nələrin olması vacibdir?
3. Veb-səhifələri eks etdirən proqramlar necə adlanır?
4. Veb-layihələrin hazırlanması hansı mərhələlərdən ibarətdir?
5. Veb-sayt layihəsinin texniki tapşırıqında hansı məsələlər eks olunmalıdır?

## 5.2 HİPERMƏTNİ NİŞANLAMA DİLİ – HTML

- Notepad programı nə üçündür?
- Teq nədir?



Veb-səhifələr **hipermətni nişanlama dili** (HyperText Markup Language, HTML) vasitəsilə yaradılır. HTML ("eyç-ti-em-el", yaxud "haş-ti-em-el" kimi tələffüz olunur) "Dünya hörümçək toru"nun dilidir. Hər dəfə veb-səhifəni açarkən, əslində, HTML dilində yazılmış sənəd açılmış olur. Bütün veb-sənədlər HTML dilinin köməyi ilə formatlanmışdır və sənədin bir səhifəsindən digərinə keçmək üçün nəzərdə tutulmuş hiperistinadlar da HTML dilinin vasitəsilə yaradılmışdır. Veb-səhifələrdə rast gəlinən rəngli şəkilləri, doldurmaq üçün nəzərdə tutulan müxtəlif formaları və qaçan sətirləri də HTML dilinin sayəsində görmək olur.

### ADDIM – ADDIM 1

#### Mətn redaktorunda ən sadə veb-səhifənin yaradılması

1. Notepad programını başladın.
2. Aşağıdakı mətni daxil edin.

```
<HTML>
<HEAD>
<TITLE> İlk addımlar </TITLE>
</HEAD>
<BODY>
Mənim ilk HTML-sənədim
</BODY>
</HTML>
```

3. File⇒Save as menyu komandasından istifadə edin və fayla ad verməklə (məsələn: **index.htm**) onu istədiyiniz qovluqda saxlayın. Bu zaman Save as dialoq pəncərəsinin Encoding siyahısında Unicode variantını seçin.
4. Faylı saxladığınız qovluğa keçin və siyanın göstəricisini həmin faylın üzərinə aparıb sağ düyməni basın. Açılan kontekst menyusundan Open with bəndini, sonra isə brauzer programını (məsələn: Google Chrome) seçin.
5. Brauzer başladılacaq və pəncərədə *Mənim ilk HTML-sənədim*, başlığında isə *İlk addımlar* yazılı görüñəcək.

- HTML dili
- Teq
- Açıq teq
- Qapadan teq
- Veb-səhifənin başlığı
- Veb-səhifənin gövdəsi

HTML dili baxımından hipermətn xüsusi nişanlama kodları olan mətnidir. Adətən "nişanlama kodu" əvəzinə "teq" terminindən istifadə olunur. **Teqlər** mətnin brauzerde əksolunma qaydasını müəyyənləşdirən göstərişlərdir. Teq həmişə açan kǔnc mötərizə (< işarəsi) ilə başlayır və bağlayan kǔnc mötərizə (> işarəsi) ilə bitir. Teqin yazılışında böyük və kiçik hərflərin fərqi yoxdur, yəni <body>, <boDy> və ya <BODY> eyni teqlərdir.

HTML dilinin köməyi ilə uzantısı .html, yaxud .htm olan mətn faylı yaradılır. Belə fayla **HTML-fayl** deyilir. Aşağıdakı şəkildə veb-səhifə və ona uyğun HTML-fayl göstərilmişdir.



```

<!DOCTYPE html>
<html lang="az">
<head>
    <title>Korxutlu Prezidenti xanum Kəlinən Qrahə-Eltarəvçin rəsmi qəzilənmə mərasimini nüshəxəcta keçirən 11-ci Növbəti Azərbaycan Prezidenti İlham Əliyevin nitqi</title>
    <meta charset="utf-8"/>
    <meta content="width=device-width, initial-scale=1.0" name="viewport"/>
    <link href="manifest.json" rel="manifest"/>
    <meta content="https://static.president.az/assets/president-administration-1d9d20081b91312ca" href="https://static.president.az/icon/icon"/>
    <link href="https://static.president.az/icon/icon" rel="icon" type="image/icon"/>
    <link href="https://static.president.az/assets/application-f1e0.css" media="screen" rel="stylesheet"/>
    <link href="https://static.president.az/assets/fonts-aded75b.css" media="screen" rel="stylesheet"/>
    <link href="https://static.president.az/assets/css/default.css" media="screen" rel="stylesheet"/>
</head>
<body>
    <header class="main-header main-header--remove-pseudo">
        <div class="container">
            <div class="main-header__header">
                <a href="/"><img alt="Logo of the President of Azerbaijan" data-bbox="231 791 796 815" href="https://static.president.az/assets/logo/721a7148701107"/></a>
                <div class="main-header__title">
                    <a class="title--at" href="/">Azərbaycan Respublikasının Prezidenti</a>
                    <a class="name--at" href="/">İlham Əliyev</a>
                </div>
            </div>
        </div>
    </header>
    <div class="main-content">
        <div class="main-content__inner">
            <div class="main-content__content">
                <div class="main-content__text">
                    <h2>Kalbəcər rayonunda hərbi hissənin açılışında  
İlham Əliyevin nitqi</h2>
                    <div>17 İyun 2022, 19:19</div>
                    <img alt="A man in military uniform stands next to a white metal structure holding several Azerbaijan flags. In the background, there are mountains and a building." data-bbox="231 441 796 638"/>
                </div>
            </div>
        </div>
    </div>
</body>

```

HTML-fayllarla işləmək üçün Windows əməliyyat sistemində olan sadə Notepad programı da istifadə edilə bilər.

HTML-faylları yadda saxlayarkən faylin uzantısının .html və ya .htm olması çox önemlidir. Bu halda sənədin hansı sənəd olduğunu asanlıqla müəyyən etmək olar. Belə faylları açarkən brauzer onları adı mətn kimi yox, məhz veb-səhifə kimi tanıyacaq və düzgün əks etdirəcək. İndi yeni yaradılan HTML-faylı ətraflı gözdən keçirək.

**<HTML> teqi.** Bütün HTML-sənədlər açan və qapadan <HTML> teqlərlə (teq-konteynerlə) başlayıb qurtarmalıdır. Əgər sənəddə açan və ya qapadan teqlər buraxılmış olarsa, onda sənədin bütün digər teqləri də düzgün qəbul olunmayacaq. Qapadan teq sağa əyik cizgi ilə (/) başlamalıdır – məhz bu əlamət teqin qapadan teq olduğunu göstərir. Beləliklə, hər bir HTML-sənəd <HTML> teqi ilə başlayır və </HTML> teqi ilə qurtarır.

```
<HTML>
Mənim ilk HTML-sənədim
</HTML>
```

**<HEAD> və <BODY> teqləri.** Bütün HTML-sənədlər iki məntiqi hissəyə – *başlıqa* və *gövdəyə* (yəni sənədin özünə) bölünür. Veb-brauzer sənədi düzgün əks etdirmək üçün bu hissələri bir-birindən ayırmalıdır. Ümumiyyətlə, HTML-sənədin **başlığı** sənəd haqqında əsas məlumatı, **gövdəsi** isə sənədin məzmununu əks etdirir. Ona görə də əvvəlki misala başlanğıc və son <HEAD> teqlərini (teq cütlərini) əlavə edək.

```
<HTML>
<HEAD>

</HEAD>
Mənim ilk HTML-sənədim
</HTML>
```

Sənədin məntiqi bölünməsini tamamlamaq üçün onun gövdəsinin başlangıcına və sonuna <BODY> teqlərini (teqlər cütünü) əlavə etmək lazımdır, çünki bütün HTML-sənədlərin başlığı (head) olduğu kimi, gövdəsi (body) də olmalıdır:

```
<HTML>
<HEAD>

</HEAD>
<BODY>
Mənim ilk HTML-sənədim
</BODY>
</HTML>
```

Beləliklə, sənəd <HEAD> və <BODY> teq cütlükleri vasitəsilə iki məntiqi hissəyə bölünür.

**<TITLE> teqi.** İstifadəsi vacib olan sonuncu teq <TITLE> teqidir. İnternetdə işləyən zaman, yəqin ki, veb-brauzerin başlıq zolağında baxdığınız HTML-sənədin adının eks olunduğunu görmüsünüz. Bu ad HTML-sənədin mətnindəki <TITLE> teqinin məzmunundan götürülür. Əgər bu teq sənəddə yoxdursa, onda səhifənin adı əvəzinə onun URL-ünvani göstəriləcək. <HEAD> teqlər cütünün arasında yerləşən bu teq də cüt şəklində istifadə olunur və sənədin adını göstərən mətni hər iki tərəfdən əhatəyə alır. Nümunəyə bu teqi də əlavə etsək, onda tamamlanmış görünüşü olan belə bir HTML-sənəd alıñar:

```
<HTML>
<HEAD>
<TITLE>İlk addımlar</TITLE>
</HEAD>
<BODY>
Mənim ilk HTML-sənədim
</BODY>
</HTML>
```

**Diqqət!** <TITLE> teq cütünün yerləşməsindən göründüyü kimi, müxtəlif teqləri bir sətirdə də yazmaq olar.

Sənəd primitiv görünsə də, tərkibində lazım olan bütün teqlər var və ona veb-brauzerdə baxmaq mümkündür.

Çox vaxt HTML-sənədin adı **index.html**, **default.html** və ya **home.html** olur. Bu adlar veb-serverlərin çoxunda istifadə olunur: konkret faylin adı göstərilmədiyi halda veb-saytin yerləşdiyi kataloqa müraciət edildikdə server avtomatik şəkildə bu adlardan biri olan faylı axtarır.

## ADDIM – ADDIM 2

### Başlıqlar, şriftlər, siyahılar

- Əvvəlki “Addim-addım” blokunda yaratdığınız faylı (**index.htm**) Notepad programında açın.
- Sənədin gövdəsinə müxtəlif səviyyəli başlıq teqlərini əlavə edin.

```
<H1>Birinci səviyyə başlığı</H1>
<H2>İkinci səviyyə başlığı</H2>
<H3>Üçüncü səviyyə başlığı</H3>
<H4>Dördüncü səviyyə başlığı</H4>
<H5>Beşinci səviyyə başlığı</H5>
<H6>Altıncı səviyyə başlığı</H6>
```


- Səhifənin mətninə şriftin şəklini müəyyənləşdirən teqlər daxil edin. Bu fragmenti qalan mətdən ayırmak üçün onun başlangıcına və sonuna üfüqi çizgi teqi əlavə edin.

```
<HR>
Adı mətn
<B>Qalın</B>
<I>Kursiv</I>
<U>Altcizgili</U>
<B><I><U>Qalın altcizgili kursiv</B></I></U>
<TT>Eynienli</TT>
<EM>Seçdirmə</EM>
<STRONG>Gücləndirilmiş seçdirmə</STRONG>
<HR>
```

- Səhifənin mətninə nömrələnmiş və nişanlanmış siyahıları, eləcə də təyinetmə siyahılarını yaradan təqlər daxil edin.

```
<OL>
<LI>Siyahının birinci elementi</LI>
<LI>Siyahının ikinci elementi</LI>
<LI>Siyahının üçüncü elementi</LI>
</OL>
<UL>
<LI>Siyahının birinci elementi</LI>
<LI>Siyahının ikinci elementi</LI>
<LI>Siyahının üçüncü elementi</LI>
</UL>
<DL>
<DT>1-ci TERMIN</DT>
<DD>1-ci terminin izahı</DD>
<DT>2-ci TERMIN</DT>
<DD>2-ci terminin izahı</DD>
<DT>3-cü TERMIN</DT>
<DD>3-cü terminin izahı</DD>
</DL>
```

- File⇒Save menü komandasından istifadə etməklə faylda olunmuş dəyişiklikləri yadda saxlayın.
- Faylı saxladığınız qovluğa keçin və siyanın göstəricisini həmin faylin üzərinə aparıb sağ düyməni basın. Açılan kontekst menyusundan Open with bəndini, sonra isə brauzer proqramını (məsələn: Google Chrome) seçin.
- Brauzer başladılacaq və pəncərədə yenilənmiş veb-səhifə görünəcək.



### ARAŞDIRAQ – öyrənək

1. "Hipermətn" termininin yaradıcısı Ted Nelsonun HTML haqqında fikirləri kəskin mənfidir. Bu fikirlərin nədən ibarət olduğunu araşdırın.
2. İki sütündan ibarət cədvəl hazırlayın və bu dərsdə istifadə olunmuş bütün teqlərin adlarını cədvəlin birinci sütununa yazın. İkinci sütunun xanalarında isə uyğun təqin təsvirini göstərin.

### Özünüyü yoxlayın

1. HTML-sənəd məntiqi olaraq hansı hissələrdən ibarətdir?
2. Teq nədir? Təqin açan və ya qapadan olduğunu necə bilmək olar?
3. <HTML> və </BODY> teqləri nəyi bildirir?
4. Üfüqi çizgi çəkmək üçün teq hansıdır?
5. Nömrələnmiş siyahı yaratmaq üçün hansı teqdən istifadə olunur?

### 5.3 SAYTIN TƏRTİBATININ ÖZƏLLİKLƏRİ

- Bu şəkil veb-proqramlaşdırmanın hansı xüsusiyyətini nümayiş etdirir?



Veb-saytin dizayni ilə poliqrafiya məhsullarının dizayni arasında ortaq cəhətlər çoxdur. Veb-dizaynerlər də səhifələyicilər kimi mətn və qrafik informasiya ilə işləyir. Bununla belə, bəzi məqamlar vardır ki, onlar veb-saytin dizayn üçün vacibdir.

1. İstifadəçi səhifəni oxumur, onu gözdən keçirir. Özü də bu zaman onun baxışları çox xaotik ola bilər. Bu o deməkdir ki, elə bir maket qurmaq lazımdır ki, istifadəçi bir baxışda ondan “baş çıxara” bilsin, özü üçün lazım olan açar sözləri, görüntüləri tapsın.
2. Jurnalın yaradıcı heyəti həmişə üzərində işlədiyi vərəqin ölçülərini dəqiq bilir. Sayt isə müxtəlif ölçülü monitorlarda təxminən eyni cür görünməlidir. Bu tələbi yerinə yetirmək heç də həmişə asan olmur.
3. Yeni jurnalı əlinə götürən kəs bir baxışda informasiyanın həcmini müəyyənləşdirə bilər. Tanış olmadığımız sayta daxil olduqda isə biz orada neçə səhifənin olduğunu təxmin də olsa deyə bilmirik.
4. Veb-saytin dizayneri həmişə ziddiyətli vəziyyətlə qarşılaşır. Bir tərəfdən onun maketinin interfeysi başqa saytlara bənzəməlidir, digər tərəfdən isə orijinal olmalıdır.

Veb-saytlar, adətən, multimedialı və interaktiv olur, yəni mətn, görüntü, səs və video materialları yanaşı, hiperistinadları da özündə birləşdirir. Mətnin formatlanması, görüntülerin və hiperistinadların artırılması zamanı **atributlu teqlərdən** istifadə edilir. Atributlar və onlara mənimşədilən qiymətlər açan teqin daxilində yazılır. Bir teqdə aralarında boşluq qoymaqla bir neçə atribut istifadə etmək olar, eyni bir atribut isə müxtəlif teqlərdə istifadə oluna bilər.

ACAR  
sözlər

- Atributlar
- Atributlu teqlər
- Rəng sxemi
- Mətnin formatlanması

## **ADDIM – ADDIM 1**

### **"İçərişəhər" veb-səhifəsinin yaradılması**

1. Notepad programını başladın.
2. Aşağıdakı mətni daxil edin.

```
<HTML>
<HEAD>
<TITLE>İçərişəhər</TITLE>
</HEAD>
<BODY>

</BODY>
</HTML>
```

3. <BODY> və </BODY> teqlərinin arasına "İçərişəhər" haqqında aşağıdakı mətni, yaxud başqa mənbədən lazımlı bildiyiniz mətni daxil edin.

#### **İçərişəhər**

"İçərişəhər", xalq arasında həm də "Qala" və ya, sadəcə, "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 22.1 hektar sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

Qoruq ərazisi hələ Tunc dövründə məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müyyəyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi six məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrдə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında yeni dövr başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları – XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi vüsət almış, insanlar İçərişəhər divarlarından kənardə da six məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksi Azərbaycan memarlığının inciləri hesab edilir. Bunlardan başqa, qoruq ərazisində onlarca tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlilik, hotel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə YUNESKO-nun "Ümumdünya irsi siyahısı"na daxil edilmişdir. İçərişəhər Azərbaycandan bu siyahiya daxil edilmiş ilk obyektdir.

4. File⇒Save as menü komandasından istifadə edin və fayla ad vermeklə (məsələn: **index.htm**) onu istədiyiniz qovluqda saxlayın. (Yaxşı olar ki, mövzuya uyğun qovluq yaradıb orada saxlayasınız.) Bu zaman Save as diałog pəncərəsinin Encoding siyahısında **Unicode** variantını seçin.
5. Faylı saxladığınız qovluğa keçin və siçanın göstəricisini həmin faylin üzərinə aparıb sağ düyməni basın. Açılan kontekst menyusundan **Open with** bəndini, sonra isə brauzer programını (məsələn: Google Chrome) seçin.

Brauzer başladılacaq və "gözoxşamayan" bir səhifə açılacaq. (Növbəti addımda bu səhifənin "gözəlləşdirilməsi" ilə məşğul olacaqsınız.)

Veb-səhifədə rəng vermək üçün ya rəngin adını, ya da onun onaltılıq kodunu göstərmək lazımdır. Aşağıdakı cədvəldə bəzi rənglərin nümunəsi verilib:

Rəng	Kodu	Adı	Rəng	Kodu	Adı
qara	#000000	black	bənövşəyi	#FF00FF	magenta
ağ	#FFFFFF	white	firuzəyi	#00FFFF	cyan
qırmızı	#FF0000	red	sarı	#FFFF00	yellow
yaşıl	#00FF00	green	qızılı	#FFD800	gold
göy	#0000FF	blue	narancı	#FFA500	orange
boz	#808080	gray	qonur	#A82828	brown

Veb-səhifənin **rəng sxemi** dedikdə fonun, mətnin, hiperistinadların rəngi nəzərdə tutulur. Veb-səhifənin əsas rəng sxemini <BODY> teqində aşağıdakı attributların köməyi ilə vermək olar:

Fonun rəngi	BGCOLOR= "#FFFFCC"
Fonun teksturası	BACKGROUND= "fon.png"
Mətnin rəngi	TEXT= "#993300"
İstinadın mətninin rəngi	LINK= "#00FF00"
Aktiv istinadın mətninin rəngi	ALINK= "#FF0000"
Baxılmış istinadın mətninin rəngi	VLINK= "#00FF00"

Səhifənin bütün sahəsini örtən teksturadan istifadə olunması, birrəngli fonun tətbiq edilməsi gərəksiz görünə bilər. Məlumdur ki, mətnə nisbətən rəsmlər bir az ləng yüklenir. Bu müddətdə səhifənin istifadəçiləri BGCOLOR atributu ilə verilmiş fonun rəngini görürler. Ona görə də fon üçün elə rəng seçilir ki, fondakı rəsmiñ əsas tonu ilə eyni olsun.

Mətnin yaxşı oxunması üçün fonun və mətnin rənginin təzadlı olması lazımdır; məsələn, “tünd fon – açıq mətn” və ya “açıq fon – tünd mətn”.

## ADDIM - ADDIM 2

### Veb-səhifənin rəng sxeminin təyin olunması

- Əvvəlki "Addim-addim" blokunda yaratdığınız faylı (**index.htm**) Notepad proqramında açın.
- <BODY> teqini aşağıdakı kimi dəyişdirin.  

```
<BODY BGCOLOR="#FFFFCC" BACKGROUND="fon.png"
TEXT="#993300" LINK="#00FF00" ALINK="#FF0000"
VLINK="#00FF00">
```
- Faylı yazış saxlayın.
- Faylı brauzer proqramında açın və dəyişikliyə diqqət edin.

Veb-səhifələrə görüntünü yerləşdirmək üçün GIF, JPEG və PNG formatlı qrafik fayllardan istifadə edilir. Görüntülər veb-səhifəyə <IMG> teqि və SRC atributu vasitəsilə daxil edilir. <SRC> atributu qrafik faylin adını və yerini brauzerə bildirir.

```
<IMG SRC="icherisheher.png">
```

Görüntünün səhifədə üfüqi istiqamətdə düzləndirilməsi <P> teqində verilir. Əgər görüntü ilə birlikdə onun adının da əks edilməsini istəyirsinizsə, bunu <ALT> teqində göstərmək lazımdır. Görüntünün ölçülərini WIDTH (en) və HEIGHT (hündürlük) atributları vasitəsilə tənzimləmək olar.

Görüntünün mətnə nəzərən necə yerləşməsini tənzimləmək üçün ALIGN atributunun "top", "bottom", "middle", "left" və ya "right" qiymətlərindən istifadə edilir.

#### **ADDIM – ADDIM 3**

##### **Veb-səhifəyə görüntünün əlavə edilməsi**

1. Notepad programına keçin və **index.htm** faylini açın.
2. <BODY> teqindən sonra aşağıdakılari əlavə edin.

```
<P ALIGN="center"> <IMG SRC="icherisheher.jpg"
WIDTH="400" HEIGHT="300" ALT="İçərişəhər" ALIGN="left">
</P>
```

3. Faylı yazış saxlayın.
4. Faylı brauzer programında açın və dəyişikliyi izləyin.

Mətnin fragmentini seçdirmək üçün <FONT> teqindən istifadə edilir. FACE atributu şrift qarniturunu, COLOR atributu rəngi, SIZE atributu isə simvolların ölçüsünü müəyyənləşdirir.

#### **ADDIM – ADDIM 4**

##### **Veb-səhifənin mətninin formatlanması**

1. Notepad programına keçin və **index.htm** faylini açın.
2. Mətnin başlığını aşağıdakı şəkildə əvəz edin.

```
<H1>İçərişəhər</H1>
```

3. Mətnin göstərilən hissəsini aşağıdakı kimi formatlayın.

```
... <FONT SIZE="4" COLOR="#FF0066" FACE="Arial">
Qız qalası və Şirvanşahlar saray kompleksi
</FONT> ...
```
4. Faylı yazış saxlayın.

5. Faylı brauzer proqramında açın və dəyişikliyi izləyin.



### **ARAŞDIRAQ – öyrənək**

1. "Qız qalası" haqqında "İçərişəhər" səhifəsinə bənzər veb-səhifə yaradın. Abidə haqqında müəyyən faktları (memarı, tikilmə tarixi, üslubu və s.) nişanlanmış siyahı şəklində göstərin. Yeni səhifəni "İçərişəhər" səhifəsinə saxladığınız qovluqda `qiz_qalasi.htm` adı ilə saxlayın.
2. "Şirvanşahlar sarayı" haqqında veb-səhifə yaradın. Səhifəyə sarayın müasir və tarixi şəkillərini də əlavə edin. Yeni səhifəni "İçərişəhər" səhifəsinə saxladığınız qovluqda `shirvanshahlar_sarayı.htm` adı ilə saxlayın.

### **Özünüyü yoxlayın**

1. Atributlu teq nədir və onlardan nə zaman istifadə olunur?
2. Teqin atributları harada yazılırlar?
3. Rəng sxemi nədir və hansı atributlarla verilir?
4. Şrift teqi hansıdır və onun hansı atributları var?
5. Səhifəyə görüntü hansı teqlə əlavə edilir?

## 5.4 CƏDVƏLLƏR VƏ İSTİNADLAR

- "Cədvəl" termini informatikanın hansı bölmələrinin əsas anlayışlarındandır? Onların hansı ümumi cəhətləri var?



### ACAR sözlər

- Cədvəl
- İstinad
- İstinad göstəricisi
- Lövbər
- İnteraktiv forma
- Aplet

HTML dilində cədvəl yaratmaq üçün bir neçə teqdən istifadə edilir. Cədvəl `<TABLE></TABLE>` teq cütlüyü ilə təyin olunur, bu cütlüğün arasında isə cədvəlin strukturu və tərkibi verilir.

Bildiyiniz kimi, istənilən cədvəl sətirlərdən ibarətdir. Cədvəlin bütün sətirlərində eyni sayda xana olduğundan cədvəli tam təsvir etmək üçün hər sətirdəki xanaları göstərmək yetərlidir. HTML dilində cədvəlin sətirləri `<TR></TR>` (Table Row) teq cütlüyü ilə təyin olunur, bu cütlüğün arasında isə xanaların təsviri göstərilir. Xanaların formatı və onların tərkibi `<TD></TD>` (Table Data) teq cütlüyününə, xanaların başlığı isə `<TH></TH>` (Table Header) teq cütlüyünə yerləşdirilir.

Cədvəldəki ayırıcı xətlər `BORDER` atributu vasitəsilə verilir, xananın içərisindəki informasiyanı üfüqi düzəndirmək üçün isə `ALIGN` atributu tətbiq edilir.

### ADDIM - ADDIM 1

#### Veb-səhifəyə cədvəl əlavə edilməsi

1. Notepad programını başladın və "İçərişəhər" veb-faylım açın.
2. `<H1>İçərişəhər</H1>` blokundan sonra aşağıdakı bloku daxil edin.

```
<TABLE border="1">
<TR>
<TH>Abidə</TH>
<TH>Tikilmə ili</TH>
<TH>Memarı</TH>
<TH>Üslubu</TH>
</TR>
<TR>
<TD>Qız galası</TD>
<TD align="center">XII əsr (e.ə. VII-VI əsrlərə aid
tikilinin yerində inşa olunub)</TD>
<TD align="center">Məsud ibn Davud</TD>
```

```

<TD align="center">Şirvan-Abşeron memarlıq məktəbi</TD>
</TR>
<TR>
<TD>Şirvanşahlar sarayı</TD>
<TD align="center">XIII-XVI əsrlər</TD>
<TD align="center">-</TD>
<TD align="center">Şirvan-Abşeron memarlıq məktəbi</TD>
</TR>
</TABLE>

```

3. Faylı yazıb saxlayın.
4. Faylı brauzer proqramında açın və dəyişikliyi izləyin.



Veb-səhifəni başqa sənədlərlə əlaqələndirmək üçün <A> teqindən və onun HREF atributundan istifadə etmək olar.

<A href="file\_name">İstinad göstəricisi</A>

Burada file\_name faylin yolunu və ya onun Internetdə URL-üvanını göstərir. URL-üvan mütləq və ya nisbi ola bilər. Sənədin mütləq URL-üvanı onun yerləşdiyi kompüteri, qovluğu və faylı tam təyin edir.

Brauzer istinad göstəricisini altcizgi və xüsusi rənglə seçdirir. Siçanın göstəricisini onun üzərinə apardıqda göstərici "əl" simgəsinə çevirilir. Bu zaman siçanın sol düyməsini çıqqıldıqda hiperistinadda göstərilən sənədə keçid baş verir.

Yalnız mətn deyil, görüntü də istinad göstəricisi ola bilər. Bu halda istinad göstəricisi <IMG> teqi vasitəsilə verilir.

1. Lokal kompüterdə olan veb-səhifəyə istinad  
[Qız qalası](qiz_qalasi.htm)

Lokal kompüterdə yerləşən sənədin mütləq ünvanı fayla gedən yoldan və faylin adından ibarət olacaq; məsələn:

[C:/Veb-saytlarım/Qız qalası/qiz\\_qalasi.htm](C:/Veb-saytlarım/Qız qalası/qiz_qalasi.htm)

Əgər çağırılan sənəd veb-səhifənin özünün olduğu qovluqda yerləşirsə, onda yalnız faylin adını göstərmək yetərlidir.

2. İnternetdə yerləşdirilmiş veb-səhifəyə istinad  
[İçərişəhər](http://www.icherisheher.gov.az)

İnternetdə hər hansı kompüterdə yerləşdirilmiş sənədə istinad Internet serverinin adından, fayla gedən yoldan və faylin öz adından ibarət olacaq; məsələn:

[http://www.icherisheher.gov.az/Veb-saytlarım/Qız qalası/qiz\\_qalasi.htm](http://www.icherisheher.gov.az/Veb-saytlarım/Qız qalası/qiz_qalasi.htm)

3. Lokal kompüterdə olan görüntülüyə istinad  
[Qız qalası](qiz_qalasi.jpg)

4. Lokal kompüterdə olan səs faylinə istinad  
[Qız qalası](qiz_qalasi.wav)

5. İstinad göstəricisi olan görüntünü çıqqıldıqtıqdə görüntünün daha böyük versiyası açılır

[<IMG SRC="qiz\\_qalasi.gif" WIDTH="30" HEIGHT="50">](qiz_qalasi.jpg)

## A D D I M - A D D I M 2

### Veb-səhifəyə hiperistinadların əlavə edilməsi

1. Notepad programını başladın və "İçərişəhər" veb-faylinı açın.
2. Sonuncu abzasdakı "Şirvanşahlar saray kompleksi" ifadəsini tapın və onu aşağıdakı kimi dəyişdirin.

[>Şirvanşahlar saray kompleksi](shirvanshahlar_sarayı.htm)

3. Faylı yazılın.
4. Faylı brauzer programında açın və sonuncu abzasdakı "Şirvanşahlar saray kompleksi" ifadəsinin hiperistinad kimi seçdirilmiş olmasına diqqət edin.
5. Həmin hiperistinadı çıqqıldıdadın. "Şirvanşahlar sarayı" veb-səhifəsi açılacaq.
6. Brauzerin Back (Geri) düyməsi vasitəsilə baş səhifəyə qayıdın.

Nisbi URL-ünvan sənədin istinad göstəricisinin olduğu yerə nəzərən yerləşmə yerini göstərir. Saytin işlənib hazırlanması zamanı ona daxil olan veb-səhifələri nisbi istinadlarla əlaqələndirmək məsləhət görülür. Belə olduqda veb-sayt fayllarını lokal kompüterdə bir qovluqdan başqasına keçirdikdə, yaxud onu internetdəki serverdə yerləşdiridikdə istinadların ünvan hissəsini dəyişdirməyə ehtiyac qalmır.

Veb-səhifələrə interaktivlik vermək üçün HTML dilinin imkanları yetmir və bunun üçün əlavə vasitələrdən istifadə edilir. Belə vasitələrdən biri **JavaScript** proqramlaşdırma dilidir. Bu dilin köməyi ilə proqramlar (məsələn: istifadəçinin doldurduğu anketlər və ya qeydiyyat formaları) yazılır və onlar HTML-koduna daxil edilir. JavaScript vasitəsilə səhifəni dəyişdirmək, elementlərin üslubunu dəyişmək, teqləri uzaqlaşdırmaq və ya yeni teqlər əlavə etmək olar. Eyni zamanda bu dil istifadəçinin səhifədə etdiyi bütün "hərəkətləri" (istənilən klavişin və ya siçanın düyməsinin basılması, səhifənin fırladılması, ekranın iş sahəsinin böyüdüllüb-kiçiləlməsi və s.) izləməyə imkan verir. JavaScript-in köməyi ilə çoxlu sayıda başqa əməliyyatları da yerinə yetirmək olur. Çox zaman JavaScript dilini Java proqramlaşdırma dili ilə qarışdırırlar, ancaq onlar ayrı-ayrı dillərdir.

JavaScript dilində yazılmış proqramları HTML-faylin istənilən yerinə `<script>` teqi vasitəsilə yerləşdirmək olar; məsələn:

```
<!DOCTYPE HTML>
<html>
<head>
    <!-- Kodlaşdırmanı göstərən meta teqi -->
    <meta charset="utf-8">
</head>
<body>
    <p>Sənədin başlanğıcı...</p>
    <script>
        alert( 'Salam, Dünya!' );
    </script>
    <p>...Sənədin sonu</p>
</body>
</html>
```

Bu nümunədə `<script> ... </script>` elementlərindən istifadə olunub.

`<script>` teqi icra kodundan ibarətdir. Brauzer:

1. Səhifəni `<script>` teqinədək əks etdirir.
2. `<script>` teqini gördükdə JavaScript-rejiminə keçir və onun daxilindəki göstərişi icra edir.
3. İcra sona çatdıqda HTML-rejiminə qayıdır və sənədin qalan hissəsini əks etdirir.

### FƏALİYYƏT

Yuxarıdakı nümunəni HTML-fayl kimi yazıb saxlayın. Sonra həmin faylı brauzerdə açıb nəticəni izləyin.

Bəzən JavaScript-in imkanları yetərli olmur və belə hallarda başqa programlaşdırma dillərindən istifadə edilir. Daha çox istifadə olunan dillərdən biri **Java** dilidir. Onun köməyi ilə ən mürəkkəb alqoritmləri vermək mümkündür. **Apletlər** – veb-brauzer vasitəsilə avtomatik endirilən və qəbul edənin kompüterində icra olunan kiçik tətbiqi proqramlar, adətən, Java dilində yazılır. Veb-proqramlara HTML dilinin vera bilmədiyi interaktiv imkanlar əlavə etmək üçün apletlərdən istifadə olunur.

Geniş istifadə olunan başqa bir proqramlaşdırma aləti **Adobe Flash** (keçmiş adı: **Macromedia Flash**) proqramıdır. Bu alətin köməyi ilə veb-proqramlar, eləcə də multimedia təqdimatları yaratmaq mümkündür. Reklam banerlərinin, animasiyaların, oyunların hazırlanmasında, eləcə də veb-səhifələrdə video və audiodiyaların canlandırılmasında bu alətdən geniş istifadə olunur. Adobe Flash vektor, rastr və qismən üçölçülü qrafika ilə işləməyə imkan verir.



#### ARAŞDIRAQ – öyrənək

1. "Qitələr" mövzusunda veb-sayt hazırlayıñ. Hər bir qitə üçün ayrıca səhifə qurun və baş səhifədən onlara istinadlar qoyun. Baş səhifədə, eləcə də hər bir qitəyə aid səhifədə statistik məlumatları cədvəl formasında təqdim edin. Səhifələrə uyğun görüntülər əlavə edin.
2. Veb-proqramlaşdırında **lövbərin** (əlfəcin və ya yarılığın; *ingiliscə: anchor*) nə olduğu, nə məqsədlə yaradıldığı və onun HTML dilində necə yaradıldığı məsələsini araşdırın. Yaratığınız veb-səhifənin bir neçə yerinə lövbər qoyun. Həmin səhifənin başqa yerlərindən, eləcə də başqa veb-səhifələrdən qoyduğunuz lövbərlərə keçid yaradın. Veb-səhifəni brauzerdə açıb dəyişiklikləri yoxlayın.
3. "Doğma şəhərim", yaxud "Doğma kəndim" mövzusunda veb-səhifə hazırlayıñ. Mövzu ilə bağlı statistik məlumatları (məsələn: ərazisi, paytaxtdan və ya rayon mərkəzindən uzaqlığı, əhalinin sayı və s.) cədvəl formasında göstərin.
4. Veb-proqramlaşdırında **interaktiv formaların** nə olduğu, nə məqsədlə yaradıldığı və HTML dilində onların necə yaradıldığı məsələsini araşdırın. İstifadəçinin soyadının və adının daxil edilməsi üçün forma səhifəsi hazırlayıñ. Veb-səhifəni brauzerdə açın və öz soyadınızı, adınızı müvafiq sahələrə daxil edin.

#### Özünüyü yoxlayın

1. HTML dilində cədvəl necə təyin edilir?
2. "Sütun" anlayışından istifadə etmədən cədvəlin istənilən xanasını necə təsvir etmək olar?
3. Veb-səhifədə istinad göstəricisi nə ola bilər?
4. İnteraktiv veb-səhifələr hazırlanmaq üçün hansı proqramlaşdırma dillərindən istifadə olunur?
5. Adobe Flash programının hansı imkanları var?

**ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR**

1. Paylanmış informasiya sistemi nə deməkdir?
2. Veb-səhifənin adını brauzerin başlıq zolağında əks etdirmək üçün hansı teqdən istifadə olunur?
 

a) <TITLE>	b) <H1>
c) <H6>	d) <HEAD>
3. Nişanlanmış siyahı nədir və o hansı teq vasitəsilə yaradılır?
 

a) <EM>	b) <OL>
c) <UL>	d) <DL>
4. <OL> teqi hansı növ obyekt yaradır?
 

a) nömrələnmiş siyahı	b) nişanlanmış siyahı
c) təyinətmə siyahısı	d) cədvəl
5. Rəng sxemi nədir və səhifənin rəng sxemi hansı teqin daxilində verilir?
 

a) <HEAD>	b) <TITLE>
c) <COLOR>	d) <BODY>
6. Mətn fragməntini seçdirmək üçün hansı teqdən istifadə edilir?
 

a) <FORM>	b) <FONT>
c) <COLOR>	d) <IMG>
7. <A HREF="bayraq.htm">Bayraq</A> istinadı nəyədir?
 

a) İnternetdəki görüntü faylinə	b) İnternetdəki veb-səhifəyə
c) lokal kompüterdəki veb-səhifəyə	d) lokal kompüterdəki görüntüyü
8. Cədvəli təyin etmək üçün hansı teqdən istifadə edilir?
 

a) <TABLE>	b) <TR>
c) <TD>	d) <TH>
9. Cədvəlin xanalarını doldurmaq üçün hansı teq nəzərdə tutulub?
 

a) <TABLE>	b) <TR>
c) <TD>	d) <TH>
10. İstinad göstəricisi nə ola bilər?
 

a) yalnız mətn	b) mətn, cədvəl
c) mətn, cədvəl, görüntü	d) mətn, görüntü





# 6

## İNFORMASIYA CƏMİYYƏTİ

- 6.1. İnformasiya cəmiyyətinin inkişaf mərhələləri**
- 6.2. İnformasiya mədəniyyəti**
- 6.3. İnternetdə ünsiyyət. Şəbəkə etikası**
- 6.4. Telekonfrans**
- 6.5. Elektron hökumət**
- 6.6. Elektron təhsil**
- 6.7. E-kitabxana, e-seçki, e-ticarət**



İnsan cəmiyyətinin inkişafı **informasiya mübadiləsinin** vasitə və metodlarının inkişafı ilə müsayiət olunur. İstənilən böyük və ya kiçik insan qrupu üçün ictimai (sosial) münasibətlər sistemi xarakterikdir. Bura əxlaqi, hüquqi, əmlak, iqtisadi, istehsal, texnoloji və başqa növ münasibətlər daxildir. Onların hər biri informasiya mübadiləsinə əsaslanır, ancaq ictimai inkişafın müxtəlif mərhələləri üçün fərqli sosial münasibətlər və buna uyğun olaraq informasiya mübadiləsinin fərqli vasitə və metodları xarakterikdir.

1. Internet xidməti dedikdə nə nəzərdə tutulur?
2. Bunlardan hansı internet xidməti deyil?
  - a) IP-Phone
  - b) FTP
  - c) LAN
  - d) WWW
3. Elektron poçt və telekonfrans xidmətlərinin fərqi nədədir?
4. Bunlardan hansı informasiya inqilabının mərhələsi deyil?
  - a) yazının meydana gəlməsi
  - b) kitab çapının ixtirası
  - c) telefonun ixtirası
  - d) mikroprosessorların ixtirası
5. Elektron məktubda qoşma nəyə deyilir və nə üçün məktuba qoşmalar əlavə olunur?
6. Spam nədir?
  - a) elektron poçtun qoşması
  - b) tanimadığınız ünvandan gələn gərəksiz məlumat
  - c) virus programı
  - d) kommunikasiya qurğusu
7. Bunlardan hansı elektron poçt ünvanı ola bilər?
  - a) ab.cd@mail.az
  - b) abcd@gmail
  - c) abcd\$box.az
  - d) ab cd@box.az
8. Adresat kimdir?
  - a) elektron poçt ünvanı
  - b) məktub göndərən şəxs
  - c) məktubun ünvanlandığı şəxs
  - d) veb-saytin ünvanı
9. Ümidsizliyi bildirmək üçün hansı smaylikdən istifadə edilir?
  - a) :-(
  - b) :-)
  - c) :-0
  - d) :-((((
10. "Internet informasiya xəzinəsidir" mülahizəsini doğru hesab edirsinizmi?

## 6.1

## INFORMASIYA CƏMIYYƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

- "İnformasiya cəmiyyəti" dedikdə hansı cəmiyyət başa düşülür?
- Sizcə, ölkəmizdə informasiya cəmiyyəti quruculuğu hansı mərhələdədir?

Bəşəriyyət yarandığı gündən etibarən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda çalışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdi, informasiyanın tədricən çoxalması insana şəxsi biliklərinin az olduğunu hiss etdirməyə başladı. İnformasiyanın düzgün emalı və lazımı qərarların qəbulu üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb edildi. Ona görə də insan müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə – **informasiya inqilablarına** gətirib çıxardı.

## FƏALİYYƏT

Hər şəkilin altındakı xanada onun aid olduğu informasiya inqilabının tarixin hansi dövrünü əhatə etdiyini və qısa xarakteristikasını göstərin.

Yazının meydana gəlməsi	Kitab çapının ixtirası	Elektrikin kəşfi	Mikroprosessorun ixtirası
			

- İnformasiya inqilabının ən uzunsüren mərhələsi hansıdır?
- Göstərilən informasiya inqilabları dövründə əhalinin əksəriyyətinin məşguliyyəti nə idi?

Dördüncü informasiya inqilabı (XX əsrin 70-ci illəri) – mikroprosessor texnologiyasının ixtirası və fərdi kompüterlərin meydana çıxması bəşəriyyətin sənaye cəmiyyətdən informasiya cəmiyyətinə keçməsinə təkan verdi. Bu, bir vaxt bəşəriyyətin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinə bənzəyirdi.

ACAR  
sözler

- İnformasiya inqilabları
- İnformasiya cəmiyyəti
- İnformasiyalasdırma

**İnformasiya cəmiyyəti** elə bir cəmiyyətdir ki, orada insanların əksəriyyəti informasiyanın istehsalı, saxlanması, emalı və onun istifadəsi ilə məşğul olur. Bu, xüsusilə informasiyanın daha yüksək forması olan biliklərə də aiddir.

İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır:

1. İnformasiyanın həcmi artdığından onun emalı və saxlanması insanın öz imkanı xaricindədir, ona görə də bu işə xüsusi texniki vasitələr cəlb edilir. Kompüterlərdən istifadə qəçilməzdir, onlar etibarlı informasiya mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
2. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır. Əhalinin bilavasitə maddi sərvətlər istehsal etməyən yeni sosial təbəqəsi yaranıb. Bu insanlar (müellimlər, bank işçiləri, programçılar və b.) informasiyanı emal etməklə məşğuldurlar. Bu cəmiyyətdə maddi nemətlərin özləri də daha çox “informasiya tutumlu”dur. Onun dəyəri innovasiyalardan, dizayn həllərindən, marketing keyfiyyətdən asılıdır. İntellektual əməklə bağlı sənət sahələrini seçən insanların sayı artıb. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə əsas etibarılı informasiyanın emali ilə məşğul olur. İstehsalatda insanların sayı azalıb, onların yerini robot və manipulyatorlar tutur. İnformasiya xidmətləri bazarı yaranıb və inkişaf edir. İnformasiya məhsul və xidmət növünə çevrilib və bu məhsulu adı əmtəə kimi alıb-satmaq mümkündür.
3. Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşıb, asudə vaxtda məşğuliyətlər dəyişib. Kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutub. Bu oyunlar uzaq məsaflədə yerləşən bir neçə oyuncunu özündə birləşdirən şəbəkə sisteminə transformasiya olunub. İnternetdə vaxt keçirənlərin sayı artıb. Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edir, lazımı ədəbiyyatı tapıb oxuyurlar. Internetdə onlayn ünsiyyət xidməti istifadəçilər tərəfindən çox bəyənilir.
4. Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edib, özündə müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına götərib çıxarıb.
5. Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular var. Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunub. İnformasiya kabeli rabitə, televiziya kanallarını və İnternetə çıxışı özündə birləşdirir. Xüsusi elektron blok bütün məişət avadanlığına və yaşayış sistemlərinə nəzarət edir.
6. Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaranıb. İnsanlar zamanla ayaqlaşmaq, sənəti dəyişmək və cəmiyyətdə layiqli yer tutmaq üçün ömrəboyu oxumaq imkanı qazanıb. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə təhsil ala bilir. Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişib və təlimin tərbiyəvi aspektləri ilə bağlı problemlər yaranır.



**Cəmiyyətin informasiyalasdırılması** prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq imkanı verir.

### Bu maraqlıdır

Kitab çapı iki dəfə ixtira olunub: Çində və orta əsrlərdə Avropada. Bəzi mənbələrə görə, Çində bu ixtira 581-ci ildə baş verib, ancaq Çin mənbələri bunun 936 və 993-cü illər arasında baş verdiyini qeyd edirlər. Dəqiq tarixi məlum olan ilk mətn isə 868-ci ildə çap olunmuş və buddizmin əsas cərəyanlarından birinin təməl mətni "Almaz sutra"nın surətidir.



### ARAŞDIRAQ – Öyrənək

1. İnformasiya cəmiyyəti bəşəriyyətə yeni imkanlar verir, ancaq yeni problemlər də yaradır. Bunlardan dövlət və kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqəsi, fərdi məlumatların qorunması, iqtisadi təhlükəsizlik, müəllif hüquqlarının qorunması və başqa problemləri göstərmək olar. Bu problemlərdən birini seçin və onun mahiyyəti haqqında araşdırma aparın. Problemin həlli ilə bağlı fikirlərinizi bildirin.
2. Dövlət Statistika Komitəsinin saytından ([www.stat.gov.az](http://www.stat.gov.az)) istifadə etməklə Azərbaycanda əhalinin məşğulluğu ilə bağlı son 10 ilin statistik göstəricilərini aşaşdırın; hazırda əhalinin neçə faizi aqrar, neçə faizi sənaye, neçə faizi xidmət sahəsində çalışır? İnformasiya sahəsinə aid fəaliyyət növlərini müəyyən edin; son 10 ildə bu fəaliyyət növü ilə məşğul olan əhalinin artım dinamikası necədir?

### Özünüyü yoxlayın

1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur?
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır?
3. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlandırılara bilərmi?

## 6.2

# İNFORMASIYA MƏDƏNİYYƏTİ

Şəxsi mədəniyyət dedikdə, adətən, konkret insanın malik olduğu sosial əhəmiyyətli bilik və vərdişlər toplusu nəzərdə tutulur. İnsanın mədəniyyətini müəyyən edən amillər bunlardır:

- 1) biliklər, bacarıqlar, peşə vərdişləri;
- 2) intellektual, estetik və əxlaqi inkişaf səviyyəsi;
- 3) başqa insanlarla qarşılıqlı ünsiyyət üsulları və formaları.

Bu o deməkdir ki, insan öz əqli qabiliyyətini nə qədər çox inkişaf etdirir, nə qədər düşünür, onun fərdi mədəniyyəti də bir o qədər yüksəlir. Ona görə də incəsənət və ya elmlə məşğul olan insan ilə fiziki əməklə məşğul olan insanın mədəniyyət səviyyəsinə qoyulan tələblər eyni olmur.

- İnformasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməyən insanı mədəni saymaq olarmı?



## FƏALİYYƏT

İKT sahəsində bilik və bacarıqlarınızın səviyyəsinə dair özünüzün verdiyiniz qiyməti eks etdirən aşağıdakı cədvəli doldurun.

No	Bilik və bacarıqlar	Bilik səviyyəniz (1 – 5)
1	Kompüterlərin teməl və yardımçı qurğularını, onların iş prinsipini bilişəm.	
2	Kompüterdə fayl və qovluqlar üzərində müxtəlif əməliyyatlar apara bilişəm.	
3	Mətn redaktorunda mürəkkəb mətnlər yaradır və onları formatlaya bilişəm.	
4	Düsturlardan istifadə etməklə elektron cədvəllər qura bilişəm.	
5	Verilənlər bazasının əsas anlayışlarını bilişəm. MS Access programında verilənlər bazası və onun əsasında hesabatlar hazırlanıram.	
6	Təqdimatlar hazırlanır və onları nümayiş etdirə bilişəm.	
7	İnternetin müxtəlif xidmətlərindən istifadə edirəm.	
8	ALPLogo mühitində programlaşdırmağı bacarışam. Sadə riyazi məsələlərin alqoritmini qurur və onları Python dilində yazış ibra edə bilişəm.	

- Göstərilən istiqamətlər üzrə ümumi bilik səviyyənizi neçə balla qiymətləndirirsınız?
- Müasir insanın İKT sahəsində daha nələri bilməsini vacib hesab edirsınız?

İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyətinə daha bir kateqoriya – *informasiya mədəniyyəti* də əlavə edilir. **İnformasiya mədəniyyəti** informasiya ilə məqsədönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Başqa sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri bunlardır:

- telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri;
- informasiya texnologiyalarını mənimsemək bacarığı (məsələn: ofis programlarını, qrafik redaktorları və s.-ni bilmək);
- istər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq);
- informasiyanın anlaşılıqlı şəkildə təqdimati və ondan səmərəli istifadə etmək bacarığı;
- informasiyanın emalının müxtəlif üsullarını bilmək;
- müxtəlif növ informasiya ilə işləmək bacarığı.

Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir. Bu gün informasiya texnologiyalarını müəyyən edən program məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqə tutur.

Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, programların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən **kompüter savadlılığı** deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazılaşma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir.

Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində **ECDL sertifikatı** (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılmışdır. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı onu alan şəxsin



- İnformasiya mədəniyyəti
- Kompüter savadlılığı
- ECDL sertifikatı

informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və əsas tətbiqi programlardan istifadə edə bildiyini təsdiqləyir.

EDL tədris planı "Təməl modullar", "Aralıq modullar" və "Qabaqcıl modullar" kimi üç kateqoriyaya bölünür:

Təməl modullar	Aralıq modullar	Qabaqcıl modullar
<ul style="list-style-type: none"><li>• Kompüterin əsasları</li><li>• Internetin əsasları</li><li>• Mətnlərin emalı</li><li>• Elektron cədvəllər</li></ul>	<ul style="list-style-type: none"><li>• Təqdimatlar</li><li>• Verilənlər bazaları</li><li>• İformasiya təhlükəsizliyi</li><li>• Layihə planlaşdırması</li><li>• Onlayn əməkdaşlıq</li><li>• Görüntülərlə iş</li><li>• Veb-programlaşdırma</li><li>• İkiölçülü kompüter-dəstəkləli layihələndirmə</li><li>• Tibbi informasiya sistemlərindən istifadə</li><li>• İKT təhsildə</li><li>• Rəqəmsal ticarət</li></ul>	<ul style="list-style-type: none"><li>• Genişlənmiş mətn emalı</li><li>• Genişlənmiş elektron cədvəllər</li><li>• Genişlənmiş verilənlər bazaları</li><li>• Genişlənmiş təqdimatlar</li></ul>

EDL sertifikatlaşması test mərkəzlərində aparılır. Bu mərkəzlər orta və ali məktəblərdə, tədris mərkəzlərində, kadər hazırlığı mərkəzlərində və digər müəssisələrdə yaradıla bilər. Test mərkəzləri test imtahanlarını keçirərək beynəlxalq sertifikatlar vermək səlahiyyətinə malikdir. Bir çox ölkələrdə dövlət qulluğu işə qəbul zamanı ECDL sertifikatının olması məcburidir. Beynəlxalq qurumlar da ECDL sertifikatlarına xüsusi önəm verir.

#### ARAŞDIRAQ – Öyrənək

1. Internetdən ECDL sertifikatları haqqında əlavə məlumat toplayın. Hansı ölkələrdə bu sertifikat kompüter savadlılığını göstərən əsas sənəd hesab olunur? İnformatika kursunda ECDL tədris planına daxil olan modulların hansılarını öyrənmisiniz?
2. Siz – bu günün gəncləri kimi 50 il bundan sonrakı cəmiyyəti necə təsəvvür edirsiniz? Bu sual üzərində düşüncənən və fikirlərinizi hər hansı formada təqdim edin.

#### Özünüyü yoxlayın

1. “İformasiya mədəniyyəti” anlayışını izah edin.
2. Kompüter savadlılığı insanda hansı bilik və vərdişlərin olmasını tələb edir?
3. ECDL nədir?
4. Sizcə, informasiya cəmiyyətində “mədəni insan” daha nələri bilməlidir?

## 6.3

## İNTERNETDƏ ÜNSİYYƏT. ŞƏBƏKƏ ETİKASI

İnternet şəbəkəsində istifadəçilərə müəyyən informasiya xidməti göstərən vasitələr **İnternet xidmətləri** adlandırılır. Bu xidmətləri iki qrupa bölmək olar: **kommunikasiya xidmətləri** və **informasiya xidmətləri**.



- Internetin hansı kommunikasiya xidmətləri var?
- Elektron poçt hansı xidmət növünə aiddir?

## FƏALİYYƏT

İnternetdə ünsiyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Bu barədə öz fikirlərinizi cədvəlin müvafiq xanalarında qeyd edin.

## İnternetdə ünsiyyətin müsbət tərəfləri

Elektron poçt

## Səsli ünsiyyət

Mətn mübadiləsi

## İnternetdə ünsiyyətin mənfi tərəfləri

## n ü m u n e

Telefonla ünsiyyət həmisi **onlayn** rejimində baş verir.

Teqram göndərərkən siz blankı **oflayn** rejimində doldurursunuz, sonra teleqrafçı **onlayn** rejimində teqramı rabitə xətti ilə ötürür; sonra isə teqramın ünvanlandığı şəxs onu **oflayn** rejimində oxuyur.

Onlayn rejim informasiyanın ötürülməsi üçün maksimal operativliyin tələb edildiyi hallarda, məsələn, birjalarda, bank işlərində çox tətbiq olunur. Bu üsuldan kütülvə informasiya vasitələri interaktiv sorğular, “canlı” dialoqlar zamanı geniş istifadə edir.

Adı istifadəçilər də ünsiyyət üçün onlayn xidmətlərdən yararlana bilərlər. Son zamanlar internet istifadəçiləri arasında mətn şəklində replikalar mübadiləsi geniş yayılıb. Real zaman rejimində belə söhbətlərin aparılmasını təmin edən sistemlər “**gap otaqları**” adlanır. Gaplarda

ACAR  
sözlər

- Internet xidmətləri
- Kommunikasiya xidmətləri
- İnfomasiya xidmətləri
- Onlayn
- Oflayn
- Gap
- Şəbəkə etikası

həmsöhbətlərdən birinin kompüterində yiğilmiş mətn eyni zamanda başqasının da ekranında görünür.

Internetdə danişq və ya səs siqnallarını ötürmək üçün **Internet-telefoniya** texnologiyasından istifadə olunur. Danişq zamanı səs siqnalları sıxılıb kodlaşdırılırlaraq verilənlər paketinə çevrilir. Sonra bu paketlər Internet vasitəsilə əks tərəfə göndərilir. Adresata çatan paketlər dekodlaşdırılırlaraq yenidən səs siqnalına çevrilir. Internet-telefoniyada danişq haqqı adı telefon rabitəsi ilə müqayisədə bir neçə dəfə aşağıdır (xüsusən beynəlxalq danişqlar üçün).

İctimai yerlərdə davranış qaydalarını uşaqlıqdan öyrədirirlər. Virtual ünsiyyət gerçək həyatda baş verən ünsiyyətdən fərqlənir. Həmsöhbətləriniz sizi görmürlər, onlar nə sizin üstünlüklerinizi, nə də çatışmazlıqlarınızı bilirlər, heç kəsi sizin ictimai mövqeyiniz maraqlandırmır. Bəzən virtual ünsiyyət zamanı həmsöhbətlərdən kimse

## Tarix

- Tarixdə ilk birbaşa (canlı) efir 1936-cı il avqustun 1-dən 16-dək Berlində keçirilən XI Yay Olimpiya Oyunlarının açılış mərasiminin translyasiyası olub.



öz davranışına görə heç bir cəza almayacağını bilərək başqalarını təhqir edə, özündən çıxara, yaxud, sadəcə, zəhləsini tökə bilər. Buna görə də şəbəkədə iş zamanı ümumi qəbul olunmuş müəyyən qaydalara – **ünsiyyət etikasına** riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üslunun öz etik qaydaları var.

**Elektron poçt** vasitəsilə yazışma məktublaşanlar arasında münasibətdən asılı olaraq *işgüzər*, yaxud *şəxsi* ola bilər. Şəxsi məktublara etika baxımından ciddi tələblər qoyulmur. Yaxın dostunuza yazdığını istər adı, istərsə də elektron məktubda özünüz üçün məqbul olan istənilən sözdən istifadə edə bilərsiniz. Şəxsi yazışmada məktubun üslubu və ifadə tərzi məktublaşan insanların tanışlıq səviyyəsindən asılı olur.

Adı işgüzər yazışmalarda qəbul olunmuş "qızıl" qaydalar isə bunlardır:

- Yalnız məğzini verməklə fikirlərinizi qısaca ifadə edin.
- Savadlı yazın.
- Başqalarından nəzakət tələb edirsınızsə, özünüz də nəzakətli olun.
- Aldığınız məktubun cavabını gecikdirmeyin.
- Ümumi ifadələrlə "canınızı qurtarmayın". Deməyə sözünüz yoxdursa, bunu nəzakətə bildirib yazışmaya son qoyn.

Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır:

- Məktubun mövzusunu göstərin. İstifadəçilərin çoxu virusların qorxusundan mövzusu olmayan, yaxud mövzusu şübhəli olan məktubları oxumadan uzaqlaşdırırlar.
- Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın.
- Məktubunuzun sonunda kimliyinizi bildirin.

- Qabaqcadan arxivləşdirmədən irihəcmli fayllar göndərməyin.
- Əgər məktubunuzda adresatların hamısı üçün mühüm və faydalı informasiya yoxdursa, onu bir neçə ünvana “səpələməyin”. Sizin ünvanınızı arzuolunmaz adresat kimi “qara siyahı”ya sala bilərlər.

Gənclər arasında çox geniş yayılmış **gap xidməti** ən demokratik şəbəkə ünsiyət üsulu olsa da, orada da müəyyən qaydalara əmlət etmək məsləhətdir:

- İştirakçıların əksəriyyətinin ünsiyətdə olduğu dildən istifadə edin. Bu həm xarici dillərə, həm də slenqə aiddir.
- Özünüüz ağıllı göstərməyə çalışmayın. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Məlumatları sadə və aydın şəkildə göndərin.
- Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirlərsə, gapdan uzaqlaşsanız, daha yaxşı olar.
- Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.
- Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir: etikanı pozan “ağziyavalar” serverdən uzaqlaşdırılır.

Daha bir neçə qayda:

- Qondarma addan (ingiliscə: nik) istifadə edin, çünkü gaplar qeyri-rəsmi ünsiyət üçündür. Bu növ ünsiyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin.
- Gapa daxil olanda salamlasın.
- Replikaniza cavab verilmirsa, onu bir neçə dəfə təkrarlamayın, çünkü sizin haqqınızda hövsələsiz, yaxud zəhlətökən həmsöhbət təəssüratı yarana bilər. Cavab almaq üçün bir qədər gözləyin – o gecikə də bilər.

#### **ARAŞDIRAQ – öyrənək**

Nümunə üçün bir neçə elektron məktub götürün. Onların məzmununu yazılaşma etikası baxımından təhlil edin. Çatışmazlıqları və düzgün məqamları qeyd edin.

#### **Özünüüz yoxlayın**

1. Şəbəkədə davranış normaları nəyə lazımdır?
2. Elektron yazışmalarda hansı qaydalara əmlə olunmalıdır?
3. Gapda həmsöhbətlərə necə davranışmaq lazımdır?
4. Internet-telefonianın ənənəvi telefon rabitəsindən hansı üstünlükləri var?

## 6.4 TELEKONFRANS

- "Konfrans" nə deməkdir?
- "Telekonfrans" sözündə "tele" hissəciyi nəyi bildirir?



İnternetin geniş yayılmış kommunikasiya xidmətlərindən biri də telekonfrans rəbitəsidir. **Telekonfrans** şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Elm və texnikanın müxtəlif sahələrə geniş integrasiyasını nəzərdə tutan müasir dövrümüzdə bu telekommunikasiya ünsiyyət növü xüsusilə aktualdır. Telekonfranslar üçün nə coğrafi, nə də dil sərhədləri var. Telekonfransda mühüm rolу **aparıcı** oynayır. İştirakçıların dəvət edilməsi, ünsiyyət dilinin seçilməsi, müzakirələrin idarəolunması və onlara yekun vurulması kimi təşkilat işlər aparıcıya həvalə edilir. Konfrans iştirakçılarının tərkibinə və sayına, eləcə də onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr yarım il də çəkə bilər. Öz məruzəsini, yaxud məlumatını təqdim edən iştirakçı ayrıca bir adresata deyil, konfransın bütün iştirakçılarına müraciət edir. Adətən, telekommunikasiya şəbəkəsində eyni vaxtda müxtəlif mövzularda çoxlu sayıda konfranslar keçirilir və istifadəçi onların istənilən birində iştirak edə bilər.

ACAR  
sözləri

- Telekonfrans
- Aparıcı
- Skype programı

Internet üzərindən telekonfranslar təşkil etmək üçün çox sayıda proqramlar vardır. Onların içərisində **Microsoft Teams**, **Zoom**, **Google Hangouts**, **Skype**, **GoToMeeting**, **TrueConf** kimi proqramlar daha populyardır.



GoToMeeting



**Skype** ("skayp" kimi tələffüz edilir) kompüterlər arasında internet vasitəsilə mətn, səs və video əlaqəni təmin edən program təminatıdır. İlk versiyası 2003-cü ildə Estoniyada Priit Kasesalu və Jaan Tallinn tərəfindən işlənib hazırlanıb, hazırda Microsoft şirkətinə məxsus Skype Technologies tərəfindən inkişaf etdirilir. Skype programından IP-telefoniyada geniş istifadə olunur. İstifadəçilər istər səsli, istərsə də görüntülü və mətn danışqlarına görə heç bir ödəniş etmirlər.

### ADDIM - ADDIM 1

#### Skype programının internetdən endirilməsi və quraşdırılması

1. [www.skype.com](http://www.skype.com) saytına daxil olun.
2. Downloads menyu bəndini açın.
3. İşlədiyiniz qurğunun növünü (Computer) seçin və Get Skype for Windows düyməsini çıqqıldadın. SkypeSetup.exe quraşdırma faylı kompüterinizin Downloads qovluğuna köçürülləcək.
4. Həmin faylı qoşa çıqqıldıdaraq quraşdırma programını başladın. Aşağıdakı dialoq pəncərəsi açılacaq.



5. Run (Çalışdır) düyməsini çıqqıldadan kimi quraşdırma ekranı açılacaq.
6. Sorğuları cavablandırıldıqdan sonra müəyyən proses gedəcək və sonda quraşdırmanın uğurla başa çatdığını bildiriləcək.

Telekonfrans ünsiyyətində də müəyyən etik qaydalar vardır. Bu qaydaların bəziləri həm dostcasına söhbətlər, həm işgüzar ünsiyyət, həm də elmi polemikalar üçün məqbuludur:

- Fikirləriniz üst-üstə düşməsə də, başqlarının fikirlərinə hörmətlə yanaşın.
- Səhvərinizi etiraf etməyi bacarın.
- Fikirlərinizi təsdiq etmək üçün dəlil-stübutlara əsaslanın.
- Mənasız danışqları vaxtında kəsməyi bacarın.

Telekonfranslarda insanlar müəyyən bir mövzunu müzakirə etməyə yığışdıqından yuxarıda sadalanan qaydalarla yanaşı, onlara başqa normalar da xasdır:

- Məlumatlar qısa olmalıdır.
- Söylənilən fikirlər problemin mahiyyətinə uyğun olmalıdır.

- Məlumatlar bütün həmsöhbətlərə ünvanlanmalıdır.
- Özünü reklam yolverilməzdir.
- İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır.



Skype programında konfrans yaratmaq çox asandır və bunu bir neçə yolla etmək olar. Bunun bir yolu <Ctrl> klavişini basıb saxlamaqla əlaqələr siyahısından həmsöhbətləri seçmək və sonra alətlər panelində Conference düyməsini çıqqıldatmaqdır. Həmsöhbətlər çağırışa cavab verdikdən sonra onlar konfransa əlavə olunacaqlar. İkinci yol isə belədir: əgər siz kiminləsə söhbət edirsinizsə və bu söhbətə başqasını da əlavə etmək istəyirsinizsə, siyanın göstəricisini həmin insanın adının üzərinə aparıb sağ düyməni basırsınız və **Invite to conference** (Konfransı dəvət et) bəndini seçirsiniz.

**Diqqət!** Konfransa yeni iştirakçıları yalnız onun sahibi, yəni konfransı başladan şəxs əlavə edə bilər.

## ADDIM – ADDIM 2

### Skype programında telekonfransın təşkili

1. Skype programını başladın. Programın baş pəncərəsi açılacaq.
2. Alətlər panelində New düyməsini çıqqıldadın. Programın baş pəncərəsinin sağ bölümündə yenilənəcək və əlaqələr siyahısı açılacaq.



3. Əlaqələr siyahısından söhbətə (konfrans) dəvət etmək istədiyiniz şəxsləri seçin və Add düyməsini çıqqıldatmaqla onları söhbətə əlavə edin.
4. Siyahını qapadın və Untitled conversation (Adsız söhbət) sahəsini çıqqıldadıb söhbətinizin adını (mövzusunu) daxil edin.

5.  Video call düyməsini çıqqıldadın. Bir neçə saniyədən sonra dəvət etdiyiniz şəxslər söhbətə qoşulacaq.



6. Sonda söhbəti bitirmək üçün  düyməsini çıqqıldadın.

#### **ARASDIRAQ – öyrənək**

Skype programının əlavə imkanları haqqında məlumat toplayın (məsələn: söhbət edəndə faylı necə göndərməli). Sonra bir dostunuza bu program vasitəsilə zəng edin. Onunla söhbət gedişində başqa bir yoldaşınızı da bu söhbətə dəvət edin.  
Telekonfransda ən çoxu necə nəfər iştirak edə bilər?

#### **Özünüyü yoxlayın**

1. Telekonfrans hansı internet xidməti növünə aiddir?
2. Telekonfransların hansı üstünlükləri var?
3. Aparıcının vəzifəsi nədən ibarətdir?
4. Telekonfrans iştirakçılarının sayı nə qədər ola bilər?
5. Telekonfranslarda davranış qaydalarının hansı özəllikləri var?

## 6.5 ELEKTRON HÖKUMƏT

Yaşadığımız dövrdə ölkələrdə demokratiya səviyyəsinin göstəricilərindən biri də "elektron hökumət" in formalasdırılması hesab edilir. "Elektron hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə və xarici vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" mümkün qədər qısaltmaq, bu münasibətləri asanlaşdırmaq və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmənunluğunu yüksəldilməsi vacibdir.

- Şəxsiyyət vəsi-qənizi haradan almışınız?
- Mənzilinizin kommunal borclarını harada ödəyirsiniz?

### FƏALİYYƏT

- "Elektron hökumət portalı"na daxil olun ([e-gov.az](http://e-gov.az)).
- Elektron hökumət menyusundan Ümumi məlumat bəndini seçin və portal haqqında ümumi məlumatla tanış olun.



- Portalda nə qədər təsdiq olunmuş xidmət var?
- Neçə dövlət qurumu bu portal vasitəsilə öz xidmətlərini təklif edir?

**Elektron hökumət** (və ya **elektron dövlət**) dedikdə informasiyanın elektron emal, ötürmə və yayılma vasitələri əsasında dövlət idarəetməsinin təşkili, hakimiyyətin bütün qollarındaki dövlət orqanlarının xidmətlərinin elektron vasitələrlə vətəndaşların bütün kateqoriyalarına (pensiyaçılara, fəhlələrə, iş adamlarına, dövlət qulluqçularına və b.) təqdim olunması, həmin vasitələrlə

- Elektron hökumət
- Elektron dövlət
- ASAN xidmət

vətəndaşların dövlət orqanlarının işi haqqında məlumatlandırılması nəzərdə tutulur. Bəzi ölkələrdə (o cümlədən Azərbaycanda) bu anlayış faktik olaraq hakimiyyətin vətəndaş cəmiyyəti ilə elektron mühitdə qarşılıqlı əlaqəsi kimi başa düşülür. Qərb ölkələrində (ilk növbədə, ABŞ və Böyük Britaniyada) isə ona, ümumiyyətlə, dövlətin fəaliyyətinin effektivliyini yüksəltməyə yönəlmüş konsepsiya kimi baxılır. Elektron hökumət (e-hökumət) dövlət informasiyasına vətəndaşların sərbəst çıxışının olmasını, dövlət orqanlarının kağızsız karguzarlığa keçirilməsini, bütün dövlət orqanlarında illik effektli iş göstəricilərinin qurulmasını və onların həm parlament, həm də vətəndaşlar tərəfindən müntəzəm yoxlanmasını, dövlət qulluqçularını identifikasiya etmək üçün dövlət orqanlarında plastik kartların tətbiqini və bu kimi başqa işlərin gerçəkləşdirilməsini nəzərdə tutur.

Elektron hökumət daxilində münasibətlərin üç modeli vardır:

- G2C (government-to-citizen) – hökumət və vətəndaşların qarşılıqlı əlaqəsi.
- G2B (government-to-business) – hökumət və biznesin (özel şirkətlərin) qarşılıqlı əlaqəsi.
- G2G (government-to-government) – hökumətin müxtəlif qollarının, hökumətin dövlət qulluqçuları ilə qarşılıqlı əlaqəsi.

Vətəndaşların və biznes strukturlarının dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırmaq və ictimai sektorun effektivliyini yaxşılaşdırmaq üçün e-hökumətdə internet texnologiyasından istifadə olunur.

Ölkəmizdə elektron hökumətin formalasdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rəbitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010–2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı və digər normativ-hüquqi aktlar çərçivəsində həyata keçirilir.

## Burmaraqlıdır

İngilscə "e-government" anlayışına "elektron dövlət" anlayışı daha çox uyğun gəlir, ancaq Azərbaycanda "elektron hökumət" anlayışına üstünlük verilir. Doğrudur, belə tərcümə yolveriləndir, ancaq "elektron hökumət" anlayışı məsələnin mahiyyətini tam əhatə etmir. Belə ki, müasir beynəlxalq hüquqi sənədlərdə "government" termini bütövlükdə dövləti göstərmək üçün istifadə edilir.

### ADDIM – ADDIM 1

#### "Elektron hökumət portalı"nda qeydiyyat

1. "Elektron hökumət portalı"na daxil olun ([e-gov.az](http://e-gov.az)).
2. Qeydiyyat düyməsini çıqqıldadın. İstifadəçi qaydaları səhifəsi açılacaq.
3. Qaydalarla tanış olub uyğun sahəni qeyd edin və Davam et düyməsini çıqqıldadın. Şəxsiyyət vəsiqəsinin doğruluğu səhifəsi açılacaq.

4. Şəxsiyyət vəsiqənizin tələb olunan məlumatlarını daxil edin və Növbəti düyməsini çıqqıldadın. Portala giriş üçün kod və parol səhifəsi açılacaq.
5. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və parolunu daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyət vəsiqənizin məlumatlarının əks olunduğu Şəxsi məlumatlar səhifəsi açılacaq.
6. Əlavə tələb olunan məlumatları daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyətin doğruluğu səhifəsi açılacaq.

7. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq.
8. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.
9. Hesabınızın aktivləşdirildiyi haqqında bildiriş çıxacaq.

Hesabınız aktivləşdirildi!

## ADDIM – ADDIM 2

### "Elektron hökumət portalı"nda elektron xidmətlərdən istifadə edilməsi

1. Portala giriş düyməsini çıqqıldadın və təklif olunan variantlardan sonuncunu seçin.



Elektron hökumət sistemi tərəfindən vəstandaşa verilmiş istifadəçi adı və şifr ilə daxil olmaq

2. Tələb olunan istifadəçi adınızı və parolunuzu daxil edin və Daxil ol düyməsini çiçqıldadın. Yanlışlıq yoxdursa, portalın bütün xidmətləri istifadənizə açılacaq.
3. Elektron arayışlar düyməsini çiçqıldadın və açılan siyahıdan Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış bəndini seçin.
4. Daxili İşlər Nazirliyinin “Giriş-çixış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə (İAMAS) sorğu göndəriləcək və şəxsiyyət vəsiqənin məlumatları PDF formatında ekranda əks olunacaq. İndi siz bu arayışı çap edib, yaxud elə bu elektron formada (dövlət orqanından alınmış rəsmi arayış kimi) istənilən tələb edən quruma təqdim edə bilərsiniz.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmənunluğunun təmin olunması istiqamətində yeni yanaşmanın formalasdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.



#### **ARAŞDIRAQ – Öyrənək**

1. [www.e-gov.az](http://www.e-gov.az) portalına daxil olun. İstədiyiniz bir dövlət qurumunu seçin və onun təqdim etdiyi elektron xidmətlərlə tanış olun. Bu haqda təqdimat hazırlayın.
2. [www.asan.gov.az](http://www.asan.gov.az) saytına daxil olun. Təqdim olunan xidmətlərin siyahısı ilə tanış olun. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında başlıca məqsədlərin nə olduğunu öyrənin. ASAN qisaltmasının açılışı nə deməkdir? Şəxsiyyət vəsiqəsi almaq üçün nə qədər rüsum ödənilməlidir?

#### **Özünüüzü yoxlayın**

1. "Elektron hökumət" nə deməkdir?
2. Ölkəmizdə "Elektron hökumət"ə keçid prosesi nə vaxtdan başlayıb?
3. "Elektron hökumət portalı"nda qeydiyyatdan keçmək üçün hansı məlumatlar tələb olunur?
4. "ASAN xidmət" nə deməkdir?

## 6.6 ELEKTRON TƏHSİL

Bu gün cəmiyyətin informasiyalasdırılması kimi, təhsilin də informasiyalasdırılması sürətli inkişaf dövrünü yaşayır. Doğrudur, müasir məktəblərlə 40–50 il öncəki məktəblər arasında bir sıra bənzərliklər qalmışdır: sinif otaqlarının əksəriyətində şagirdlər cərgə ilə əyləşib lövhə qarşısında mühazirə söyləyən müəllimin dediklərini diqqətlə dəftərə köçürürler. Ancaq elə sinif otaqları da vardır ki, orada dərs-lər yeni texnologiyalar vasitəsilə tədris olunur. Məktəblər yüksəksürtli internetə qoşulur, şagirdlər ibtidai siniflərdən kompüterdə işləməyi öyrənirlər. Fənlərin tədrisində yeni nəsil tədris vəsaitlərindən – elektron tədris resurslarından istifadə edilir.



### FƏALİYYƏT 1

Aşağıdakı mövzuların məktəbdə öyrəndiyiniz hansı fənnə daha yaxın olduğunu qeyd edin.

	Mövzu	Fənn
1	Kompüterin iş prinsipi, onunla işləmək bacarığı	
2	Mətn redaktorunda sənədlərin hazırlanması	
3	Qrafik redaktorda görüntülərin emali	
4	Elektron təqdimatların hazırlanması	
5	Elektron cədvəl programında cədvəl və diaqramlarla iş	
6	İnternetə qoşulma, elektron poçt yazışmaları, veb-brauzerdən istifadə, İnternetdə axtarış	
7	Alqoritmlaşdırma və programlaşdırma	
8	Kompüter şəbəkələri	

- Verilmiş mövzuları göstərdiyiniz fənn müəlliminiz tədris edə bilərmi?
- Hansı fənnin tədrisində kompüterdən daha çox istifadə edirsınız?

- Elektron təhsil
- Fasiləsiz təhsil
- Elektron dərslik
- Uzaqdan təhsil
- Məktəb idarəetmə sistemi
- Qiymətləndirmənin avtomatlaşdırılması

Müasir dünyanın görünməmiş bir sürətlə dəyişməsi biliklərin daha çevik və ucuz ötürülməsi üsullarının tətbiq olunmasını tələb edir. Günümüzün bu kəskin probleminin həllini mümkün edən vasitələrdən biri **elektron təhsil**, yaxud *e-təhsildir*. Bundan öncəki təhsil sistemlərində kompüterlər tədrisin daha yaxşı, daha səmərəli aparılması üçün yardımçı bir vasitə idi. Ancaq sürətli Internet şəbəkəsinin meydana çıxması “müstəqil öyrənmə” və “ömrəboyu öyrənmə” anlayışlarını ortaya çıxardı.

**E-təhsil** Internet, yaxud intranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə gerçəkləşən, biliyin əldə olunmasında zaman və məkan hüdudlarını tanımayan, ömrəboyu öyrənməyə imkan verən bir təhsil sistemidir.

Getdikcə genişlənən e-təhsilin bir sıra xüsusiyyətləri vardır:

- Zaman və məkan məhdudiyyəti yoxdur.
- Öyrənici (şagird, tələbə) mövzunu öyrənənə qədər onun üzərində çalışma bilir.
- Hər kəs öz qavrama qabiliyyətinə uyğun olaraq öyrənə bilir.
- Öyrənici mövzunu başa düşmədiyi halda kommunikasiya vasitələri ilə müəllim və digər öyrəncilərlə əlaqə saxlaya bilər.

E-təhsil elektron dərsliklər, tədris xidmətləri və texnologiyaları aiddir. **Elektron dərsliklər** mürəkkəb məhsul olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla müqayisədə elektron dərsliklər üçün müəyyən program-texniki kompleks tələb olunur.

Yaşadığımız informasiya cəmiyyətinin dinamik inkişafı üzvlərindən bütün ömrə boyu, **fasiləsiz təhsil** almasını tələb edir. Bu, insana zamanla ayaqlaşmaq, lazımlı gəldikdə peşəsinə dəyişmək, cəmiyyətdə özünə layiqli yer tutmaq imkanı verir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq məktəbəqədər və orta məktəb təhsili, peşə təhsili, ixtisasartırma və yenidən hazırlanma sistemi, əlavə təhsil və s. də daxil olmaqla, fasiləsiz təhsil sistemi yaratmağa başlamışlar.

Təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. İnformasiya texnologiyalarının inkişafı və internetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır. Telekomunikasiya texnologiyaları və internet şəbəkəsinin resursları yeni tədris tipini – **uzaqdan təhsili (distant təhsili)** meydana çıxarıb. Uzaqdan təhsilin subyekti, yəni öyrənici (şagird, tələbə və s.) pedaqoqdan, tədris vasitələrindən və təhsil resurslarından uzaqda olur. Bu təhsil növü üçün də tədris prosesinə xas olan bütün komponentlər – məzmun, məqsədlər, təşkilat formaları, təlim vasitələri, nəzarət sistemi və nəticələrin qiymətləndirilməsi xarakterikdir.

## FƏALİYYƏT 2

### e-resurs.edu.az portalı ilə tanışlıq

#### 1. e-resurs.edu.az portalına daxil olun.



2. Baş səhifənin aşağı hissəsində "Elektron dərs resursları" bölümünə nəzər salın.
3. "Elektron tapşırıqlar" bölümündə sinfi (məsələn: 7-ci sinif) və fənni (məsələn: biologiya) seçib təqdim edilən tapşırıqları yerinə yetirin.
4. "Video dəslər" bölümündə ixtiyari fənni, sonra da mövzunu seçib video-dərsə qulaq asın.
5. "E-test" səhifəsində şagirdlər arasında bilik yarışmasına qatılın. Bunun üçün qeydiyyatdan keçin.

Uzaqdan təhsil zamanı məlumatları öyrənənlərə çatdırmaq üçün müxtəlif üsullardan istifadə olunur. Tətbiq olunan texnologiyaların artıq bir neçə nəqli (ənənəvi çap məhsullarından ən müasir kompüter texnologiyalarından) bir-birini əvəz etmişdir. Ancaq texnoloji yeniliklərin meydana çıxmamasına baxmayaraq bir çox hallarda hələ də daha sadə üsullara üstünlük verilir; məsələn, Hindistanda uzaqdan təhsil üçün radiodan istifadə edilməsi geniş yayılmışdır. Çünkü radio oradakı əhalinin əksəriyyəti üçün daha əlverişlidir və əlavə infrastruktur yaratmağa gərək yoxdur. Hazırda uzaqdan təhsil məqsədilə internet ünsiyyət vasitələrinin hamisində – elektron poçtdan, forumlardan, gap xidmətlərindən, tele və videokonfranslardan istifadə olunur.

İndi iri şirkətlərin çoxu işçi heyətinin hazırlığını standartlaşdırmaq, bu məqsədlə çəkilən xərcləri azaltmaq və keyfiyyəti yüksəltmək üçün öz tərkibində uzaqdan təhsil

**Tarix** Əslində, uzaqdan təhsilin tarixi daha "qədimdir". Belə ki, ötən əsrin əvvəllərində radionun ixirasından sonra ilk radio-kurslar yayımlanması başladı. Analoji kurslar 1950-ci illərdə telekanallarda açıldı. 1960-cı ildə ilk dəfə Çində orta təhsil vermək üçün radio və televiziyanın istifadə etməyə başladılar.

mərkəzləri yaradır. Demək olar ki, heç bir müasir şirkət bunsuz keçinə bilməz; məsələn, Microsoft şirkəti öz işçilərini, onun məhsullarından istifadə edənləri, yaxud alıcıları və program təminatı hazırlayanları öyrətmək üçün böyük öyrədici portal yaratmışdır.

Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunmasına da qoyulan tələblər artır. Bu gün informasiya texnologiyalarından istifadə etmədən idarəetmə və nəzarət mexanizmini günümüzün tələblərinə uyğun qurmaq

mümkün deyil. Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və düzgün qərarlar qəbul etmək üçün **məktəb idarəetmə sisteminə (MİS)** böyük ehtiyac var. Belə bir informasiya sistemi məktəb rəhbərliyinə hər zaman aktual informasiyadan istifadə edərək müxtalif hesabatlar əldə etməyə imkan verir. Bu cür operativ hesabatlar məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə kömək edir.

Müasir kompüter texnologiyalarının tətbiqi yoxlayıcıların fərdi keyfiyyətlərindən asılı olmadan bilikləri obyektiv və daha sürətlə qiymətləndirməyə imkan verir.

**Qiymətləndirmənin avtomatlaşdırılması** bir sıra hallarda xüsusi əhəmiyyət kəsb edir:

- kütləvi qiymətləndirmə zamanı;
- biliklərin yoxlanılmasında operativlik tələb olunduqda;
- qiymətləndirmə sistematik olaraq aparıldığda;
- ucqar yerlərdə qiymətləndirmə aparıldığda;
- yoxlama prosesi obyektivlik və etibarlılıq baxımından şübhə doğurduqda.

Göstərilən texnologiyanın tətbiqi nəticəsində qiymətləndirmənin keyfiyyəti dəyişir, hesabat işləri asanlaşır, imtahanların keçirilməsinə çəkilən xərclər azalır, biliyin qiymətləndirilməsində insan amili daha az rol oynayır və imtahan qəbul edən kadrların hazırlıq problemi aradan qalxır. Bu texnologiya imtahani (yoxlama) prosesini bütövlükdə avtomatlaşdırmaqla yanaşı, alınan nəticələrin tam statistik təhlilini aparmağa və nəticədə təhsilin keyfiyyətini yüksəltməyə yönəlmüş qərarların qəbul olunmasına da imkan verir.

#### ARAŞDIRAQ – Öyrənək

1. 1992-ci ildən respublikamızda ali məktəblərə tələbə qəbulu, 2009-cu ildən isə orta məktəblərdə buraxılış imtahanları kompüter texnologiyaları tətbiq edilməklə test üsulu ilə aparılır. Biliyin bu yolla qiymətləndirilməsinin üstünlükləri haqqında dərsdə məlumat verilib. Bu üsulun mənfi cəhətləri haqqında fikirlərinizi söyləyin. Sizcə, onları necə aradan qaldırmak olar?
2. Bəzi mütəxəssislər e-təhsilin ənənəvi təhsillə müqayisədə müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətlərini də göstərirler. Bu istiqamətdə araştırma aparın və nəticələri cədvəl şəklində təqdim edin. Cədvəlin bir sütununda e-təhsilin müsbət, o birisində isə mənfi cəhətlərini qeyd edin. Hər bir qeydə öz münasibətinizi bildirin.

#### Özünüyü yoxlayın

1. E-təhsil nədir və onun hansı özəllikləri var?
2. Fasiləsiz təhsillə ömrəboyu təhsilin fərqi varmı?
3. Məktəbin idarəolunmasında İKT-dən necə istifadə olunur?
4. Qiymətləndirmənin avtomatlaşdırılması dedikdə nə nəzərdə tutulur?
5. Sizcə, biliyin avtomatlaşdırılmış sistem vasitəsilə qiymətləndirilməsinin hansı çatışmazlıqları var?

## 6.7 E-KİTABXANA, E-SEÇKİ, E-TİCARƏT

Kompüterlər çox sürətlə həyatımızın bütün sahələrinə daxil olur. Hələ 20–25 il bundan önce kompüterlər yalnız iş yerlərində rast gəlinirdi, indi, demək olar ki, hər bir evdə kompüter var. Bu gün elm, təhsil, səhiyyə, maliyyə, karguzarlıq və başqa sahələri kompüterlərsiz təsəvvür etmək çətindir.

- Evinizdəki kompüterdə hansı işləri yerinə yetirirsiz?
- Sizcə, elə fəaliyyət sahəsi varmı ki, orada kompüterdən istifadə edilməsin?



### FƏALİYYƏT

1. "Elektron dərslik portalı"nda ([www.e-derslik.edu.az](http://www.e-derslik.edu.az)) hələ qeydiyyatdan keçməmişsinizsə, göstərilən ünvana daxil olub qeydiyyatdan keçin.
  2. Portala daxil olun və kitab rəfində bu dərsliyinizi tapıb açın.
  3. Mündəricatdan bu dərsinizin adını tapın və onu açın.
  4. İstədiyiniz dərsliklərin elektron versiyasını evdə kompüterinə köçürün.
- Bu portalı kiçik elektron kitabxana adlandırmaq olarmı?  
– Sizcə, bu dərsliklərin istifadə etdiyiniz kağız dərsliklərdən hansı üstünlükləri var?

Kompüter və Internet istifadəçilərinin sayı artıqca daha çox insan elektron kitablardan istifadə etməyə başlayır. **Elektron kitab**, yaxud **e-kitab** kağızdə deyil, elektron formada (onlayn, yaxud CD-ROM və ya ona bənzər elektron daşıyıcıda) yayılan kitabdır. Getdikcə ənənəvi kitabxanaların oxucuları azalır, ona görə də bir çox kitabxanalar öz fondlarında saxlanılan kitabların elektron versiyasını hazırlayırlar. Nəticədə, ötən əsrin 80-ci illərindən başlayaraq "**elektron kitabxana**" (eyni zamanda "**rəqəmsal kitabxana**" və ya "**virtual kitabxana**") anlayışı meydana çıxıb.

ACAR  
sözlər

- Elektron kitabxana
- E-kitab
- E-kağız
- Elektron səsvermə
- Elektron ticarət

Elektron kitablar, əsasən, doc, txt, fb2 mətn formatlarında yayılır. Riyazi düsturların, mürəkkəb sxemlərin çox olduğu materialları mətn formatına çevirmək çətin olduğundan onları çox zaman DjVu və ya PDF kimi qrafik formatlarda saxlayırlar.

**Bu maraqlıdır**

Kitab mətnlərini oxumaq üçün xüsusi təyinatlı əl kompüterinə də e-kitab (ingiliscə: e-book) deyilir. Adı kompüterlərdən fərqli olaraq e-kitabların imkanları məhdud olur və onlar avtonom rejimdə uzun müddət işləyə bilir.

Bu kompüterlərdə "elektron kağız" texnologiyasından istifadə olunur. Görüntünü formalasdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı mayekristal displaylərdən fərqli olaraq elektron kağız görüntünü qaytarılmış işıqda adı kağız kimi formalasdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərinçə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur.



Bəzən elektron kitabxanaların bir çoxu qabaqcadan müəlliflərlə razılışmadan onların əsərlərini dərc edir. Doğrudur, müəllifin tələbi ilə həmin əsərlər sonradan saytdan "yığışdırılır", ancaq istənilən halda həmin kitabxanalar müəlliflik hüququ haqqında qanunu pozmuş olurlar.

İnformasiya texnologiyalarının sürətli inkişafı seçkilərdə tətbiq edilən səsvermə sisteminə də təsirsiz olmamışdır. Bir sıra ölkələrdə vətəndaşlar üçün elektron səsvermə tətbiq edilir, referendumlarda və bələdiyyə seçkilərində internetdə səs vermək üçün portallar yaradırlar. Parlamentə seçkiləri tam miqyasda internet üzərində aparan ilk ölkə isə Estoniyadır. 2005-ci ildən tətbiqinə başlanmış bu səsvermə sisteminin əsasında ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi durur. Əhalinin 90%-dən çoxunun malik olduğu bu şəxsiyyət vəsiqəsindən həm də müxtəlif elektron xidmətlərdə qeydiyyat zamanı universal identifikasiator kimi istifadə edilir. Səsvermə prosesinin özü isə belə baş verir: vətəndaş şəxsiyyət vəsiqəsini oxuyucuya taxaraq özünü elektron səsvermə sisteminə tanıdır və üstünlük verdiyi namizədi seçilir. Hesaba alınan səsin bir neçə səviyyədə təhlükəsizliyi qorunur və bənzərsiz rəqəmsal imza ilə imzalanır.

Internet texnologiyalarının geniş tətbiq edildiyi sahələrdən biri də ticarətdir. **Elektron ticarət**, yaxud e-ticarət dedikdə elektron vasitələr, o cümlədən Internet vasitəsilə malların və xidmətlərin ticarətinin bütün növləri nəzərdə tutulur. E-ticarətə aşağıdakılardaxildirdir:

1. Məhsullar və xidmətlər haqqında informasiyanın onlayn resurslar vasitəsilə verilməsi.
2. Xidmətlərin elektron yolla təqdim olunması.
3. Adı ticarətin onlayn üsullarla təşkili.

**Bu maraqlıdır**

2004-cü ildə Kaliforniyada (ABŞ) president seçkiləri zamanı düzgün köklənməmiş skaner 6692 boş bülleteni hesaba almışdı.

**Tarix**

Elektron kitabxana yaratmaq üzrə ilk layihə "Qutenberq layihəsi" olub.



1971-ci ildə əsası qoyulmuş bu layihə dünya ədəbiyyatının çeşidli əsərlərinin rəqəmsallaşdırılmasını və mətn formatında saxlanması nəzərdə tutur. Əsərlərin əksəriyyəti ingilis dilindədir. Fransız, alman, fin, elcə də rus, katalan və başqa dillərdə də əsərlər təqdim olunur.

Estoniya müxalifətinin fikrincə, tətbiq edilən elektron səsvermə sistemi qəbul olunmuş standartlara uyğun deyil. Bu məsələ ətrafında müzakirələr davam etsə də, seçkilərdə aşkar qanun pozuntuları qeydə alınmayıb. Müxalifətin nəyi nəzərdə tutması haqda araştırma aparın və həmin problemin necə aradan qaldırılması haqqında düşüncərinizi söyləyin.

Bəs elektron ticarət necə həyata keçirilir? Sadə halda, istifadəçi (alıcı) internetə bağlanır və elektron ticarət xidməti göstərən saytların birinə daxil olur. Nə alacağını müəyyənləşdirir və həmin malı sifariş verir. Sonra istifadəçi öz kredit kartının məlumatlarını sistemə daxil edir və bu məlumatlar "Visa", "MasterCard" və ya "American Express" kimi şirkətlərin maliyyə hesablama mərkəzinə ötürülür. Nəhayət, bu maliyyə əməliyyatı istifadəçinin kredit hesabına qeyd edilir.

**Tarix**

Dünyada pərakəndə satışla məşğul olan ilk məşhur "onlayn ticarətçi" **amazon.com** olmuşdur. 1995-ci ildə Sietlədə (ABŞ) kitab mağazası kimi qurulan Amazon indi bütün dünyada çox geniş çeşidli məhsulların satışı ilə məşğuldur.



1. Hüquq-mühafizə orqanlarında cinayətkarlar, axtarışda olan və itkin düşmüş insanlar, uğurlanmış əşyalar, avtomobillər, odlu silahlar haqqında məlumat bankı yaradılır. Cinayətlərin açılmasında bu məlumatlardan necə istifadə edilməsi haqqında məlumat toplayın və təqdimat hazırlayın.
2. Bəzi işlərin insan tərəfindən yerinə yetirilməsi çox təhlükəlidir, hətta mümkün deyil. Bu kateqoriyadan olan hansı işləri kompüterlər insanlardan daha yaxşı görə bilir? Bu haqda məlumat toplayın, təqdimat hazırlayın. Təqdimatda kompüterlərin üstünlüyünün səbəbərini açıqlayın.

**Özünüyü yoxlayın**

1. "Elektron kitabxana" nədir?
2. "E-kitab" fayldır, yoxsa qurğu?
3. Ölkəmizdə seçkilərdə İKT-dən necə istifadə edilir?
4. Malların onlayın alıştı necə həyata keçirilir?
5. Elektron kitablar üçün faylların uzantısı nə olur?

## ÜMÜMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

- Dördüncü informasiya inqilabı hansı dövrü əhatə edir?
  - XIX əsrin sonunu
  - XX əsrin əvvəlini
  - XX əsrin 70-ci illərini
  - XXI əsrin başlangıcını
- Müasir insanın kompüterin əsaslarını bilməsi vacibdirmi?
- İnformasiya cəmiyyətinin tələbləri baxımından özünüzü mədəni insan hesab edirsinizmi?
- Nə üçün gap xidmətində qondarma addan istifadə etmək məsləhət görülür?
- Bu mülahizələrdən hansı doğru deyil?
  - Elektron poçt kommunikasiya xidmətidir.
  - Telefonla ünsiyyət həmişə onlayn rejimində baş verir.
  - Telekonfranslar oflayn rejimində baş verir.
  - WWW informasiya xidmətidir.
- Bu programlardan hansı telekonfrans rabitəsi üçün doğru deyil?
  - Google Chrome
  - Skype
  - Cisco TelePresence
  - TrueConf
- "Elektron hökumət", yoxsa "elektron dövlət" termini daha düzgündür? Cava-bınızı əsaslandırın.
- "Elektron kitab fayl deyil, xüsusi təyinatlı əl kompüteridir" mülahizəsində nə doğru deyil? Onu elə dəyişin ki, doğru olsun.
- Elektron səsvermə seçicilərin hansı təbəqəsi üçün xüsusilə önemlidir?
- Üç nöqtələri uyğun sözlərlə əvəzləyin.  
**Elektron ticarətdə malların alış belə baş verir: istifadəçi (alıcı) ... bağlanır və elektron ticarət xidməti göstərən ... daxil olur. Alacağı malları sıfariş verir və ... məlumatlarını sistemə daxil edir. Bu məlumatlar ... kimi şirkətlərin maliyyə hesablama mərkəzinə ötürülür.**



*Ədəbiyyat*

1. Calallı İ., İnformatika terminlərinin izahlı lügəti – Bakı, “Bakı” nəşriyyatı, 2017
2. Calallı İ., Kompüter. Bunu öyrənməyə nə var ki!.. – Bakı, “Nurlar”, 2011
3. Bilgisayar kurs kitabı – Ankara, 2004
4. Xasəgava X., Мир компьютеров в вопросах и ответах.: В 2-х кн.: Пер. с япон. – Москва, "Мир", 1998
5. Энциклопедия для детей. Информатика – Москва, “Аванта +”, 2004
6. Энциклопедия школьной информатики – Москва, “БИНОМ. Лаборатория знаний”, 2011
7. Проблемы школьного учебника: XX век: Итоги – Москва, “Просвещение”, 2004
8. МакФедрис П., Компьютеры – Москва, “NT Press”, 2009
9. Computer Literacy BASICS: A Comprehensive Guide to IC3 – Boston, "Thomson Course Technology", 2005
10. Programming BASICS Using Microsoft Visual Basic, C++, HTML, and Java – Boston, "Thomson Course Technology", 2002

## BURAXILIŞ MƏLUMATI

### İNFORMATİKA – 10

*Ümumi təhsil müəssisələrinin 10-cu sinifləri üçün informatika fənni üzrə dərslik*

#### Tərtibçi heyət:

Müəlliflər	Ramin Əli Nazim oğlu Mahmudzadə İsmayıł Calal oğlu Sadıqov Naidə Rizvan qızı İsayeva
Elmi redaktor	R.Əliquliyev
Dil redaktoru	K.Cəfərli
Nəşriyyat redaktoru	N.Allahverdiyeva
Bədii redaktor	T.Məlikov
Texniki redaktor	Z.İsayev
Dizayner	N.Məlikzadə
Rəssamlar	M.Hüseynov, E.Məmmədov
Korrektor	A.Məsimov

**© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2022-068**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 10,4. Fiziki çap vərəqi 13. Səhifə sayı 208.

Kağız formatı  $70 \times 100^{\prime \prime}$ , Kəsimdən sonra ölçüsü  $165 \times 240$ .

Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.

Tiraj 102984. Pulsuz. Bakı – 2022.

**Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 12.08.2022**

Çap məhsulunu nəşr edən:

**“Bakınəşr”** (Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

**“Təhsil NP” MMC** (Bakı, F.Xoyski küç., 121a)

# Pulsuz



## Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

